

Təhsilə dair axtardığınız bir çox kitabın elektron versiyasını “Telegram” kanalımızda tapa bilərsiniz (<https://t.me/eSources>).

Telegram:

Kanal: [@eSources](https://t.me/eSources)

Reklam, təklif və iradalarınız üçün: [@n4hkro](https://t.me/n4hkro)

- Kitablar ödənişlidir?
- ✓ Xeyr, təbii ki.

- Paylaşığınız kitabları öz kanalımda paylaşa bilərəm?
- ✓ Bəli. Könül istərdi ki, paylaşarkən mənbə bildirəsiniz, amma təbii ki, heç kim sizin sizi buna məcbur etmir.

- Bədii kitablar da paylaşırınsınız?
- ✓ Xeyr, amma həmin kitab sizə dərs üçün lazımdırsa, istisna edərik.

- Azərbaycan Milli Kitabxanasından kitab yükleyirsiniz?
- ✓ Bəli. Onlayn şəkildə oxunulması mümkün olan istədiyiniz kitabı yükleyirik.

- Sizə kitab göndərsəm qarşılığında nə alacağam?
- ✓ Kanaldan maddi qazancımız olmadığı üçün, bize göndərdiyiniz kitablara görə ən yaxşı halda sizin kanalınızı reklam edə bilərik.

Fərhad Məzəmli

AZƏRBAYCAN DİLİNDE
FARS SÖZLƏRİ
LÜĞƏTİ

2004
1625

Fərhad Məzəmli

III163
A 99

44966

7914



Azərbaycan dilində
fars sözləri
LÜĞƏTİ



«ÇIRAQ» NƏŞRİYYATI
BAKİ – 2004

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

Bu kitab, tədqiqatçı-alim Fərhad Məzəmliinin əziz xatirəsinə böyük hörmət əlaməti olaraq *Nanıq Nəsimli* tərəfindən maliyyələşdirilərək nəşr edilmişdir

Rəyçilər:

Filologiya elmləri namizədi dos. S.Ə.Əhmədova,
Pedoqoji elmlər namizədi dos. S.İ.Qaralov

Elmi redaktoru:

Beynölxalq Pedaqoji Elmlər Akademiyasının akademiki,
pedaqoji elmlər doktoru, professor B.A.Əhmədov

Fərhad Məzəmli (Ələkbərov Fərhad İsmayılov oğlu)

Azərbaycan dilində fars sözləri lüğəti. Bakı, «Çıraq» nəşriyyatı,
2004. 200 səh.

Dilimizdə külli miqdarda fars mənşəli söz və ifadələr vardır ki, oxucu onun çoxunun mənasını bilmir. Bu kitaba müraciət edən hər bir şəxs bu sözlərin dəqiq mənasını, kökünü biləcək, ondan yazıda və şifahi nitqdə sərbəst istifadə edəcəkdir. Azərbaycan leksikografiyasında ilk dəfə tərtib edilmiş bu vəsait, şagirdlər, tələbələr, müəllimlər və eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

F 4602020000-2 2004
067

© Fərhad Məzəmli, 2004.

ÖN SÖZ

Yetişməkdə olan gənc nəslin dünyagörüşünün formalşamasında, inkişafında və tərəqqi etməsində digər təlim fənləri ilə yanaşı, qədim və hətta müasir dövr ədəbiyyatımızın dörindən öyrədilməsinin də böyük əhəmiyyəti vardır. Elm və texnikanın inkişafı, xalqımızın mədəni səviyyəsinin yüksəlməsi Azərbaycan dilinin də zənginləşməsinə və tərəqqi etməsinə şərait yaratmışdır. Məhz buna görə də müasir gənclər şifahi xalq ədəbiyyatı xəzinəmizi, Nəsiminin, Füzulinin, Xətainin, Kışvariñin, Qazi Bürhanəddinin, Vaqifin və başqa klassiklərimizin əsərlərini oxuyub mütləq edərkən müxtəlif lügətlərdən istifadə etməli olurlar. Hətta bəzən hər hansı bir söz də lügətdə özünün düzgün əksini tapmir. Odur ki, orta və ali məktəblərdə bütün müəllimlər, xüsusən dil və ədəbiyyat müəllimləri lügət işi üzrə müntəzəm işlər aparmalı, şagirdlərin və tələbələrin yazılı və şifahi nitqini inkişaf etdirmək üçün bütün imkanlardan istifadə etməlidirlər. Müəllim Füzuli, Vaqif, Zakir, Sabir, Səməd Vurğun poeziyasının ən gözəl incilərini tədris etdikcə Azərbaycan dilinin zənginliyi, gözallığı, səlistiliyi və ahəngdarlığını da şagird və tələbələrinə öyrətməlidir.

Məlumdur ki, dünyada saf və təmiz dil yoxdur. Qarşılıqlı təsir nəticəsində hər hansı bir dildə bu və ya başqa dilin sözləri vardır. Alınma, gəlmə sözlər həmin dilin daxili inkişaf qanunlarına uyğunlaşır və lügət tərkibinin zənginləşməsinə xidmət edir.

Müasir Azərbaycan ədəbi dilinin lügət tərkibindəki ərəb və fars mənşəli alınma sözlər, başqa mənbələrdən gəlmə sözlərə nisbətən çoxdur.

Bununla əlaqədar, qeyd etmək lazımdır ki, hər hansı bir dilin lügət tərkibi mənsub olduğu xalqın tarixinin güzgüsüdür. Belə ki Azərbaycanda dövlət hakimiyyəti tarixin müxtəlif dövrlərində ərəblərin, farsların və azərbaycanlıların əlində olmuşdur. Ərəblərin və farsların hakimiyyəti altında olan bü-

tün xalqlar üçün ərəb və fars dillərində oxuyub, danışb yazmaq məcbur idi. Araşdırımlar göstərir ki, «Səfəvilərin (azərbaycanlıların – F. M.) 237 illik hakimiyyəti zamanında (1499 – 1736) azərbaycanca danışb yazmaq başqa xalqlar üçün məcburu deyildi».!

Uc yüz ildən artıq ərəblərin, min ildən çox farsların hakimiyyəti altında yaşayan azərbaycanlılar, ərəblərin və farsların əlisbasını, dillərini öyrənmiş və bu dillərdə dünya şöhrətli, dahiyanə əsərlər yaratmışlar. Nizami Gəncəvinin fars dilində yazdığı olmaz «Xəmsə» si dünya ədəbiyyatı xəzinəsinin incilərindən sayılır. Büyük şair doğma Azərbaycan mənşəli sözlərlə fars dilinin lüğət tərkibini daha da zənginləşdirmiş və gözəlləşdirmiştir. Eyni yaşayış yerində yanaşı yaşamış Azərbaycan və fars xalqları bir-biri ilə uzun müddət ticarət, siyasi və iqtisadi cəhətdən əlaqədar olmuşlar.

Şübhəsiz belə qoşuluq bu xalqların həm dil, ədəbiyyat, mədəniyyət, həm də adat-ənənələrinə təsir etmişdir. Lakin ərəb əlisbasının qeyd və şərtsiz tətbiq olunmasına, dövlət idarələrində ərəb dilinin hakim mövqəe tutmasına, elmi və ədəbi əsərlərin ərəb və fars dillərində yazılmamasına baxmayaraq Azərbaycanın geniş xalq kütlələri öz doğma dilorində danışmaqdə davam edirdi.

Sonralar monqolların, türklərin istilası ilə əlaqədar olaraq, ərəb və fars dilləri əvvəlki mövqelərini itirməyə başladı, yerli dil olan Azərbaycan dili dövlət dili oldu və bu dövrlərdə ədəbi dilimiz formalışib tərəqqi etdi. Ümumiyyətlə, əgər Azərbaycan dili öz tarix boyu başqa dillərə həssaslıq göstərib, davamlı şəkildə o dillərdən vacib olan sözlər, terminlər götürmüşə, bu hadisə dilimizin zəifliyini, kasıbhığını deyil, əksinə köklü, bünövrəli yaşamağa, inkişafə qabil olan bir dıl olduğunu, yüksək mədəniyyətli dillərlə birgə addimlaya bildiyini və bu dildə danışan xalqın da ümuməbəşəri mədəni inkişaf karvanının qoşulduğunu göstərmüşdür. Arasıkəsilmədən inkişafda olan, zənginləşən bütün dünya dilləri bu yolu keçmişdir.

¹ H. Zərinəzadə. Fars dilində Azərbaycan sözləri.

Qeyd etmək lazımdır ki, Azərbaycan dili uzun müddət ərəb və fars dillərinin güclü təsirinə məruz qalmışsa da, öz qramatik quruluşu və əsas lüğət fondunu qoruyub saxlaya bilmışdır. Müxtəlif xalqların dilçilik tarixi göstərir ki, dil zoraki assimiliyasiyaya qarşı böyük sabitlik və güclü müqavimət göstərir. Vaxtı ilə fars və ərəb dillərinin təsirinə məruz qalmış diller, o cümlədən, Azərbaycan dili bu müddənin canlı şahididir, söz yox ki, bu dillərin lüğət tərkibinə ərəb-fars dillərinin söz və ifadələri daxil olduğu kimi, həmin hadisənin əksi, yəni assimiliyasiyaya uğramış dillərin əks təsiri də tarix boyu özünü göstərmüşdir.

Bələ ki, ərəb və fars dillərinin lüğət tərkibində vaxtı ilə fars və ərəb imperiyaları tərkibində olan xalqların, o cümlədən Azərbaycanlıların da diliindən alınmış çoxlu söz və ifadələr işlənməkdədir. Fars dilində işlənən yüzlərlə, minlərlə (boşqab, çolaq, qaymaq, döşək, kəklikotu, böyük, ocaq, qayıq, qızıl, xirdavat, vaşama (başama – baş örtüyü), vaşaq (quş adı – Humay), yabi, yasaq, yaxşı, yataq, yaraq, yengə, yürüş, yüzbəsi, qışlaq, yaylaq, külək, ləçək, quş, quşçu, qaravul, sağlış, soğ (soğan), bacanaq, sarıq və s.) Azərbaycan sözlərini göstərmək olar. Azərbaycan dilindən fars dilinə keçmiş sözlər fars dilinin fonetik qayda-qanunlarına elə uyğunlaşmışdır ki, onların Azərbaycan sözü olduğunu ancaq araşdırımlar vətəsində müəyyənləşdirmək mümkündür.

Dil də canlı bir varlıqdır ifadəsinə işlətsək yanılmayıq. Alınma və ya gəlmə sözlərin əksəriyyəti dilda bir sırə qrafik, fonetik, leksik və morfoloji dəyişikliklərə uğrayır. Sanki, gəlmə sözlər «çağırlılmamış qonaq» kimi dilin öz sözləri və üçünə bir dildən alınmış sözlərlə birlikdə mübarizəyə başlayır. Burada güclü – gücsüz münasibəti özünü göstərir.

Dialektikanın belə bir qanunu vardır ki, həmişə güclü gücsüza qalıb qolır, gücsüz isə bir müddət müqavimətdən sonra möglüb olur, aradan çıxır və tarix olaraq qalır. Burada güclü / söz /, gücsüz /söz/ sözləri rəmziidir. Fikrimizcə, güclü və ya gücsüz sözünün Azərbaycan və ya gəlmə söz olmasından asılı olmayaraq, o söz dildə qalır ki, «Onları (güclü sözü F.M.)

Azərbaycan dilində danişan hər bir şəxs öz sözlərimiz kimi qəbul edir, onlar ədəbi dilimizin həm şifahi, həm da yazılı formalarında fəaliyyət göstərir, tam vətəndaşlıq hüququ qazanır». ¹ Belə ki, gəlmə söz keçdiyi dilin eynimənalı sözləri ilə qarşılaşır. Əlbəttə, bu qarşılaşmanın noticəsində, qalib və məğlub sözün, yəni dildə hansı sözün qalib-qalmaması, vətəndaşlıq hüququ qazanması məsələsi böyük bir dövrü, hətta bir neçə yüzillikləri əhatə edir. Təbii ki, öz sözümüzün və ya gəlmə sözün – hansının dildə qalmasını xalq özü müyyənləşdirir. Hansı söz xalq tərəfindən eyni dərəcədə başa düşülür, o söz də qalib söz hesab edilir.

Burada üç münasibət özünü göstərir:

1. Tarixin müəyyən dövrlərində bir sıra eynimənalı sözlər bərabər – parallel işlənmişlər. Bu bərabər hüquqlu sözlərdən ancaq biri – qalib /güclü/ söz müasir dildə qalır. M. Füzulinin «Leyli və Məcnun» poeması əsərində Ü.Hacıbəyovun bəstələdiyi eyni-adlı operadan Leylinin oxuduğu səhnədən aşağıdakı parçada zülm və sitəm sözlərinə diqqət yetirək:

1. «Bu na zülm, bu na sitəm,
Eşqin odu yandırır məni».

parçasındaki «zülm» də, «sitəm» də eynimənalı sözlərdir. Birinci ərab, ikinci fars mənşəlidir. Göründüyü kimi, burada qalib söz «zülm» olmuş, «sitəm» sözü isə aradan çıxmışdır. Çünkü «zülm» sözü dilə tək gəlməmişdir. Özü ilə bərabər eyni kökdən olan zalim, məzлum, zülmət, zülmkar, və s. sözlərini də getirmişdir və yaxud:

Kimdən sənə yetdi zülmü bidad,
Hər ləhəzə nədir fəğanü fəryad? ²

Dedim dünyaya, ey zalim, nədəndir etmişən racib,
Elə bir zati ki, qəlbən ona müxlisəm sadıq.³

¹ H. Həsənov. Müasir Azərbaycan dilinin leksikası. «Maarif» nəşriyyatı. Bakı, 1988, səh. 145.

² Azərbaycan klassik ədəbiyyatı kitabxanası, 7-ci cild, «Məhəmməd Füzuli», səh. 378.

³ Yenə orada, səh. 172.

Həm eşq yolunda çox yügürmiş,
Həm çox sitəm-zəmanə görmüş.¹

Birini deyərsən, beşini deyər,
Açı üz göstərsən, beynini yeyər,
Hərdən, qeyza gəlsa ərinə döyar,
Ər məhəbbətində sitəmkar olar.²

2. Ağlamaq, zar, giryən.

Zar ağlar ikən bu rəsmə ol mah,
Bir türfə səda eşitdi nagah.³

Vəhşilər içində ol giriftar,
Bir dord ilə qıldı nalavü zar
Kəşganə gətirdi marū Muri,
Ağlatdı vühuşı, həm tuyuri.⁴

Cün qıldı vəsiyyət ol pərişan,
Döndü ev goldi zarü giryən⁵

Bir neçə gün onda ağlavıb zar
Həm ata evinə döndü naçar.⁶

Durat ola, çöl ola, xam dəli ayğırlar ola... ilxini götürmüdü başına, eləmişdi ləlik-giryən⁷. /Yəni, ilxini ağlar günsə qoymuşdu/.

Vaxtı ilə sinonim sözlər olan Azərbaycan mənşəli «ağlamaq», fars mənşəli «zar» və «giryən» sözlərindən son ikisi arxaiklaşmış dildən çıxmış, «ağlamaq» sözü isə *qalib* söz kimi müasir dildə qalmışdır.

¹ Azərbaycan klassik ədəbiyyatı kitabxanası, 7-ci cild, «Məhəmməd Füzuli», səh. 321.

² «Koroğlu» dastanı, səh. 296.

³ Azərbaycan klassik ədəbiyyatı kitabxanası, cild 7, səh. 319.

⁴ Azərbaycan klassik ədəbiyyatı kitabxanası, cild 7, səh. 342.

⁵ Yenə orada, səh. 357.

⁶ Yenə orada, səh. 372.

⁷ «Koroğlu» dastanı, səh. 273.

Fars dilindən gələn «ağlayan», «nalan», «inləyən» mənasını verən zar sözü müasir dilimizdə bəzən «zar-zar ağlamaq» birləşməsində özünü göstərir.

3.Sırr – raz.

Sırrı-esqin etmədi ancaq Füzuli aşikar,
Bu mübarək işi hər kim etdi, pünhan etmədi.¹

Key səbzeyi-dərdimə verən ab.
Sərrişteyi-razdan açan tab.²

Məcnun dedi: «Ey açan mənə raz,
Lütfilə qılan məni sərəfraz»³

Hala ki, müqərrər oldu getmək,
Fərz oldu bu sırrı zahir etmək.⁴

Koroğluya deyərsən ki, Rum paşasının qızı Məhbub xanım deyir ki, ona deməli sırrım var. Amma gərək özünə deyəm. O sırrı ki, mən ona deyəcəyəm, day onu deyəndən sonra burada qalmalıq mənə mümkün olmaz.⁵

«Gələn birdir, qalan birdir, gedən bir, gələn qalmaz, gedən gəlməz, bu nə sırrı?»⁶

Sırrı /ərəb/ və razı /fars/ sözlərdən ikincisinin ömrü az olmuş, getdikcə işlədilmə dairəsi zəifləmiş, məglub sözlər sırasına keçib, aradan çıxmışdır. Belə ki, sırrı sözü Azərbaycan dilinin leksik, fonetik, qrammatik qanunlarına uyğunlaşmış (sirdəş, sırılı, sırrımız, sırrım və s.) və yerini möhkəmləndirmişdir.

¹ Azərb. klassik əd. kitabxanası, cild 7, səh 381.

² Yenə orada, səh. 380.

³ Yenə orada, səh. 383

⁴ Azərb. klassik ədəb. kitabxanası. Məhəmməd Füzuli 7 - ci cild «Elm» nəşriyyatı, Bakı 1986, səh. 395.

⁵ Azərbaycan xalq dastanları «Gənclik», Bakı səh. 188.

⁶ Fərman Eyvazlı. Qaçaq Kərəm, Bakı «Yazıcı» 1986, səh. 70

4. Namus – ar – qeyrət.

Ot bitər kök üstə əsl. nə isə...
...Hərcayıdə namus, qeyrət, ar olmaz.¹

Koroğlu bir igid, əslİ - zati var,
Həm namusu, arı, həm qeyrəti var,
Dəmir cilov altda, Ərəb atı var,
İnan Bolu, mən Koroğlu deyiləm.²

Yaxşıdı igidin vari,
Namusu, qeyrəti, arı,
Hani Koroğlunun yarı?
Nigar kimi yarım qaldı.³

Key ardan el içində ari.
Yox səndə nişanı -namü namus.⁴

Füzulidən gətirdiyimiz son şer parçasının mənasına diqqət yetirək:

«Ey, el içində namusdan məhrum. / ardən arı /
Səndə namus adından nişanə yoxdur».

Və yaxud müasir şerimizə nəzər salaq:

Bir diqqət istədim ki, tapdanmasın namus. ar.
Gəlib keçməsin başa boşqab dibi yalayan,
Yal ilə yallananlar.⁵

¹ Azərbaycan xalq dastanları. «Gənclik», Bakı, səh. 3.

² Yenə orada, səh. 253.

³ Yenə orada, səh. 280.

⁴ Azərbaycan klassik ədəbiyyatı kitabxanası, Məhəmməd Füzuli 7-ci cild. «Elm» nəşriyyatı, Bakı 1986, səh 358

⁵ Xəlil Rza. «Məndən başlanır Vətən». Yazıçı, 1988, səh. 14.

Misallardan göründüyü kimi, ərəb mənşəli **namus**, qeyrat və ar sözlərinin hər üçü sinonim sözləridir. Bu sözlərin bir yerdə bir kontekstdə işlədimiş, hal-hazırda müasir dilimizdə tam və solahiyətlə, vətəndaşlıq hüququnu qazanmış **namus** sözünün daha qabarıq veriləsinə, mənasının daha açıq, aydın, qüvvətli deyilməsinə imkan yaratmışdır.

Yaxın mənəni olan bu sözlər (**namus**, **qeyrat**, **ar**) adəton, paralel işlənilirlər. Lakin ar sözünə nisbotən **namus**, **qeyrat**, sözlərinin işlənmə dairəsi daha genişdir, müstəqəldür. **Ar** sözü vaxtı ilə təklikdə işləndiyinə (yuxardakı misala bax) baxmayaraq, hal-hazırda **namus** sözü ilə yanaşı işlənərək onun mənasını daha da qüvvətləndirir. **Qeyrat** sözü isə əvvəlki mənasından bir qədər kənara çıxaraq dilimizdə «mərdlik», «kişilik» mənasında da işlənir. Məsələn:

Sənə bu **qeyrat** halal olsun, mərhəba. Bu gündən sən mənimən, mən də sənin. Sən məndən qüvvətli pohlevansan, əgər hiylə işlətməsəydim, sənə gücüm çatmadı.¹

Bu müqəddəs torpağın qocasında, gəncində
Qeyrat görmək istəyən Azərbaycana golsin.²

Deməli, **namus** və **qeyrat** sözü ilə müqayisədə **ar** sözü müyyən mənənədə mağlub söz sayılır. Müasir dilimizdə «ar olsun» /eyib olsun/, «ar-namus yaxşı şəydir» və s. birləşmələri özünü göstərir. «Namus», «Qeyrat» sözlərinin işlənmə dairəsi isə daha genişdir. / binamus, biqeyrat, namuslu, qeyroli, qeyrotsiz, namussuz, arsız və s./.

Dastanlarımızın dili uzun müddətdən bəri tədqiqat obyekti olmasına və dil xüsusiyyətlərinin öyrənilməsinə baxmayıaraq hələ də tam sürətdə tədqiq olunub başa çatdığını söylemək doğru olmazdı. Onun digər linqvistik xüsusiyyətlərlə yanaşı leksik-semantik cəhətlərinin araşdırılması da bitmiş sayla bilməz.

¹ Azərbaycan xalq dastanları, «Şah İsmayılov və Gülgəz» dastanı, «Gənclik» Bakı, sah. 372.

² Ədəbiyyat (dörslik) 5-ci sinif. «Maarif» Nəşriyyatı, Bakı, 1989, sah. 78.

Dastanlarımızda hələ də elə sözlərə təsadüf edilir ki, onların məzmununu daşıqlaşdırılmış, mənə sahələri, mənə çalarları ətraflı şəkildə təsvir edilməmişdir. Söz yox ki, Azərbaycan şəhəri xalq ədəbiyyatının ən monumental janrı dastanlardır. Dilimizin zənginliyinin, rəngarəngliyinin, onun lügət tərkibinin öyrənilməsi baxımından dastanların rolü böyükdür. Dastanların formalasdığı dövrdə leksik tərkibi, əsasən Azərbaycan mənşəli sözlərə əhatə etsdə, tədricin ərəbfars mənşəli sözlər dilimizin lügət tərkibinə daxil olmağa başlayır. Məlumdu ki, bu proses, getdikcə daha da qüvvətlənir, nəticədə XVI əsr Azərbaycan ədəbi dilinin lügət tərkibində alınmaların sayı yerli sözləri üstləyir. Lakin «Türk dillərində danışan xalqlar ərəb və fars dillərinin mənfi təsirindən qurtarmağa böyük soy göstərmişlər. Bu məqsədlə Azərbaycanda ərəb və fars ünsürlərinə qarşı mübarizənin tarixi çox qədimdən başlamışdır»¹. Xalq həmişə öz dilini, ədəbiyyatını, mədəniyyətini, adət-ənənəsini qorumağa çalışmış, onun saflığı, sabitliyi uğrunda daima mübarizə aparmışdır. «Abbas və Gülgəz» dastanında milliyyətə azərbaycanlı olan Şah Abbas, Aşıq Abbasə ərəb, fars dillərində oxuyub aşlıqlı eləməyi təkid edərək onun qarşısında şərt qoyur. Aşıq Abbas isə buna razı olmur və ona ikibəşli tutarlı cavab verir:

«— Xeyr, şah, mən onu eləy bilmərəm. Nəcə deyərlər, əslini danan haramzadadı. Hər kəs öz dili, öz eli»²

Bununla belə, Aşıq Abbasın hamin məclisədə üç dildə – ərəb, fars və türk dillərində şər deyib oxuması hamini heyrlətə götürir.

Qeyd etmək lazımdır ki, özü-özlüyündə dillərin bir-birindən söz alıb, söz verması bu dillərin hər birinin lügət tərkibinin inkişafına müsbət təsir göstərir. Azərbaycan dilinin tarixi inkişafı boyu fars dili ilə daim kontaktın və ərəb dili ilə elmi-dini əlaqələrin təsiri nəticəsində hər iki dilin külli miqdarda leksik vahidləri dilimizə daxil olmuşdur.

¹ A. M. Qurbanov. Müasir Azərbaycan ədəbi dili. «Maarif» Nəşriyyatı, Bakı, 1985, sah. 198.

² Azərbaycan xalq dastanları «Abbas və Gülgəz» dastanı, «Gənclik» Bakı 1988, sah. 452.

«Koroğlu», «Şah İsmayıл və Gülgəz», «Abbas və Gülgəz», «Novruz və Qəndab», «Əmrəh», «Tahir və Zöhrə» və digər dastanlarımızda ərəb və fars mənşəli alınlımlar, dastanların düzlu dilini xalqdan gələn emosionallığını, müstəqilliyini nəinki azaldır, hətta onun təsir qüvvəsini bir qədər də artırır.

Misallara müraciət edək:

Əskik olmaz Koroğlunun qovğası
Düşər paşalarla cəngi, davası¹

Qaldım qariyi zəmindo,
Güsimə bir səda gəldi.
Oyandım xab-qəflətdə,
Qulağıma nida gəldi.²

Qoymaram gedəsən, evdən - xanadan.
Qurtarmaram bu qüssədən, baladan,
Oğul-da üz döndərərmə anadan?
Getmə oğul, getmə, qoymaram səni.³

Bahar fəqli, yaz ayları gələndə,
Ötür bizim yerin qazalaxları,
Alması, heyvası, narı, turuncu,
Payız yaxşı olur qora bağları.⁴

Məlumdur ki, dilimizdə fars sözləri kəmiyyətcə ərəb sözlərindən azdır. Bunların da coxu bədii ədəbiyyat və şifahi xalq ədəbiyyatı, əsasən, dastanlar vasitəsilə dilimizə daxil olmuşlar. Yuxarıda dastanlardan verilmiş şer nümunələrində eynimənalı fars və Azərbaycan sözləri elə işlədilmişdir ki, bu söz inciləri yalnız məzmun, mövzu baxımından deyil, fikir zənginliyi ilə diqqəti cəlb edir. Məsələn: / güs – qulaq, ev – xana, cəng – dava, bahar – yaz /.

1 «Koroğlu» dastanı, səh. 54.

2 «Abbas və Gülgəz» dastanı, səh. 443.

3 «Novruz və Qəndab» dastanı, səh. 475.

4 «Əmrəh» dastanı, səh. 519.

Dastanlarımızın dilində kifayət qədər ərəb /səbr, qərar, nərə/ Koroğlunun nərə çəkməsi : bağırlma, qışqırma /, lənat, vədə, mətləb, cəhd, mütənnəsət - mütənnəsət / namərd, etibarsız /, məxluq, tanab / ip /, rüsxət, mürəxxəs, müşkül / çatın, ağır /, vəfa, cəfa, kəlam, aləm, məşvarət, məsləhət, məhsər, səfər, xərac, möhtac və s.) və fars mənşəli (sərasər, zirzəmi, bədnəm, giryən, sitəm, pünhan, siyah, pirahən / qara köynək /, şikar / öv /, pişvaz / qarşılıma /, xuda, qariyi zəmin / yerin altı / xab-qəflət / ölüm - yuxusu /, çərx, şikəstə / siniq/, kəc / ayri /, xanəneşin / evdən bayra çıxmayan /, xanaxərab / bədbəxt /, evi yixilmiş, mürə / quş /, həmrəh / yoldaş /, külah / papaq / göftar / danişiq /, dəhəni şəkər / ağız şəkər /, müjgan / kiprik /, cüda / ayri /, mərd, namərd və s /) sözlər vardır ki, bunlar ayrıca tədqiqat obyektidirlər.

«Bizdə ərəb və fars dillərindən alınma sözlərin işlədilməsi tarixi qədimdir. Bir hesablamaya gora, bizim «Dədə Qorqud» dastanının soz ehtiyatının on faizi fars və ərəb sözləridir. «Dədə Qorqud» dastanının islamiyyətdən cox qabaq yarandığını nəzərəalsaq, belə bir fikri təsdiq etmək olar ki, ərəb-fars sözləri müəyyən tarixi-mədəni, siyasi əlaqələr nəticəsində əvvəlcə canlı danişiq dilinə, oradan da folklor - xalq yaradıcılığına, sonra isə yazılı ədəbiyyata kecmiştir.»¹

«Kitabi dədə Qorqud» dastanında elə sözlər vardır ki, alınma sözlərlə paralel işlənir. Get-gedə alınmalar həmin sözləri sıxişdiraraq onların yerini tutmağa nail olmuşlar. Belə sözlərdən ətar-xəbər, suç – günah, ağız – sərhəd, Tanrı – Allah və b. misal gətirilə bilər.

Məsələn:

1. Ətar / müasir dildə – xəbər, bəzən «xəbər-ətar» birləşməsində özünü göstərir / – Ala dağdan ətar aşa, xanlar xanı Bayandır xana xəbər vara / s. 23 /.²

2. Suç – yazıq – günah. Qazılıq dağının günahı yoxdur; Qazılıq dağının suçu yoxdur / s. 27 /... Oğlancığım öldürmüşəm, yigit, sənə yazıqlı yok, döngil geri / s. 29 /.

1 Nitq mədəniyyəti məsələləri. Bakı, «Elm», 1988. səh. 18.

2 «Kitabi Dədə Qorqud», Bakı, 1977.

Bu sinonimlər sırasında «suç» sözü arxaikləşib dildən çıxmış, yazılıcının işə semantik inkişafı ayrı istiqamətə yönəldiyi üçün o da göstərilən sinonimlər sırasında uzaqlaşmış, natiqədə hər iki yerli sözün yerini fars mənşəli günah sözü tütmişdur.

Yazılıcı müasir Azərbaycan dilində artıq «aciz», «bədbəxət», «faşir», «əlsiz-ayaqsız» / adam / mənasını ifadə edir. Qeyd etmək lazımdır ki, bu mənalara uyğun məzmunu /hayif, hey/silənmə/ «Kitabi dədəm Qorqud»da da rast gəlirik. Məsələn:

Tovla-tovla bağlananda atıma yazılıcı, qardaş deyə siğlayanda yoldaşımı yazılıcı, yumruğumda talbinanda şahin quşuma yazılıcı... bəyliyə doymadın özümə yazılıcı, yigitliyinə usanmadın canıma yazılıcı / s. 40 /

Maraqlı burasıdır ki, bu söz vaxtı ilə rus dilinə «günah» məzmunu ilə daxil olmuşdur / műq. et. Язычество, язычник /. Müasir Azərbaycan dilində işə həmin mənəni itirmişdir.

3. Giziq - ağız - sarhad.

Sası dinli Gürcüstan ağzında oturursan, ordun üstünə kimi qorsan / s. 31 /. Kafir sərhəddinə, ciziglara, Ağılğana, Kökə dağa çıxayıñ / s. 73 /.

4. Haqq təala - Allah təala, Tanrı təala, haqq-təalaya Domrulun sözü xoş gəlmədi / s. 88 /.

Mənə niya yalvarırsan? Allah təalaya yalvar / s. 89 /;

Oğlu-qızı olmayanı Tanrı təala qarğayıbdır, biz dəxi qarğarız / s. 20 /.

II. Qeyd etdiyimiz kimi, diliş başqa dillərdən söz daxil olur.

Dildə gəlmə sözə müvafiq söz yoxdursa, həmin söz, şübhəsiz, tam səlahiyyətli söz kimi möhkəmlənib öz yerini tutur. Əgər dildə həmin söza müvafiq söz varsa, həm də hamı tərəfin-dən eyni dərəcədə başqa düşülür və onun başqa sözlə əvəz edilməsi qeyri-mümkündür, bu zaman gəlmə sözün vəziyyəti çatınlaşır, başqa sözlə desək, bu söz ya dildən çıxmışdır, ya da özünə yer tapmalıdır, yəni özgə mənənda işlənməlidir. Belə ki, güclü söz gücsüz sözü macbur edir ki, öz mənasında işlənməsin. Belə sözlərə aşağıdakılardan daxildir:

1. Xəsta – fars dilində yorğun mənasındadır. Azərbaycan dilində işə heç bir fonetik dəyişikliyə uğramadan naxos, azarlı mənalardan işlənir.

2. Mərd – fars dilində kisi, ər mənalardan işləndiyi halda, bu söz Azərbaycan dilində cəsur, cəsarətli, qorxmaz mənalardan işlədilir. Fars dilindən gəlmə «mərd» sözü müasir dilimizdə bəzən «mərdi – mərdanə» birləşməsində özünü göstərir. Məsələn:

Kərəm haqqında deyir: Düşməncilik mazaratdixnan yox, mərdi-mərdanə olmalıdır!

3. Gümrah² – / fars dilində iki sözün birləşməsindən əmələ gəlmişdir, qom – rah = itmiş – yol / fars dilində yolunu azmış, dərə yoldan sapmış, yolunu itmiş / adam / mənalardan işlədilir. Azərbaycan dilində sadə söz kimi sağlam, gümrah, qüvvətli mənalardan işlənməkdədir.! Məsələn: Bir yamacın döşündə yurdun gözəl, çevik, gümrah qızları, oğlanları halay vurub yallı gedir, onlar da quşlar kimi səs-səsə verib günüşi, baharı, quşları salamlayırdılar.³

4. Güzəran – fars dilində keçən. Azərbaycan dilində işə yasavış mənasında işlənir.

5. Sarsaq / fars dilində iki sözün birləşməsindən əmələ gəlmişdir. Sər – səxt = baş – bərk. Hərfi mənəsi başıbərkdir / fars dilində 1) uprämyyl, svoevolnyy 2) upornyy, stoykyy, 3) живучий, выносливый.

Azərbaycan dilində sadə söz kimi qanmaz və başa düşməyan mənalardan işlədilir.

6. Sərbəst – /fars dilində iki sözün birləşməsindən əmələ gəlmişdir. Sər – bəst = baş – bağlı, yəni başıbağlı / fars dilində üstüörtülü, gizli / səhəbət /, ağzıbaglı mənalardan işləndiyi halda Azərbaycan dilində azad, müstəqil mənasında işlədilir.

¹ Fərman Eyvazlı. Qaçaq Kərəm, Yaziçi, Bakı, 1986 səh. 69.

² H. Həsənov. Müasir Azərbaycan dilinin leksikası. «Maarif» nəşriyyatı, Bakı, 1988, səh. 144. N.Məmmədov, A.Axundov. Dilçiliyə giriş, «Maarif» nəşriyyatı, Bakı, 1966, səh. 164

³ Ədəbiyat. 5-ci sınıf üçün dərislik, Bakı «Maarif» 1989 «Ana urayı dağçıçayı» səh 45.

⁴ Persiylsko-russskiy slovar. Tom II, Moskva, 1970, str. 35.

7. Bəsit – ərəb dilində düz, hamar, açıq, geniş mənalarında işləndiyi halda Azərbaycan dilində sadə mənasında işlədirilir. Bu söz ərəb dilindən fars dilinə də keçmişdir.

H.Həsənov «Müasir Azərbaycan dilinin leksikası» kitabında bəsit sözünü səhvən fars sözü kimi vermişdir.

8. Ganc – sözü fars dilində xəzinə mənasını, bizim dildə isə cavən mənasını bildirir.

III. Bu bölmənin birinci bəndində qeyd etdi ki, sözlərin bir-biri ilə mübarizəsi nöticəsində güclü söz dildə qalır, gücsüz söz isə dili tərk edir. Bölmənin II bəndində güclü söz qismən ondan zəif olan sözü dildən çıxarmaq iqtidarında olmadıqda həmin söz / yəni qismən zəif olan söz / mənasını dəyişib başqa məna kəsb edir. Əgər gəlmə sözlə, dildə olan sözün hər ikisi güclü çıxdıqda birləşirlər. Başqa sözlə, iki güclü / söz / ittifaq bağlayır.

1. Azərbaycan mənşəli yığmaq sözü /toplamaq mənasında/, ərəb mənşəli cam, cəmləmək sözü ilə qarşılaşaraq birləşib yığcam sözünü əmələ gətirmişdir. Bü iki sözün birləşməsindən əmələ galmışına baxmayaraq dilimizdə sadə söz kimi işlədirilir.

2. Azərbaycan mənşəli uzun sözü, fars sözü deraz, draz /uzun/ sözü ilə qarşılaşaraq birləşib uzundraz sözü əmələ gətirmişdir.

Əziz, oxucu bütün bunlara Siz lügətlə tanışlıqdan sonra cavab tapa biləcəksiniz.

Lügətin quruluşu

1. Lügət Azərbaycan – Latin əlifbası sırası ilə düzəlmüşdür. Kitab-lügətdə 23 hərf öz əksini tapa bilmədir. Fars dilində, latin əlifbasında bir sıra hərflərlə başlayan (E.I.O, Ö, U, Ü, Y, Ğ) sözlər olmadığı üçün həmin hərflər lügətdə öz əksini tapmamışdır.

2. Vaxtı ilə klassik Azərbaycan ədəbiyyatında işlənmiş müştərək ərəb – fars sözləri (vəsiyyətnamə, vəsilə – cu, vəfa – dar, qədəh – nuş, dua – gu, əbcəd – xan, zərrə – bin, ləzzət – yab, matəm – zədə və s.) sırf fars mənşəli olmadığı üçün lügətə salınmamışdır.

3. Lügətdə bir sıra sözlərin mənası hamı tərəfindən eyni dərəcədə başa düşüldüyü üçün onların geniş izahı verilməmişdir: Məs, Azarkəş – idman həvəskarı, ümumiyyətlə, həvəskar;

4. Lügətdə əslində leksik mənaya malik olan Azərbaycan dilində isə şəkilçi rolunda çıxış edən sözlər əlifba sırası ilə verilmişdir. Məs: ... baz – bəzi isimlərin axırına gətirilərək bir şeyin həvəskarı, maraqlısı, hərisi, bazi və «oyun» məşhuminu ifadə edən söz sonu şəkilcidir: Məs: quşbaz, oyunbaz, sehirbaz, həqqabaz, gülbaz... və s.

5. Mənası izah ediləcək sözlərdən sonra tire (–) axırda, yəni izah edildikdən sonra isə nöqtəli vergül işarəsi qoyulur (:)

6. Lügətdə üç mindən artıq fars mənşəli söz və ifadənin və minə yaxın kişi və qadın şəxs adlarının izahı verilmişdir.

7. Mənası izah edilmiş sözün məcazi mənaları həmin sözün ixtisarı (məc.) ilə işarə edilir.

Lügətdə Azərbaycan əlifbası aşağıdakı sıra ilə verilmişdir.

A, B, C, Ç, D, ئ, F, G, H, X, J, K, Q, L
M, N, P, R, S, ئ, T, V, Y, Z

A

Ab – Su; maye halına düşmüş; yaş; göz yaşı;
Abi-boqa; abi-həyat; abi-heyvani; abi-zindəgi; abi-zindəgani; abi-kövsər; məs. *İsgəndər atləndi çıxdı zülmət-dən, O, Xızır idi, içdi abi-həyatdan.* (*Abbas və Gülgəz dastamı*).

Məs:

Nitqi – Ənsəsi – Məsihin dəmbədəm candır mənə.
 Çünkü mən *Xızram*, dodağın *abi-heyyandır* mənə
 (*S.İ.Xətai*)

Əslində *dirilik suyu* adı ilə məshhurdur. Əfsanəyə görə bu suyu içən həmişəlik diri qalar, güya əfsanəvi şəxsiyyət oan Xızır bu sudan içmiş, həmişəlik diri qalmışdır. Bundan əlavə – dini əfsanələrə görə cənnətdə olan Kövsər çayının suyu; həyat suyu, dirilik suyu;
Abi-zəmzəm (zəmzəm) – Məkkədə olan və suyu müsəlmanlar tərəfindən müqəddəs sayılan quyunun adıdır; klassik poeziyada şərab;

Abi-qənd – Qəndab, qənd (suyu) şərbəti;

Abi-ənar – Narşərab, nar suyu;

Abi-əngur – Üzüm suyu; şərab;

Abi-zülal – Sərin; duru su; şəffaf, təmiz su;

Abi-leysan (neysan) (niysan – aprel ayı) – bahar yağışı, çox güclü yağış; (neysan-leysan – N – L yerdəyişməsi)

Abi-mirvarid – Mirvarid suyu, gözə gelən qara su; katarakta;

Abad («əbad»-in – cəmi) 1) Yaşayış üçün hər cür şəraitə olan; şən; şenlik; 2) Şad, şən; 3) ... abad, Xüsusi isimlərə qoşularaq şəhər, kənd, yer adları bildirən şəkilçi; Cəlilabad, Sabirabad, Aşqabad (eşq-abad) 4) Həmişəlik olan, daimi;

Abadan – Tir – tikintisi olan, abad; Şən; «Abadanlıq – xoş gün» mənasında; «Evin abadan – xoş günün olsun» – mənasında.

Abbənd – Suyun qarşısına çəkilən sədd;

Abdan (ovdan) – Suyu yiğib saxlamaq üçün üstü tikili yeralı hovuz, nohur;

Abdəst – Namazdan qabaq əl-üzünü yuma; dəstamaz; Ovsar – Dəvə noxtası;

Abi (Abgün) – Su rəngində; abi; mavi rəng, açıq – göy;

Ab – su isminə – i şəkilçisi əlavə etməklə sıfət əmələ golmuşdır;

Abdar (Abidar) – Sulu, şirəli, təravətli, axıcı, lətafətli (səs, şer, və s); məc; dadlı, ləzzətli;

Abdətxana – Ayaq yolu; Su başı; Əl yuyulan yer;

Abduğ (ovduq) – Su qatılmış qatıq; atılıma, ayran;

Abır (abru), (abır-həya) – Şərəf, namus, heysiyyat, hörmət, qədir – qiymət; üz suyu;

Abo-həva (Su və hava) – İqlim;

Abgərdən – Misən, alüminiumdan və s.-dən düzəldilmiş uzunsaplı çömçə, parç, tayqulp, abgərdən; su götürmək üçün qab;

Abco («arpa suyu») – pivə;

Abgüst («at suyu») – Bozbəş, piti;

Abpaş – Ağzı süzgəcli su səpən alət; susəpən, suçiləyən;

Avaz (avazə) – Səs, səda; hava, ahəng, mahni; şöhrət; nərə;

Avazat («avaz» sözünün cəmi) – Orta əsr Yaxın Şərqi musiqi dəstəgahlarında son altı pərdənin ibtidasını təşkil edən havacat silsiləsi; havacat;

Aviz (avizə) – Asılan, asılı; sırga, qəndlil, çılcıraq;

Avtandıl (avtab – dil) – Qəlbi günəşə bənzəyən, günəş ürkəli;

Avara – 1) Heç bir işlə məşğul olmayan, boş-boş gəzən adam, işsiz-gücsüz; sərsəri, sərgərdən;

Adına (adınə) – Həftənin «cümə axşamı» na (IV gun) adına günü deyilir;

Ağuş – Qucaq; İlkin mənəsi «halqa» olub iki qollar arasına almaq deməkdir;

Azadə (azad) – 1) Hər qeyddən uzaq, asılı olmayan, sərbəst; 2) Cənubda bitən bərk oduncaqlı ağaç növü (azad);

Azadpərvər, azadixah – Azadlıq sevən, azadlıq uğrunda vuruşan;

Azarkəş – İdman həvəskarı; ümumiyyətlə, həvəskar;

Azar (azar-bezar) – Hər cür azar, xəstəlik;

Azaxxana – Xəstəxana; Müalicə ocağı;

Azər, azəri, azərin – Od; atəşkədə, atəsgah; oda qulluq edən mələk; odlu, alovlu, şöləli; qığılçım; oda və atəşpərəstliyə mənsub olan; Şəmsi ilinin 9-cu ayı – azər. azərbaycanlı; odlar yurdunun vətəndaşı;

Azərpərəst – Atəşpərəst; oda pərəstiş edən adam;

Azürdə (azürdədil) – İncimmiş, ürəyi sınmış, qəmli, əziyyət görmüş;

Azərm – Abır, həya, utanma;

Ayin – Rəsm, adət, qanun, dəb, üsul, mərasim; məzhəb və din qanunları;

Ayinə (ayna) – Güzgү; pəncərə, pəncərə şüşəsi; saflıq, duruluq, şəffaflıq;

Ayinəbənd (aynabənd) – Şüsəbənd; hər tərəfi şüşə (ayna) ilə örtülmüş (bənd edilmiş) ev, otaq, yer;

Agah – Xəbərdar; **Agah olmaq** – bilmək, xəbərdar olmaq;

Albxara – Qara gavalı növü; quru gavalı növlərindən biri;

Alu, Alça (aluça) – Ali (meyvə);

Alud (aludə) – Bulaşiq, bulaşmış; batmış, aşiq, vurğun, mübtəla, məftun;

Amadə – Nazir, müntəzir;

Amuz (amuzqar) – öyrənen, öyrədən; müəllim, ustad ;

Anbar – Mal yiğilan yer; **Anbardar** – anbar müdürü;

Arayış (arəsta) – Bəzək, zinət; bəzəkli, düzəlmış; gözə xoş gələn;

Aram (aramgah) – Sakit olma, qərar tutma, rahatlanma; sərdabə, məqbərə, mavzoley; **Qəbir** - mənəsində;

Ard – Un; **Ard unu** – dəyirman daşının ətrafına yiğilan un; Sinonimlər birləşməsi;

Arzu – kam, arzukeş, arzumənd (arzu), **Arzuman** – Bir şeyin olmasını üzəkdən istəmə, arzu, istək; arzulayan; istəyən, arzusu olan, arzu çökən;

Armaq (əsl, arman) – İstəmək, arzusunda olmaq;

Arşın (arşin) – 0, 71 metrə bərabər uzunluq ölçü vahididir. Arşın müxtəlisf ölçülərdə olub, ona görə də «öz arşını ilə ölçmək» ifadəsi yaranıb (*B. Əhmədov*)

Asayış – Əmin – amanlıq, sakitlik, dincilik, rahatlıq; (asanı) – çətin olmayan, sadə yüngül, asanlıq, sadəlik, sadəcə, zəhmətsiz;

Asan – asani – Çətin olmayan – sadə – yüngül–asanlıq– sadəlik–sadəcə–zəhmətsiz.

Asib – Bəla, müsibət;

Asiman – Gök, səma; fəzə;

Asimanı – 1) Açıq-mavi, göy rəngində; 2) göye mənsub; 3-təmiz, ləkəsiz, pak, müqəddəs;

Asiyab (asyab) – Dəyirman; su dəyirməni;

Asitanə (astana) – Kandar, qapının ağızı, qapının çərçivəsinin alt hissəsi; bargah, dərgah, saraya giriş qapısı; hökmədar qapısı; Məs: *Qaldırdı əşk dün məni ol asitanədən*. (*Füzuli*);

Asudə, asudəgi, asudətər – Rahat, dinc, qayğısız, arxayıñ; rahatlıq, asudəlik; lap asudə, çox rahat;

Atəş – Od, ocaq; tüsəng və ya topdan atış; işgəncə, sixıntı;

Atəşbaz (atəş – baz) – Odla oynayan; fişəngçi, pirotexnik, atəşbazlıq sənəti, ustası;

Atəşbar (atəş – bar) – Od yağıdırان, hərarətli, qızgrün;

Atəşzar (atəş – zar) – Odluq, od olan yer; od çox olan yer;

Atəşizəban – Odlu danişan, ağızından od tökülən; ağızı kəsarlı, hərərətlə danişan; sözü kəsarlı, yaxşı natıq; **Atəşin** – Odlu, od kimi isti;

Ateşkes – Ocaqdan od çəkmək üçün dəmir alət;

Atəsgah (atəsgədə, atəsxana) – Atəşpərəstlərin ibadətgahı, məbədi; odluq, odyanan yer; Od evi;

Atəsparə (atəş parə) – Od parçası, qıgilçım;

Atəşpərəst – Oda ibadət edən, Zərdüst dinində olan;

Atəşrəng – Od rəngli, od rəngində olan,

Atəşfəsan – Atəş saçan, çox parlaq, yanardağ; Atəşbazlıq, fışəngbazlıq;

Afər, Afərin,¹ afəridə, afəridgar – Yaradan (Allah); yaradıcı; yaradılmış, vücudunda göstirilmiş, yaranmış; məxluq;

Afərinəndə – Yaradan; Allah;

Afərin² – Tərif, təhsin ifadə edir; Əhsən, Mərhaba; Ay sağı ol! Bərəkallah;

Aftab (Afətab) – Günəş; Qadın adı kimi də işlədir; məcazi mənada; gözəl – parlaq üz, dilbər, camallı məhbubə;

Aftabpərəst – Günəşə sitayış edən, günəşi Allah deyə tanıyan;

Afiyət – Sağlamlıq;

Aftaba (aftabə), (ab – taba) – lüleyin, astafa, lüləkli və qulplu su qabı;

Ahən; ahəngər – Dəmir, dəmirçi;

Ahəng – səslər, rənglər və s. arasında uyğunluq, harmoniya, müvafiqət, gözəl səs, avaz; nəğmə, mahni, hava;

Ahəng qanunu – sözlərdə eynicinsl, yəni qalın saatlərin, qalınları, incə saatlərin incələri izləməsinə deyilir (dilc).

Ahəngdar – Səsləri və rəngəlri arasında uyğunluq (ahəng) olan; qulağa (gözə) xoş gələn; qulaqları (gözləri) oxşayan, gözəl səslənənəuba) – Maqnit; Dəmiri özünə çəkən; ahəngdər, xoş – lətif; uyğun, müntəzəm, qaydalı, səlis; harmonik (səs);

Ahənrüba (Ahən – rüba) – Maqnit-Dəmiri özünə çəkən.

Ahəstə, ahəstə-ahəstə – Asta, yavaş, ağır, üsullu; yavaş-yavaş-aramla-tələsmədən.

Ah – əfqan (ahü əfqan), (fəqan) – ah- nalə (ahu nalə), Ah-zar (ahu zar), Ah fəryad (Ahu-fəryad); Ah çəkmə, ağlama, sizlama, zarıldama; fəryad, inlti;

Ahu – Ceyran; təsbihlərdə – gözəl, dilbər; «Ahuye-xətə-n»-nın asıl mənəsi «Çin ahusu» klassik şerdə gözələ, dilbərə işarədir. Qadın adı;

Ahuçəşm, ahunəzər – Ceyran gözlü, gözləri iri, kirpikləri uzun olan (qadın, qız haqqında); cazibəli göz;

Ahuye-təla – Qızıl ceyran; Məkkədə ceyran şəklində olan qızıl

Aşıyan, aşıyanə – Yuva, quş yuvası; sığınacaq, məskə n;

Aşikar (aşkar) – Açıq, aydın, göz qabağında olan, bəlli – məlum; Məs: **Aşkar etmək** – meydana çıxarmaq, bəlli etmək, üzə çıxarmaq, göstərmək, üstünü açmaq, müəyyənləşdirmək; həqiqət;

Aşına (aşna) – 1. Məlumatlı, vaqif, tanış, xəbərdar, bələd; 2. Dost, yaxın, tanış, tanış – biliş, yoldaş; Bəzən müraciətlə deyilir. Məs: *Necəsən, aşna* (dost); 3. Qeyri-rəsmi arvad, yaxud kişi, oy-naş;

Aşnabaz – Arvadbaz, aşna saxlayan;

Aş(i)nayı – Tanışlıq, dostluq, aşnabazlıq; Bir işə ümumi mənafə baxımından deyil, dostluq, şəxsi münasibət baxımından yanaşma, bir işdə öz dostlarına, yaxın adamlarına üstünlük vermə, tərəsgirlik etmə; dost-bazlıq;

Aşpaz (aşpəz) – Xörək bişirən, xörək hazırlayan usta, aşpaz; Aş vaxtılla bütün xörəklərin adı olub.

Aşpazxana – Mətbəx, xörək bişirilən otaq;

Aşüftə – Əhvali pozulmuş, pərişan, qarmaqarışiq; dəlicəsinə aşiq, vurğun; məstun.

Aşüftəməğz – Dəli, beyni zədələnmiş, çəşqin, sərsəm;

Aşfərəzgar – Vəziyyəti pərişan, hali pozğun;

Aşur – Qəməri təqvimi ilə birinci ayın adıdır.

B

Ba – İlə (la, la) qoşmasını əvəz edən sözünü şəkilçi (məs – bahörmət, bahəm, basəvad, baməzə, baədəb, bavücud və s.);

Bab – 1) Tay, tay – tuş, cur, bərabər; 2) Uyğun, münasib, müvafiq, yaraşan;

Babat (babət) – 1) Orta keyfiyyətli, miyanə, orta həddə yaxın; nə çox yaxşı, nə də çox pis; 2) Təhər, hal, vəziyyət, keyfiyyət (məs; bu babətdən... cəhətdən, baradə);

Babi – X I X əsrin ortasında İranda «Bab» təxəllişli Mirza Əli Məhəmməd tərəfindən təsis edilmiş dini təriqət; Dinsiz, kafir;

Bavər – (bavər etmək) – İnanmaq; etimad etmək;

Bavücud – Bununla belə, bununla bərabər;

Bad – Külək, yel; **Badi-səba** – səbayeli, meh; **Badi-fəna** – dağdırıcı külək; boş yer; yox olma, məhv olma; heç, puç, heç-puç; **Bada vermək** – puç etmək, yox eləmək, məhv etmək, tələf etmək;

Badabəd – Hər nə olursa, qoy olsun; qoy olur olsun;

Badam (badəm) – İsti ölkələrdə yetişən sərt qabıqlı, ləpə şəklində ləzzətli bir meyvə və bu meyvənin ağacı;

Badambuta (badəm və butə) – Badəm naxışlı, badamı gülləri olan parça;

Badamgül – Badam ağacının çiçəyi, badam gülü;

Badban – Ensiz nazik taxta çərçivəyə yapışdırılmış və uzun sapa bənd edilərək havaya uçurulan kağız – çar-pələng;

Badə – Şərab, çaxır; şərab piyaləsi;

Badənuş, badəxor – Şərab içən, içki içən; eyyaş;

Badəpərəst – İçki düşküñü, şərab düşküñü;

Badkəs (bad-kəş) – yel çəkən; Xalq təbabətində müalicə məqsədi ilə işlədirilən küpo, banka, stəkan və s; həcmət;

Bağban – 1) Bağa baxan, bağa qulluq edən adam, bağ yetişdirməklə, bağçılıqla məşğul olan adam; bağçı; 2) Qayıq ilə başləyən, tərbiyələndirən, yetişdirən adam, tərbiyəçi adam mənasında;

Bağça – Kiçik bağ, güllük, gülüstən, çiçəklik;

Bağıştan (bağestan) – Bağlıq, çoxlu bağ olan yer;

Bağparəst – Bağ işlərini, meyvə ağaclarını becərməyi çox sevən adam;

Bağçagül – Gül bağçası, güllük, çiçəklik, gülüstən;

Baz¹ – Alıcı quş, tərlan, qızılquş; quş ovlamaq üçün ələ öyrədilmiş quş; Şikar quşu; **Şahbaz** – qızılquşların şahı;

...baz² – Bəzi isimlərin axırına götürilərək bir şeyin həvəskarı, maraqlısı, hərisi, bəzi və «oyun» məhəmmənini ifadə edən söz sonu şəkilcidir; Məs: qumarbaz, oyunbaz, sehirbaz, hoqqabaz, quşbaz, gülbaz, fəndbaz, sözbaz, siyasətbaz, kələkbaz və s .

Baz³ – Yenə, təkrar, təkrarən, bir də, bir daha, yenə də; geri, dala, geriya;

Bazar – Aliş-veriş yeri; Açıq yerdə yaxud bina içərisində düzəldilən mövsümü ticarət mərkəzi; Əmtəd dövrüyyəsi sahəsi, zonası; Alver, alqi-satqı yeri; Səs-küy, qalmaqal olan yer; şənbədən sonra gələn gün – yekşənbə;

Bazarı (bazəri) – Xırda alverçi; bazara aid olan, satmaq üçün olan; Adətən aşağı keyfiyyətli səliqəsiz, davamsız, qaba, ucuz, çox sada mal;

Bazburud (bad burut) – Görkəm, boy-buxun, bədən quruluşu;

Bazırgan, bəzırgan (bazərqañ) – Tacir; Məs: *Elə bir bəzırgan, elə bir səyyah tapılmadı ki, ürəyi Təbrizi görmək həsratılıq çırپınmasın* (Əlisa Nicat);

Bazi – Oyun, oylancə; hiylə, kələk, biclik;

Baziçə – Oyuncaq;

Bazgəst – Qayıtma, geri qayıtma, dönmə; tövbə, pəşmanlıqlıq;

Bazxast – İştintaq, dindirmə, sorğu-sual; məsuliyyətə alma; tənbəh, cəza, məzəmmət, töhmət, qulaqburması;

Bainhəmə – Bununla belə, bununla bərabər;

Bazu – Qolun çiyindən dırşəyə qədər olan hissəsi, bazu sümüyü, qol, məcazi – qüdrət, əzəmət, qüvvə;

Bazubənd – Qolbaq, bilsəzik; Qədimdə döyüşçülərin qollarına geyidikləri dəmir qolçaq; İçərisində nəzər duası, yaxud dua kitabçalarından bir nüsxə qoyulmuş meşin və ya parça qovluq; qolbənd; Məs: Pərimin boynunda heykəl həmayıl, Ləl bazubənd düzüb qol kənarında. (*Aşıq Qurbanı*);

Bak – Qorxu, xof; çəkinmə, ehtiyat; əndişə, qayğı; **Bibak** – qorxusuz;

Balaqan («balaxana» sözündən) – Keçmişdə kütləvi teatr tamaşaları üçün açıq havada taxtadan düzəlidlən müvəqqəti tikili (Burada kiçik teatr tamaşaları göstərilirdi);

Bal – Qanad, Bax, pər., bal və pər – qanadlar;

Bala – Yuxarı, üst; boy – uca, yüksək, hündür;

Balatər – Daha yüksək, daha uca;

Balapuş – Üstdən geyinilən paltar; Plaş;

Balin, baltş, balinc – (əsl; qulaq altı – dir) İçi quş tükü, yaxud yun ilə doldurulmuş yumşaq baş altı; yastıq;

Banu – Xanım; Dahi Azərbaycan şairi Nizami Gəncəvinin «Xosrov və Şirin» poemasında – Məhənbanu farsca «böyük xanım» deməkdir;

Bar¹, bəhrə, bəhər, bəhr – Meyvə, məhsul; bar; Məs: *Bir baxçayam barsızam, Barsızam, baharsızam.* (Rasim Kərəmi)

Bəhərçin – Meyvə toplayan, bar dərən;

Bar² – Yük, ağırlıq;

Bardan – Bar, bəhər, məhsul yiğilan qab (iri kisə);

Baran (barış) – Yağış, yağmur;

Barani – Yağışdan, yağmurdan qorunmaq üçün geyilən üst geyimi – plaş;

Barə – Adətən mənsubiyət şəkilçiləri ilə birlikdə işlənən; Məs: Onun barəsində; xüsusda, xüsusunda, haqqında;

Barı (baru) – Hasar, divar, sədd; Qala divarı;

Barı² (barı) – Heç olmasa, Heç olmazsa;

Barkəs (barkeş) – Yük daşıyan; yük çəkən; yük maşını, kiçik yük gəmisi – barkas, ağır şeyləri daşıyan, qaldırıran; klassik şerdə – dərdə, möhnətə, mənəvi əzablarla dözən; Məs: *Mən ormuşam dərdin, qəmin barkəsi.* («Abbas və Gülgöz» dastanı);

Bargah, bargoh – 1. Saray; padşaha məxsus imarət. 2. Liman, gəmi dayanacağı;

Barxana, barxanə – Ev şeyləri, ev ləvaziməti, müxəlləfat, avadanlıq, dir-dirlik; başqa bir yerə aparılmaq üçün yiğilib bağlanmış əşyalar; yük; yük yeri; Yorğandöşək yiğilan yer;

Baha (bəha) – Dəyər, qiymət; (əksi – ucuz); yüksək qiymətlə satılan, ya alınan mal; bir şeyi əldə etmək üçün əmək sərf edib qurban vermək; Bahasına, baha oturmaq – nöticəsi pis olmaq, çox pis natiqələnmək;

Bahadır – (əsl türk dillərindədir) Qoçaq, igid, qəhrəman; 1227 – 1255 – ci illərdə Rusya ilə vuruşmuş Mongol xanı Batı xanın adı ilə bağlıdır. Baturan, məhv edən deməkdir; **Bəhadırənə** – igidəsinə, qəhrəmancasına, bahadircasına;

Bahar (bəhar) – İlın qış və yay arasında olan fəsl; yaz; Gəncliyin dadlı xəyal və arzularla dolu dövrü; Məs: Ömrün bahar çağrı; Yaz havasını xatırladan yumşaq, iliq, açıq, müləyim hava haqqında. Məs: Havaya baxırsan, elə bil ki, bahardır;

Baharistan (baharestan) – Gənclik; güllü-çiçəkli, yaşılıq yer;

Bahəm – Bir yerdə, birgə, birlikdə, bərabər;

Bafa (bafe) – Dərzin belini bağlamaq üçün kökündən çıxarılan küləş; topa, dərz bağlamaq;

Baca (bad – külək, ca – yer) Hava çıxan yer;

Bac (bac-xərac) – Keçmiş zamanlarda bir yerdən başqa yerə aparılan mal və sairdən alınan rüsum, vergi; Qalibin məglubdan aldığı təzminat, vergi; İntiqam, qisas, əvəz çıxma;

Bafta – Parça növü;

Betər, Bətər (bədtər) – Daha pis, daha yaman, daha bərbad, lap pis; Daha çox, daha güclü, daha artıq, daha şiddetli. Məs:

Kimə kim, dərdimi izhar qıldırm, istəyib dərman, Özümdən həm betər bir dərdə onu mübtəla gördüm.
(Füzuli);

Bezar (bizar) – Usanmış, bezmiş, çıyrılmış, təngə gəlmış; incik, narazı, Boğaza yığılma;

Bedəh (bedehi) – Vergi;

Behişt – Cənnət; Dini etiqadlara görə, bu dünyada savab iş görmüş adamların axırət də səadət içərsində yaşayacaqları yer; son dərəcə gözəl, mənzərəli, ürək açan yer;

Beçə (beççə) – Bala; çolpa, cavan xoruz; Kiçik, balaca; Cavan bal arısı; Məs: Beçə bal – cavan bal arısı, təmiz ağ bal;

Beçəşm – Göz üstə – gözüm üstə; baş üstə;

Beçədan – Uşaqlıq, balalıq, ana qarnı;

Beçəqul – Qulbeçə – yönəmsiz; Quleybanı (quləbiyabani);

Beçəxor – Qadınların uşaqlıqlarında əmələ gələn bir xəstəliyin xalq arasında adı;

Beh, behər – Yaxşı, ən yaxşı, daha yaxşı; betər;

Behbud – Sağalma, yaxşılaşma, sağlam, vücudu möhkəm; xəncərin bir növü;

Behbəd – Sağlamlıq, yaxşılaşma, vücud möhkəmliyi;

Behzad – Xoşbəxt, xoş gündə doğulmuş, bəxtəvar, bəxti-yar;

Besbetər (biş bədtər) – Ən pis, daha pis;

Bəbir (bəbr) – Pələngə oxşayan güclü heyvan;

Bəd – 1. Pis, əgarab, yaman; Məs: **Bəd nəzər** – pis göz; 2. Hirslı, sərt, qapağan, tutağan; Məs: **Bəd it** və s. Məs:

Bəd ayaqda – təhlükəli, xəterli vaxtda, qorxulu dəqi-qədə, iş çətinə düşəndə;

Bəd... – Bəzi sözlərin əvvəlinə gələrək pis, mənfi mənada sözünü şəkilçi rolunda çıxış edərək düzəltmə sıfət əmələ gətirir; Məs: Bədkar, bədbəxt, bədəsl, bədbin, bədcins, bədəməl, bədnam, bədzat, bədxah, bədrəng, bədsifət, bədqədəm (ağır ayaq), Bəddin (kasfir, zindiq) bədəxlaq, bədgüman, bədnəfs, bədnəzər, bədniiyyət, bədheybat və s.

Bədavaz – Pis səslə, xoşagalmaz səs;

Bədbəxtənə – Bədbəxtcəsinə, talesizcəsinə, uğursuzcası-na;

Bədbin – (əksi – nikbin); Həyatda hər şeyi pis görən, hər şeyə ümidiş baxan, gələcəyə inanmayan; pessimist;

Bədbini – Pessimizm;

Bədbu (y) – Pisiyili, pisqoxulu, pis qoxu verən;

Bədəndəm – Bədən quruluşu düzgün olmayan; bədənin hissələri arasında tənasüb olmayan; yönəmsiz;

Bədzat – Əslİ – nəcabatı olmayan;

Bədəndiş – Pis fikirli, pis düşünən;

Bədəxşan – Əfqanistanda yer, mahal adıdır. Öz qiymətli daşları ilə bütün Şərqdə məshurdur. Ərəb, fars, Azərbaycan dillərində yazan şairlər öz şerlərində «Bədxəsan ləlini» tərif ediblər. Məs:

*Bədxəsan ləli kimdir, kim ilə həmsöhbəti onun,
Dürr quşuna kim buldi, dürr şəhvar laası.*

Bədkar – Yaramaz işlər görən, pis rəftarlı, bədəməl;

Bədkirdar – Yaramaz, pis hərəkətli;

Bədgü – Başqaları haqqında pis danişan, qiybat edən;

Bədgüman – Həqiqəti bilmədən, zənn və təxmininə görə bir şey haqqında pis düşünən, pis fikirdə olan; şübhə edən; pis niyyətli; Məs: **Özündən bədgüman** – özü haqqında çox böyük fikirdə olan;

Bədmüsök (bidmüsk) – Müsk ağacı; soyud fəsiləsindən dekorativ ağac; Məs: **Bədmüsök arağı** – bu ağacın çıçayından çəkilib, xalq təbabətdə işlədirilən cövhər;

Bədmehr – Mehirsiz, məhəbbətsiz; kinli, acıqli;

Bədnam – Pislikdə adı çıxmış, adı ləkəli, pis ad çıxarmış, rüsvayçı, biabırçı; Məs: **Bədnam etmək** – rüsvay etmək, biabır etmək;

Bədnijad – Bədəsl, soysuz; alçaq, rəzil; əsil-nəcabəti olmayan;

Bədrəng – Xoşa gəlməyən rəngdə olan, pisrəngli, çirkin rəngli; Məs: *Qorxunc, yönəmsiz, bədheybat*; Məs: *Mənim canımı bu bədrəngin əlindən xilas eləmişən, səndən ayrılan deyiləm...* («Novruz və Qəndab» dastanı);

Bədrənc – Ətirli efir yağına malik olan bitki;

Bədrəftar – Rəftarı pis, bədqılıq, rəftarsız, yola getməyən, kobud adam;

Bədxab – Yuxusu pis, yata bilməyən;

Bədxah – (əksi – xeyrxah); Başqasının pisliyini istəyən, heç kəsin yaxlılığını istəməyən; qərəzkər;

Bədxu – Pisxasiyyətli, pistəbiətli, xasiyyəti pis, yolagetməz, qılıqsız;

Bəli – təsdiq bildirən söz;

Bəndl¹ – 1. Sklet sümüklərinin oynaq yerləri, bugum, məfsəl; 2. Müxtəlis hissələrdən ibarət olan şeyin hissələrini bir-birinə bağlayan, bərkidən bağ və s.; Sınımiş, aralanmış, qopmuş bir şeyi bərkitmək üçün ona keçirilən halqa, sarğı və s.; Bağ, ip, dügün. 3. Şerin bir neçə misrasından ibarət olan bölgüsü; 4. Qanun məcəlləsinin, yaxud hər hansı bir mətnin, sənədin və s.-nin rəqəm və ya hərflə ayrılan kiçik hissəsi, maddəsi; 5. Bir yeri seldən, daşqından qorumaq, yaxud suyun (arxin, kanalın) kənarə axmasının qabağını almaq üçün çəkilən sədd; bənd-bənd; bugum-bugum; tikə-tikə və s.;

Bəndl² – Vurğun, vurulmuş, aşiq; **Bənd olmaq** – aşiq olmaq, vurulmaq, bərk sevmək, məftun olmaq;

Bəndə – Qul, kölə; Keçmişdə danişan şəxs hörmət və təvazö üçün özünü işarə olaraq, «mən» əvəzində belə deyirdi; Adam, insan, məxluq mənasında; Məs: Allah bəndəsi – faşir adam, heç kəsə zərər verməyən, dinc, sakit adam, mömin adam;

Bəndəzadə – Keçmişdə bir şəxs müsahibinə hörmət üçün oğluna işarə olaraq «oğlum», «mənim oğlum» əvəzində belə deyirdi;

Bəndəm – Dərzin belini bağlayan aşya;

Bəndər – Keçid, yol; Ticarət limanı;

Bəndərgah – Düşmənin, yaxud ovlanan heyvanın keçə biləcəyi yegana yer, yol, kecid və s; bənd – bərə;

Bənəvşə (bənövşə) – Yazda bitən, eksərən açıq-qırmızıya çalan abi rəngli, gözəl qoxulu kiçik çiçək, Təbabətdə ondan dərman kimi istifadə olunur; Məs: *Müxənnət özün öyəndə*, *Bənəfşə boyun əyəndə* («Koroğlu dastanı»)

Bənəvşayı, bənövşayı (bənövüş) – Bənövşə rəngli;

Bəng – Toxumundan bihuşedici və kefləndirici maddələr hazırlanan bitki; həmin bitkinin toxumundan hazırlanmış kefləndirici maddə;

Bəngi – bəng düğünü, bəng çəkən; anaşa çəkən;

Bəradər – Qardaş; Dostcasına müraciət – *Bəradərim, necəsan?*

Bəradərənə – Qardaşcasına, qardaş kimi;

Bərbər – Dəllək;

Bəraye... – Ötrü, üçün (qoşma); Məs: **Bəraye ehtiyat** – ehtiyat üçün; **bəraye mən** – mənim üçün, məndən ötrü;

Bərbad – Dağılmış, dağınış, pozğun, pərişan, uçulmuş, pozulmuş, çox pis, çox xarab, çox yaman; Məs: **Bərbad etmək** – dağıtmak, pozmaq, viran etmək, heç çıxarmaq, puç etmək, alt-üst etmək;

Bərdaş – Azərbaycan müğamlarının giriş hissəsinə təşkil edən müqəddimə formalarından birinin adı; yiğin, toplama;

Bərg – Yarpaq; vərəq; azuqə yiğimi, güc, qüvvə; **Bərgi-xəzan** – payız yarpağı;

Bərgəşət – Qayıtma, dönmə; geriyə dönmə, tərsinə çevrilme;

Bərnamə – Program, cədvəl, plan, iş planı, rəqlament;

Bərcis, bircis – Yupiter planeti;

Bərf – qar; **Bərf ab** – sulu qar, əriyən qar;

Bərpa – Əvvəlki normal halina salma; təzədən qurma, təzədən düzəltmə, təzədən tikmə, təzələmə, əvvəlki halina gətirmə; yaratmaq, düzəltmək; yenidən ayaq üstə qoymaq;

Bərxi – bəzi, bir qədər, bir para;

Bərhəm (bərhəm etmək) – Pozmaq, dağıtmak, bərbad etmək; qarmaqarışıqlıq;

Bərxurdar – Xösbəxt, arzusuna yetişən, faydalanan;

Bərşikəst – Sınıq çıxma; müflis, müflis olma;

Bəs – Yetər, kafı, kifayət; Məs: **Bəs qədər** – olduqca, çoxlu, lazımlıca; əmr şəklində – bəsdir, bəsdirin – yetər, kifayətdir, kifayət edər;

Bəsa – Çox, çoxlu, kifayət qədər, bəs qədər;

Bəsi – Çox, çoxlu;

Bəst 1 – Bax. Pənah, pənahgah; pənah yeri;

Bəst 2, bəsto – Bağlı, bağlanmış (İlahi tərəfindən); asılı (bir adamdan yaxud bir şeydən); Musiqi kompozisiyası (nəğmə, mahni, hava, musiqi);

Bəstəkar – 1. Konstruktur, quraşdırıcı; 2. **Bəstəkar** – musiqi əsəri yaradan şəxs kompozitor; 3. Müğənni, tərənnümçü;

Bəstər – yataq, yorğan-döşək; (rusca – постель);

Bəstəri – Yorğan-döşəyə düşmüş xəstə; yatan xəstə;

Bəxt – Tale, qismət, müvəffəqiyyət, uğur; Məs: **Bəxt ulduzu** – bəxt simvolu; **Bəxti açılmaq** – işi yaxşı gətirmək, işi düzəlmək; çətinlikdən, ağır və pis vəziyyətdən qurtarmaq;

Bəxtəbəxt – Təsadüfi bəxt; müvəffəqiyyət ümidi ilə edilən, bəxti sınamaq üçün edilən;

Bəxtəvər – Xösbəxt, bəxtli, taleli... Məs: **Bəxtəvər başına** – xösbəxt adam haqqında;

Gözlərinə döndüyüm sanki bir asiman imiş!

Bəxtəvər olsun başına, bəxtimiz oğlan imiş!

(M. Ə. Sabir);

Bəxtiyar (Bəxt və yar) – Bəxti ona yar olan adam; xösbəxt, bəxtli; taleli, dost, yoldaş, sevgili, ağgün;

Bəxtisiyah – Tarabəxt, talesiz; Könlümdə dünyanın min sırrı vardır, Ah, duyan, düşünən nə bəxtiyardır! (S. Vurğun);

Bəxş – Bağışlayan, verən, səbəb olan; Məs: **Bəxş etmək** – bağışlamamaq, vermək; qisim, hissə;

Bəxşayış, bəxsiş – Bağışlanan şey, bağışlanmış şey, pay; peşkəş, hədiyyə; günahından, təqsirindən keçmək;

Bəxşəndə – Bağışlayan, peşkəş verən; günahından, təqsi-rindən keçən;

Bəhruz (bəh+ruz) – Xoş gün; ağgün, xoşbəxt, bəxtiyar; məsud;

Bəhanə – Bir iş üçün əsas ola bilən keyfiyyət, səbəb, dəlil; saxta, yalan, əsassız üzr;

Bəhrəm – «Avesta»da və qədim farslarda *Qələbə Allahu* mənasında işlədir; Mars planeti; Şeytani, iblisi və cini qovan; Ayın 20-ci günü; Qılınc; Mələk adı; parlaq; Yenilməz, müzəffər;

Bəhrə – Keçmiş zamanlarda mülkədarların kəndlilərdən aldiqları natural vergi (məhsul);

Bəhrəyab – Bəhrə götürən, fayda götürən, fayda aparan; **Bi...** – İsimlərin əvvəlinə gətirildikdə inkar və yoxluq mənasında sıfət düzəldən və -siz (-siz, -suz, -süz) mənasını verən sözünü şəkilçidir; Məs: *Binamus, bivaris, biməna, bivaxt, bisavad, bigünah, biqeyrət, biədəb, biimsaf, bivəfa, bigərar, biabır, biqərəz, biçərə, bidərəd, bidəva, binəva, bihasıl; binəzər,bihüzur və s;*

Bəhmən – Doğru danışan, doğru, düz adam; İran Şəmsi təqvimində on birinci ayın adı; İran hökmədarlarının- dan Ərdəşirin təxəllusudur; Novruzgülü, qargülü;

Bəhmənyar – Bəhmənin dostu, sevgilisi; Bəhmənin hədiyyəsi;

Biabır – (bi – ab – ru) – Üzünün suyu tökülmüş, həyasız, abırsız; Məs: **Biabır olmaq** – rüsvay olmaq, ad batırmaq, abırı, tökülmək;

Biaram – Aramı olmayan, qərar tapmayan, qərarsız, narahat, səbirsiz dözümsüz; Səbirsizliklə, arası kəsilmədən, durmadan, aramsız;

Biahəng – Səsləri və ya rəngləri arasında uyğunluq (ahəng) olmayan, qulağa (gözə) xoş gəlməyən;

Bibəhrə – Meyvəsiz, məhsulsuz, barsız; meyvə, məhsul verməyən, bar verməyən;

Biva (bive) – 1. Dul qadın, ərindən boşanmış və ya əri ölmüş arvad; Dul kişi, arvadı olmuş və ya arvadını boşanmış kişi;

Bidad – Zülm, əzab, əziyyət; Amansız, rəhimsiz; Məs: **Dad-biday** – Dad alayırımcıq əlindən;

Bidanə – Tumsuz, toxumsuz, dənsiz;

Bidar – Oyaq, ayılmış, yuxusuz; Məs: Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, Edə hər saat səni ol uyqudan *bidar* söz (*Füzuli*)

Bideh – Vergi;

Bidərd – Dərdsiz;

Bidərman – Dava-dərmənsiz, əlacsız, sağalmaz;

Biəndəzə – Əndəzəsiz, ölçüsüz, biçimsiz; qaydasız;

Bizəban – Dilsiz, lal; dilsiz-ağızsız;

Biyaban – Otsuz, bitkisiz düz yer, səhra, çöl;

Biyabangord – Biyabanları dolaşan avara; Qüleybani (Qule biyabani);

Biyar (bigar) – Kəndlilərin mülkədarlar üçün məcburi və müftə olaraq icra etməli olduqları mükəlləfiyyət, iş; Ümumiyyətlə, zor və güc ilə, yaxud könülsüz görülən iş haqqında;

Bikam – Kamına çatmamış, arzusuna nail olmamış, muradına çatmamış, istədiyinə qovuşmamış; nakam;

Bikar (bekar) – İşsiz, peşəsiz. Məşğuliyyətsiz;

Bikara, bekara (bikarə) – Gərəksiz, vecsiz, lazımsız, yararsız, faydasız, pis;

Bikəs – Kimsəsiz, adamsız, heç bir adəmi, qohumu olmayan;

Biganə – Yad, yabançı, özgə, tanış olmayan; Məs: *Muğamata biganalıyin səbəbləri çoxdur* (B. Vahabzadə);

Biimar – Xəstə, naxoş, azarlı;

Bimaristan, bimarxana – Xəstəxana;

Bimehr – Sevgilisi, məhəbbəti olmayan;

Biməzə – Dadsız, tamsız, heç bir dadi olmayan; Boş, mənasız, şit, duzsuz;

Bimuzd – Muzsuz, zəhmət haqqı verilməyən, ücerətsiz; havayı, müftə;

... **bin** – sözsonu şəkilçi – «görən» mənasında; nikbin; bədbin; xudbin;

Binəva – Yaziq, fağır, bədbəxt, zavallı, nəsibəsiz; Məs: Degil unutmagil mən *binəvam*. Həbibi, va Həbibi, va Həbibi. (*Kışvari*);

Binagüzari – binagüzarlıq; tədbir, sərəncam, çarə, çıxış yolu; rəsmi tapşırıq, əmri, qərar, qanun;

Bina – Görücü, görən; məc, gözüaçıq, ayıq, sayıq; Ərab mənşəli «bina» – tikili, bina etmə, təməl, bünövrə, özül, başlangıç – sözü ilə qarışdırılmamalı;

Binyaz – Ehtiyacsız, ehtiyacı olmayan, möhtac olmayan; niyazsız;

Binişan, binamü nişan – Nişansız, əlamətsiz; itkin, gizli; adsız-sansız, şöhrətsiz, heç kəsin tanımadığı;

Birəne – Əziyyətsiz, əzabsız, rəncəsiz, asan;

Birinc (berenc) – düyü;

Biryān (büryan) – Odda qovrulan (qovrulmuş), odda yanın, (yanmış); Məs: **Odda yanmaq** – büryan olmaq, qovrulmaq;
Eşq odilən düşmüşəm *biryano* mən,
Mən xaçan bu eşq odunda yanə mən. (*Həqiqi*).

Bitab – Tabsız, taqətsiz, üzün,

Bisərüpə (Bi - sərü - pa) – Avara, sərsəri; Başı və ayağı olmayan;

Bifər – Fərsiz, fərasətsiz, bacarıqsız, bikara;

Bisütun – Sütunsuz, dirəksiz; İranda Həmədan ilə Hülvan arasında olub, öz qədim abidələri (hekayələri, yazıları və s.) ilə məşhur olan çox dik və sıldırıım bir dağın adı; Bu dağın adı N.Gəncəvinin qəhrəmanı *Fərhadın* adı ilə də bağlıdır;

Birun, biruni – bayır; evin kişilərə məxsus olan hissəsi; qonaq evi;

Bihudo – Bihudo, boş-boşuna, əbəs, nəticəsiz, mənasız, faydasız;

Bihuş – Özündən getmiş, bayığın; huşuz, yaddaşsız, hafızısız; fikri dağınıq; Məst, heyran, valeh;

Bihuşanə – Özündən getmiş kimi; bayqın halda;

Bihuşdarı (bi-huş-daru) – Bihuşədici (yuxuladıcı) maddə; yuxu dərmanı; Narkoz (nərgiz);

Bihuşyar – Huşyar olmayan, ayıq olmayan, sayıq olmayan;

Bihünər – Hünərsiz, bacarıqsız;

Biçarə – Yaziq, miskin, məzəlüm, bədbəxt; çarsız, əlacısız, aciz; Azərbaycan dilinin bəzi dialektlərində «beçərə» kimi də tələffüs olunur;

Biçiz – Yoxsul, kasib, fağır, heç bir şeyi olmayan;

Biçune çəra – Etiraz etmədən, etirazsız, şərtsiz, danışıqsız; qeyd – şərtsiz;

Bica – Yersiz, münasibətsiz mənasız; Bihudo, əbəs, boş-boşuna, naħaq (çox vaxt «bica yerə» şəklində işlədirilir);

Bican – Cansız, ruhsuz, ölü;

Bicananə – Sevgilisiz, məşuqsuz, sevgilisi olmayan;

Bostan (büstan) – Qovun, qarpız, xiyar, badimcan, pomidor kimi tərəvəz bitkiləri yetişdirilən tarla;

Buzə – Turşumuş dari xəmirindən hazırlanan içki; kvass; pivə;

Bu (y) – iy, qoxu;

Busə – öpüş;

Büstan – Çiçək bağçası, çiçəklilik, güllük;

Buta (butə) – İçində qızıl, gümüş əritmək üçün odadavamlı materialdan (gildən) qayrılmış üçkünc qab;

Büzung (bozorg) – böyük; nəhəng;

Büzungvar – Büyük mərtəbəli, yüksək mövqə tutmuş;

Büzungzadə – Əsilzadə, zadəgan nəslinə mənsub olan; mənsəb sahibi;

Bülənd – Uca, yüksək; adətən «*asimana (ərşə və s.) bülənd olmaq*» şəklində işlənir – göyə qalxmaq, yüksəlmək, ucalmaq; Məs: *Naləddəndir ney kimi avazeyi-əşqim bülənd...* (*Füzuli*);

Büləndpərvaz – Ucadan uçan; Alicənab, nəcib, yüksək; təkəbbürlü, lovğa, özünü öyən, göylə gedən (məc);

Bünyad – Özül, kök, əsas, bina, təməl; bünövrə; başlanğıc;

Bürəhnə (berehne) – çılpaq, lüt;

Bürüştə – Yaxşı bişmiş, kövrək bişmiş, qızarmış;

Büt – Bütpərəst xalqların Allah kimi sitayış etdikləri heykəl, şəkil və s.; Klassik şerdə gözələ, dilbərə işarədir; sənəm;

Bütkədə, bütxana – Bütlərə ibadət olunan ev, bütpərəstlərin ibadətxanası;

Bütpərəst – Bütlərə sitayış edən adam; Allaha inanmyan, kafir mənasında;

Bülbül – Qaratoyuq fəsiləsindən olan gözəl səsli yaraşıqlı quş;

C

Ca (y) – Yer, məkan, məhəl;

Cabəca – Yerbəyer, yerli-yerində, qaydasınca, lazımlıca; Cağbacığı; Məs:

Yandım hicr oduna, yoxdu yalanı,

Cabəca ərz elə gedib filani (*Aşıq Qurban*)

Cavan (cəvan) – gənc; Təzə əkilmış ağac, təzə salınmış bağ;

Cavansır – Cavan şir, gənc şir; Qüvvətli şir;

Cavanazən – Cavan qadın; yaxşı xasiyyətli qadın;

Cavanmərd – Comərd, mərd, alicənab, əliaçıq, səxavətli;

Cavanmərdanə – comərdcəsinə, əliaçıqlıqla;

Cavid (Cavidan, Cavidani, Cavidanə) – Əbədi, daimi, həmişəlik, daim yaşayan; Ölüməz;

Cadu – Dina inananların fikrincə adamlara və təbiətə təsir göstərməyə imkan verən ecazkar üsullar; sehr, ovsun, (əfsun), Obrazlı təşbehlərdə; valehedici, füsunkar mənasında; Cadu-piti;

Cadubaz, cadugər, cadugün – Cadugərliklə məşğul olan; sehrbaz, ovsunçu;

Cadupərəst – caduya inanan;

Cazibədar – Cəzbedici, cazibə qüvvəsinə malik olan, füssükar;

Caygah, caygır – yer, məkan, yerləşdirilən yer; yer tutan; bir yerdə qərar tutan;

Cam – Vaxtı ilə misdən, indi isə müxtəlif metallardan hazırlanmış piyalə; **Cami** – Cam – İran əsatirində; şərabın ixtiracısı sayılan əfsanəvi İran padşahı Cəmin (Cəmşidin – Cümşüdün) mövhumat qəbilindən olan dünyadakı, bütün şey və hadisələri göstərən sehirli

qədəhi. Klassik şerđə adətən şərab mənasında işlənir;
Bir cam su içmək kimi – çox asan; Cəmşid- Dəbdəbəli,
 cah – cəlallı;

Camə – Paltar; Camaşır;

Camədan – çamadan; yatacaq qoymağa məxsus böyük
 məfrəs;

Camədar, camadar – Hamamda paltara baxan, paltar-
 saxlayan xidmətçi; camadar;

Camaxatan – Yorğan – döşək, sandıq və s. qoymaq üçün
 divarın içində açılan dördkünc oyüp;

Camaşır (came şur) – Yüyulmalı paltar, dəşək; Alt
 paltarı, tuman-köynək;

Camaşırxana – Paltar yumağa məxsus yer, paltar yu-
 maqla məşgül olan müəssisə;

Camış (qav miş) – Qışaboylu, irigövdəli gövşəyən ev hey-
 vanı;

Can – Dini etiqada görə ölümlə vücuddan ayrılan qeyri
 – maddi varlıq; ruh; həyat, varlıq; Tab, taqət, hey;
 Bədən; Adam, insan, fərd; Bir şeyin əsası, mahiyyəti,
 möğzi;

Canə – Canım, əzizim, sevgilim;

Canavar (can(ə)vər) – İt cinsindən dərisi boz, yırtıcı hey-
 van, qurd, canavar; çox qəddar, vəhşi, yırtıcı, rəhəmsiz
 adam haqqında;

Canazar – Cansız, ariq, sisqa, zəif;

Canafərin – Allahın epitellərindən biri, can verən,
 canlandıran; Can bəxş;

Canamaz (ca namaz) – Namaz qılınan yer; Üstündə
 namaz qılmaq üçün xüsusi şəkildə tikilib hazırlanan
 dördkünc parça; Məs: *Qələmkar canamaz* (incə
 naxışlarla bəzədilmiş qumaş xalça);

Canan(ə) – Sevgili, yar, dilbər, məhbubə Məs:

Canı kim *canani* üçün sevsə cananın sevər,
 Canı üçün kim ki, *cananın* sevər, canın sevər (*Füzuli*);

Canbaz – Tamaşa yerlərində öz canı üçün təhlükəli
 oyunlar göstərən sirk artisti; kəndirbaz, akrobat;
 Oyunbaz, hoqqabaz;

Canbəxş (can bəxş) – Allah, Tanrı; can verən, canlan-
 diran; Həyat verən, adamı şad və məmənun edən,
 fərəhəldirən;

Canzəfa (can əfza) – Canlandıran, canlandırıcı, ruhlan-
 dirıcı;

Canişin (ca nişin) – Bir mənsəb sahibini əvəz edən, onun
 yerində oturan şəxs; Çar Rusiyasında, ucqar vilayəti
 padşah adından idarə edən və ali hakimiyyət
 hüquqlarına malik olan şəxs; Məs: *Cavidan Babəki*
 özüñə *Canişin* təyin etmişdir. (*Səid Nəfisi*);

Cangıdəz – Canyandıraklı, fədakar, canyananlıq;

Cangızar (can güzar) – Canından keçən, canla-başla
 qulluq edən, fədakar;

Canparə – Övlad; Can parçası, sevgili;

Canparvar – Canını bəsləyən adam; ruha zövq verən şey,
 ləzzətli, nəşəli şey;

Canfəza – Ürəkaçan, fərəhverən, könülaçan;

Canafşan – Canını əsirgəməyən, canından keçən, canını
 fədə edən;

Carub – Süpürge;

Carubkeş – süpürgeçi;

Cahan – Dünya, kainat, aləm; Məs:

Gəzdim İsfahani, *nisfi-cahan*¹

Sənin kimi gözəl hanı, əzizim?

(«Abbas və Gülgəz» dastam)

Cahendar – Cahangir, hökmdar, padşah;

Cahangir – Dünyanı istila edən, böyük ölkələr fəth edən,
 dünyani tutan, Çox məşhur, dünyada məşhur;
 Cahansümül;

¹ Klassik şerđə İranın İsfahan şəhərini böyükliyünə, gözəlliyinə
 görə «nisfi-cahan» – dünyanın yarısı adlanırlırlar

Cahantac – Cahanın tacı, dünyanın tacı;
Cahangörd – Səyyah, dünyani gəzən, dünyani dolaşan;
Cahangirənə – Qəhrəmancasına;
Cahansuz – Dünyani yandıran;
Cahanşümül – Dünyani əhatə edən, bütün aləmə şamil olan;

Cecim – Yun ipdən toxunmuş zolaqlı palaz;

Cəvanə – Cavan qadın (qız);

Cəvənbəxt – Xösbəxt, səadətli;

Cəvani – Cavanlıq, gənclik;

Cəmşid – İranda hökmranlıq etmiş Pişdadiyan sülaləsinin dördüncü padşahı. Əfsanəvi bir şəxsiyyət sayılır. Rəvayətə görə güya şorabı Cəmşid icad etmişdir. Onu qədəhi şairlərin əsərlərində Cami – Cəm adı ilə məshhurdur. Novruz bayramı güya Cəmşiddən qalmışdır.

Cəng – 1) Vuruş, döyüş, dava, müharibə; 2) Pas, paxır; Məs: *Edə bilməz hər igid mənlə cəngi* (Ərəbzəngi);

Cəngavər – Cəsarətli, məharətli döyüşçü, yaxşı vuruşan, döyüşlərdə bişmiş döyüşçü, döyükən;

Cəngəl – Six, qalın ağac, kol – kos, ot basmış yer; Məsə: məs: *Onlar meşənin cəngəlliyyinə çəkildilər* – meşənin six yer deməkdir.

Cəngi – Cəngavərlik və qəhrəmanlıq ruhunda hava;

Cəngəç – Dava axtaran, davakar;

Cida 1 – Sivri dəmir ucluqlu, dəlici qədim silah növü; mizraq, süngü; **Cida boyu** – ölçü bildirir (adətən, gün, cünəs sözlərilə birlikdə deyilir) Məs: *Gün iki cida boyu qalxmışdı; Cidamı çıvalda gizlətmək olmaz*;

Cida 2 (cüda, coda) – Ayrı; **Cida düşmək** – uzaq düşmək, ayrı düşmək; Məs: *Cida düşdüm vətənimdən. Qan ağlar ellərim mənim!* (Dastanlarımızdan);

Cidaganə (codaqanə) – ayrıca, ayrı olaraq, tək başına, təklikdə;

Cilov (celou) – 1. Ön tərəf, qabaq; 2. Yüyən, atın cilovu, qantarıgası;

Cilovdar – Atın yanınca gedərək cilovundan tutan adam, köməkçi, nökər; Karvanın önündə gedən adam, bələdçi, karvanbaşı;

Ciyər (cigər) – İnsan və onurğalı heyvanlarda döş qəfəsində yerləşən tənəffüs orqanı;

Ciyərdar – Ciyərlə, cəsarətli, cürətlə;

Ciyərgüşə, ciyərparə – Çox sevimli övlad (adətən tək uşaq) mənasında;

Ciyərsuz – Ürəkyandırı, yanlıqlı; ciyər yandıran;

Ciyərxun – Ciyəri qana dönmüş, dərdli;

Cou (cov, cəv) – Arpa; qiymətsiz əşya;

Cuy 1 («costən»dən) – Axtaran, araşdırıcı;

Cuy 2 (cüy) – Axar su, cuybar, arx, kiçik çay;

Cuyəndə – Axtaran;

Culah, culfa – Əyirici, toxucu, pambıqatan, pambıqtəmizləyən;

Cuş – Coşma, qaynama; həyacan;

Cuşan – Coşan, qaynayan; vəcdə gələn, şövqə gələn;

Cift, cüft – Cüt; Bir yerdə işlənən bir bütövü təşkil edən iki eyni şey; iki dənə, iki baş, qoşa; İki bərabər ədədə bölünən;

Cıqqə – Başın ön və yan tərəfinə tökülen tellər; Tacşəkilli, daş-qasılı qadın başlığı; ciga;

Comərd (cavanmərd) – Mərd, alicənab;

Cövhər («gövhər»dən) – Hər hansı bir üzvü maddənin distillə və s. kimyəvi üsulla ayrılan yiğcam məhlulu, şirəsi; Neft, ağnez; Bir şeyin (əsərin, sənədin, yazının nitqin və s.-nın) qısa, yiğcam xülasəsi, əsas qayısı, möğzi; əsl mətləb;

Cuvár – Suvarma suyunu böülüdüren adam;

Cüng – Şairlərin seçmə əsərləri, yaxud beytləri toplanmış əlyazma kitab növlərindən biri;

Cöylan (coulan) – Cöylan etmək, sırlanmaq; Məs: *Gözəllər yiğlib cöylan etdiilər.* («Şah İsmayııl və Gülgzar» dastanı).

Ç

Çaqqal (şəğal) – Əsasən cəmdəkələ qidalanan it kimilər ailəsindən vəhşi heyvan; qədim hind sözüdür, bir çox dillərə keçmişdir. Məs: rus dilində – Шакал:

Çadır (çadır) – (əslî «çahar – tar» dörd sap deməkdir) Dörd sapdan toxunulmuş daldalanmaq üçün yer; Dörd iplə yerə bərkidilmiş çadır; alaçıq; Fars dilində buna həm də «xiymə» deyirlər; çadırlıq bezdən düzəldilmiş çardaq, talvar, örtük;

Çadra – Qadın baş örtüyü; duvaq; **Çadradan çıxmaq** – İtaətdən çıxmaq; adət-ənənəyə boyün əyməmək; Məs: *Əlsiz-ayaqsız avam, biçarə qadınlar və qoca qarilar çadrasını başına salıb yol gedirdilər.* (H.Sarabski «Köhne Bakı»).

Çağ – Əslində «kök», «yağlı», «piyli», «tox», «saz» mənələri vardır. Azərbaycan dilində isə «şad-xürəm» kimi işlədirilir. Məs: *Kəfi kök (saz), damağı çağı;* **Çağ** – vaxt, zaman sözü ilə qarışdırılmamalı;

Çakər – Nökər, qulluqçu, kölə;

Çakəranə – Nökərcəsinə, köla kimi;

Çagmiriban – Yaxası cırıq; çak-çak, cırıq-cırıq, papça-parça;

Çalak, çabok – Cəld, cevik, tələsik; İti, yeyin, sürətli;

Çar (çahar) – Dörd; fəlsəfədə dörd ünsür – torpaq, su, hava, od;

Çarvadar (car – pa – dar) – (Dörd ayaqlı) Yük heyvanı ilə muzdla (icarə ilə) yük daşımaqla məşğul olan adam;

Çarqat (çahar qət') – Dörd künclü böyük baş yaylığı; qadın ləçayı; Məs: *Şahbikə bütün gombullara məxsus*

bir hölimliklə çarqat üstündən Sonanın başını tumarladı. (Ə. Cəfərzadə);

Çardaq (çahar taq) – Gündən, yağışdan qorunmaq və ya başqa məqsədlər üçün dörd dirək üzərində qurulmuş üstüörtülü kölgəlik; Dörd tağı olan yaşayış yeri, talvar;

Çarə – Bir şeyin əldə edilməsinə, bir nəticəyə gəlməyə, çətin bir məsələnin həllinə mane olan əngəlləri aradan qaldırmaq üçün lazımlı olan çıxış yolu; tədbir, vasitə, əlac; **Çarə axtarmaq** – çıxış yolu axtarmaq, əlac aramaq; Əlac, kömək, yardım; Məs: *Ölüməndən başqa hər seyin çarəsi vardır* (Məsəl); **Çar-naçar qalmaq** – ələcsiz qalmaq;

Çarəsaz – Çarə görən, tədbir tökən, xilas edən, şəfa verən;

Çarəcə – Çarə axtaran, əlac axtaran; bacarıqlı, məharətli; hiyləgər, kələkbəz, fəndgi, bic;

Çargah (çahargah) – Azərbaycan klassik muğamlarından birinin adı;

Çarşab (çadır şəb) – «Şəb» – gecə, qaranlıq, qara mənasını bildirir; 1) Başdan ayaga kimi qadın bədənini örtən baş örtüyü; çadra, çarsab; Qara rəngli bayır qadın geyimi; 2) Yataq loyazimatının üstünə örtülən parça; Məs: *Bir də görərdin ki, xanum başına al rəngli Şirvan ipək çarşabını salıb satılı boxçasını qaravaşa verib hamama gedərdi* (H. Sarabski);

Caxçur – Üstən gen altdan dar qadın geyimi, şalvar; Məs: *Gəlinin əyinində mavi parçadan tikilmiş caxçur var idi* (Əlisa Nicat);

Çamadan (came dan) – İçinə paltar yiğmaq üçün səliqəli düzəldilmiş yol çantası; Yolda hər hansı bir əşya aparmaq çün dəri, karton və s.-dən qayırılmış, qapaqla bağlanan dəstəli qutu, yeşik;

Çargo (çarkga) – Dörd öküz qoşulmuş araba, cüt;

Çargül – Dördkünc, dördbucaqlı; cahargüşə;

Çarmix (çarmix) – Qədim zamanlarda; müqəssiri cəza olaraq gərmək üçün xaçəkilli dar ağacı; **Çarmixa çəkmək** – bu üsulla cəza vermek, cəzalandırmaq, öldürmek; çox işgəncə vermek;

Çar-naçar – Əlacsız, istər-istəməz, məcburi, zorla;

Çarpaz – (çəprast) sol-sağ; Bir-birini kəsib keçən, xaç şəklində; xaçvari, çatmaq; Çarpaz cütləşdirilmiş və ya çarpaz tozlandırılmış; **Düymə**, ilgək; badalaq; Məs: 1. *Sinəmə çal-çarpaz dağ çəkmisən... ifadəsi. 2. Qızıldan çarpazı, yar düymələri, əyninə geyinib zər-zibaları.* («Əmrərah» dastanı) Burada «çarpaz» sözü düymə ilgəyi mənasında verilmişdir.

Çarpa – Dördayaqlı heyvan; mal – qara;

Çarsu (y) – Dörd yan, dörd tərəf; **çaryı**; Qapalı bazar; dükənlər olan yer; küçə; Dilimizdə işlənən çərçi sözü də buradan əmələ gəlmışdır. Çərçü bazar; – *Apar bunu bazara, çaharsunun (çarsu) arasında ona yüz təziyana vurarsan, 30 tūmən də cərimə alarsan!* (Makulu).

Çaryar (çaharyar) – Dörd müqəddəs yoldaş (Məhəmməd Peygəmbərin dörd yaxın dostu, silahdaşı və davamçısı olan Əbübəkr, Əmər, Osman və Əli); Sünñü müsəlmanların and yeri olan «Ya çaharyar» ifadəsi;

Çarçubə (çaharçubə) – çərçivə; Dörd ağac;

Çarpayı – Üstündə yatmaq üçün dörd ayaq üzərində duran dəmir və ya taxta çörçivədən ibarət yataq yeri; krovat;

Çarx (çərx) – Öz oxu ətrafında sırlanmaqla minik və ya başqa nəqliyyat vasitələrini hərəkətə gətirən dairə, təkər; Tale, bəxt mənasında; Zəmanət, rüzgar; **Çərxiflək** – dünya; göy, fələk; bəxt, tale;

Çəhrəşənbə (çərşənbə) – Həftənin üçüncü günü, çərşənbə axşamından sonra gələn gün;

Çaşt (çeşt) – Səhərlə günorta arasında olan vaxt, saat 10 – 11 radələri; Məs: *Pərim təklif etdi çəsta düşməyə, Su istədim, şərab verdi içməyə.* (Dastan)

Çe – Nə?

Çehrə – üz, sıfət; çöhrə;

Çəsm – Göz; **Beçəsm**, **boçəsm** – «baş üstə» «göz üstə» deməkdir;

Çəsmə – Yerin altından sızib çıxan yolu su mənbəyi; qaynaq, qaynar bulaq; Məcazi mənada – **Su** – həyat çəsməsi; çəsmeyi heyvan, dirilik suyu.

Çəsmək – Gözlük, eynək;

Çəsmi-çirəğ – Göz bəbəyi qədər əziz və sevimli;

Çəsmi-giryən – Ağlar gözlər, qəmli gözələr; Məs: *Bir qədəm qoygil dedim bu çəsmi-giryən üstünə, dedi nələr gələli, xos olə can üstünə.* (Kişvəri);

Çəşni (çaşni) – Şəkil, forma; Layihə, tərz, üsul; ləzzət, dad; bir şeyin dadına baxmaq üçün ağıza alınan miqdardır, nümunə;

Çəşnigir (çaşnigir) – Hökmdarların yeməklərini qabaqcə dadan və bununla yeməyin zərərsiz olduğunu müəyyənləşdirən adam;

Çah – quyu; çənə çuxuru, zənəxdan; **Çahi-Babil** – dini əsatirə görə Babildə Harut və Marut adlı iki maləyin həbs olunduğu quyu; **Çahi zənəxdan** – çənə çuxuru; **Çahi-Yusif** – Yusif Peygəmbərin qardaşları tərəfindən salındığı quyu;

Çəmxəm – Naz, qəmzə, əzilib-bütülmə; boyun qaçırməq; özünü naza qoymaq;

Çəm – Qayda, üsul, yol; işvə, əzilib – bütülmə;

Çəmən – Yaşıl otla örtülülmüş sahə; yaşıllıq;

Çəmə'nara – Çəmən bəzəyi; gözəl;

Çəmənəfruz – Çəmən işıqlandıran; gözəl;

Çəmənzar, **çəməngah**, **çəmənistan** – Çəmən olan sahə, yaşıl ot bitmiş yer;

Çəməngül – Çəmənlük gülü, çəməndə açan çiçək, çəmənçiçəyi;

Çənbər – Çəllək və s.-nin dövrəsinə keçirilən dəmir və s. materialdan qurşaq; Dəf və bu kimi şeylərin dairəsi; sağanaq; *Dəfin çənbəri*; keçmişdə; suya və ya nəstə yaxşı batmaqdan ötrü dolun (tulugun) yuxarı tərəfinə ağırlıq üçün bağlanan dairəvi dəmir; *Dolun çənbəri*; Dairə şəkilində olan; devrik; Qurşaq, bandaj;

Çənd – Neçə, neçə dənə, nə qədər;

Çəndan – O qədər, o dərəcədə, o mərtəbədə;

Çəng 1 – Əl, pəncə; **Çənginə keçirmək** – Əla keçirmək, pəncəsinə keçirmək;

Çəng 2 (cüng) – Formaca arfaya oxşayan qədim Şərq simli musiqi alətlərindən biri;

Çəngə – Bir əl tutan qədər (adətən rəqəmlərlə); Məs: *Bir cəngə ot, İki cəngə yun*; Bir ovuc ot; iki ovuc yun və s.;

Çəngal (çəngal) – Yeyilən şeyin parçalarını götürmək üçün bir neçə uzun dişli olan alət; Şey asmaq üçün qarmaq; asılıqan, asqı; Kəsilmiş heyvanların cəmdəyini və iri ət parçalarını asmaq üçün iri qarmaq; çənarə; Şey qaldırmaq üçün ucu yuxarı əyilmiş mil; qarmaq; Şahmat oyununda bir fiqurun eyni zamanda iki və ya bir neçə fiquru təhlükə altına aldığı vəziyyət; Haça şəklində olan müxtəlif şeylərin alətlərin adı; İnkışafa, tərəqqiyə, sərbəstliyə mane olan, onlara imkan verməyən şey haqqında; çəng;

Çəngi – Dəf çalıb oxuyan və köbək atmaq kimi rəqsler oynayan rəqqasə; çəng çalan; Əxlaqsız, həyasız qadın mənasında; Eyni mənada söyüş kimi də işlədirilir; Məs: *Əliyar bəy... evində çəngi saxladığını şənində siğışdırmadı*. (Ə. Cəfərzadə);

Çəp – (əksi – rast) – Sol; Bəbəkləri eyni istiqamətə baxmayan göz; çəp; **Çəp – rast** – sol-sağ mənasından başqa əyri-düz mənası da vardır.

Çəpəndaz – Sol tərəfdən olaraq, çapına olaraq; əyri – əyri; əyrisinə; yanakı; çəp; yanpörtü; Düzünə yox, çapına;

Çərək – (çəhar yek – dörddə bir) – Arşının dörddə birinə bərabər *uzunluq ölçüsü*; Girvənkənin dörddə birinə bərabər *ağırlıq ölçüsü*; Daha çox «bir» sayı ilə işlənir; **Bir çərək** – bir az, bir tika, azaciq;

Çərəkə – Keçmişdə; mollaxanalarda ərəb əlifbasını öyrənmək üçün dərslik, əlifba kitabı; Yasin, təlqin və s. yazılış kitabça; Şer, yaxud mərsəyə daftarcası; bəyaz; Dordda bir; Məs: Molla «*Sabah atana deynən sənə bir əlifba çərəkəsi alsın*». (H. Sarabski)

Çərçivə (çəhar çubə) – Bir şeyi çərçivələmək, keçirmək üçün taxtadan və s. – dən qayırılmış, dördbucaq və ya oval formada kənarlıq, qəfəs; Şəkil, yazı, güzgü kimi şeyləri bəzəmək və asila biləcək bir hala salmaq üçün onların kənarlarına taxılan kənarlıq; haşıya; Maşının, qurğunun, konstruksiyanın əsas hissəsi; rama; Bir şeyin həddi-hüdudu;

Cilingər – Dəmirçi, cilingər, əl ilə metalda müxtəlif əşyalar düzəldən usta;

Çirk (çerk) – Natəmizlikdən, vaxtılı-vaxtında yuyulmaqdan bədəndə, paltarda və s.-də xoşa gəlməz ləkə qatı, kir; **çirk eləmək** – irinləmək;

Çirkab (çerk ab) – Çirk sular, natəmiz sular;

Çirkin – Gözəl olmayan; gözə, qulağa xoş gəlməyən; kifir, eybəcər, bədləkər; Çirk, çirkli, kirli, natəmiz; Yaramaz, ləyaqətsiz, xoşagalməz, pis;

Çifayda – Nə olsun ki, nə xeyri var; təəssüf ki;

Çira, çiraq (çeraq) – Hər cür işıqlandırıcı cihaz (qaraçiraq, lampa, fənər, lamnorka və s.); **Çiraq yanın vaxt – axşamüstü**, hava qaralan vaxt; **Çiraq sənən vaxt – yatmaq vaxtı**, adamlar yatan vaxt və s.;

Çıraqban – Çıraqbanlıq, çıraqlarla işıqlandırılmış;

Çöhrə (çehrə) – Üz, sürət, sima;

Çin – Büük, büük, büzmə, qırçın, qat; qıvrım, qırış, qırışq, bürüşük, bürüşmə; Doğru, düzgün; Məs: *Yuxum çin oldu*;

Çin-çin (çindərçin) – Qırış-qırış, büük-büyük; qıvrım (saç mənasında); Məs: **Çin-çin saçı qız** – qıvrım saçlı qız;

Çinşunas – Çin ölkəsi üzrə mütəxəssis;

Çini – Cində düzəldilmiş, Cində hazırlanmış; əla növ saxsı qab-qacaq; çinli;

Çinə – Quş dəni; quş yemi;

Çinədan – quşlarda, həşəratlarda və malyuskalarda qida-nın toplanması üçün qida borusunun yoğun hissəsi;

Çinədani dolu olmaq – deməyə sözü çox olmaq; ürəyi sözlə dolu olmaq; **Çinadanını boşaltmaq** – Ürəyində qalan bütün sözlərini demək, danışmaq;

Çinisazi – Saxsı, sarfor qablar istehsal edən müəsisi;

Çil – Boz (rəng); Məs: *Çil toyuq, çil kəkklik və s.* Laləvər otu (zanbaq fəsiləsindən olan alabəzək çiçəkli bitki); Bu sözün başqa mənaları da vardır; çil, çil-çil üz, çil (quş adı – rus – rıybčik);

Çillə – («40 – çehel» sözündəndir) – Mənəsi 40 günlük dövr deməkdir. Uşaq anadan olandan (yəni qadının zahiliq dövrü keçənəcən), nigah mərasimindən, matəmdən keçən 40 günlük müddət. Adətə görə uşaq anadan olandan 40 gün sonra onun çilləsini alırlar. Bundan əlavə, iqlimlə əlaqədar Böyük və kiçik çillə məvhümları da vardır. Məs: *Dekabirin 25-dən fevralın 5-ə qədər olan dövr Böyük çillə hesab olunur.*

Çilçiraq – Qəndil, lüstr; Fars dilində «çehel – 40» «çeraq» – Qırxçiraq – sözündən əmələ gəlmışdır. Prof. B. Əhmədov belə qeyd edir ki, buradakı çil (40) hissəsi qeyri-müəyyən çoxluq bildirir (bizdəki *qurxayaq* kimi), konkret miqdarı əks etdirmir;

Cehəsütun (çelsütun) – I Şah Abbasın İsfahanda tikdir-diyyi qırx sütunu məşhur şah sarayı;

Çəhar yek (Azərbaycan dilində çorək kimi işlədir) – Dörddə bir deməkdir. İcarə müqaviləsinə əsasən torpaq sahibi kəndliyə icarəyə verdiyi torpaqdan alınan məhsulun ancaq dörddə birini ödəyir;

Çovgan (çövgan) – Atla oynanılan qədimi top oyunu; həmin oyunda topu vurmaq üçün başı əyri uzun ağac; Məs:

Başın top edə gör canan yolunda,

Çalınsın top çün **çörkan** anındır. (Ş. İ. Xətayı);

Çovganbar – Çovgan oynayan, top oyunu oynayan;

Çöhrətərəş (çehretərəş) – Üzünü qırxdıran; dinsiz, kafir mənasında;

Çub – Ağac, taxta, əlağacı; **Çube Çini** – jenşen (dərman bitkisi);

Çun – Necə ki, elə ki;

Çune çəra – «niyə», «necə» deməklə «səbəb» soruşma; boş danışq, yorucu səhbət; **Çune çərasız** – sözsüz-səhbətsiz;

Çüst – Yeyin, cəld, çevik; yüngül ayaqqabı ;

Çolpa – Bir ayağı topal, çolaq olan; ayağını yeriyərkən səhv atan; ayaqca solaxay olan; böyük cüçə; məc; bacarıqsız;

D

Dağ – Qızığın dəməri ətə basıb yandırma, damğalama, damğa qoyma; **Dağ basmaq** – qızığın dəmirlə bədənə damğa basmaq; Qaynamaqdə olan dağ su, qaynar, çox qızığın; Ağır dərd, kədər, qəm, qüssə, ürək yarası; **Dağ(i)dar** – dağlı, ürəyi dağlı, çox kədərlə, yaralı, ürəyi dağlı adam; **Dağı-dil** – ürək dağı;
Dad – Fəryad, fəğan, haray; kömək, imdad; **Dada yetmək** (yetişmək) – köməyə gəlmək, haraya yetmək, kömək etmək; Şikayət;
Dad-bidad (dadü bidad) – Adətən «ey dadü bidad» şəklində təsəssüf, kədər bildirir; **Dad bidad etmək** – ah-zar etmək, fəryad etmək; ad çıxarmaq, qiyamət eləmək, gurultu qoparmaq; böyük müvəffəqiyyət göstərmək;
Dadrəs – Köməkçi, müdafiəçi, himayəçi, dada çatan; **Dad bəxş** – ədalətli;
Dad-fəryad, dad-fəğan (dadü fəryad) – Köməyə çağırma, fəryad, fəğan, dad;
Dadxah – Fəryada çağırınan, dada çağırınan; şikayətçi, şikayət edən; iddiaçı, müddəçi;
Dayə – Uşağa baxan, üşağa qulluq edən qadın; mürəbbiya; Öz balasından əlavə başqa bir balaya da süd verən doğmuş heyvan; Xəstəxanalarda xəstələrə qulluq edən qadın; Baxıcı, xidmətçi;
Dam – Tələ, cələ, tor;
Damad – Qızın əri, kürəkən;
Damən (daməna) – Ətək (paltarda) *Daməni guh*; **Dağ daməni** – dağ ətəyi;
Dana – Alim, bilici; **Danəndə** – bilən;
Daməngir – Yardım istəyən; başqasının ətəyindən yapışaraq yalvaran;

Damgah – Tor qurulan yer, tələ qurulan yer; Məc. Bu dünya;
Daniş (daneş) – Bilik, elm, məlumat; ... **dan** – söz önü şəkilçi; qənddan, nəməkdan, şamdan, güldan, qəhvədan, çaydan, güləbdən, çələmdən və s.;
Danişamuz – Şagird, elm öyrənən;
Danişkədə – İnstitut; fakültə;
Danişgah – Universitet; Darülfünun;
Danişmənd – Alim; bilikli, elmlili, məlumatlı;
Danişcu – Tələbə, elm axtaran;
Dar 1 – Edama məhkum olanları asmaq üçün dikəldilən dirək; dar ağacı; məc: dara çəkmək;
Dar 2 – Əsil mənəsi «ev», «məhəl», «məskən», «məkan» olub, Əsasən bədii ədəbiyyatda bir sıra tərkiblərdə işlənir; Məs: **Dari-fəna** = fəna evi, bu dünya; **Dari-şəfa** = Şəfa, müalicə evi; **Darıüfünun** – Universitet – elmlər evi; **Darülmüəllimin** – müəllimlər evi və s.;
...dar 3 – Bəzi isimlərin axırına gətilirək onlara müxtəlif mənə verən («daştən» felinin kökü – «malik olmaq» mənasında) söz sonu şəkilçi; evdar, mülkədar, əməkdar, məhsuldar; havadar, dükəndar, hökmədar, əməkdar, tərəfdar, xəbərdar, cazibədar, heyvandar, himayədar, vəfadər, hesabdar, maldar, dindar və s.;
Dara 1 – Sahib, malik, malik olan;
Dara 2 – İranın qədim padşahlarından Kəyan sülaləsinin son hökmədəri; eramızdan əvvəl 342-ci ildən 330-cu ilə qədər hökmədarlıq etmişdir. İsgəndər Zülqərneyin İrana hücum etdiyi zaman Dara öldürülmüşdür.
Deh – Kənd; **dehənti** – kəndlili;
Dehqan – Kəndli, əkinçi; **bağban** – kənd, bağ, əkin yeri sahibi;
Dehistan – Kəndistan, kənd yeri; Məs: *Bərzənd Ərdəbil vilayətində havası isti olan beş dehistantan biridir.* (Səid Nəfisi);

Dey – Fars (İran) aylarının onuncusu; qış aylarının birincisi (22 dekabır – 22 yanvar); Dini əsatirdə: Soyuq nəzarət edən mələyin adı;

Daru – Dərman, dava;

Darçın (darçın) – Darçın ağacının qabığından hazırlanan gözəl iyi və tünd dadi olan quru toz şəklində ədviyyə; Əslində «daru və çin» sözlərindən düzəlib. «Çin dərmanı» deməkdir.

Darçını (darçını) – Darçın rəngli, darçın rəngində olan; qəhvəyi;

Dastan (dəstan) Şifahi xalq ədəbiyyatının epik janrları içərsində qəhrəmanlıq və aşiqanə məzmunda olan həcimə ən böyük əsər; **Dillərdə dastan olmaq** – məşhur olmaq, haqqında tez-tez danışılmaq, dillərə düşmək;

Dahan (dəhan) – Ağız məs: *Dəhan, dəndan, zəban, ey ləb, şəkər, qənd arzu etmə, Büxağı, tər zənəxdanı, iki püstam bir dəm gör.* (Məlikballı Qurban);

Dəzgah (dəstgah) – Ağac, metal və başqa materialları emal edən və müxtəlif şeyləri hazırlayan maşın; üzərində ustaların iş gördükleri böyük masa; Xalça, palaz və s. toxumaq üçün qurğu; Bənnaların, suvaqçıların və s. üstündə dayanıb işlədikləri taxtапuş və s;

Dəbistan – Məktəb;

Dələduz – Firildaqcı deməkdir. B.Əhmədov «Qısa etimolji lüğət» kitabında bu barədə belə deyir; farsca «dozdidən» (oğurlamaq) məsdəri ilə duz (dozd) sözü qohumdur. Güman ki, dələ hissəsi dil (del) sözünün təhrifi ilə bağlıdır. Mənası; «ürək oğrusu» deməkdir (indi mənə dayışib). Əslində *deledozd* kimidir.

Dəm 1 – Qısa vaxt, an, ləhzə; **Bir dəm** – bir vaxt, bir anlıq; **Hər dəm** – həmişə, daim, hər dəqiqli, hər an; **Gah, bəzən** – ədat mənasında;

Dəm 2 – Od üstündə aramla bişmə, yaxud dəm alma; od üstündə rəng alaraq ətri çıxməq və içməyə yararlı hala gəlmək (çay, qəhvə haqqında); Buğ, buxar, qaz; Kef, nəşə, istirahət; Bərk kefli, məst; Məs: *Yaxına buyurun, dəmlənin bartı...* (S.Vurğun)

Dəm 3 – Nəfəs; **Dəm-dəmə vermək** – nəfəs-nəfəsə vermək; səs-səsə vermək;

Dəmədəm, dəmbədəm – Saatbasaat, anbaan, hər ləhzə, hər dəqiqli, hər vaxt, daim; getdikcə;

Dəmavənd – İranda dağ adı; Tehran yaxınlığında şəhər;

Dəm-dəstgah – Çoxlu var-dövlət;

Dəmkeş – Üzərinə çaydan qoymaq üçün samavar odluğunun yuxarı hissəsinə geydirilən və yanlarında deşikləri olan hissə; Xörəyin dəm alması üçün qazanın ağızına qoysulan qapaq; Sobaların bacalarında və s.-də dəm çəkmək üçün qoysulan deşik; Zurnaçılارın yanında züy tutan çalğıçı – dəmkeş;

Dəmgüzar – Bir yerdə vaxt keçirən; yoldaş;

Dəmsaz – Yoldaş, həmdəm; uyğun, müvafiq; Musiqidə əsas çalana kömək edən və ona həmahəng çalan çalğıçı – dəmtutən; Fərqinə varmadan başqasının sözünü, fikrini müdafiə edən adam;

Dəmxana – Ev, yaşayış yeri;

Dəndən – diş;

Dəndə, dəndənə (dəndanə) – Təkərin dairəsini mərkəzlə birləşdirən ağaclar; Müxtəlif mexanizmlərdəki dişli çarxların dişləri, çıxıntıları; Binaların kənarındaki diş-diş naxış; Qapıları bərkitmək üçün onların dal tərəfində qayrılan dişli siyirmə; Qulp, dəstə – *Sənəyin dəndənəsi*;

Dənə – Eyni cinsdən olan şeylərin hər biri, ədəd (cansız əşyaları sayarkən işlədirilir); İki dənə dəftər, Beş dənə kitab; Dənli bitkilərin məhsulunun hər biri – *noxud dənəsi*; Ovulan şeylərin ən kiçik hissəcikləri – *Qum dənələri*; Çeyirdək, toxum, tum;

Dərağuş – Ağuşuna almaq, qucaqlamaq; qucağında olmaq;

Dəraməd – Tar, yaxud kamança ilə ifa olunan müğamların giriş hissəsi; Gəlir, qazanc, mənşət;

Dərbən – Qapıcı; **Dər** – qapı deməkdir;

Dərbar – Padşah sarayı;

Dərbədər – Qapı-qapı gəzən, avara, yurdsuz; ev eşiyyindən, yerindən-yurdundan avara düşmüş; Məs: *Görüm səni dərbədər düşəsən* – qarğış mənasında;

Dərbənd – Dağlarda dar keçid, dağ keçidi; dərə; İranda və Dağıstanda şəhər adı; İranda dar küçə; **Dərbənd** olmaq – meyl etmək, can atmaq, bənd olmaq; Əsasən azərbaycanlılar yaşayan Dərbənd şəhərinin adının mənası onun tərifinə tamamilə uyğun gəlir; Məs:

Dərbənd dedikləri bağçadı, bağdı,

Alt yanı dəryadı, üst yanı dağdı,

Abbas deyər: əcəb meyvəsi çəğdi,

Xəstəyə şəfadı narı *Dərbəndin*.

(Aşıq Abbas Tufarqanlı).

Dərbəndi (Dərbənd şəhərini adından) – İrigiləli kəmşirin üzüm növü; Azərbaycan oyun havalalarından birinin adı;

Dərbəçə – Balaca qapı – Darvazada olan balaca qapı;

Darvaza (dər+baz) – Böyük, açıq qapı; Darvaza; alaqpı;

Dərviş – Qapı-qapı gəzərək, yaxud meydançalarda adamları başına yiğaraq Peyğəmbərə, İmamlara və Kərbala hadisələrinə həsr olunmuş qəsidiələri avazla oxuyub pul yiğan adam; Yoxsul, yazıq, kasib, fəqir mənasında; Məs: **Dərvış toyu** – keçmişdə; çalğıçı əvəzinə, dərvişin iştirakı ilə keçirilən toy; kasib toyu;

Dərvışanə – Dərviş kimi, dərvışə xas; dərvışə layiq, kasib, yoxsul;

Dərd – Qəm, qüssə, kədər, ürək acısı, mənəvi əzab, əziyyət, iztirab; haqqında düşünmək lazımlı gələn qayğıya

səbəb olan şey; ürəyi incident daxili sixinti; qayğı, qeyd; Ağrı, bədən nasazlığı, xəstilik, azar; Ürəkdəki sözlər, gizli arzular; sərr, fikir, düşüncə, məqsəd; Qarğış mənasında – bəzən «canına dərd» şəklində;

Dərd-bəla – Dərdə, qayğıya səbəb olan hal; iztirab və əziyyət verən və ya qorxulu hadisə; qada-bala;

Dərd-qəm, dərdnak – Qəm, qüssə, kədər;

Dərdi dil, dərd-kədər – Ürək dərdi, sərr;

Dərdəsər – Başağrısı, dərd qayğı; başıbələli;

Dərdəst (dərdəst etmək) – Ələ keçirmək, tutmaq, yaxalamaq, həbs etmək;

Dərdimən, dərdmənd, dərdnak – Dərdi, kədəri olan, ürəyi dərdli; Başqasının qeydində qalan, başqasının dərdində qalan; Məc; aşiq, vurğun; Məs:

Nola hüsnin zəkatı busə versin,

Zəifəm, *dərdməndən*, mən gədaya. (Ş. İ. Xətayi).

Dərdkeş – Dərd çəkən, dərdi olan, dərdli;

Dərdisər – Başağrısı, əziyyət, narahatlıq, qayğı, qeyd;

Dəng – Huşunu itirmiş, başağrısı; baş aparma;

Dəngəsər – Dəng etmə; təngə gətirmə; boğaza yiğma;

Dəriçə – Kiçik qapı, qapıcıq; Divarda kiçik taxça, pəncərə;

Dərya – Dəniz; Təşbehlərdə, müqayisələrdə: hədsizlik, son dərəcə çoxluq, bolluq, tükənməzlik, nəhayətsizlik bildirir; **Elm dəryası** – çox elmlı, çox oxumuş, çox bılıkli adam haqqında;

Dəryaça – Sünî dəniz, kiçik dəniz;

Dərzi – Paltar tikən;

Dərkənar – Ərizələrin, rəsmi kağızların və s.-niñ kənarında, adətən sol bucağında bir idarənin, təşkilatın və s.-nın rəhbəri tərəfindən yazılın mülahizə, göstəriş, sərəncam, qeyd;

Dərgah, dərgəh – Astana, kandar, qapı önü; böyük adamların qapısı; saray, iqamətgah; Allahın mərhə-

məti, şəfqəti, köməyi, inayəti mənasında (bəzən «Allah» «həqq» sözləri ilə):

Gen dünyada bir otağım,
Bir pəncərəm, bir qapım var.
Allah, sənin *dərgahında*

Bilmirəm, nə günahım var?! (Şükür Xanlarov).

Dərmən – Həkimin nüsxəsi üzrə hazırlanan müalicə vəsi-təsi, dava; ümumiyyətlə, təbabətdə zərərvericilərlə mübarizədə və s.-də işlədirən müalicəvi preparatlar; Əlac, tədbir, çarə;

Dərmən-davacat – Cürbəcür dərmanlar, davalar;

Dərmənpəzir – Müalicəsi olan, çarəsi olan, əlacı olan, dərmani olan, sağaldıla bilən;

Dərmənxana – Dərman satılan və ya düzəldilən yer; aptek; əczaxana;

Dərmənnapəzir – Əlac olunmaz, dərmansız; Əlacı olma-yan xəstəlik;

Dərgüman – Şübhələnmiş, şübhələnən, tərəddüb edən;

Dərmandə (ə) – Aciz qalmış, aciz, biçarə, ugursuz, əlac-sız, müflis, iflasa uğramış;

Dərmiyan – Orta, ara; aralıqda; aralıqda qalmış;

Dəro – Ləkdən ləkə keçən su yolu;

Dərosər – Pəncərə və qapı yerlərinin üstünə qoyulan tir və taxtalar;

Dərpərdə – Pərdə arxasında qalan, bayır-bucağa çıxmaya-yan, örtülü, gizli;

Dəruni – Ürəyə, qəlbə, daxilə, daxili aləmə mənsub olan, aid olan, məxsus olan;

Dərhəm – Qarmaqarışıqlıq; kədərli, kədərlənmiş;

Dərhal – (dər – hal) – **Dər həmən hal** – yəni o dəqiqə, o saat, həmən vaxtda; Məs: *Bir kölgə görsə, dərhal boxçamı başına qoyub uzaqlaşacaqdı.* (Ə. Cəfərzadə);

Dəsgah (dəstgah) – Cah-cəlal, həşəmət, dəbdəbə, təntənə, büsət, böyük şənlik; Böyük işlər, təşəbbüs, qeyri-adi

mənzərə, əla düzəldilmiş iş; Bir işin təşkili üçün lazım olan şeylərin, vasitələrin və s.-nın məcmusu; Qurğu, kələk, tədbir; Azərbaycan xalq musiqisində irihəcmli muğam, musiqi kompleksi; dəzgah;

Dəsgirə (dəstgirə) – Qarğı və ya ince çubuqdan hörülülmüş kiçik səbət; Qulp;

Dəstgir – Kömək edən, əldən tutan, yardımçı, himayəçi; Tutulmuş, əli-qolu bağlanmış; əsir;

Dəsmal (dəstmal) – Əl-üz və s. silmək üçün ensiz, uzunsov parça; məhraba; Burun və göz silmək üçün kvadrat şəkilli parça; yaylıq; İçinə şey qoyulub bağlanılan hər cür parça; bağlama;

Dəst – Əl; Bir adamın geyimini təmin edəcək paltar komplekti; Məs: *Bir dəst paltar;* Müəyyən məqsəd üçün lazım olan əşya və ləvazimatın məcmusu; Məs: *Bir dəst mebel;* **dəst-dəst** – dəstələrlə, Yiğin-yiğin, topa-topa, qucaq-qucaq; çoxlu-çoxlu;

Dəstavüz (dəstavız) – Bəhanə; səbəb; al yeri;

Dəstbənd – Qolbaq, bılərzik;

Dəstdiraz (dəstderaz) – Əliuzun, hər şeyə, işə qarışan; üzlü, həyəsiz, utanmaz; zalim, zülm edən, müstəbid;

Dəstə 1 – Birgə fəaliyyət üçün birləşmiş adamlardan ibarət mütəşəkkil qrup; Xüsusi hərbi hissə; **Qatar** – quş dəstası; Bir əldə tutulacaq qədər ip və s. ilə bağlanmış gül, göyərti, ot və s. toplusu; Bir yerdə bağlanmış, yaxud çin-çin yığılmış eyni cinsli şəyər toplusu; Heyvanların təsnifatında qohum ailələri birləşdirən bölmə; Məs: *Sürünənlər dəstəsi;* **Dəstə** – qadın adı kimi – gül dəstəsi və s.;

Dəstə 2, dəstək – Bir şeyin əl tutulan yeri, tutacaq yeri; sap, qulp, qəbzə; Mexanizmi, cihazı və s.-ni çevirmək və ya döndərmək üçün onun əl ilə tutulan hissəsi; ağacdən və ya başqa şeydən olan sütun; Sınınmamaq üçün meyvəsi çox olan ağac budaqlarının altına qoyulan bir ucu haça ağac; paya, dayaq;

Dəstəbaz – Özünə tərəfdar olan adamlardan dəstə düzəldib fikrini, işini yeritməyə çalışan adam (mənfi mənada);

Dəstəmaz – Namazdan, bəzən də Quranı ələ alıb oxumaqdan əvvəl yuyunma (üzü, dirsəyə qədər qolu yuma və başın ortasını, eləcə də ayaqların üst tərəfinə su çəkmə) ayını;

Dəstərxan – Süfrə;

Dəstəçin – Seçmə, bir-bir dərilən və dəstə halında yiğilan; məs: Alma, armud dəstəçinini;

Dəsti 1 – Kiçik, lüləksiz bardaq; su dəstisi;

Dəsti 2 – Əlüstü, əlbəəl, tez;

Dəstyar, dəstyari – Köməkçi, yardımçı; kömək, yardım;

Dəst-paşa – Təlaşa düşmə, tələsmə, iztirab, çapalama; Təlaş içinde, həyacanlı bir halda, özünü itirmiş; **Dəst-paşa olmaq** – əl-ayağa düşmək;

Dəstpərvərdəi – Birinin yetişdirməsi olan, birinin yanında olan, sənət öyrənən adam;

Dəstrəs – Əli çatma, nail olma, yetişmə; əldə etmə, müvəffəq olma;

Dəstur, düstür – Təlimat, göstəriş; Qanun, əsas, qayda, üsul; Hər cür kəmiyyətlərin, tərkiblərin, ünsürlərin məcmusunun (rəqəmlərlə, hərfərlə, xüsusi işarələrlə) şərti ifadəsi; formul; **Dəstur aşı** – Ər evinə köçəndən sonra qızın atası evindən göndərilən plov, aş;

Dəstfərman – Ayaqüstü işləri görən qulluqçu, nökər; əl buyruqçusu; ev xidmətçisi;

Dəsxoş (dəstxoş) – Yüngül qazanc, asanlıqla əldə edilən pul və s. Pul hədiyyəsi, bəxşış, mükafat; **Dəsxoşa getmək** – başqasının əvəzinə və ya onun hiyləsi ilə zərərdidə (zərər çəkən) olmaq; cəzalandırılmaq və ya öldürülmək; boş yerə, başqasının hiyləsi ilə pul xərcləmək;

Dəf – Xanəndə və dəfçalanların barmaqla çaldıqları, bir üzünə dəridən üz çəkilmiş sığanaqdan ibarət çalğı aləti; qaval;

Dəhyek (dəh + yek) – onda bir; Keçmişdə kəndlilərin feodala, bəyə və ya mülkədərə məhsulun onda biri miqdardında natural şəkildə verdikləri vergi;

Dəhliz – Ev qapısı ilə otaqların qapıları arasında olan üstüörtülü dalan; koridor; Böyük otağa yapışq kiçik otaq; kecid;

Dəhnə 1 – Yüyənin və ya cilovun atın ağızına salınan dəmir hissəsi; cövzə;

Dəhnə 2 – Ana xətdən ayrılan arxin, şırımnın və s.-nin başlancığı; Məs: *Su kəsildi. O tez beli ciyninə alıb arx yuxarı dəhnəyə getdi.* («Sınıq Körpü» jurnalı);

Dəşnə – Kiçik xəncər; Silah kimi işlədilən iri biçaq;

Dəst – Çöl, səhra, biyaban;

Dəsti – Azərbaycan və İran klassik musiqisində mügamlardan birinin adı;

Dəhrə – Ağac doğramaq, budamaq və s. üçün işlədilən kəsici alət; çapacaq, atdöyən;

Dəhan – Ağız;

Diba, dibac – Zərli gülləri olan ipək parça;

Dibapus – Diba geymiş, əynində dibadan tikilmiş paltar olan;

Dibaçə – Keçmişdə; Kitabın qızıl suyu ilə nəqşlərlə bəzənilmiş müqəddiməsi, ilk səhifələri; Giriş, müqəddimə;

Div – Şərq nağıllarında müsbət qəhrəmanlara qarşı qoyulan çirkin, eybəcər, həddən artıq cəsarətli, bınuzlu əfsanəvi vücud, heyvan; Çox güclü, qüvvətli, cəsamətli adam və s. haqqında;

Divan 1 – Məkəmə, tribunal; Ali hökumət məclisi; divanxana, hökumət idarəsi, dövlət dəstərxanası; Məs: **Divan etmək** – cəzalandırmaq, tənbəh etmək, toy tutmaq;

Divan 2 – Yaxın və Orta Şərqi ədəbiyyatında; bir və ya bir neçə şairin qafisiyə və ya rədifişlerinin axırıncı hərfələrinə görə əlisba sırası ilə düzülmüş şerlər məcmuəsi; Məs: *Füzuli divanı*, *Şəhriyarm divanı* və s; bir şairin şerlər külliyyatı;

Divan 3 – Oturmaq və ya uzanmaq üçün uzun yumşaq taxt;

Divanə, divanəsər – Dəli, «dəli-divanə» kimi də işlənir;

Divanəvar, divanəvəş – Dəli kimi, dəlicəsinə, dəli qiyasə sində;

Divani 1 – Hər misrası 15 hecadan, hər bəndi isə 4 misra dan ibarət olan aşiq şer forması;

Divani 2 – Divana, hökumətə aid olan; Xüsusən, rəsmi şurman və əmirlərin yazılıdığı ərəb yazısı növlərinən birinin adı;

Divanxana, divanxanə – İnzibati hökumət idarələrinə verilən ümumi ad; Məhkəmə və onun yerləşdiyi bina;

Divar – Binaların üstünü saxlamaq və daxilini bölmələrə ayırmak üçün müxtəlif tikinti materiallarından çəkilən sədd; Həyətlərin (keçmişdə şəhər və qalaların da) ətrafinı əhatə edən daşdan, kərpicdən və s – dən tikilən bari, hasar; Müxtəlif qabların, yesik, çəllək və s. şeylərin yan tərəfi; Maneə, sədd mənasında; Məs: **Divar saatı** – divardan asılan saat; **Divar şəfəti** – divarın içində olan şkaf və s;

Divzad – Div balası, balaca div; divdən törəmiş div;

Didar – Görünüş, üz, sıfat, zahiri sima; görüş, görmə;

Didə – göz; **Dideyi-giryən** – ağlar göz, ağlayan göz; Qadın adı – Nuridə, yəni Nur(ə)+didə(fars)=Nureddidə – Göz işığı;

Digər – Başqa, ayrı, o biri, ikinci; Cəm şəkilində – digərləri, başqları, o biriləri;

Digərgün – Dəyişmiş, başqa halda; hali pozğun, alt-üst, bərbəd;

Dil (del) – Ürək, könül, qəlb; Məs: **Dil bağlamaq** (vermek) – ürəkdən sevmək, könül vermək, bənd olmaq və s;

Dilavər – Qoçaq, igid, cəsur, ürəkli, mərd; Dilli, yaxşı danışmağı bacaran, danışmağa mahir olan; dilli-dilavər;

Dilavərənə – Qəhrəmancasına, qoçaqcasına, mərdeçasına;

Dilaviz – Ürəyi cəlb edən, ürəyə yapışan, ruhu oxşayan, xoşagolən;

Dilavaz – Ürəyi nəğmə deyən, qəlbə oxuyan;

Dilazar – İnsafsız, rəhmsiz, şəfqətsiz, mərhəmətsiz, könül incidən, könülü cəfa verən (klassik şerdə, adətən gözəlin epitetlərindən biri);

Dilarə (Dilarə) – Ürəkaçan, könülaçan, dilbər, canan, sevimli; **Dilarəm** (klassik şerdə gözəlin epitetlərindən biri). Məs:

Nəzirin yazamaz ayruc əzəl nəqqası ruxsaran,
Ki hüsnün dövri xətm oldu bu rüxsəri-*dilarəyə*.

(Nəsimi)

Sənsiz, ey can, könlüüm aram eyləməz,

Can yanar, səbr, ey *dilarəm*, eyləməz. (Nəsimi).

Dilbər – Gözəl, sevgili, canan; ürək aparan; könül alan;

Dilbaz (Dilbazi) – Ürəyi ayləndirən, qəlbə oyndan;

Dilbəranə – Dilbərcəsinə, dilbər kimi, dilbər ədasi kimi;

Dilbəstə – Könlü bağlı, ürəyi bağlı; aşiq, vurğun;

Dilqəm – Ürəyi qəmli, qəlbə kədərli;

Dildədə – Kənələn vermiş, aşiq; ürəyini bağlamış, məstun, vurğun;

Dildər – Kənələn gözlə, sevimli; ürəkli, cəsur;

Diləfruz – Sevindirən, şadlandırma, şənləndirən; ürək işıqlandırıran; könül açan; dilbər;

Diləfkar – Könlü yaralı; dərdli, fikirli;

Dilir (dəlir) – Cəsarətli, igid, şücaətli;

Diliranə (dəliranə) – Igidcəsinə; qəhrəmancasına;

Dilkeş (Dil-kəş) – Ürəkaçan, könülaçan, qəlbİ sevindirən; Azərbaycan klassik müğamlarından birinin adı;
 Dilgir – Ürəyi sıňq, narazı, incik, dilxor, pərt; **Dilgir olmaq** – ürəyi sıňmaq, qəlbİ qırılmaq, incimək, dilxor olmaq, pərt olmaq;
 Dilgüşə – Ürəkaçan, könülaçan, fərəhverən, səfali, şən;
 Dilnəvəz – Könlü oxşayan, ürəyəyatan, son dərəcə xoş;
 Dilnəzir – Ürək bəyənən, məqbul;
 Dilpəsənd – Xoşagələn, ürəyəyatan; Könül bəyənən (şey, adam);
 Dilpərişan – Ürəyi bir yerdə olmayan;
 Dilruba (Dirlubə) – Ürəyi cəlb edən, ürəkçəkən, xoşagələn, məftunedici;
 Dilsuz – Ürəkyandırən, çox təsirli;
 Diltəng – Ürayı sixilmiş, könlü daralmış, kədərlİ, qəmli, mayus; **Diltəng olmaq** – ürəyi sixılmaq, qani qaralmaq; Kədərlənmək, cəmlənmək, pərt olmaq;
 Delfərib – Məftunedici, valehedici, canalıcı, füsunkar; gözəl; könül aldadən, cazibəli;
 Dilxah – Arzu, istək, könlün istədiyi hər şey;
 Dilxəstə – Qəlbinqırıq, ürəyiincik, qəmli, kədərlİ;
 Dilxor – Çox pərt, əhvali pozulmuş, qəməgin, kədərlİ, məyus;
 Dilxoş – Razi, məmnun, xoşhal; qənaətbəxş, sevincli, fərəhli;
 Dilxun – Ürəyi qanlı, qəlbİ yaralı, çox kədərlİ, çox dərdli;
 Dilxun etmək – ürəyini yaralamaq, çox kədərlənmək, çox dərdlənmək;
 Dilşad – Ürəyi şad, sevincli, könlü şad, qəmsiz, fərəhli;
 Dilşad etmək – ürəyini şad etmək, sevindirmək, fərəhləndirmək;
 Dilşikəstə – Ürəyisiniq, könlüqırıq, bədbəxt, yazıq, biçarə;
 Dilşikar – Ürək ovlayan, könlü ələ alan;

Dir – Kec, vaxtı keçmiş;
 Diraz (deraz) – Uzun;
 Dirəxt (derəxt) – ağac;
 Dirəxş – Parlaqlıq, işildama, şimşək, parılı (üsfüqdə);
 Dirəxşan – Parlayan, işiq saçan, parlaq;
 Dudkeş – Tüstü borusu, samovar borusu;
 Dudman – Xanədan, sülalə; Adlı-sanlı, tanınmış ailə; nəsil; Məs: *Böyük şəxsiyyətlərin ata-analarının kim olduğunu və dudmanlarının mənşəini bilməyə bir o qədər də ehtiyac yoxdur* (Səid Nəfisi);
 Duzəx (i) – Cəhənnəm; cəhənnəmə məxsus, cəhənnəmlik;
 Dul – dolça, vedrə; Dolab; su çarxi, quyudan su çəkmək üçün çarx;
 Dost (dust) – Birisi ilə dostluq münasibəti olan adam yaxın yoldaş, arxadaş; Birinin yaxşılığıni, xöşbəxtliyini istəyən, onu ürəkdən sevən (əksi – düşmən); Dostluğa əsaslanan, bir-birinə qarşı xeyirxah olan; Adətən, dosta, yaxın adama müraciətlə – dost!;
 Dostanə (dustanə) – Dost kimi, dostcasına, mehribancasına;
 Dostbaz – Ümumi işin zərərinə olaraq, xidmətdə və s.-də öz dostlarına üstünlük verən, onları himaya edən adam;
 Dost-düşmən (dust-düşmən) – Həm xeyirxah olanlar, həm də olmayanlar; həm dost olanlar, həm də dost olmayanlar; Antonim sözər Məs: *Aşına yad oldu məndən, dost-düşmən aqibət* (Kişvəri).
 Dostnəvəz (dustnəvəz) – Dostlara qayıq başlayən, dostlara məhəbbəti olan;
 Dostpərəst (dustpərəst) – Dostunu sevən, dostluğunu qiyamətləndirən, dostluğa sadıq olan;
 Dud – Əsil mənası «tüstü» olub, klassik şerdə və folklorda çox vaxt «dudi-ah», «dudi-del» (ürək tüstüsü) və s. tərkiblərdə «ah», «fəğan» mənasında işlənmişdir;

Duda (dudə) – Neft, mazut, qaz və s. yanmasından hasil olan his;

Dudəşən – Tüstü saçan, tüstü verən;

Durbin – Uzağı göstərən, binokl, teleskop, uzaqgörən (adam); Uzaq şeyləri görmək üçün iki paralel müşahidə borucuğundan ibarət əldə tutulan optik cihaz;

Durnəvis – Uzaqdan yazan, teleqraf;

Durnəsma – Durbin, binokl; mənzərə, panarama;

Dü – İki (əsasən, nərd oynunda);

Dübərə – İkinci dəfə; təkrar; Nərd oynunda; hər iki zərin iki (dü) göstərməsi;

Dubəndi – Kustar üsulla tikilən ayaqqabı növü;

Dübəyt – Yaxın və Orta Şərqi ədəbiyyətində iki beytdən ibarət lirik şer forması, Məs: Fars poeziyasında XI əsr Həmədanlı Baba Tahirin dübəytləri məhz belə şərlərdir. Dübəyt Azərbaycan aşiq şerində də işlənmişdir.

Düdəmə – İkibaşlı, hər iki tərəfi iti olan (qılınc və s.) İki cinsdən törəmiş, mələz; Qatır düdəmə heyvandır.

Düzəban – Yalançı, ikidilli, ikiüzlü;

Düzd (dozd) – Oğru;

Dügah – İki vaxt, səhər – axşam; Musiqi müğamlarından birinin adı;

Dümbə (donbe) – İkicərəxli; təkatli arabada at qoşulan ağacın arxa tərəfi; quyruq; qoyun quyruğu; Məs: Arabanın dümbəsi – Arabanın arxa hissəsi.

Dümərdi – İki adamlıq (boşqab);

Dümgah – Quyruqaltı; Quşqunun atın quyruğu altından keçən hissəsi;

Dür – Uzaq, uzaq məsafədə olan;

Dürək – Dündəmə; Müxtəlif cinslərdən əmələ gəlmış; mələz, qarşıiq;

Dürəng – İki cür rəngi olan; İki rəngli; İkiüzlü, riyakar (adam);

Dürüyə – İki üzünə tikilmiş; Dəri ya mahuddan dəyirmi təpəli papaq;

Dürüst – Doğru, düzgün, düz; Yaxşı, lazımı qaydada, lazımı kimi, düzgün, dəqiq; diqqətlə, yaxşı-yaxşı;

Dürüst etmək – saz eləmək, saz hala salmaq, düzəltmək;

Düsər – İkibaşlı, ikitərəfli; Br tərəfi balta, o bir tərəfi külüng olan alət; İkiyüclü mix;

Dütar – Tara oxşar ikisimli musiqi aləti;

Düxiş – Əkin yerinə iki dəfə cüt (xış) sürmə;

Düxtər (doxtər) – Qız; **Düxtəri-tərsə** – xristian qızı (gözəl işarə olaraq işlədirilir);

Düçər – Mübtəla, tutulmuş; **Düçər etmək** – üz-üzə gətirmək, rastlaşdırmaq, məruz qoymaq, uğratmaq;

Düşaxə – Qədim zamanlarda ölümə məhkum edilmiş adamlar üçün cəza aləti (bu alət haçalanmış ağacdən ibarət olub, cinayətkarın boynu və əlleri onun yarığına keçirilərək bərk sixılardı); İKİşaxəli;

Düşvar – Çətin, müşkül, ağır; əksi – asan; Məs: Oldurdun, ey dostlar, *düşvarlıq* billə məni, Taki aşiq bulmasun heç kimse asanlıq bilə (Kişvəri);

Düşənbə – Həftənin birinci günü, bazar ertəsi;

Düşmən – Birinə qarşı ədavət, düşməncilik bəsləyen və onunla mübarizə aparan, çəkişən şəxs; Müharibədə əks cəbhədə vuruşan adam, dövlət və s; yağı; Zərər gətirən, zərərli olan şey haqqında; Yarışda, oyunda, mübahisədə iştirak edən qarşı tərəf; Məs: Şahmatda;

Düşmə'nənə – düşməncəsinə;

Düşnam – Söyüş, söymə;

Ə

Əbr – Bulud; **Əbri-bahar** – bahar buludu; **Əbri-siyah** (tirə) – qara bulud; **Əbri-neysan** – yağmur buludu, (leysan) neysan buludu;

Əbru – Qaş;

Əbrisim – İpək, ipək iplik; Lələkli yarpağı və ətirli çiçəyi olan ağac növü; Akasiya; Azəri yurdunda qızılara İpək adı verildiyi kimi İranda da Əbrisim adı verilir; **Əjdaha, Əjdər** – Ağzından od püskürən, insan və heyvanları udan, qanadlı nəhəng ya ilan şəklində təssəvvür olunan mövhüm bir heyvan; **Əjdaha kimi** – taşbeh məqamında; Çox qüvvətli iri, heybətli, qorxmaq bilməyən adam haqqında; pəhləvan; **Əjdaha bürcü** (astr.) – Böyük ayı bürcü ilə Kiçik ayı bürcü arasında, göyün şimal yarımkürəsində olan bürc; **Əsli** – **Əjdərhədər**. Ələm və bayraqların üstünə vurulan məxsusi nişan, gerb.

Əzbəs – Kifayətcə, çox miqdarda, həddindən artıq; Bəzən «ki» bağlayıcısı ilə birlikdə (əzbəs ki) işlənərək səbəb bildirir;

Əzbər – Öz – «dan, dən» şəkilçisi, «bər – sinə» deməkdir, mənası sinədəndir;

Əzqəza – Qəzadan, təsadüfən, gözlənilmədən, birdən;

Əgər – Şərt mənasını bildirən cümlələrin müxtəlif yerlərində işlənərək şərti gücləndirir;

Əgərçi – Hərçənd, hər nə qədər olsa da, ... isə də və s;

Ənar – Nar;

Ənbur – Maşa, kəlbətin;

Ənuşirəvan – Şirin can (Nüşirəvan);

Əndazə – Kağızdan, kartondan kəsilmiş ülgü; ölçü, miqyas, ölçü vahidi; Tənasüb, simmetriya, quruluş düzgünlüyü; Hədd, hüdud, norma; Məs: **Əndazədən çıxməq** – Əndazəni aşmaq, həddini aşmaq;

Əndam – Bədən; Boy, qədd, qamət, boy – buxun, bədən quruluşu; Məs: **Əndamin yansın** – «qarğış» ifadəsi; **Əndərun, əndəruni** – İç, içəri, daxil, daxili; İran evlərində; evin ailə ilə qadınlara məxsus hissəsi; ümumiyyətlə «otaq» mənasında;

Əndərəz – Nəsihət, vəsiyyət;

Əndişə – Fikir, qayğı; Narahatlıq, təlaş, nigarançılıq, təşviş, iztirab, qorxu; Şübhə, vəsvəsə, təlaş;

Əndişənak – Düşüncəli, dərdli; qayğısı olan, qayğılı;

Ənduh – Qəm, qüssə, kədər, qayğı;

Ənduhnak – Qəmgın, qüssəli, qayğıkeş;

Əngür – Üzüm;

Əngəbu – Bal qoxuyan bir ot; bitki;

Əngüst – Barmaq; Əngüştər – üzük;

Əncam – Son, axır, nəhayət, nəticə; **Əncam qılmaq** – sona çatdırmaq, nəticələndirmək; kömək, vasitə, yol, tədbir;

Əncir – İçində xaş-xaş kimi xırda tumları olan ətli, şirin, yumşaq qabıqlı, yumru meyvə;

Əntiqə fıruş – Əntiq-furuş; – Əntiq, qədim malları satan şaxs;

Əncümən – Məclis, cəmiyyət, şura; İdarə, müəssisə;

Ərk – İqtidar, şah yaşayan bina; İstinadgah, qala, daldalanacaq;

Ərqəvan – Qırmızı rəngli gözəl bir gül (klassik şerdə gözəlin dodağı bu çiçəyə oxşadılır); məs: **Sərv gəlir xiyalıma, çöhrədən ərqəvan gedər.** (Nəsimi);

Ərgəvani – Ərqəvan çiçəyi rəngində, qırmızı və parlaq;

Ərzan – Ucuz; layiq, dəyərli, münasib;

Ərməğan – Hədiyyə; Töhvə; sovqat; peşkəş;

Ərrə (ərə) – İki dəstəsi olan böyük mişar, bıçqı;
Əskeş (əsbeş) – Arabanın at qoşulan iki uzun tırıldırın-dən hər biri;

Əfşan, fəşan – Fəryad, nalə, inləmə; **Fəşan etmək** – fəryad qoparmaq, nalə etmək, göz yaşı tökmək, ağlamaq, inləmək;

Əfsanə, fəsanə – Nəsillərdən nəsillərə ağızda dolaşan və mövzüsü çox zaman fövqəladə xarakter daşıyan hekayə, rəvayət; əsatir;

Əfsun, füsün – Ovsun, sehr; **Füsunkar** – valehedici, məftunedici, heyran edici; əfsanəvi;

Əfsungər, Əfsunkar, füsunkar – Ovsunçuluqla, sehrbazlıqla məşğul olan adam; Ovsunçu, sehrbaz, gözbağlayıcı; Əfsun və əfsungar hər ikisi həm də qadın adlarıdır.

Əfşan (fəşan) – Sənəm, saçan, dağıdan, səpələyen; **Əfşan etmək** – səpmək, səpələmək, dağıtməq, tökmək, saçmaq;

Əfruz – Yandırın, aloylandıran, alışdırın; ruhlandıran;

Əfsus – Heyf, təəssüf; **Əfsus etmək** – təəssüflənmək, təəssüf etmək, heyfsilənmək;

Əfrand – Əzəmətli, cah-calallı, dəbdəbəli, təmtəraqlı;

Əxtər – Ulduz; bəxt, tale, bəxt ulduzu; Qadın adı;

Əxtərşunas – Münəccim; Astroloq;

Əhəng (Ahək) – Əhəng daşını yandırmaqla əldə edilən ağırlıqlı, kəsək halında material;

Əhrimən – Zərdüst dinində: Şərr Allahi, şərr və qaranlıq, zülmət mənbəyi; Pis qüvvə, mənhus qüvvə, şərr qüvvə; Əfsanəyə görə, güya bir gün Xeyir Allahi Hürmüzd Əhri mənə qalib gəlib dünyani şərdən xilas edəcək və insanlar xösbəxt yaşayacaqlar.

Əşk – Göz yaşı;

Əşkbar – Göz yaşı tökən, çox ağlayan;

J

Jalə – Şeh, şəbnəm;

Jəng, zəng – Pas, paxır, çəng; yağış damcısı; qocalıq; Məs.: *Qılınclardır ki, qanlar tökmək ilə jəng tutmuşular.* (Füzuli);

Jəngar, zəngar – Mis paxırı, dəmir pası;

Jivə – civə;

Jasmen – Yasəmən gülü;

F

Fars (pars) – İranın əsas əhalisini təşkil edən və həmin adlı dildə danışan xalq və bu xalqa mənsub adam; İranın cənubunda yerləşən ostanlardan (əyalət) birinin adı;

Farş – Fars dili, farsca, fars dilində; farsa məxsus;

Faş – Əslə ərəb dilindən gələn, «ifşa» sözündəndir; 1) Meydانا çıxmış, ifşa olunmuş; açıq, aşkar; 2) İç üzünü göstərmə, yayma, hamiya bildirmə; Məs:

Razi-eşqin canumin içində saxladım vəli,

Aqibət *faş* oldu gizli gənci-əsrarım mənim (Həqiqi);

Fesarı xun – Qan təzyiqi;

Fehrest (fehris (t)) – Əslə farscadandır, lakin ərəb dilində keçib qaydan sözlərdəndir; Bir kitabın fəsillərinin səhifələrini göstərən məlumat; siyahı, cədvəl; mündəricat;

Fəğfur – Farfor, çini; Cin imperatorlarının titulu, boqdi-xan;

Fəğfuri – Çini qab – qacaq;

Fənd – Əslə ərəb dilindən «Fənn» sözündəndir; Hiyə, kələk, sırlıdaq, dolab, qurğu, biclik; **Fənd işlətmək** – sırlıdaq qurmaq, hiyə işlətmək, kələk gəlmək, fənd qurmaq; bir işi görmək üçün müxtəlif üssullardan istifadə etmək; İdman yarışlarında rəqibi aldatmaq üçün tətbiq edilən üsullar; kombinasiya;

Fəndbaz, fəndgir – Hiyəbaz, sırlıdaqçı, fəndcili;

Fəramuş – Unuta, yaddan çıxarma; **Fəramuş olmaq** – unudulmaq, yaddan çıxarılmaq (çixmaq); **Fəramuş-xana** – təkyəxana, təkyə; dərvişlərin görüş yeri;

Fəraməz – Bağışlayan, əfv edən;

Fərda – Sabah, sabahki gün; ertəsi gün, gələcək zaman; **Fərahəm** – Toplu, yığcam, toplanmış, düzəlmüş; **Fərvərdin** – Baharin ilk ayı; İran günəş ilinin birinci ayı; İran günəş ilinin ayları – fərvərdin, ordubehest, xordat, tir, mordad, şəhrivər, mehr, aban, azər, dey, bəhmən, esfənd; Buna şəxs adı kimi işləndikdə «Fərdin» də deyirlər.

Fərzəna – Alim, həkim, bilici, elmlı; misilsiz;

Fərzənd – Oğul, uşaq; övlad;

Fərz, fərzin – Şahmatda; vəzir-ferz; Ağıl dəryası;

Fəryad – Aci-acı bağırma; nalə, fəğan, ah-nalə, vaveyla;

Fəryad qoparmaq – qışqırmaq, bağırmaq, çıqtı salmaq; İmdada, köməyə çağırış səsi;

Fərman (cəmi Fərəmin) – Ali hakimiyət orqanının qanun qüvvəsində olan sərəncamı, qərarı; padşah hökmü;

Fərma – Buyuran, əmr verən;

Fərmayış – Buyuruq, əmr;

Fərmanbər, fərmanbərdar – İtaətdə olan, tabe olan; fərmani, hökmü yerinə yetirməyə hazır olan adam;

Fərmandeh – Komandır, buyuruq, əmr verən;

Fərmanrəva – Söyü keçən, hökmü, əmri keçən;

Fərman fərma – Vali, gubernator; Əmr, hökm verən; Məs: *İki həftə sonra Fərman fərma gəlib Azərbaycana varid oldu.* (Makulu. Səttarxan);

Fərsəng, fərsəx – Təxminən 5-6 kilometrlik məsafə; Bir fərsəng 3 mil, hər mil 4 min gəz, hər gəz bir dəvə addimidir;

Fəxrəndə (Fərxondə) – Azərbaycan variantı Fəxrəndə (r – x, x – r); Uğurlu, xösbəxt; İslə yaxşı gətirmə;

Fərrux (fər – rox) – Gözəl, xoş üzlü; Münasib, yarahı, müvafiq;

Fəxrəntac – Fəxrə layiq tac, fəxr edilməli tac;

Fəxrnaz – Fəxrə naz edən, fəxrə nazlanan;

Fərsudə – Köhnəlmış, büzülmüş; əzik, büyük; əzik-büyük;
Fərhad – İgid, qəhrəman; zehiqli, dərrakəli, qanacaqlı;
Fərhəng – Elm, məlumat; maarif, mədəniyyət; lügət kitabı;

Fərcam – Son, aqıbet, axır; Məs:

Ey, Füzuli qalmışam heyrətdə, bilməm neyləyim,
Dövr – zalim, bəxt – *nafərcam*, tələb – çox, ömr – az.
(Füzuli);

Firəng – Avropalı, fransız;

Firəngi – Avropahlara məxsus; bıçaq; işiq saçan, ziya salan, nur səpələyən;

Firəngis – Firəngiz; Əfrasiyabin qızının adı (Şahnamə);

Firib (fərib) – Aldatma, aldanma; hiylə; kələk;

Firibəndə – aldadan, tovlayan; məstun edən, cəlb edən;

Firidun – İranın qədim əfsanəvi padşahlarındandır.
Cəmşid Cəmin nəvəsidir. Pişdadılər sülaləsinin (ərəb Zöhhak sayılmazsa) beşinci hökməarı sayılır. Tərixdə adı bir şəxsiyyətdən artıq mifik bir şəxsə çevrilmişdir.

Firiftə – Aldanmış, tovlanmış. Tora salılmış;

Firistadə – Göndərilmiş; rəsmi məktub;

Firiştə (fereşte) – Mələk, məlaikə; məsum, günahsız; Cox gözəl və mülayim təbiətli;

Fil (pil) – Tropik meşələrdə yaşayan, uzun və qüvvəlli xortumlu, tüksüz, ot yeyən məməli heyvan; Diaqonal üzrə istənilən xanaya hərəkət edən şahmat fiquru;

Filban – Fillərə baxan, xidmət edən, fil gəzdirən;

Filtən (piltən) – Fil bədənli; Əfsanəvi qəhrəman Rüstəm zəlin ləqəblərindən biri;

Firavan – Cox, bol, çoxlu, varlı;

Firuz (Piruz) – Bəxtli, taleli; Qalib, Müzəffər, qələbə etmiş;

Firuzə – Gök rəngli qiymətli daş; göy, mavi;

Firuzəyi – Firuzə rəngində olan; göy, mavi rəng; Məs:
Firuzəyi ənginliklərdə ovuc içi boyda bir bulud parçası görmək ümidiylə göylərə dikilmiş gözər yorulmuşdu.
(Ə. Cəfərzadə);

Fışar – Sıxma, sıxışdırma;

Füsün, **füsunkar** – *Bax*: əfsun;

Fulad (Polad) – Polad; Məs:

Fulada sataşdı səngi-xara (çaxmaqdası)
Od düşdü qərarı ixtiyarə. (Füzuli);

Fürü – Aşağı;

Fürumaya – Alçaq, nanəcib, bədəsil;

Furuş – Satış; satan; satma;

Füsürdə, **əfsordə** – Bürümüş, solmuş; ruhdan düşmüş;

Fütadə, **oftadə** – Düşmüş, yixilmiş, düskün, biçarə, yazıçı; təvazökar, düçər, mübtəla;

Y

Yaban (yəban) – Çöl, biyaban, insan yaşamayan yer;
Yəbani (yabani) – Cöldə öz başına bitən; əhliləşdirilməmiş, vəhşi, yırtıcı;

Yava (yavə) – Pis, xarab, ədəbsiz, həyasız; boş danışq, çərən-çərən danışq, naqqallıq; Əxlaqsız, pozğun (bəzən söyüş mənasında);

Yavagu – yava-yava danışmaq; Hərzə-hərzə, ağızına nə gəldi, həyasız-həyasız, ədəbsizcəsinə; çərənçi, boşboğaz;

Yavər – Yardımcı, köməkçi, imdada çatan; Yuxarı rütbəli zabitlərin yanında xidməti tapşırıqları və ya qərargah işlərini yerinə yetirən kiçik rütbəli hərbi vəzifəli şəxs;

Yavuz – Gözəl, ağıllı; cəsur, qoçaq; qəzəbli, sərt;

Yad – (Yad edilmək) – yada salınmaq, anılmaq, xatırlanmaq;

Yaddaş (yaddaşt) – Bir şeyi zehnində saxlamaq və yenidən təsəvvürdə canlandırmayaq qabiliyyətli; hafizə;
Yaddaş kitabçası – içərisində müəyən bir sahəyə, ixtisasda aid ən vacib məlumatlar kitabçası; Xatirə, Xatirat, memorandum;

Yadigar (yadgar) – Xatirə olaraq verilən, saxlanılan yaxud qalan şey; Hər hansı bir hadisəni, işi, adamı və s. ni xatırladacaq, yaxud yada salmaq üçün vasitə olacaq şey; Qalıq, nümunə;

Yar – Dost, yoldaş; ... yar olsun – kömək olsun (xeyir – dua ifadəsi); Sevgili, məşəq, məşuqə;

Yari – Yardım, kömək; Dostluq, yoldaşlıq;

Yasəmən – (əsli yunancadan) Ağ, qırmızı və bənövşəyi rəngdə ətirlili salxımvəri çiçəklər açan kol. Bu kolun ağ

və qırmızı bənövşəyi gülü; Bu söz bir çox Şərqi dillərinə keçmiş, oradan da fransız dili vasitasılı, «Jasmin» formasında bütün Avropaya yayılmışdır;
Yasəməni – Yasəmən rəngində olan, qırmızı-bənövşəyi; Yasəmən kimi;

Yezdan (yəzən) – Yaradan, Allah, Tanrı; Qədim zərdüştilərin etiqadınca: Xeyir Allahi;

Yezdani – Allaha məxsus; İlahi qüvvə;

Yezdanbəxş – Allah bəxşisi, Allah vergisi;

Yezdanpərəst – Allaha sitayış edən;

Yek – Bir, tək, vahid;

Yek ... – adətən bir sıra mürəkkəb sıfətlərin «bir», «tək» mənasında olan birinci tərkib hissəsi kimi işlənərək, sözünü şəkilçi rolunda çıxış edir; Məs: yekdil, yekcins, yekrəng, yeksan və s.;

Yekayek – bir-bir, tək-tək, bircə-bircə;

Yekbəyek – (yekbəyek gəlmək) – Üz-üzə gəlmək, müxalifat göstərmək, toqquşmaq, sözü düz gəlməmək;

Yekbar – Bir dəfə, bir dəfədə, birdən;

Yekbədən – Bir bədən kimi birləşmiş, müttəfiq, ittifaq bağlamış;

Yekvüced – Vahid, bir, yekparə, bütöv;

Yekdигər – Bir-birini, bir-birinə, bir tərəf digər tərəfi (tərəfə); **Yekdигəri ilə** – bir-biri ilə;

Yekzəban (yek – zəban) – Həmrəy, həmfikir, yekdil, ümumi fikrə gələn;

Yekdil (yekdel) – Fikri, hissi, diləyi, rəyi bir olan; həmrəy;

Yeknəsəq – Eyni ilə bir-birinə oxşayan, eyni tərzda, eyni şəkildə olan, eyni cür səslənən, bir-birindən qətiyyən ayrılmayan; yekrəng; Usandırıcı, darixdıcı, cansıxıcı; Yeknəvaxt; Məs: Mən birlək deyəndə heç də yekcinsliyə, yeknəsəqliyə çağırımuram. (B. Vahabzadə).

Yekpay – Aşıq havalarından biri;

Yekparə – tam, bütün, bütöv, bir parçadan ibarət olan; monolit; Vahid, parçalanmaz, bütöv;
Yekrəng – Eyni rəngdə olan, rəngi bir olan, bir-birinə oxşayan; Bir cür, eyni; Cansıxıcı, maraqsız, yeknəsəq;
Yeksan – Düz, bərabər, tən; Məs: **Yerlə yeksan etmək** – büsbüütün dağıtmaq, yerlə bir eləmək, düzləmək;
Yeksər (ə) – Başdan-başa, bütün, həmi, tamam;
Yekşənbə – Altıncı (şənbə) gündən sonra gələn gün – bazar günü; İstirahət günü;
Yeqan (yegan) – Nörd oynunda – qoşa gələn birlər, cüt təklər, birlər;
Yeganə – Bir, bircə, tək, yalnız, vahid;
Yekca – Bir yerdə, birlikdə, birgə, toplu;
Yekcan – Can bir qəlbdə;
Yelda – Qişın ən uzun gecəsi; məs: **Şəbe yelda** – dekabrın 22-si gecəsi;
Yəğma – Özgənin malını zorla əlindən alma; çapovul, qarət, soyğunçuluq; yəğmalamaq;
Yəx – Buz; yəxçal – soyuducu; buzxana;

G

Gap (gəp) – Danışmaq, söz demək; gap eləmək; boş – boş danışmaq;
Gav (qav) – Öküz, inək;
Gavi mahi (Gavi zəmin; gavi gərdun) – Dini əfsanədə yeri buynuzunda saxlyan və balığın üstündə duran öküz; Yerin ən dərin qatı (məc);
Gaviyan – Sasanilərin bayraqı;
Gavmış – Camış (Azərbaycan dilinə keçmiş «gavmiş» sözü fonetik dəyişikliyə uğramış və «camış» formasına düşmüşdür);
Gavpeykər (gavşər, gavçehr) – Firdovsinin «Şahnamə» əsərinin qəhrəmanlarından Firudunun camış başı şəklində olan gürzünün adı;
Gavi fələk – Buzov bürcü;
Gavi ənbər – Kəbəyindən müşk (əfr, ənbər) alınan ceyran cinsi; müşk ahusu; məs:
 Gavi-fələk oldu *gavi-ənbər*,
 Doldurdu cəhanə ənbəri-tər. (Füzuli).
Gah 1 (gəh) – Zaman, vaxt; yer, məkan; Cümlənin həmcins üzvləri və tabesiz müəkkəb cümlənin tərkib hissələrini bölüşdürmə əsasında birləşdirən bağlayıcı (əsasən təkrar edilərək işlədirilir); hərdənbir, bəzən, arabir mənalarını verir.
Gahbagah – Hərdənbir, arabir, bəzən, gahdanbir, gahgah;
 ...**gah 2** – sözünü şəkilçisi; iqamətgah, istinadgah, ümidgah, qərargah, qibləgah; güzərgah, ləşkərgah, ordugah, düzəngah, səhərgah, nagah, mənzilgah, səcdəgah, ziyrətgah;

Gahı (gəhi) gahı – gahı, gah – gah – Bax ... gah 1
Gahgir (gəhgir) – Yerişini tez-tez dəyişən, sabit yerişi olmayan; tərs, inadçı (adam); harin (at);

Gerd (gerdalud) – Toz, toza, torpağa bulaşmış;
Gəda – Dilənçi, yoxsul, yolcu, kasib; alçaq, görməmmiş, özünü kölə kimi aparan adam; «gədə» kimi nökər və ya oğlan mənası da vardır;

Gədəzadə – Dilənçi oğlu; alçaq nəsildən olan;

Gəda(y)i – Dilənçilik, yolculuq; alçaqlıq;

Gərcək (gənəgərçək) – Toxumundan həmin adda yağ alınan bitki;

Gəncəfə – Qumar kağızı; ... **gər** – sözünü şəkilçi; zərgər, kimyagər, cilingər, misgər, hiyləgər; cadübər;

Gər (gərçi) – Əgər, əgərçi, hərçənd, baxmayaraq;

Gərdən (gərdün) – Hərlənən, sırlanan, dönen;

Gərdən – Boynun ön tərəfi; boyun;

Gərdənbənd – boyunbağı (qadın bəzəyi); arabaya qoşularken xamutun altından atın boynuna keçirilən-qosqu aləti;

Gərgin – Ağır, sıxıntılı, çətin, ciddi; Xüsusi isim – şəxs adı, Adlı-sanlı İran pəhləvanının adından;

Gərdiş (gəşt) – Gəzinti, seyr; gəzmək, hərəkət etmək, dolanmaq, o baş-bu başa gedib-gəlmək; Məs: **Gərdişi-dövran** – zəmanə;

Gəşt elədim, bu dünyani dolandım,
 Əllini keçirdim, yüzə nə qaldı. (Aşıq Ali).

Nə qəribə **gərdişin** var,
 Heç açmadım baş, a dünya.
 Məcüzəsən, müəmmasan,
 Sirsən başdan-başa, dünya. (Rasim Kərimli).

Gərdun – Götü qübbəsi; tale, bəxt, fələk, iqbal;
Gərnuş – Təzim etmək, baş əymək, baş endirmək;
Gəncə (gənc) – Dəfəsinə, xəzinə (rusca kazna)

Dövlət diləsən, hümədan istə,

Gənc istəsən, əjdahadan istə! (Füzuli)

Gənciney-i-nəzm – Şer xəzinəsi;

Gənciney-i-raz – Sırr xəzinəsi;

Gəncine güşa – Xəzinə açan, yeni söz deyən şair;

Gil – Yer səthində və ya altında olan, yaş halda özünü kütləyə çevirən çöküntü suxuru (dulusçuluq, heykəltəraşlıq və tikintidə işlədiril); palçıq; suvaq üçün yararlı olan narın çökəmə suxur;

Gilabi (gilabi) – Gilabi üç növ olardı; ağ, sarı və göy gilabi. Ağ gilabi ilə paltar, sarı və göy gilabi ilə baş yuyardılar; paltar və baş yumaq üçün sabun əvəzində işlədilən gil növü;

... **gin** – sözünü şəkilçi; Qəmgın, gərgin;

Giley-güzər – Narazılıq, şikayət;

... **Gir** – sözünü şəkilçi; kəsgir, fəndgir, pulgir, cibgir; Cahangir; tərəsgir;

Gir – Güc, qüvvət, taqət; Məs: **girə keçmək**, girinə keçmək – tora düşmək, ələ keçmək;

Girami – Ətziz, istəkli, mehrivan (danışında adətən «əziz girami» kimi işlədiril);

Giran – Ağır; dözlüməz, çətin; bahalı;

Giranbar – Ağır yüklü; hamilə, ikicanlı (məc); məs:
 Sən sərvən, olmagıl **giranbar!**
 Azad ola gör, nə kim giriftar!

Giranbəha – Bahə, qiymətli;

Girani – Bahalıq; ciddiyat;

Giranmaya – Bahalı; görkəmli; təcrübəli; nəcib;

Gird – Çevrə; dönmə, dolanma;

Girdbad – Qasırga; gerd-bad – Tozu-torpağı göyə qaldıran külək;

Gireh – Düyüñ; buruq-buruq (saç); **Girehgir** – düyüñ-düyüñ;

Girehgüsha – Duyun açan; məs: xilaskar, çətinlikdən qurtaran;

Girəvidə – İnanmış, yəqin etmiş; hüsin-rəğbət bəsləmiş; məftun olmuş; ilişmiş;

Girəvə – Gizli yer; **Girəvəyə salmaq** – tora salmaq; əlve-rişli vəziyyət, fürsət, imkan; **Girəvələmək** – fürsət tapmaq, imkan tapmaq;

Girdab – Burulğan, burulğanlı; ağır, qorxulu hal, həyatın kəşməkeşi, çıxılmaz vəziyyət;

Girdə – Yumru, yuvarlaq, dairəvi, dairə şəkilli, günbəzə-bənzər;

Girəm (girəm ki) – Ara sözü olub, tutaq, tutaq ki, deyək ki, fərz edək ki» mənalarında işlədirilir;

Giriban – Yaxa;

Giribanbənd – Yaxanı bağlamaq üçün bağ;

Giriz (qoriz) – Qaçma, qaçış; aradan çıxmamaq, sovuşmaq;

Giriftar – Tutulmuş, düçər, mübtəla; dustaq, əsir; aşiq olmaq, vurulmaq (vurğun);

Giryən – Ağlayan, sizlayan, ağlağan, ağlar;

Giryən-giryən – Ağlaya-ağlaya; Məs:

- Gülzari-itabə ab verdi,
- Giryən-giryən* cavab verdi. (Füzuli);

Giryə – Göz yaşı tökmə, ağlama, sizlama, ləlimə, inildəmə; Məs: **Ləlik-giryən** – Sinonimlər birləşməsi;

Girov (gerou) – Borc alınan pul və s. müqabilində təmİNAT üçün verilən əşa;

Girovdar – Girov saxlayan, girov alan, girovla pul verən adam;

Gic – 1. Axmaq, səfəh, ağıldan kəm, sarsaq; **Gic eləmək** – baş-beynnini aparmaq, beynnini yormaq, bezdirmək; 2. Yersiz, mənasız, qeyri-adi; «Başım gic gedir» ifadəsi, başım gicəllənir, fırlanır deməkdir;

Gicgah – Kəllənin qulaqdən alın sümüyüնə qədər olan hissəsi; məs: *Sarabəyim onun saqqalında, gicgahların-da gümüştək parlayan ağ tükləri görmürdü.* (Ə.Cəfərzadə);

Gicbəsər (gic – be – sər) – Başdan xarab, ağıldan kəm; **Gic-gici**;

Gilək – Gilək dili və xalqı; Gilanlı;

Gor (gur), Güristan – Qəbir, məzar, gor; qəbiristan.

Gorbagor (gurbəgor) – Ölmüş adam haqqında söyüş mə-qamında işlənir; qarğış;

Gorgah – Qəbiristanda bir nəsildən olan adamların basdırıldıği yer; qəbir; məzarlıq;

Gövhər (göhər), **gühər** – Qiymətli daş, mirvari, inci, cavahir, daş-qaş; Alicənab nəsil, ailə; **Gövhəri** – gövhəşünas, yaxşını pisdən seçən; **Gövhərtac** – İncilərin, gövhərlərin tacı;

Gus – Qulaq; diqqət; casus, kəşfiyyatçı;

Guşvar(ə) – Sırğa, diqqətlə qulaq asılıb yadda saxlanılan nəsihət, öyüd; məs:

- Əlinə yaxıbdı əlvən xinasın,

Guşinə taxıbdı qızıl tanasın (Şah İsmayıł və Gülzar);

Guşə – Künc, bucaq; hissə, tərəf, cəhat; sakit yer, dalda-lanacaq, siğınacaq; kasib ev; müyyəyen məqsəd üçün ayrılmış xüsusi yer;

Guşəbənd – Bir şeyin ya tikilinin guşələrini birləşdirmək-dən ötrü metal və ya başqa materialları birləşdirmək üçün üçbucaq şəklində bənd; künyə;

Guşənişin (guşəgir) – Cəmiyyətdən, adamlardan qaçan, asket, zahid; dünyadan əl çəkib ibadətlə məşğul olan adam;

Güdəz – Birinin məhvini, yoxa çıxmamasına, fəlakətə uğramasına səbəb olmaq; Məs: güdəza vermək;

Güzar, güzər – Yol, kecid, keçmə; məs: **Güzarı düşmək** – yolu düşmək; **Güzar etmək** – yol getmək;

Güzəriş – Hadisə, vaqıq, əhvalat, qəziyyə; göstəriş, əmr;

Güzəran – Dolanacaq, dirlilik, yaşayış, həyat;

Güzərgah, güzərgəh – Keçilən yer, kecid, yol;

Güzəşt – Başqasının xeyrinə olaraq bir şeydən və ya öz fikrindən əl çəkməyə razılaşma; əl çəkmə;

Güzəştə – Keçmiş, keçən, qabaqkı, əvvəlki;
Gül – Çiçək, qızılgül; buxara dərsinin üzərindəki ince qıvırıcıqlar (qaragül), Rusca Karakulъ, karakulъcha – qaragülçə quzu dərisi; Toxunma əşyaların, xalçanın və s.-nin üzərində olan buta; çörəkdə xırda-xırda yanmış yer; Qızılcanın ən şiddetli anındakı səpgi; əziz, istəkli, sevimli, sevgili adam; gözəl, qəşəng, məsum;
Gülab – Qızılgül yarpaqlarını distillə etmək yolu ilə alinan ətirli maye, gül suyu;
Gülavaz – Səsi gül kimi təmiz olan, çiçək səslisi;
Gülabdan, gülabzən, gülabnuş – Gülab saxlamaq üçün aşağısı girdə, boğazı dar, üzün və qəşəng forması çini və ya metaldan qab; güləbqabı, gülabsüzən;
Gülara – Güllə, çiçəklə bəzədilmiş; **Gülaram** – güllə, çiçəklə aram edilmək;
Gülbaz – Gül əkməyi, gülbecərməyi, ümumiyyətlə gülüçən sevan adam; çiçəkbaz;
Gülbənd – Boyunbağı;
Gülöyü – Meyxoş, turşasının nar növü; **Güleyşə** – nəşeli gül; şad gül;
Gülbəşəkər, gülşəkər – Gül mürəbbəsi;
Gülqənd – Gül mürəbbəsi; şəkərə salınmış qızılgül yarpağı;
Güldən – Dərilmiş gülü qoymaq üçün müxtəlif formalı qab; gülqabı;
Gülbadam – Badam ağacının çiçəyi, badamin gülü;
Gülbahar – Bahar gülü, yaz çiçəyi, baharda açan çiçək;
Güldəstə – Gül, çiçək dəstəsi; gül buketi;
Güldanə – Gül, çiçək dənəsi;
Güldəndəm (Gültən) – Klassik Azərbaycan poeziyasında gözəlin epitetlərindən biri; bədəni gül kimi, gözəl və ətirli olan (gözəl); Qəşəng, ince, zərif, cazibəli, məlahətli;

Gülzar (Gülüstan), Gülşən – Çoxlu gül olan yer; gülüstan, çiçəkkilik, güllük; Məs:
Səhərin gülşən çağında,
Nə gəzirsən bağı bülbül? (Xalq mahnısı);
Gülgün (gülgün) – Gül rəngli, gül kimi, güllü; Alyanaq; qırmızı, al, çəhrayı;
Gülnar (gülnarə) – Nargülü, nar ağacının gülü;
Güləşən – Çiçək səpən, gül saçan, gültökən;
Gülpərəst (gülpərvər) – Gülbecərməyi, gül yetişdirməyi, ümumiyyətlə gülü sevən adam;
Güldəzə – Gül balası, çiçəkdən doğulmuş;
Gülərəng – Açıq-qırmızı rəngli, çəhrayı rəngi, gül rəngində olan;
Gülziba – Çiçək, gül kimi gözəl, qəşəng gül;
Gülruk, Gülruxsər – Gözəlin epitetlərindən biri; Gülüzlü;
Gülgəz – Yulğun ağacının gülü, yulğun çiçəyi;
Gülçehra (Gülçöhrə) **Gülcamal** – Gülüzlü, qızılgül üzü;
Gülçin – Güldərən; seçilmiş, seçmə, hər bir şeyin əslisi;
Gülmaya – Əsasi çiçək olan, mayası gül olan;
Gülxana – Qışda bitki, gül, tərəvəz, göyərti yetişdirmək üçün şüşə ilə örtülmüş qızdırılan tikili; istixana;
Gülnaz – Nazlı çiçək, naz edən gül;
Gülnişan – Nişançı çiçəkdə olan, gül nişanlı;
Gülsara – Seçilmiş seçmə gül, əla çiçək;
Gültac – Gül tacı, çiçəkdən olan tac;
Gülxar (Gülxarə) – Tikənli gül, tikənən çiçək;
Gülçəmən – Cəmən çiçəyi, güllü cəmən;
Gülşad – Mənzərəli, ürəyəyatan;
Gülşəkər – Şirin çiçək, şəkər gülü;
Güman – Laziminə əsaslanmamış fikir, zənn, ehtimal; şübhə. Şəkk; ümid, istək, arzu;
Gümrah – 1) Qıvrıq, möhkəm, sağlam, qüvvətli, zirək; 2) Yolunu azmış, doğru yoldan sapmış; (güm-rəh – farsca qom-rəh); Məs:

Yəqin bil əhli-iqrarın yanında
Yerü gög cümlə həqdir, olma *gümrah*. (Ş. İ. Xətayi).
Günah (günəh) – Dini-əxlaqi normaların pozulması, din cəhətdən qəbahət sayılan iş (əksi – savab); cəzalan-malı hərəkət, təqsir; nöqsan, çatışmazlıq; **günah eləmək** – Cəzaya layiq bir iş görmək;
Günahkar (günəhkar) – Müqəssir, təqsirkar; dini əxlaq normalarını pozan adam; səbəbkar; bais, baiskar;
Günbəd – günbəz – Yarımküre şəklində bina damı; qübbə;
Gürşad – Cox bərk və sürətlə yağan yağış;
Gürüh – Qeyri-mütəşəkkil, şüursuz, cahil adamlar yığını, yaxud pis bir niyyətlə birləşmiş adamlar dəstəsi; Qaragürühçular;
Gürzə – Boz, yaşıla çalan çox zəhərli, qorxulu ilan növü;
Gülmir (Gül – əmir) – Gülnün hakimi, ağası, sahibi;

H

Haman (həman, həmən, hamana, həmana) – Göz önungdə olmayan və ya uzaqda olan bir şeyi və ya şəxsi göstərmək üçün işlədilən əvəzlilik – işarə əvəzliyi – o, özü; əlüstü, dərhal, o saat, tez; mütləq, sözsüz; sanki;
Hampa (həm və pa – ayaq) – İqtidarlı, varlı, dövlətli; yoldaş, sirdaş (hamı ilə ayaqlaşan) ayaqdaş;
Heç (hic) – Qətiyyən, əsla, bilmərrə, büsbüütün; Sual cümlələrində cümlənin sual səciyyəsini gücləndirmək üçün işlədir; Heç bir qiyməti, dəyəri, hörməti olmayan adam və ya şey haqqında; Puçluq, yoxluq, fani-lik, ölüm bildirir; Sual cümlələrində bir şeyin, işin vaxtı ilə və ya hazırda olub-olmadığını, baş verib-vermədiyini, edilib-edilmədiyini müəyyənləşdirmək üçün işlədir; Əvvəlki sual və ya cavabdan fikri yayındırmaq məqsədi ilə işlədir;
Heç-puç – Heç bir əhəmiyyəti, xeyri, mənası olmayan şey; boş şey;
Həzar – 1) min; 2) bülbül;
Həzara – Min atlı və ya piyadadan ibarət hərbi hissə; Əf-qanıstanda yaşayan türk mənşəli xalqın adı;
Həzarpışə – Hər iş əlindən gələn, hər cür iş, peşə bacaran; Min cür peşə sahibi; Müyyəyen, konkret sənəti, peşəsi olmayıb hər cür işə əl atan adam;
Həvəng (havəng), həvəngdəstə – Müxtəlif bərk madələri döyüb toz halına getirmək üçün bürünc, saxsı, dəmir və s.-dən düzəldilmiş qab və dəstəkdən ibarət alət.
Həyahu – Hay-küy, mərəkə; hay-haşır;
Həm – Üstəlik, dəxi,... Da (də); Təkrar edilərək işlədildikdə həmcins cümlə üzvlərini bir-birinə bağla-

yır; Eyni vəzifədə təkrar edildikdə sonuncu «həm» bağlayıcısı «həm də» şəklində işlədirilir və cümlənin bitdiyini, fikrin sona yetdiyini bildirir; Məs: *Bihəm olalı bahəm oluruz qamu üşşaq, Nə halət isə çünki bəhəm həmə gərəkdür.* (Qazi Burhaləddin); Həm ... Mürəkkəb sözlərin əvvəlinə gətirilərək şərīlik, birgəlik, qarşılıq – müştərək mənasını bildirən sıfət və isimlər düzəldilir; Məs: həmvətən, həmşəhri (həmşəri), həmyerli, həmsərhəd, həmrəy, həmsöhbət, həmbadə; həmsədr, həmxasiyyət, həmqafisi, həmcins, həmyasıd, həmfikir;

Həmavaz – Səsləri bir-birinə uyğun, həmahəng, yekdil; səs səsə verən;

Həmağuş – Bir-birini qucaqlamış halda, qucaqlaşaraq;

Həmahəng – Bir-birinə uyan, uyğun (səslər, rənglər və s. haqqında); hormonik, həmahəng;

Həmbab – Həmtay, Bir-birinə uyğun, münasib, bab; sevgili, məhbubə;

Həmbəzm – Məclis yoldaşı, kef yoldaşı;

Həmbəstər – Ər-arvad; Eyni yataq yoldaşı;

Həmvar – Hamar; uyğun, müvafiq;

Həmvarə – Həmişə, hər zaman, daima;

Həmdəm – Yaxın yoldaş, yaxın dost, sirdəş;

Həmdərd – Dərdləri bir olan adamlardan hər biri; biri ilə bir dərddə olan;

Həmdunə – Meymun;

Hənduş – Çiyin-çiyino, yan-yana;

Hənzad – Yaşid, eyniyaşlı; İnsanla bərabər dogulan ruh, can;

Hənzəban – Eyni dildə danışan; həmfikir, dilbir;

Hənnam – Adaş; eyniadlı;

Həmpiyalə – İki yoldaşı, bir yerdə içki içən, sərxoşluq edən;

Həmrəz – Sirdəş, sərr yoldaşı;

Həmrəh – Yoldaş, yol yoldaşı; həmfikir, məsləkdə; (Azərbaycanın bəzi bölgələrində buna «həmayaq»; da deyilir);

Həmrəng – Eynirəngli; bir rəng, eyni tonlu, oxşar;

Həmsaya – Qonşu; həmxanə (eyni binadə yaşıyan mənəsində);

Həmsər – Həyat yoldaşı; (baş yastığı yoldaşı); Qadın və ya kişi;

Həmin – Yaxında olan bir şeyi, ya şəxsi göstərmək üçün işlədilən əvəzlilik; «həmin-əlan»da deyilir.

Həmişə – Daima, hər vaxt, hər zaman;

Həmişəbahar – İlın bütün fəsillərində çiçək açan cir qızıl gül növü; Daima nikbin əhval-ruhiyyədə olan adam haqqında;

Həmkar – Biri ilə bir yerdə, bir sənətdə, bir peşədə işləyən adam; iş, sənət, ixtisas yoldaşı;

Həmnişin – Bir yerdə oturub-duran, dost, yoldaş, munis; sirdəş;

Həmpeşə – Eyni peşə sahibi olan, peşələri eyni olan; həmkar;

Həmxanə – Bir evdə, bir mənzildə yaşıyan adamlardan hər biri; qonşu, mənzil qonşusu; ev adamlarından biri;

Həngam – Vaxt, zaman, çağ;

Həngamə – Qovğa, hərc-mərclik, mərkə, caxnaşma; gurultu; vəlvələ, hay həşir; Məs: *Batman Qılincin göndərdiyi adam da kənardə durub bu həngamaya tamaşa edirdi* («Abbas və Gülgəz» dast anı);

Həmhəma – Səs, səs-küy;

Həmşirə – bacı; eyni süddən əmmiş adam; Müraciət kimi də işlədirilir; Tibb Bacısı;

Hərdəm – Hər nəfəsdə, hər an, hər dəqiqə, həmişə, daim; Bəzən, hərdən, arabir, hərdənbir, gah-gah; Azərbaycan dilində «hərdən» kimi işlədirilir;

Hərgah – Xəbəri felin şərt şəkli ilə ifadə olunan budaq cümləsini baş cümələyə bağlayan və şərti qüvvətəndirən bağlayıcı – əgər;

Hərgiz – Əsla, qətiyyən, heç vaxt;

Hərcənd – Bir cümləni ona zidd olan və ya onu aydınlaşdırınan başqa cümlə ilə qarşılaşdırınan bağlayıcı (həmin cümlənin ikinci hissəsində amma, ancaq, lakin, fəqət bağlayıcılarından biri işlənir);

Hərci – Hər nə qədər, nə qədər; Hərci bada bad; nə olar, olar – nəticəsi, aqibəti nə ilə qurtaracağı bəlli olmayan, bir işə iqdam etdiğdə, girişidikdə deyilən ifadə;

Hərcayı – Avara, sərsəri, veyl, heç bir işlə məşğul olmayan; Mənasız, boş; Məs:

Ot bitər kök üstə əsl nə isə...

Hərcayıdə namus, qeyrət, ar olmaz.

Həst – Var, vardır;

Həsti – Varlıq, mövcudluq;

Həst-nist – Var-yox;

Həft – yeddi;

Həftə – Şənbədən bazar gününə qədər yeddi günə bərabər vaxt ölçüsü, vahidi; Bir hadisəyə və ya bir şeyə, tədbirə həsr edilmiş yeddi günlük müddət; **Həftə** səkkiz, mən doqquz – həmişə, daima, tez-tez;

Həftasiman (*həftpeykər*) – Yeddi təbəqə göydən ibarət kainat;

Həftəxtər – Yeddi səyyarə (ulduz); Ütarid (Merkuri), Zöhrə (Venera), Mərrux (Mars), Müştəri (Yupiter), Zöhəl (Saturn), Ay və Güneş; yeddiqardaş (Sürəyya, Ülkər) ulduzu;

Həftkesyər – Yeddi ölkədən ibarət yer kürəsi; Buna Həft iqlim də deyirlər;

Həstü çar – Səkkiz ilə dörd; $8+4 = 12$ (On iki imama işarə);

Hizom – Odun;

Heras – Qorxu, qorxma, hürkmə;

Herasan – Qorxaq, Hürkək;

Huşyar – Ayıq, sayıq; ağıllı, fərasətli;

Hummənd – Ağillı, şüurlu, huşlu;

Hünər – Məharət, ustalıq; elm, fənn; incəsənət;

Hünərvər, Hünərmənd, hünərpişə – Hünərli, bacarıqlı, məharətli, bilikli, hünər sahibi; İncəsənət xadimi, teatr xadimi, qadın və kişi artist;

Hürmüz (d) – Atəşpərəstlərin xeyir Allahının adı;

Huş – Ağıl, şüur, fərasət; Məs: *Koroğlu Dəmirçioğlunu dediklərinə huş-guşa qulaq ası*. («Koroğlu dastanı»);

Huşyar – Ağillı, fərasətli; diqqətli, dəqiq; ayıq-sayıq;

Huşmənd – Ağillı, şüurlu, fərasətli;

Huşəng – Ağillı, dərrakəli, müdrik;

Hüveyda – Açıq-aşkar, məlum, bəlli, zahirdə olan; səlist, məntiqli, parlaq;

Humayun – Azərbaycan klassik müğamlarından biri; uğurlu, səadətli, mübarək; Padşah həzrətlərinə məxsus müraciət; Məsud, xoşbəxt;

Hənuz – Hələ, hələ ki, indi, indicə, elə bu saat; Məs:

Aləm oldu şad səndən, mən əsiri-qəm *hənuz*,

Aləm etdi tərk-i-qəm, məndə qəmi-aləm *hənuz*.

(Füzuli);

X

Xab – Yuxu; **Xabi-qəflət** – qəflət yuxusu; Avamlıq, cəhalət; **xabi-əcəl** – ölüm, əcəl yuxusu; **Xabi-naz** – şirin yuxu;

Xabalud – Yuxulu, yuxu basmış, gözləri yuxulu;

Xabidə, xabəndə – Yatmış, yuxuda olan, yuxuya dalmış;

Xabgah. Xabgəh – Yataq, yatacaq, çarpayı, taxt, yataq otağı;

Xavər – Şərq, günçixan, gündoğan;

Xavəri – Şərqə aid; Şərqli; Məc: günəş;

Xavəran – Klassik Şərq müğamlarından birinin adı; Xo-
rasanda olan əyalətlərdən birinin adı;

Xaya – Erkəklilik vəzvlərinin yerləşdiyi kisacık;

Xak – Torpaq, toz; yer kürəsi; ölkə, diyar; **Xak ilə yeksan
olmaq** – yerlə yeksan olmaq; **Xaki pay** – ayaq tozu;

Xaki – Torpaq rəngli; Bozumtlı-yaşıl rəngli; Torpaqda
yaşayanlar; Dünyəvi, dünyaya aid; İnsan, adam;

Xakistor – Kül;

Xakəndaz – Kül, torpaq, zibil və s. atmaq üçün işlədilən
əşya;

Xakpay – Ayaq basılan yer;

Xaldar – Xallı, xalı olan (əsasən heyvanlar haqqında);

Xalmırə (xal – mirə) – Qəzəbli, kinli;

Xalis – Heç bir qatışığı olmayan, saxta olmayan; saf, tə-
miz; Əsl, həqiqi; məsum, ismətli, bakır; səmimi,
doğru, saf;

Xamuş – Dinməz, susmuş,sakit (halda); Əmr şəklində;
sus! Dinmə! Sakit! Səssiz! **Xamuş olmaq** – süsmaq,
səsini kəsmək, dinməmək, sakit olmaq; keçmək,
sönmək;

Xamuşan – Sakitlik, sükut, səssizlik;

Xanə – Ev, məskən, xanə; Musiqi taktı, vəzn;... **xana** –
İsimlərə qoşularaq «ev» mənasını ifadə edən mü-
rəkkəb isimlər əmələ gətirir; Mehmanxana, karxana,
hərəmxana, kitabxana, qiraətxana, çayxana, kabab-
xana, yeməkxana, hamamxana; bərbərxana, gömrük-
xana, həbsxana, emalatxana; **Məs: Evləri var xana-
xana** – göz-göz, otaqlardan ibarət...;

Xanəvadə – Soykökü, nəsil; ailə;

Xanəviran – Bədbəxt, evi dağlımış; evi yıxılmış;

Xanədan – Qohümlüq ya vərəsəlik hüququna əsasən
taxtda ardıcıl surətdə bir-birini əvəz edən hökmədarlar
sülaləsi; Bir yerdə yaşayan böyük ailə, nəsil, xaniman
(xanəman); Ev-eşik, ata yurdunu, otaq;

Xanəgah – Bir şeyx və ya mürşidin rəyasəti altında olan
dərvişlərin yaşadıqları və ibadət etdikləri yer; təkyə,
ibadətgah; dərgah;

Xanəndə – Toylarda, məclislərdə, konsertlərdə və s. də
oxuyan peşəkar müğənni;... **Xan** («xəndam» – «oxu-
maq» felinin kökü) – İsimlərə qoşularaq «oxuyan»
mənasını ifadə edən mürəkkəb isimlər əmələ gətirir;
Məs: *Fatihəxan, mərsiyəxan, sinəzənxan; rövzəxan,*
qəzəlxan, avazxan; xoşxan; təsbihxan – təsbeh
çevirən;

Xanənişin – Evdən bayırda çıxmayan, gününü evdə keçi-
rən, daim evdə olan, adamlar arasına çıxmayan;
Xanənişin olmaq – hər hansı bir səbəbə görə gününü
evdə keçirmək, evdən bayırda çıxa bilməmək, xarici
aləmlə əlaqəni kəsmək;

Xanəxərab – Bədbəxt, zavallı, yazıq, evi yıxılmış (adətən
təəssüf, mərhəmət məqamında işlənir);

Xançə – Xonça; böyük taxta qab; Əra gedən gəlini təbrük
etmək üçün gətirilən meyvə və şirniyyat;

Xar – Tikan; göyəm ağacı, zəlil, alçaq, həqir;
Xara (xara) – Özündən naxışları olan ipək parça; Bərk
 daş, çaxmaq daşı;
Xar-xar (xarxor) – Tikan yeyən (dəvə);
Xarzar, xaristan – Tikanlı, tikan çox olan yer;
Xastar – İstəyən, tələb edən, Qız evinə göndərilən elçi;
Xah – İstər, istəsə;
Xahan – İstəyən, arzulayan;
Xahiş (xaheş) – Bir arzunu, ehtiyacı yerinə yetirmək üçün
 edilən müraciət, təmənnə; rica, təvəqqə, istək;
Xahnaxah – İstər-istəməz, laqeydcəsinə; haqnahaq; ...
xah – sözsönu şəkilçi; xeyirxah, bədxah, azadxah;
Xacə – Xədim; axtalanmış, axta; Xidmətçi, qulluqçu;
Xahər – bacı;
Xədəng – Ox (klassik şerdə gözəlin kirpiyi oxa oxşadılır);
 Məs: *Qaşların qövsündə müjganın xədəngi gizləyiib*
 (Nəsimi);
Xəzan – Yarpaq tökülmə mövsümü; Payızda yarpaqların
 tökülməsi; payız; **bade-xəzan** – payız küləyi;
Xəzandidə – Saralıb solmuş; Payız mövsümünü görmüş;
Xəzangül – Xəzan gülü; payız çıçəyi;
Xəm – Bükülmüş, əyilmiş; qırırm, buruq;
Xəmidə – Əyilmiş; beli bükülmüş; qozbel; Qırırm, əyri;
 məc: qoca;
Xəmgəştə – Əyilmiş, bükülmüş;
Xəndan – Gülən, gülər, şən, üzügüler; **Xəndan olmaq** –
 şadlığından üzü gülmək, fərəhəlnəmək, sevinmək; ta-
 mamm açılmaq; **Xəndan** (klassik şerdə gözəlin üzü tam
 açılmış gülə oxşadılır);
Xəndə – Gülmə, gülüş;
Xənnas – Xonsa; Qısır, sonsuz; şeytan, iblis, məlun;
Xəncər – Ucu sıvri, iki tərəfi iti soyuq silah; (Tələffüzə
 «xançal» kimi də deyilir; rusca – кинжал); **Xəncər-bi-**
çaq olmaq – qatı düşmən olmaq, ölüb-öldürməyə çıx-

maq; **Xəncərinin qaşı düşmək** – bir şeyi özü üçün əs-
 kiklik, ar sayma ... ; Məc;
Xəncərkeş – Xəncər sıyırib vuran; xəncər çəkib vuruşma-
 ga hazırlaşan; qatıl, adam öldürən;
Xəncərsaz – Xəncər qayıran, düzəldən usta;
Xər – Uzunqulaq, eşşək; **Xərquş** – eşşəkqulaq-dovşan;
Xəraş – Qaşma, cırmaqlama, cırmaq yeri;
Xəraşida – Qaşınan, dirmalanan;
Xərvər (xalvar) – Çəki ölçüsü; xərvər – 25 pud ağırlığında;
 300 kq-a yaxın çəki vahidi; əslində «bir eşşək
 yükü» deməkdir; çox, xeyli, böyük miqdarda; məs:
Babək öz qalasından ona xalvarlarla qatıq, yağ, qay-
maq, tərəvəz, quzu, xiyar və badımcان göndərdi. (Səid
 Nəfisi); *Hesab var dinar-dinar, Baxşış var xalvar-*
xalvar (Atalar sözü);
Xərid – Satın alma, mal alma; satın alınan şey; («xird
 etmək» ifadəsi də buradan yaranmışdır);
Xəridar – Müştəri, mal alan, alici; Sərraf; Bir şeyin
 qiymətini bilən, başa düşən;
Xəridə – Satın alınmış mal;
Xərək – Daş, qum və s. şeylər daşıməq üçün taxtadan və
 s.-dən düzəldilmiş alət; Yayla çalınan musiqi alətlə-
 rində simlərin altına qoyulan altlıq (taxta və s. par-
 cası);
Xərgələ (xər gelle) – Sürüdə, naxırda çobanın avadanlı-
 gını, yemək şeylərini və s.-ni daşıyan eşşək; çoban
 eşşəyi;
Xərsüvar – Eşşəyə minmiş; Keçmişdə eşşəyə tərsinə min-
 mək cəzasını almış müqəssir; təqsirkar;
Xəs – Çör-çöp, çırplı;
Xəspuş – Firıldaqçı, xırda oğru, cibgir, cibəgirən;
Xəstə – Səhhəti yerində olmayan, bir xəstəliyi olan; na-
 xoş, azarlı (fars dilində «yorgun» mənasında işlədir);
 Şairanə təşbehlərdə: dərdli, qayıqli, mənən üzgün

mənəsində; Sönük; Zəif, cılız, ölgün; Bir şeyə həddindən artıq meyl edən, aludə olan; aludə, mübtəla, düşgün; Yaziq, zavallı, aciz, faşir, bimar; **Xəstə baxıcısı** – müalicə müəssisələrində ağrı xəstələrə və binanın təmizliyinə baxan kiçik tibb xidmətçisi;

Xəsü xar – Çör – çöp;

Xız – Duran, oyanan, qalxan;

Xızan – Ayağa duran, qalxan; qalxaraq;

Xiyaban – Hər iki tərəfində ağaç əkilmiş yer, yol, böyük küçə və s.

Xırəd (xerəd) – Ağıl, fikir, hüş;

Xirədmənd – Ağlılı; alim;

Xirs (xers) – Ayı; Məs: M.F. Axundov «Xırs quldurbasan» – Quldur yixan ayı;

Xırsək – Ayı balası; («ək» «kiçiltmə» mənəsi bildirən isim şəkilisi; Məs: **kənizək** – kiçikyaşlı qız)

Xış – Özü; qohum, əqrəbə; xış, kotan;

Xışavənd – Qohum – əqrəbə;

Xoy (xu) – Xasiyyət, təbiət, xilqət;

Xor, **Xorşid**, **Xurşid** – Günəş, gün; («Xor» və «şid» sinonim birləşməsidir) Klassik şerdi; gözəlin epitetlərindən biri; Məs: *Müjdə bir Xurşiddən vermiş məgər badi-səhər* (Füzuli);

Xışım (xəşm) – Acıq, qəzəb, hiddət; Məs;

Mənəm şiri-nərtək meydanda gəzən,

Xışnilə düşmənin bağrını əzən. («Koroğlu» dastanı);

Xışmnak – Acıqli, qəzəbli, hiddətli;

Xışt (xeşt) – Ciy kərpic;

Xoca – Ağa, başçı, rəhbər, varlı tacir; Müəllim; din xadimi;

Xosrov – Hökmdar, padşah; Sasanilər sülaləsinin iyirmi ikinci hökmdarı olmuşdur. Hürmüzün oğlu və məşhur Nüsirəvan Adilin nəvəsidir. 38 il padşahlıq etmişdir. «Xosrov və Şirin» poemasında Büyuk Nizami

bunun həyatını təsvir edir. 626-ci ildə taxtdan salınmış yerini oğlu Şiruya tutmuşdur.

Xosrovə – Şahana, hökmardəcəsinə;

Xosravani – Xosrov Pərvizin Barbod adlı musiqişunas və xanəndəsinin yaratmış olduğu otuz havadan biri;

Xocəstə – Xösbəxt;

Xoş – Ürəyəyatan, xoşlaşdırın, xoşagələn, bəyənilən, yaxşı, gözəl; **Xoşa** şəklində – «nə gözəl!», «nə yaxşı!»; **Xoşdur** şəklində – yaxşıdır, gözəldir; **Xoşla** – könlüllü olaraq, zorsuz, öz razılığı ilə, öz xoşu ilə; **Xoş keçmək** – çox yaxşı keçmək, rahat keçmək; **Xoş gəldin** – biri ilə görüşündə, bəzən də ayrılanда işlədilən ifadə; Çıx get, rədd ol, gedə bilərsən mənəsində ifadə; **Xoş gör-dük** – salam ifadəsi; **Xoş halına** – bəxtəvar, bəxtəvar başına (istehza ilə); **Xoşa gəlmək** – bəyənilmək, ürəyə yatmaq, ləzzət vermek və s. ;

Xoşab – Su və şəkərlə bisiirilmiş meyvəli şərbət; kompot;

Xoşavaz, **xoşahəng** – Molahətlə səsi olan, xoşsəslı, gözəl səslili; yaxşı səsə malik olan;

Xoşaməd – «Xoş gəlmışsan!» demə; xoşa gəlmə; yaltaqcasına tərif;

Xoşbəxt – Bəxti götürmiş, taleli, bəxtli, sevinc və rifah içində yaşayan; **Xoşbəxt etmək** – xoşbəxtliyə, səadətə çatdırmaq; səadət vermək, məsud etmək; **Xoşbəxt olmaq** – istəyinə çatmaq, arzusu yerinə yetmək, məsud olmaq, ürəyində nisgil qalmamaq; **Allah xoş bəxt eləsin!** – səadət, xoşbəxtlik arzusu, xoş uğurlu;

Xoşbu(y) – Xoşiyili, ətirli, rayihəli, ətir saçan;

Xoşgöftar (xoşkəlam) – Şirin danışan, şirindilli, xoşsöhbət, dilişirin;

Xoşgüzəran – Güzəranı, hayatı xoş keçən, yaxşı yaşayan;

Xoşgül – Yaxşı çiçək, xoş olan gül;

Xoşnəva – Gözəl oxuyan, xoş səslili;

Xoşnəvis (xonevis) – Yaxşı xətti olan; xəttat; xoşxət;

Xoşnud – Razi, məmənun; **Xoşnud etmək** – razi salmaq, məmənun etmək; Məs: *Sən pozmusan mənim xoşnud halımı* («Abbas və Gülgəz» dastanı);
Xoşnuma – Gözəl görünüşlü, yaraşıqlı;
Xoşrəng – Xoşa gələn rəngi olan, rəngi xoş olan;
Xoşrəftar – Gözəl rəftarlı, adamlarla yaxşı rəftar edən; ünsiyətli, mülayim;
Xoşru (y) – Göyçək, gözəl üzlü;
Xoşxan – Gözəl oxuyan, gözəl səsi olan (xanəndə);
... **xor** – Sözsonu şəkilçi («xordən» felinin kökü – «yeyən» deməkdir) – rüşvətxor, müftəxor, haramxor, nəşxor və s.;
Xörək («xordən» felindən) – Bişirilib yeyilən şey, yemək, bişmiş; **xörək**; **Onun xörəyi deyil** – Onun əlindən gələn iş deyil; O bacarmaz; Onun qabiliyyəti, gücü çatmaz;
Xub – Yaxşı, gözəl, xoş; şerdə: gözəl, dilbər; «Yaxşı», «raziyam» mənasında razılıq bildirir; **Xuban** – gözəllər, yaxşilar;
Xubru – Gözəzlü, göyçək, qəşəng, xoşbəniz;
Xubtər – Ən yaxşı, daha gözəl, çox göyçək;
Xubçehr (ə) – Gözəl üzlü;
Xud – Öz, özü;
Xuda – Allah, Tanrı; **Nida-Xudaya** – Ay Allah, İlahi! (Allaha xıtab, yalvarış, müraciət);
Xudavənd – Allah, Tanrı; **Xudavəndi aləm** – Allah (Allahın epitetlərindən biri; dünyanın sahibi, ağası); **Xudavənda** (bəzən Xudaya – xudavənda) şəklində nida – Ay Allah! Ey Tanrı! (Allaha yalvarış);
Xudadad (ə) – Allah vergisi; Allah verən; fitri istedad, təbii;
Xudanəkərdə – «Allah eləməsin», «iraq olsun» mənasında qorxulu, zərərli bir şey, hadisə haqqında deyilir;
Xudapərəst – Allahpərəst; Allaha inanan;
Xudbin – Ancaq özünü düşünən, öz mənafeyini hər seydən üstün tutan adam; eqoist;

Xudmani – Gizli, dostyana, məhrəmanə, məhrəmanə bir şəraitdə, başqalarının olmadığı bir şəraitdə; Ancaq ən yaxın, inanılmış adamlardan ibarət; Bir ailəyə məxsus, kiçik;
Xudpəsənd – Özünü çox bəyənən, özündən çox razi, lovğa, xudbin;
Xudfürüş – Özünü çəkən, lovğalanan, təşəxxüs satan; özünü göstərən; özünü satan;
Xuk – Donuz; **Xuksifət** – donuz sıfət: Alçaq, rəzil adam haqqında;
Xun – Qan; **Xuni-cigər** – ciyər qanı; dərd-qəm, qüssəkədər;
Xunbəha – Qan bahası, diyə;
Xunriz, Xunxar – Qaniçən, zalim, cəllad, qandan doymayan, yırtıcı; Məs: *Əhməd vəzir adıl, amma Hatəm Sultan zalim, xunxar idi.* («Tahir və Zöhrə» dastanı);
Xuraman – Nazla, əda ilə yeriyən sallana-sallana yeriyən; Klassik şerdə; **Sərvi-xuraman** – gözəlin epitetlərindən biri;
Xuruş – Plovla yeyilmək üçün ayrıca bişirilib hazırlanan et, toyuq, kişmiş, albuxara və s.-dən ibarət yemək; qara; **Xuşə**; başaq; sünbül;
Xurd (xord) – Xırda, kiçik, balaca; nərin;
Xordad – İran Şəmsi ilinin üçüncü ayı;
Xürdəfürüş – Xirdavatçı, çorçى;
Xürrəm (xorrəm) – Sevinc, şad, şən; şad-xürrəm; qəm-qüssədən uzaq; Məs:
1) **Xürrəm** oluram, o olsa xürrəm,
Qəm yetəsə ona, mənə yetər qəm. (Füzuli)
2) İndi **şad-xürrəm** çıxın bayıra.
Dediyimə əməl edərsiniz (Əlisa Nicat);
Xürsənd – Xoşhal, məmən;
Xurma 1 – Əsasən qurusu yeyilən uzunsov, şirin meyvə;

Xurma2 – Subtropik bitki;

Xurmayı – Şabalıdı rəng;

Xorus – Xoruz;

Xuşgəbar – Quru meyvə;

Xuşgəbarfürüş – Quru meyvə (xuşgəbar) satan;

Xülasə – Müxtəsər, bir sözlə, uzun sözün qisası; Bir əsərin, nitqin və s. qısaca məzmunu, nəticəsi, mahiyəti; Nəticə, yekun;

Xüksal – Quraqlıq ili;

Xüftə – Yatmış, yuxulamış;

Xüftən – Axşam çığı; Şam namazından sonra qılanan namaz; Xüftən namazı;

K

Kabin (kəbin) – Evlənmə əsnasında oğlan tərəfindən qızə vəd edilən nigah bahası; başlıq, mehr, cehiz;

Kabini (kəbinli) – Kəbini olan, qanuni (ər ya arvad);

Kavus – Qədim İran padşahlarından birinin adı; Sərv ağacı, möhkəm, təmiz, parlaq; Əfsanəyə görə Rüstəm-Zal onu ağ divlərin əlindən xilas etmişdi;

Kakıl, kakul (kəkil) – Saç, zülf, kəkil; alına tökülen saç; bəzi quşların başında topa şəklində tük; At və bəzi başqa heyvanların qulaqları arasından sallanan tük topası;

Kakulbaz, kəkilbaz – (Kəkil qoymağı, kəkil saxlamağı sevən adam; saçına qulluq edən adam;

Kal – Yetişməmiş meyvə; kal; məc: qanmaz (adam);

Kam – Arzu, məqsəd, məram, murad, istək; ləzzət, zövq; məs:

Həq Nəsiminin muradın verdi derlər yarə der,
Xəlq içində anı düşmən, *kamü* nakam eyləmə.
(Nəsimi);

Kaman, kamança (kəmançə) – Yayla çalınan musiqi aləti; oxatan yay;

Kamanzər – Qızıl yay, qızıl kaman;

Kamandar (kəmandar) – Oxatan, mahir atıcı; qədimdə ağasının yanınca ox-yayını gəzdirdən xidmətçi;

Kamanə (kəmanə) – Kamanın, kamançanın yayı;

Kamyab (kam – yab) – Kamına, arzusuna çatan; xöşbəxt, bəxtiyan;

Kamran (kam – ran) – Kamına (arzusuna, muradına, məqsədinə) çatan; xöşbəxt, bəxtiyan; qüdrətli, iqtidarlı, iqtidarlı sahibi;

Kamrani – Xösbəxtlik, bəxtəvərlilik;

Kan – Mədən, mədən quyusu, bir şeyin bol olan yeri, mənbə; bir şeyin çıxdığı və olduğu yer; **Kani səxavət** – səxavət mənbəyi;

Mərifət gövhərinin *kaninə* mədən ola gör,

Üşə bu gəncü hünər elmi-nihandır bilənə. (Ş. İ. Xətayı)

Kankan (kankən) – Əl ilə quyuqazıyan, quyuçu;

Kar 1 – İş, peşə, məşğələ; qazanc, fayda; var-dövlət; Məs: *Sin şəhərində varlı-karlı bir xan var idi.* (dastanlardan).

...kar 2 – Fars dilində müstəqil söz olub, azərbaycanca sənət, peşə, iş, xarakter və s. bu kimi mənalarda işlənən sözsonu şəkili; təşəbbüskar, xatakar, tələbkar, təmizkar, qələmkar (naxış çəkən), günahkar, təqsirkar, səbəbkar, həvəskar, cinayətkar, nəvazişkar, təcavüzkar, inadkar, peşəkar, sənətkar, tamahkar, davar-kar, ziyankar, füsunkar, ecazkar, nəgməkar, həmkar, işvəkar, fədakar və s.;

Karazma, karazmudə – İşdə sinanmış, təcrübəli; məc: dünyagörmüş;

Karagah (kar – agah) – İş bilən. İşdən başı çıxan;

Karaşna (kar – aşına) – İşə bələd, işbilən;

Kar-bar – İş – güc;

Karvan – Bir-birinin ardınca sıra ilə hərəkət edən yüksək heyvan (əsasən dəvə) qatarı; qafılə;

Karvangah, karvansara (y) – Karvanın düşdürücü yer, düşərgə (düşərgah) bina; karvanın dayanması üçün müəyyən tikililəri olan yer; qonağı, gəlib-gedəni çox olan yer;

Kargah (kargəh) – Xalça, palaz və s. toxumaq üçün çərçivə şəklində qurğu; hana, dəzgah (dəstgah), iş yeri, emalatxana;

Kargər – Fəhlə, işçi; usta, köməkçi;

Kargin – Əlac, çarə, təsir edən, kəsərli;

Karıgızar – İdarə və s.-də dəftərxana işlərini aparan, işlər müdürü; texniki katib;

Karıgızarxana – Dəftərxana;

Karnamə – İş cədvəli, plan, iş planı;

Karpordaz – İş bacaran, işgüzar;

Karsaz – İş görən, işbacaran, işgüzar;

Karfərma (kar + fərma) – Sahibkar, iş sahibi;

Karxana – Fabrik, zavod, emalatxana; daş çıxarılan yer (daş karxanası); əhəng yandırılan yer;

Kasa (kasə) – Çini, büllür, saxsı və ya metaldan qayrilmiş ağızgen qab; kasa;

Kasni – İncə yarpaqlı, mavi çiçəkli dərman bitkisi; zəncirotu, kasni bitkisi, qurudulmuş kasni;

Kaftar – Ölüləri qəbirdən eşib çıxaran yırtıcı heyvan, gor eşən; qoca, idbar, çirkin adam haqqında;

Kaş (kaş ki...) – Fövqələdə arzu, həsrət, yaxud təəssüf və peşmanlılıq bildirir;

Kax – Köş, qəsr, saray; hökmdar, hakim sarayı;

Kah – Saman; küləş; saman rəngi; sarı;

Kaşanə – Qəsr, saray, imarət; Yaşayış yeri, yuva (quşlar üçün);

Kaşı – (İranda Kaşan şəhərinin adından). Üzərinə parlaq şirdən naxış çəkilmiş gil çini qab; divarların xarici səthində bəzək üçün vurulan üzü naxışlı çini;

Keşməkeş – Bəhs, mübahisə, deyişmə, höcət; dava, çəkişmə, münaqış; qarışıqlıq, çaxnaşma, araqlışma, hərc-mərclik, qaçacaq, vəlvələ; Məs: *Seyid Ömər kiçikkən vəfat etdiyindən bu keşməkeşlərdən qurtaracaq.* (Ə. Cəfərzadə);

Key – Qədim İran şahlarının ikinci sülaləsinin ümumi ləqəbidir. Keylər, kəyan və ya Kəyanıyan da deyilir. Sözün lügəti mənası *böyük* – deməkdir. Məs: Keyqubad, Keyxosrov, Keykavus və s.;

Keyvan – Zühəl planeti, yüksəklik; Saturn; Şəxs adı;

Keyhan – Dünya, aləm, kainat; kosmos; Şəxs adı;

Keysu (gisu) – Uzun saç, zülf, hörük;

... keş – Bitişdiyi sözə predmetlik, hal, vəziyyət məzmu-nu verən sözsonu şəkilçi; bəlakeş, zəhmətkeş, tərəf-keş, əzabkeş, kirəkeş, qiyməkeş; dəm keş, azarkeş, qayğıkeş, xətkeş, dudkeş, arzukeş;

Kəbutər – Göyərçin; kəbutərbaz – quşbaz;

Kədu (kudu) – Qabaq, balqabaq;

Kəyan – Qədim İranda hakimiyət sürmüş əfsanəvi bir sülalə; İran şahlarına verilən ümumi ad; böyük hökmədar, mərkəz, ulduz;

Kəjdüm (kəjdəm) – əqrəb (həşarat);

Kəlik – Dəyməmiş, yetişməmiş, kal qovun, yemiş;

Kəlisa (əslι yunan) – Xristian ibadətgahı, məbədi; kilsə;

Kəllə – Baş; yuxarı təbəqə; qafa təsi; ağıl, kamal, şüur mənasında; çoxbilmiş (adam);

... kəde – yer, məkan, vəziyyət mənasını verən sözsonu şəkilçi; bütkədə, meykədə, qəmkədə və s.;

Kəlləpaça – Kasılmış qoyun və ya keçinin başı və ayaqlarları; qoyun və keçinin kəlləsi və ayaqlarından bişirilən duru xörək; baş-ayaq;

Kələpəz – Kəllə-paşa (baş-ayaq, xaş) bişirib satan;

Kəlləcarx – Neft buruqlarının və qüllə şəkilli başqa qurğuların təpəsində olan qaldırıcı qurğu; bir iş və ya hərəkətdə son həddə, ifrat dərəcəyə varmaq; **Təzyiqin kəlləcarxa çıxmasi** – Qan təzyiqinin yuxarı çıxmazı;

Kələntər – Bələdiyyə rəisi. **Vali** – şəhərin inzibati işlərinə baxan şəxs; dövlətli, varlı; **Tərki-dünya** – səyahət edən dərvish;

Kəm – Əskik, nöqsan; pis, yaman; az; **Məs: Ağıldan kəm** – gic, ağlıchatmayan;

Kəmbəha (kəmbəha) – Ucuz, qiymətsiz, dəyəri az;

Kəmbəxt – Bəxtsiz, talesiz;

Kəmər – Bel; belbağı, qayış, qurşaq; tüsəng qayışı; **Kəmərin süstləşməsi** – belin boşalması; kişilikdən düşmə; İmpotensiya;

Kəmərbənd – Belbağı, kəmər, qurşaq;

Kəmərbəstə – Əmrə müntəzər, xidmətə hazır, amadə; beli bağlanmış;

Kəmərdərd – Bel ağrısı, lümbəqo; radikulit;

Kəmərçin – Beli çinli, enli qadın tumanı;

Kəminə – Həqir, miskin, zavallı, aciz, yazılıq;

Kəmyab – Az tapılan, çətinliklə əldə edilən;

Kəmyek – Çəkidə əsas miqdardan az. Əskik, bir az çatışmayan;

Kəm-karəsti – Bir sənətdə, peşədə, işdə lazım olan alətlər;

Kəm-kəm – Az-az, yavaş-yavaş, asta-asta, bala-bala;

Kəmərəng – rəngi az, açıq, rəngsiz; Solğun, rəngi qaçmış;

Kəmsər – Ağilden kəm, kəməgil, ağılsız;

Kəmsər-kəmsər – Axmaq-axmaq, gic-gic;

Kəmtər (in) – Alçaq, aşağı, azacıq; aciz, yazılıq, miskin;

Kəmxörək (kəmiştəna) – Azca yeyən, az yeməklə doyan;

Kəmin (ə) – Pusquda duran, gizlənən adam; pusqu; aciz. Fağır, həqir; marit, bərə; **Marıtlamaq** – pusquda durmaq; Kiçik, azacıq;

Kəmçə – Suvaq çəkmək üçün alət; mala, kəmçə;

Kənar (ə) – Qıraq, yad, özgə, başqa, tərəf; yan, məhəccər, sürühi; **Kənarə çəkilmək** – yol vermək, bir tərəfə çəkilmək, uzaqlaşmaq;

Kənarə – Kitab səhifələrinin kənarındaki yazı (dərkənar); nəhayət, son, hədd;

Kəniz – Xidmətçi qız, qulluqçu; qədimdə kölə, qul kimi bağışlanan qız (qadın), cariya;

Kənizək – Kiçikyaşlı qulluqçu qız;

Kərənay – Nəfəslə çalınan uzun boru şəklində qədim musiqi aləti; hislik, dudkeş;

Kərənayxana – Kərənayların birdən çalması;
Kərkəs (keçələkərkəs) – Dağlıq yerlərdə yaşayan, leş və murdar cəmdək yeyən şığıyıcı, caynaqlı quş; toğlugötürən, kərkəs; quzğun; Məs:

İstəyən murdarı **kərkəsdir** müdam, ey türfə quş,

Xizrtək şahbazi olğıl, hic mürdar istəmə. (Nəsimi);

Kərgədan – Başının qabaq tərəfində bir və ya iki buynuzu olan, Afrika və Cənubi-Şərqi Asiyada yaşayan ot yeyən, məməli iri heyvan;

Kəs – Şəxs, adam, kimsə;

Kəşbin – Xiromant; Falçı, əl falını bilən;

Kəşbini – Xiromantiya; Əlin falını, əlin sərrini öyrənən elm;

Kəf – Köpük; **Kəfe dəst** – əlin içi; hiyla, kələk;

Kəfgir – Xörəyin köpüyünü kəfini götürmək, plov çəkmək və s. üçün işlədilən deşik-deşik alət, böyük qaşıq; saat rəqqası;

Kəhkəşan – Gecələr göy üzündə ağ yol şəklində görünən ulduzlar topası; hacilar yolu, süd yolu;

Kəhrəba (kərhüba, kahruba) – Kah-rüba; Kah-saman, rüba – götürən, özüna çəkən; samanı özüna çəkən; Samanı özüna cəzb edən deməkdir. Müxtəlif xırda bəzək şeyiəri qayırlan, qatranlı şəffaf, sarı və ya sarı-qonur rəngli bərk maddə;

Kəhriz – Yeraltı su yolu, su kəməri; Kəhriz, bəzən «karız» kimi işlədirilir (Rusca; kəriz);

Kəc 1 – Əyri, ayılmış; səhv, xata; tərs, nəhs, höcət;

Kəc 2 (gəc) – Gillə gipsin qarışığından hazırlanan al-sərimil rəngli maddə (suvaq işlərində istifadə olunur);

Kəcavə (kəcavə) – Keçmişdə Şərqdə səfərə çıxan adlı-sanlı adamlar üçün minik heyvanlarının, adətən, dəvənin üstündə düzəldilən örtülü yer; (rusca – кеджаве);

Kəçbin – Cəpgöz, qılıqgöz, ças; Hər şeyə şübhə ilə yanaşan; həddindən artıq ehtiyatlı; Şübə, güman və s.;

Kəcküləh (kəcpapaq) – Papağını yan qoyan; forslu, qurralı;

Kəcrəftar – Pis rəftarlı, rəftarı olmayan, yola getməyən; nəhs, tərs, ugursuz;

Kəşkül – Hind qozunun qabığından qayribib dərviş vəqələndərlərinələrində gəzdirdikləri şeyləri içintə qoyduqları qab;

Kəşməkəş (keşməkəş) – Çəkişmə, qovğa;

Kiliç (kelid) – Qifil; qapını bağlamaq üçün dalına keçirilən uzun dəmir və ya ağaç parçası;

Kilikim – Yun və pambıqdan toxunan zolaqlı, xovsuz palaz növü;

Kin (kinə) – Gizli ədavət hissi ; Qərəz, nisrət, kin; **Dəvə kini** – yaddan çıxmayan kin;

Kindar – kinli, kin saxlayan, ədavət bəsləyən; intiqama həris olan, qisasçı;

Kiraya (kirə) – Bir şeyin müəyyən haqq müqabilində müvəqqəti olaraq sahibi tərəfindən başqasına istifadəyə veriləmisi; kiraya haqqı;

Kirayənişin (kirənişin), kirədar – Bir evdə kirə ilə yaşayın adam, mənzil kirə etmiş şəxs; kirəçi;

Kirdar – İş, əməl, hərəkət; səbr, hövsələ; Məs: *Kirdarımı görmədi münasib.* (Füzuli);

Kirəkəş – Haqq müqabilində başqası üçün at, araba və s. ilə yük daşıyan adam; kirəçi;

Kirman – İstehkam, qala; İranda şəhər adı;

Kis – xalça, kilim, gəbə və s.-də qabarıqlıq; qarışq, bükük;

Kisbənd (kisəbənd) – Balaca kəsətilər üçün gön qab, qılıf, futlyar; Məs: *Dəllək kisbəndi*;

Kisə – Un, bugda, düyü, və b. səpalanən, dağılan şeyləri saxlamaq və ya bir yerdən başqa yerə aparmaq üçün

qab torba; **kisəcik** – pul kisəsi; cib; yuyunarkən bədəndən çırkı çıxartmaq üçün cod parçadan tikilən və ələ keçirilən torbacıq;

Kisəkeş – Hamamda kisə çəkməklə məşğul olan adam, kisəçi;

Kift – sifilis (xəstəlik);

Kışvər – Ölkcə, məməkət; vilayət;

Kişmiş – Üzüm qurusu; **Kişmişgül** – kişmiş gülü;

Köhən – Köhnə, əski, qədim;

Köhnə – Uzun müddət işlənməkdən dağılmış, xarab olmuş, köhnəlmış; **Nimdaş** (ziddi – yeni); əvvəlki, sabiq, keçmiş (ziddi – təzə); keçmişə aid olan, vaxtı keçmiş; qədim, keçmiş dövrə aid, əski; təcrübəli, qocaman, dünyagörmüş, bişkin;

Köhnəpərəst – Köhnəlik tərəfdarı, köhnə adət və ənənələri sevən, onlara riayət edən, onlardan əl çəkməyən adam; mühafizəkar, cəhalətpərəst;

Köhnəfuruş – köhnə paltar və s. alib-satan adam;

Köhənsal – Yaşlı, qocalmış, qarımış;

Kuzə – Darboğazlı, aşağısı enli, qulplu saxsı su qabı; balaca səhəng, bardaq;

Küzəkar, küzəgər – Gildən kuzə qayırıran usta, dulusçu, küzəçi;

Kureş – Böyük İran dövlətinin banisi, Həxəmənşî sülaləsindən olan İran padşahı. Ona Sirus da deyirlər;

Kor (kur) – Görmək qabiliyyətini itirmiş, gözü görməyən;

Kulənc (qolonc) – Qulunc;

Kus – Böyük nağara, iri təbil;

Kuh – Dağ;

Kuhkən – Dağ qazan, dağ çapan (Şirin adlı gözəlin aşığı Fərhadın ləqəbi);

Kuhistan, kuhsar – Dağlıq yer, çox dağı olan yer;

Kulah – Papaq; Məs: Ərəbzənginin *kulahı başından yera düşdü*;

Kulahduz – Papaqçı; papaq tikən;

Külbə (əslili yunan) – Koma, daxma, qazma; matəmxana; yaxsana;

Kulxan (kulxana) – Odunla qızdırılan hamamın odluğu, ocağı;

Kümbəd, kümbəz (günbəd, günbəz) – Yarımkürə şəklinde bina damı; qubbə;

Kündə – 1) Yaymaq, yastılamaq üçün yumru hala salmış xəmir parçası; 2) dustaqların ayaqlarına vurulan bağ, bənd;

Kündür – Saqqız ağacının qabığından hazırlanan xoşiyili sarımtıl maddə;

Künc – Bucaq, güşa; künc – bucaq;

Küre – Dəməri qızdırmaq üçün görükə odu gözərdilən dəmirçi ocağı; xörək (çörək) bişirmək üçün dəmirdən və palçıqdan qayırılmış kiçik ocaq;

Kürəxana – Gildən, palıqdan hazırlanan şeylərin (məs: saxsı qab, kərpic və s.) bişirildiyi yer; Çörəkxanalarda kürələr olan yer, ocaqxana; dəmirçi, misgər, qalayçı dükənlərindəki odluq, kürə;

Küstax – Abır-həya, hörmət bilməyən, özünü tərbiyəsiz aparan, ədəbsiz, tərbiyəsiz, sırtlıq, utanmaz, həyasız;

Küstaxlıq etmək – sırtlıqliq, ədəbsizlik etmək;

Nola gər quesa miyanın kəməri-zər **küstax**,

Gətirib çoxları ortaya zər, eylər küstax. (Füzuli);

Küştü – Güleşmə, qurşaq yapışma; Məs: *Qılınclar sindi, töküldü, əl elədilər nizayə, nizadən də kar çıxmayanda atdan düşüb başladılar küştüyü* (Dastanlarımızdan);

Kuş – Öldürən, öldürücü;

Küştə – Ölmüş, öldürülmüş; Məs:

Canım ola dust dilnəzəri,

Ya **küst** əsi ola, ya əsiri. (Füzuli).

V

Vadar – Məcbur, məcburiyyət, qarşısında qalan; **Vadar etmək** – məcbur etmək; **Vadar olmaq** – məcbur olmaq; **Vərziş** (vərzes) – İdman;
Vagir, vagirə – Bir və ya bir neçə şəxs tərəfindən növhə, mərsiyə yaxud nəğmə oxuyarkən son beysi və ya beystləri təkrar edən adam;
Vagüzar (etmək) – Həvalə etmək, tapşırmaq; biriñin üzərinə, öhdəsinə qoymaq;
Vala – Yüksək, uca, ali; Məs: **Əlahəzrət-vala**;
Vərəndaz – götür-qoy, ölçüb-biçmə, təkrar-təkrar yoxlama;
Vərşikəst – Böyük zərər nəticəsində tacirin mayadan düşməsi, borclarını ödəmək iqtidarıni itirməsi, iflas etməsi; iflas, müflislik;
Vəh – Bəh, bəh-bəh, əcəb, pah; Məs:
Vəh-vəh, necə mən xəstəyi dil fərsudə,
Ömrüm tələf, ovqatım ola bihudə (Kişvəri)
Vəhalonki – O halda ki, halbüki;
Viran – Uçuq, yıxıq, dağılmış, viranə qalmış, bərbad; **Viran qoymaq** – dağıtmak, uçurtmak, bərbad hala qoymaq, xarabazara döndərmək;
Viranə – Xaraba, yıxıq bina, uçuq bina qalıqları;

Q

Qadağa, qadağan (qədəğən) – İcazə verilməyən;
Qanovuz – Əksərən al-əlvən olan zərif ipək parça;
Qələmi – Naringüllü buxara dərisindən tikilmiş papaq; Məs: **Qələmi papaq**;
Qələndər – Dünyadan əl çəkib sərsəri həyat keçirən dərviz; dünyanın zövq və nemətlərinə inanmayaraq, «həqiqət» arayan filosof; sərsəri, divanə; Məs: **Qələndər Kişvəridar bir süxəndən** (Roza Eyvazova, Kişvəri «Divan»ının dili);
Qələndərənə – Qələndər kimi, dərviz kimi, sərsərcəsinə; Məs: **Qələndərənin həyat sürmək**;
Qəltəban – Namussuz, binamus, alçaq; biqeyrət və dəy Yus; aradüzəldən;
Qəllaş – Sərsəri, dərbədər, xərəbatı; ömrünü meyxana larda keçirən adam;
Qəfəs – Quşları, heyvanları salmaq üçün məftil və ya ağac çubuqlarından qayrılmış ya hörülmüş qutu şəkilli qurğu; Həbs, həbsxana, zindan, dustaqxana; Məs: **Qəfəsə salmaq** – həbsə salmaq, azadlıqdan məhrum etmək, dörd divar arasında gizlətmək;
Qəfəsə – Kitab və sairə qoymaq üçün mərtəbə-mərtəbə divara bənd edilmiş və bölmələrə ayrılmış taxtalardan ibarət qurğu; Nazik taxtadan qayrılmış və ya qəfəs şəklində hörülmüş arakəsmə; Döş qəfəsi, döş (köks) sümükleri;
Qəhrəman – Müharibədə yaxud başqa işdə qoçaqlıq, fədakarlıq nümunəsi göstərən; igid; mərd; Öz dövrünün ictimai mühitinin səciyyəvi xüsusiyyətlərini özündə təcəssüm etdirən şəxs; Məs: **Zəmanəmizin**

qəhrəmanı; Ədəbi əsərdə iştirak edən şəxslərin ən birincisi, başlıcası; Əsərin qəhəmanı;

Qəhrəmananə – Qəhrəmana, ığida yaraşan bir tərzə; qoçaqlıqla, rəşadətlə, ığidcəsinə;

Qəhrəmanı – Xalq oyun havalarından birinin adı;

Qəşəng – Görünüşcə çox gözəl. Bəzəkli, insanda bədii təsir oyadan;

Qönçə (qonçə) – Açılmamış qızıl gül və ya başqa çiçək; gül və ya başqa çiçəyin tumurcuğu; məs: *Ey gülli-xəndanum açı, pərdədən cıq qönçətək.* (Nəsimi);

Qönçəgül – Açılmamış çiçək, qonçə şəklində olan gül;

Qönçədəhan (qönçədəhən) – Ağzı qonçə kimi kiçik və gözəl;

Qofta (kofta) – Üst qadın geyimi;

Qönçələb – Dodaqları qonçə kimi gözəl, zərif; Qonçəyə bənzər dodaqları olan;

Qran – Bir riyala bərabər İran gümüş pulu;

Qülgülə (gülgülə) – Gurultu, çaxnaşma, səs-küy, mərəkə;

Qulp – Tutaq, tutacaq;

Qələt – Bu sözün fars dilində mənası «yanlış», «nöqsan», «səhv»dir. Azərbaycan dilində isə mənfi mənada, söyüş mənasında işlədir; Məs:

1) Tayfamızda ağ-qaradan

Başı çıxan

Bircə mənim anam idı

O da ancaq düz, ya **qələt**

Fəqət Qur'an oxuyardı. (Səhənd «Sazımın sözü»)

2) Gər həqqi görmək dilərsən **bıqələt.** (Nəsimi).

L

Lağ – Rişgənd, isteza, ələ salma, masqara; Məs: *Lağ qaymaq, lağ etmək;*

Lağbaz – Rişxəndçi, istehzaçı, adam ələ salan, lağ etməyi sevən adam; Məsxərəci;

Lağər – Ariq, zoif, ətsiz, cansız;

Lalə – İriləçəkli çiçəkləri olan bitki və bu bitkinin çiçəyi; Qırmızılıq rəmzi kimi işlədiril. **Laleyi-neman –** qızılı lalə;

Laləgül – Lalə çiçəyi, lalə gülü;

Laləzar – Laləlik, çiçəklik, güllük, çoxlu lalə bitən yer;

Laləgun – Lalə rəngində, lalə rəngli, lalə kimi qırmızı;

Lalərəng – Lalə rəngində, lalə rəngli, qırmızı;

Lalərük (sar) – Laləyanaq, alyanaq, qırmızıyanaq;

Laf – Mükalimə, səhbət, danışaq, söz; Məs: *Laf vurmaq* – uzun-uzadı danışmaq, çərənləmək, boşboğazlıq etmək;

Lanə – Yuva; Bütün heyvanlara aid yuva;

Lacivərd – Tünd mavi rəngli qiymətli daş;

Lacivərdi – Tünd mavi rəngli, lacivərd rəngində, mavi;

Laşə, leş – Ölmüşheyvan leşi, cəsədi; təhqir kimi insan meyidi haqqında işlənir; cəmdək; murdar şey;

Las – 1. İkitayı qapıların laylarından hər biri; 2. Eşqbazlıq, dilxoşluq; 3. Diş Heyvan; 4. İpək saçığı;

Leysan, nisan, neysan – (əsli – süryanicədən) – Rum təqvimində aprel ayına uyğun gələn ay; həmin yaz ayında yağan yağış;

Lat – fağır, yoxsul, səfil, lüt, avara;

Ləb – Dodaq; Məs: *dodaq tərpətmək* – danışmaq; **Ləb-xənd –** gülümsemə; **Ləbaləb, ləbələb –** Ağzına qədər

dolu, tamam dolu, ağızbaağız, malamal, ağız-ağıza; məs:

Saqı, yenə qəsdi-can edər qəm,
Ver cam *ləbələbü* dəmadəm! (Füzuli).

Ləvənd – Sərxoş, düşgün, tənbəl, yaramaz adam;

Ləng – Ağır, asta, yavaş, ağır tərpənən; axsaq, topal, çolaq; **Teymurləng** – Axsaq Teymur;

Ləngər – 1) Lövbər – gəmini və üzücü mayakları yerində saxlamaq üçün suya buraxılan zəncirə bağlanmış qar-maqlı metal ox; yellənmək, yırğalanmaq; 2) Müvazi-nətinə saxlamaq üçün əldə tutulan uzun ağaç (adətən kəndirbazlar əllərində tuturlar);

Ləngəri – Siniyə oxşar dayaz mis qab;

Lərzan – Lərza edən, titrayən, titrək, rəşədar; əsmək, titrəmək;

Lərzə – Titrəmə, titrəyiş, əsmə; məs: Lərziyə gətirmək – titrəmək, sarsıtmaq; bərk qorxuya, vahiməyə düşmək;

Lət – 1) Döymə, vurma, zərbə; zərər; şallaq, qamçı; 2) Süst, ət kimi, hərəkətə qadir olmayan. Ölgün;

Ləxt – Laxta;

Ləxt-ləxt – Laxta-laxta, parça-parça;

Ləşgər – Qoşun, ordu;

Ləsgərgah – Ordunun yerləşdiyi yer, ordugah;

Lihaf, ləhəf – yorğan; bəstər – yorğan-döşək; Məs; Nə yatsan *lihof*, bəstər içində?

Bimarmışan, nədi bəs halın sənin? (Aşıq Pəri);

Ləgəd – Təpik, şillaq;

Luli – Qaraçı, küçə qadını, mütrüb;

M

Mağ (maq) – Qədim farslarda, midiyallarda və bəzi başqa xalqlarda kahin, habelə nücum elmi ilə məşğul olan adam; Sehrbaz, əfsunçu (ovsunçu) cadugər, görücü və qeybdən xəbər verən adam; rusca – mar;

Madər – Ana;

Madarənə – Anaya yaraşan bir tərzdə, ana kimi, anaya xas olan surətdə;

Madərzad – 1) Anadangalmə, fitri, təbii; 2) lüt, üryan, anadangalmə;

Madərşahi – Madərşahlıq (baş rolu qadınların oynadığı ibtidai cəmiyyət quruluşu);

Madyan – Dişi at;

Maya 1 (maya) – 1) Bəzi qidalarda qıçırma əmələ gətirən maddə; Məs; *Xəmir mayası*; 2) Rüşeym, döl, əsas, zat, əsl, kök; 3) Bəzi xəstəliklərə qarşı peyvənd maddəsi; 4) Mövzü, obyekt mənasında; 5) Səbəb, əsas, kök, səbəkər; 6) Gəlir əldə etmək üçün bir şeyə qoyulan pul, sərmaya;

Maya2 – Dişi dəvə; Məs; **ağ maya** – gözəl, qəşəng mənasındadır.

Mala – Suvaq çökəmək üçün alət; mala, kəmçə;

Malakeş – Binaların divarlarına mala çəkən usta; suvaqçı, malaçəkən, malaçı;

Maliş – Sürtmə;

Mandə – Qalmış; Farsi – Kabuli (Əfqanistan) ləhcəsində «yorğunluq» mənasında işlədirilir;

Mandəgi – Əzginlik, yorğunluq;

Manənd – Bənzər, oxşar, misl, tay, kimi (qoşma); Məs:

Qönçəmanənd – qönçə kimi, qönçəyə oxşar;

Mani – Qədim İranda Sasanilər dövründə Zərdüştiliyə qarşı mübarizə aparan dini-fəlsəfi cəryanın başçısı;
Mar – İlən; **Mar-Zöhhak** – İran əsatirində zələm padşah olan Zöhhakın iki çıynində əmələ gəlmış ilan; **Məc**: Gözəlin buruq-buruq saçı, zülfü;

Marəfsun – İlən ovsunçusu;

Margəzidə – İlən çalmış, ilən sanemış;

Marmahi – İlənbalığı; **Məc**: İkiüzlü;

Masa (mase) – Narın qum;

Masəzər – Qumluq, şirəlik; Qum çıxarılan yer; Çox guman ki, «Masazır» tononimi də buradan götürülmüşdür;

Masqura – (mast xurə) – Kasa; qatıq yemək üçün kasa;

Malamal – Dolu, dopdolu, ləbaləb, ağızna qədər;

Mat – Heyrət içinde olan; təccübənlənmiş; **Məs: Mat qoymaq** – təccübənləndirmək, heyrətləndirmək; Şahmat oyununda məğlub etmək, udmaq, aparmaq,

Mahi – Balıq;

Mah (məh) – Ay (klassik şerdə gözəlin surətinə işarədir); ay (kalendər ayı, dörd həftədən ibarət ay);

Mahtaban – Parlaq, işıqlı ay; *Camalında mahi-taban, Xurşidin xəvəri, Bayaz.* (Aşıq Hüseyin).

Mahporə, Məhparə – Ay parçası (gözəlin epitetlərindən biri); Mehparə;

Mahruza – Orucluq ayı; **Məhruz** – Ay və gün;

Mahru, Mahruxsar, Mahsimə, Mahlıqa Mahizər, Mahvəş – Ay üzülü, ay görünüşlü, Aybeniz; gözəl dilbər;

Mahnaz – Ayın işvəsi, nazi; Ayın siltaşlığı;

Mahtab (Mahtaban) – Ayın aydınlığı, aydınlıq gecə; Ay kimi gözəl, ayızlı, gözəl ay;

Mahnigar – Ay kimi gözəl, ayızlı, gözəl ay;

Mey – Çaxır, şərab; Meyalud – içki düşgüni;

Meyvə (mive) – Bəzi ağacların, kolların yeməli, şirəli məhsulu;

Meyvəcat – Müxtəlif meyvələr;

Meydan – Şəhər, kənd, qəsəbə və s. içərisində tikilmiş açıq və geniş düz yer, sahə; düzənlik, genişlik; Bir işin icrası üçün geniş yer, sahə; fürsət, imkan, əlverişli şərait; **Məs: meydan aćmaq, meydan oxumaq, meydan sulamaq** və s.

Meydança – Balaca meydan, kiçik meydan;

Meygədə, meyxana – Şərab satılan və içilən dükən, şərabçı dükəni; meykədə;

Meyxana – 1. Fikirləşmədən, qabaqcadan hazırlanışdan bədəhətən deyilən, adətən məzhəkəli şer növü; 2. şərab dükəni, şərab içilən yer;

Meyfürüş – Şərab satan;

Meyxoş – Turş ilə şirin arasında orta dad; turşasın; **Məs: Gülövşə nar** – Meyxoş nar;

Meh 1 – Böyük, ulu;

Meh 2 – Xəzif yel, yüngül, yumşaq yel, sakit külək;

Mehin – Ən böyük, daha ulu, böyük;

Mehman – Qonaq; Mehmanə – müsafir qadın;

Mehmannəvaz, Mehmandar – Qonaqsevən, qonaqpərəst, qonaqcıl;

Mehmanxana – Başqa yerdən gələnlərin müvəqqəti yatması üçün xüsusi təchizatlı otaqları olan ev; qonaq evi;

Mehr, Mehri – 1) Günəş, gün; 2) Sevgi, məhəbbət;

Mehran – Sevən, məhəbbət bəsləyən;

Mehriban – Çox yaxşı münasibət bəsləyən, səmimi, mehr bəsləyən, şəfqətli, xoş rəştarlı;

Mehrdad – Günəşin töhfəsi;

Mehribanə – Mehribancasına, dostcasına, səmimiyyətlə;

Mehrəngiz – Mehr saçan, sevgi yayان;

Mehtər – Ata qulluq edən. Atabaxan;

Mehtərxana – Atların saxlandığı yer, tövlə;

Məbada, məbabədə, nəbabədə – Birini bir işdən, hərəkətdən saqındırmaq, çəkindirmək üçün işlədilən söz; olmaya

– olmaya, Allah eləməmiş, etmə, saqın; əsla; Məs: Nəbadə – nəbadə qardaşından qorxarsan; «Abbas və Gülgəz» dastanı;

Məğz – 1) Qoz, findiq, badam kimi qabıqlı meyvələrin, həmçinin paxlalı bitkilərin içi; 2) Mahiyət, əsas, əsl;

Məğzibadam – Badam içi;

Məza – Adatın iştah üçün əsas yeməkdən qabaq və ya onunla birlikdə yaxud içki içilərkən yeyilən müxtəlif yüngül yeməklər; çərəz; ləzzət, dad, tam; naz, qəmzə, işva; humor, gülməli şey;

Məzdək – V əsrin 80-ci illərində xalq hərəkatının başçısı; müdrik;

Məgər – Sual məqamında işlənib, şübhə, inamsızlıq ya təəccüb bildirir; olmaya, bəs, yoxsa (bəzən «ki» bağlayıcısı ilə birlikdə işlənir); Ancaq, fəqət; şayəd, bəlkə;

Mərd – Kişi; Sözdənə, əhdində möhkəm olan adam; vəfali, etibarlı, alicənab; igid, qəhrəman, cəsur, qorxmaz adam; **Mərdi** – kişilik; məs: İndi ki, sən mərdi-mərdanə sorusursan, mən də mərdi-mərdanə cavab verirəm. («Koroğlu»);

Mərdanə – İgidcəsinə, qəhrəmancasına, qorxmadan, mərdcəsinə, açıqcasına; kişiye xas olan, kişiye məxsus, kişi üçün olan; **Mərdan** – kişilərin şahı; Məs: Ölsəm də, ölməyim xoşdur mərdanə! (S. Vurğun).

Mərdimazar – Danışığı və ya hərəkəti ilə başqasına zərər vuran, ziyan yetirən, pislik, yamanlıq edən; qarğış yerində işlədirilir;

Mərdimiziriz – Adama yovuşmayan, adamdan qaçan, adamsevməyən;

Məryəm – İsmətli, namuslu (Xristianlığın əsasını qoyan İsa peygəmbərin anasının təhrif olunmuş adı);

Mərd-mərdanə, mərdü-mərdanə – Heç bir şeydən çəkinməyərək, açıqcasına, kişi kimi;

Mərzə – Dağ nanəsi; ətirli, yeməli tərəvəz bitkisi;

Mərz – Sərhəd, hüdud; Tarla, bağ, bostan və s. sahəsini bir-birindən ayıran xətt; «Dədə-Qorqud» da «mərz» sərhəd sözü ciziq, ağız kimi verilmişdir;

Mərgmuş – Bir çox mineralların tərkibində olan zəhərli bərk maddə – kimyevi element (həmin maddədən alınan preparat) tibb və texnikada işlədirilir;

Mərcan (Mərcanə) – Əsasən al-qırmızı rəngli iri muncuq; Dəniz dibindən çıxarılan inci;

Məst 1 – Sərxos, keflı; xoş və gözəl bir təəssüratdan təsirlənmiş, nəşələnmiş, keşlənən kimi olmuş, bihüsl olmuş, məftun olmuş;

Məsti – Sərxoşluq, keflilik;

Məst 2 – Dəridən və ya başqa yumşaq materialdan tikilən yüngül ayaqqabı;

Məstan – Süzgün, axıcı, xumar (göz haqqında); pişik, pişiyə qoyulan ad;

Məstanə – Süzgün, axıcı, xumar; Məs: Qönçə lətafətlı, lalə üzlüsən, Məstanə baxışlı, xumar gözlüsən. (Mirza Həsənin Aşıq Pəriyə cavabı)

Məniçühr, Mənuçehr, Mənuçehr – Mani nəslindən olan; Pişdadılər sülaləsinin yedinci hökmədarının adı; Mani sıfət;

Miyan – Bel, kəmər; orta, aralıq, ara;

Miyandar – Məclisi idarə edən şəxs, yaxud zorxana təlimcisi, zorxanani idarə edən şəxs;

Miyanə – Nə yaxşı, nə də pis; orta, babat;

Miyanəxan – Səsi nə zil, nə də bəm olan əhanəndə;

Miynpur – İçinə qoz ləpəsi doldurulmuş şaftalı, ərik və s. qaxı;

Miyantən – Ətin budla qabırğa arasında olan hissəsi;

Mina – Metal və s. şeylərdən düzəlmış əşyaların üzərinə çəkilən rəngli şüşəvari təbəqə, çox ince və parlaq naxış; Təşbehlərdə; mina kimi parlaq, gözəl; Diş ərəfən parlaq, möhkəm maddə, qabıq;

Minasaz – Mina ilə naxış vurma sənəti (zərgərlik sənətinin bir sahəsi); Mina ilə naxış vuran usta;

Mir – (əslî ərəbcə «əmir»dən) – Rəis, başçı, ağa; əsasən kişi adlarının əvvəlinə artırılaraq onların Peyğəmber nəslindən olduğuna dəlalət edir; Seyid; Məs: *Mir Həsən, Mir Hüseyin*;

Miranşah – Əmirlər şahı, hökmdarı;

Miraxur – Mehtərbaşı; padşahın, xanın baş mehtəri;

Mirab – Suyun ağası, suçu, su nəzarətçisi;

Mirvari – İnci, qiymətli daş; dürr;

Mirzə – («Əmirməzadə»nin ixtisarı) Şəxs adlarından sonra gəldikdə şahzadəlik, əvvəl gəldikdə isə rütbə bildirir; savadlı adam; keçmişdə yazı-pozu işləri ilə məşgül olan adam; katib;

Misqər – Misdən müxtəlif qablar qayırıyan usta;

Mixək – Həmin adlı ağacın qurumuş qöñçələrinən hazırlanmış tırılı, tünd dadlı, quru toz şəklində ədviyyə;

Mixək ağacı – mərsin fəsiləsindən olan və qöñçələrinən mixək hazırlanmış həmişə yaşıł ağac; qərənfil;

Mixəyi – Mixək rəngində olan, mixək rənginə çalan; qəhvəyi; Mixəkgül, Mixəkzər;

Mixi-Mixi xətt (yazı) – Asiyanın qədim xalqlarında (Asuriyada, Babilistanda, qədim İranda) gil və ya daş üzərində mix şəkilli ciziqlardan ibarət yazı üsulu; qədim fars alifbası;

Mix (mix) – 1) mismar; 2. Yerə, divara çalınan ucu şış ağac parçası;

Möhür – Uzərində bir idarənin, təşkilatın metal, rezin və s.-dən damğa (bir şeyi təsdiq etmək üçün sənəd, surğuc və s. üzərinə basılır); Müsəlmanlar üçün müqəddəs sayılan Məkkə, Kərbala, Məşhəd kimi yerlərin torpağından düzəldilən və şiyələrin namaz zamanı səcdəyə gedərkən alınılarını söykədikləri gil parçası;

Mu (y) – Saç, tük, tel;

Muğ – Zərdüşt dininə mənsub adam; atəşpərəst;

Muzd – Görülən iş müqabilində verilən əmək haqqı; haqq; görülən işin pulla dəyəri, haqqı; Mükafat; dəstmuzd – əl muzdu;

Muzdur – Sahibkar torpağında muzdla işləyən kənd təsərrüfat işçisi; Ümmüniyyətlə – fəhlə;

Muya – Bir neçə muğam dəsgahının şöbələri arasında güşə;

Mum 1 – Bal arılarının hazırladığı və şan düzəltmək üçün istifadə etdikləri maddə, habelə ona oxşar bitki maddəsi; Şam;

Mum 2, Mumiya – Böyük Asiya mütəfəkkiri və alimi Biruni 1048-ci ildə yazdığı elmi əsərdə mum və «dağ mumu» sözü haqqında belə yazar: «Mumiya mənşəcə fars sözüdür. Bu maddəyə İran ərazisində, Cərəbcirdə Mumiya dağının mağaralarındaki daşların altında rast gəlinir». IX-XI əsr farsdilli elmi və ədəbi əsərlərin dilində «mum», «mumiya» sözləri tez-tez işlədir. Mumun bir-birinə oxşar müxtəlif növləri vardır; Ari pətəyinin (şanının) mumu, yağ mumu, dağ-daş mu mu, torpaq mumu və s. Qədim dövrün insanları mumdan, mumyadan müxtəlif məqsədlər üçün istifadə etmişlər: Meyidi çürüməkdən saxlamaq üçün bu maddədən istifadə edib onu balzamlayıb mumiyalayırdılar; Onun dava-dərman, məlhəm kimi də müalicəvi əhəmiyyəti vardır. Dahi həkim, loğman Əbu Əli İbn Sina «Tibb elminin qanunları» adlı kitabında yazar: «Sınıq, çıxıq, qırıq və s. bədən xasərlərini müalicə etmək üçün «mumiya» əvəzsiz sürtmə və içmə dərmanıdır.

Ümumi bədən iflicinin və əsab iflicinin müalicəsində də mumun böyük rolü vardır; **Mum** – şam, çıraq, işıqlandırma vasitəsi kimi də işlənmişdir, Məs: «çiraq səng – daş çıraq» və s; Qırmızı rəngli boyaq bitkisi də mum adlanır; Kənddiri, ipi, sapi möhkəmləndirmək məqsədilə mumlayırdılar; Məcazi mənada də işlədir; Məs: «**Mumla** – səsini kəs» «**mum** kimi olmaq – itaətkar olmaq, yumşalmaq, sözə baxmaq, qulaq asmaq və s; Qeyd: Bəzi lügətlərdə «mumiya» sözü

səhvən ərəb mənşəli söz kimi göstərilir. Tarixi mənbələrdən məlumdur ki, VII əsrin ortalarından İsləm dinini yaymaq məqsədilə Yaxın və Orta Şərqi ölkələrinə ordu çıxardan Ərəblər artıq bu ölkələrdə çoxdan məşhur olan **mumiya** – bu «efsənəvi dərman» la ilk dəfə idi ki, təmiz olurdular. Şübhəsiz ki, bu söz onların lügət tərkibinə sonradan daxil olmuşdur.

Murdar (murmurdar) – Müsəlman dini etiqadınca təmiz sayılmayan; napak (əksi – pak); Pis, alçaq, iyrənc, ikrah doğuran, xoşa gəlməyən, zəhlətökən;

Müdara – Kin və ədavətinə gizlədib zahirdə dostluq göstərmə; üzə gülmə, yollaşma;

Müjdə – Xeyir xəbər, şad xəbər, sevindirici söz, müjdə; Xeyir (şad) xəbər gətirənə verilən şey, bəxşış;

Müjgan – (müjə, moje söz. cəmi) – Kipriklər;

Mürğ (morğ) – Quş; Morğabi – Suquşu – ördək;

Mürğzar (morğzar) – Çəmənlik, otluq;

Mürdəşir (mordeşur) – Ölüyüyan, yuyucu; Qarğış mənasında da işlədirilir;

Müftə (moft) – Pulsuz, havayı, əvəzinə heç bir şey verilməyən; möccani; müftə-müftə, boş-boş, havayı havayı, nəhaq yerə;

Müftəxor – Özü zəhmət çəkməyib başqalarının hesabına yaşayın adam; tüfəyi, parazit;

Müşk – Bir cins ceyranıngöbəyindən çıxarılan (düşən) xoş iyi maddə; gözəl iy, ətir;

Müsəkbar – Müşksaçan, ətir saçan;

Müsəkbü – Müşk qoxulu, müşk kimi ətirli;

Müsəkünaz – Müşklə nazlanan, gözəl ətr verərək naz edən xanım;

Məhsəti – Ay kimi gözəl, Aytəkin; (XII əsr görkəmli Azərbaycan şairası Məhsəti xanım Gəncəvinin təxəllüsündəndir); «Məhsəti» xüsusi isminin Nizami Gəncəvinin «Məhin banu» sunun ekvivalenti olan «Ay xanım» mənasını verən variantı da vardır.

N

Na, nay, ney – 1) Qarğı, qamış; 2) Qarğıdan, qamışdan qayırılan nəfəslə musiqi aləti. 3) Qəlyanın, çubuğun, müştüyün ağızına salınan hissəsi, ağızlığı. Məs: *Bir qədər sonra nay çalan kəniz ortaya gəldi.* (Ə. Cəfərzadə);

..na – Sözlərin (əsasən isimlərin və sıfətlərin) əvvəlinə gətirildikdə inkar və yoxluq (olmayan) mənasında sıfat düzəldən və siz 4 mənasını verən sözönü şəkilçidir, Məs: nadan, nabak (qorxusuz), nagüman, nakam, nadar (kasıb), namərd, napak, nataraz, naümid, nadürüst, natəmiz, naəlac, narahat və s.

Naavand – Avand olmayan, qolay olmayan, qolaysız; tərs gəlmək, düz gəlməmək, avand olmamaq;

Nabəkar – İşə yaraşmayan, boş; Mərdimazar, yaramaz, alçaq;

Nabəca – Yersiz, münasibətsiz;

Nabidər – Oyaq olmayan, yatmış;

Nabina – Kor, gözü görməyən;

Nabud – Yox, yox olan, meydanda olmayan, məhv olan;

Nadan – Cahil, avam, biliksiz, geridə qalmış, məlumatsız; xəbərsiz,bixəbər, qafıl; Öz həddini bilməyən; qaba, kobud, qanmaz;

Navak – Ox, navəki – dilduz – ürək dələn ox (kirpiyə işarə);

Nadidə – Görünməmiş, misli, bərabəri olmayan; qıymətli, aztapılan;

Nadürüst – Fırıldaqçı, kələkbaz, hiyləbaz, əliyəri, cüvəllağı, haramzada; söyüş məqamında da işlənir;

Nazənin, nazəndə – Nazlı, işvəkar, cilvəli, incə və gözəl; gözəl, lətif, məlahətli; naz və nemət içərsində böyümiş; naz və nemətə alışmış; Məs: *Sarabəyim onun yadından çıxmirdi, gəlinin nazəndə görkəmi gözlərini tərk etmirdi.* (Ə. Cəfərzadə)

Naz – Özünü bəyəndirmək, istətmək məqsədi ilə edilən saxta, süni hərəkat; işvə, qəmzə; nazənin, nazlı qız mənasında; Şıltəqlıq, ərköyünlük;

Nazgül – Naz edən çiçək, nazlı gül; incə gül;

Nazik – Qalın, yoğun olmayan, incə; Yüngül, zərif materialdan hazırlanmış, qalınlığı az olan; İncə, zərif, qəşəng, gözəl; Ariq, cansız, cılız, zəif; İncə təbiətli, ədəbli, nəzakətli;

Nazikanə – Nazik, incə bir tərzdə, nəzakətlə, mədəni, ədəbli şəkildə, nazikcəsinə;

Naziktər – İncə, zərif, daha nazik;

Naznaz – Cox naz edən; nazlanan; işvəli qadın;

Naz – nəvəziş – Oxşama, əzizləmə, mehribanlıq etmə, riqqət göstərmə; mehribanlıq, riqqət;

Nazpəri – Nazlı pəri, nazlanan pəri, işvəli gözəl;

Nakam – Kamına yetişməmiş, məqsədinə, arzusuna çatmamış; kansız; arzusu yerinə yetməmiş; bədbəxt, talesiz;

Nakəs – Şərəfsiz, yaramaz, alçaq, rəzil; Məs: *Nakəs, hərcayı sözündən, Güll uyumaz xara, denən!* (Dastanlarmızdan);

Nagah, nagəh – Qəfildən, birdən, gözlənilmədən, xəbərsiz;

Nagəhan, nagəhani – Gözlənilmədən, gözlənilməz, naqafil; birdən-birə, qəfildən, xəbərsiz;

Nagüvarə – Qeyri-düzgün, zor, ağır, çətin; cana sığmayan, düzgün olmayan; çətin həzm edilən;

Nagüman – Güman olmayan, ehtimal olmayan; inanılmayan, ümidişz;

Nalan – Nalə edən, ağlayan, ah – zar edən, inləyən, fəğan edən, göz yaşı tökən; hönkürtü ilə ağlayan;
Nalə – İnilti, fəğan; sizilti, fəryad, Ah-zar;

Nam – Ad; Məs: **Nam almaq** – şöhrət qazanmaq, məşhur olmaq, ad çıxarmaq;

Namaz – Müsəlmanların gündə beş dəfə müəyyən vaxtlarda məyyən qaydalar üzrə icra etməli olduğuları ibadət; Namaz, Namazəli – şəxs adı;

Namazgah – Namaz qılmaq üçün yer; məscid;

Namdar – Ad qazanmış, adlı-sanlı, məşhur, şöhrətli, tanılmış;

Namə – Məktub, yazı, kağız; İslimlər qoşularaq onlardan göstərdiyi əşyaya dair kitab, rişalə, vərəqə, sənəd və s. mənası bildirən sözlər düzəldən şəkilçi; Məs: bəyannamə, məramnamə, intibahnamə, zəfər namə, hökmnamə, Şahnamə, şəbnamə; nəsihətnamə, səyahət namə, tövbənamə və s.;

Namərd – Alçaq, müxənnas, nakişi, əclaf, rəzil, vəfəsiz, sözünün üstündə durmayan; Məs: *Mərdi qova-qova namərd etməzlər* (xalq məsəli);

Namərdanə – Namərdcəsinə, namərdliklə;

Namızəd (namzad) – 1) Bir vəzifəyə, yerə seçilmək, irəli çəkilmək, təyin və qəbul olunmaq üçün adı göstərilən şəxs; 2) İlk, kiçik elmi dərəcəsi olan şəxs; 3) Nişanlı, adaxlı ad olmuş; Məs: *Nişanlısan, yoxsa varmı namzadin* (Dastanlımızdan);

Nam-nişan – Ad. Yer-yurd, əsil-nəsəb;

Nami, namdar, namidar – Adlı-sanlı, igid, qəhrəman; məşhur, şöhrətli;

Namxuda (name – xuda) – «Maşallah», gözə gəlməsmin, «göz dəyməsin» mənalırında işlədilən tərif sözü;

Nan – Cörək; Məs: *Nan ilə nəməkin olsun, Qapın dövlət ilə dolsun.* («Tahir və Zöhrə» dastanı);

Nankor – Yaxşılıq itirən, haqq-say itirən, yaxşılığı yera vuran, duz-cörək itirən;

Napak – Pak olmayan, təmiz olmayan, murdar; Mənən, əxlaqca təmiz olmayan, ləkəli;

Nar (ənar) – İçərisində şəffəf pərdə ilə örtülmüş çoxlu turş, meyxəs və ya şirin dənələri olan sərt qabılı girdə meyva; Məs: *Gülöyşə nar*; od, atəş, cəhənnəm;

Narosıdə – Yetişməmiş, çatmamış, dəyməmiş (meyvə və s.); hələ kamala çatmamış (uşaq);

Narinc (narinc) – Portağaldan kiçik, lakin dadı daha turş olan sitrusmeyvəsi və bu meyvənin həmişə yaşıł ağaçı;

Nargül – Narın al rəngli gülü, nar çıçəyi; nar dənəsi, nar giləsi;

Nargılə – Sulu qəlyan, xor-xor qəlyan;

Nasaz, naçaq – Kefsiz, xəstəhal, süst, əzgin, naxoş; halı pərişan, halı pözgün; qüsürü olan, qaydada olmayan;

Nasəza – Ədəbsiz, namünəsib, nalayıq, layiq olmayan, layiq görülməyən;

Nataraz (natəraz) – Kobud, yekə, biçimsiz; yönəmsiz, yonulmamış;

Natavan – Zəif, taqətsiz, tabsız, gücsüz, iqtidarsız, xəstə; Görkəmlı Azərbaycan şairəsi Xurşidbanunun təxəllüs-sündəndir;

Naxah – İstəməyərək, istəmədən, **Xahnaxah** – istət-istəməz;

Naxoş – Xəstə, azarlı; Əslində «günü xoş keçməyən», «xoş olmayan» mənasını verir.

Nahamar (nahəmvar) – Kələ-kötür, girintili-çixıntılı, çala-çuxur, hamar olmayan; kobud, qaba, yönəmsiz, biçimsiz;

Nahar – Günorta yeməyi; əslində «na ahar»-dır. Yüngül, xuruşsuz səhər yeməyi;

Naçar – Çarəsiz, ələcəsiz, naəlac; Məs: Dərdümün dərmanı sənsin, çarə kimdən istəyim, Çarəsi, səndədür anun çarə **naçar** üstətgör. (Nəsimi);

Naşad – Qəmərin, kədərlə, məhzun, sevinməyən;

Ney – Qamiş, qarğı; Qamişdan qayrılmış tütkə; Neyparə – qamış parçası;

Neyistan – Qamişlıq, çoxlu qamiş bitən yer;

Neypuş (neypiç) – Qəlyan, nargılı; Sulu qəlyan; Məs: *Hökmdar neypuşu dodaqlarına apardı*; (Əlisə Nicat);

Neştar – Cərrah bıçağı, ari, əqrəb və s. həşaratın iynəsi;

Nabat (nəbat) – Şəffaf kristal şəklində şəkər, şirni;

Nəbərd – Müharibə, dava, vuruşma; **Nəbərdgah** – vuruş meydani;

Nəva – Avaz, ahəng, musiqi səsi; İnlitili səs; klassik müğamlardan biri;

Nəbirə – Nəvə, nəticədən sonra gələn varis; Nəbirə;

Nəvəzəndə – Çalan, çalğıçı; ...**nəvəz** – «sevən» mənasında sözsonu şəkili; Mehmannəvəz, dilnəvəz;

Nəvazişkar – Nəvaziş göstərən, əzizləyici, oxşayıcı, riq-qatlı, riqqatlı dolu;

Nəqşə – Bir şeyin (yer, tikinti, qurğu və s.-nin) tənasüb-ləri saxlanmaqla müəyyən miqyasda kağız və s. üzərində göstərilən çizgisi, xəritəsi; Nəzərdə tutulan, təxmin edilən şey; fikir, niyyət, təxmin, fərziyə;

Nəzakət – Tərbiyə, ədəb, mərifət, ədəb qaydaları; zəriflik, incəlik, gözəllik, lətfət, naziklik;

Nəzd – Yan, yaxın; Məs: **Nəzdində** – yanında, idarə təbliyində;

Nəmək – Duz;

Nəməkdan – Duzqabı;

Nəməki – Təbiətcə şux, məzəli, duzlu;

Nəməko – Xarab olmamaqdən ötrü yağı, pendiri və s. qoymaq üçün hazırlanın duzlu su;

Nəmidə (namidə) – Adlanmış, ad almış, ad qoyulmuş;

Nəməknaşınas, nəməkbəhəram – Yaxşılığı itirən, nankor, duz-çörək itirən;

Nəng – Eyib, ar, bədnamlıq;

Nəhəng – Köpək balığı; timsah; çox böyük, yekə, zorba;
Nənni – Vaxtı ilə qadınların öz körpələrinin başı üzərində bayati deməsi, layla oxuması, naynay (nənni) sədasi-na deyirdilər, indi isə ancaq beşik mənasında işlədirilir;
Nər – Erkək, qorxmaz, güclü, qüvvətli, cəsarətli;

Nəriman – Kişi, mərd; İgid, qorxmaz, qəhrəman adam; Rüstəm-Zalın ulu babası;

Nərdivan (nərdban) – Bir yerə qalxmaq və enmək üçün ağıcadan, dəmirdən, ipdən və s.-dən qayrılmış pilləli vəsait;

Nərmin, Nərminə – yumşaq, mülayim;

Nərgiz (əslι yunancadan) – Ətirli ağ və ya sarı çiçəkləri olan soğanaqlı gül; Nərgiz gülü; Öz iysi, ətri ilə insani bihuş edən Narkoz sözü də buradandır;

Nəsrin, Nəstərən – Ağ rəngli bir çiçək; nəstərən çiçəyi; itburnu; dağ çiçəyi; dağ nərgizi; Məs: *Ol lalə isə, bu nəstərəndəndir.* (Füzuli);

Nijad – Nəsil, nəsəb, soy;

Nizə – Uzun ağaca keçirilmiş ucu şış, deşici qədim silah; cida, mizraq;

Nizədan – Nizə qoyulan çexol;

Nizədar – Nizə ilə silahlanmış adam, nizəli; Nizə ilə vuruşan;

Niyaz – Yalvarış, yalvarma, mərhəmət istəmə, rica; Məs: **Niyaz etmək** – yalvarmaq, mərhəmət istəmək, təmənna etmək; Allah yolunda verilən şey, nəzir, sədəqə; Hədiyyə, bəxşis;

Niyazmənd, niyazkar – Yalvaran, rica edən; ehtiyacı olan; möhtac;

Nicat – Qurtuluş, xilas, nicat; azad olma, azad etmə;

Nik, niky – Yaxşı, xoş;

Nikbar – Gözəl, yaxşı bar verən meyvə, məhsul;

Nikbin – Həyatdan razı, şən, ümidi, gələcəyə inanan, gələcəyi yaxşı görən; optimist; (əksi – bədbin); Məs:

Nikbinlik Xətayinin bütün şerlərinə hakimdir (X.Yusifov);

Nikkar, nikukar – Yaxşı iş görən;

Niknam, nikunam – Yaxşılıqla ad çıxarmış, yaxşılıqla yad olunan;

Nikxah, nikuxah – Yaxşılıq istəyən, xeyirxah;

Nigar – Əsil mənəsi «rəsm», «şəkil», «surət» olub, şerdə məcəzi olaraq «gözəl», «məhbubə» mənasında işlənilir;

Nigaristan, nigarxana – Rəsm və incəsənat əsərləri toplanmış yer; bütkədə, bütxana; gözəllər yeri;

Nigaran – Təşviş içində, rahatsız, həyacanlı, iztirablı, narahat;

Nigah, nigah – Baxış, baxma, nəzər;

Nigahban, nigəhban – Gözətçi, keşikçi, qorovul;

Nigahdar, nigəhdar – Saxlayan, gözləyən, qoruyan;

Nigin – Üzük, üzük qaşı; möhürlü üzük;

Nilufər – Suzanbağı; Gündüzlər yatan, gecələr ayılan gül;

Nim (nimə) – Yarım, yarıya bölünmüş;

Nimdaş – Bir qədər geyilmiş, işlənmiş, nisbətən köhnəlmış, təzə olmayan; Məs: *Koroğlu bir dəst nimdaş çodar paltarı geyib, Qıratı minib gəzməyə çıxmışdı;*

Nimdər – Balaca döşək, döşəkcə;

Nimpüxtə – Ala – ciy, yarımbüşmiş;

Nimtan (ə) – Qolsuz üst qadın geyimi, gödəkcə;

Nimçə – Kiçik mis qab;

Nimruz (Nim – ruz) – Günün yarısı; günorta;

Nimcan – Yarımcan;

Nirəng – Cadu, sehr, əfsun; hiylə, kələk; Nirəngbaz, nirəngsaz – cadığər, sehirbaz;

Niş – Bax, neştər; Məs:

Əgər nuş istər isən *nişa* qatlan,

Ki, nuşı nişsiz verməz bu Zənbur (Nəsimi);

Nişan (ə) – Əsər, əlamət, iz; bir şeyi digərindən ayıran əlamət; tanınmaq üçün qoyulan işarə, nişanə; gülə, ox və s. ilə vurulmalı olan hədəf, nöqtə, nişanə, nişangah; Hər hansı bir xidmət və ya hər hansı bir hadisənin xatırşinə görə bir təşkilat tərəfindən verilən üstü yazılı, şəkilli metal və s.-dən hazırlanmış xüsusi lövhəcik. Məs: *döş nişanı*; Oğlan tərəfindən qızı nişanlamaq məqsədilə göndərilən üzük, şirni və s. şeylər;

Nişanbənişan – Bütün nişanları, əlamətləri, xüsusiyyətləri ilə; məs:

Əvvəl səndə olub Rüstəm pəhləvan,
Gəzib şahi-Mərdan *nişanbənişan* (Aşıq Ali)

Nihan, nihani – Gizli, xəlvət, məxfi, üstüörtülü;

Nihad – Yaradılmış, zat, təbiət;

Nihal – Təzə basdırılmış ağac, cavan ağac, fidan;

Nişanə – Ölən adamdan sonra qalan miras, övlad və s. əşyalar haqqında;

Nişangah – Hədəf, nişanə; nişan olan yer;

Nışasta – 1) Bitkilərdən hasil edilən tərkibi una oxnar karbohidrat; kraxmal; 2) Bəzi bitkilərdən hazırlanan ağ, dadsız poroşok; Məs: *Kartof nişastası; Düyü nişastası*;

Nışat – Sevinc; Nişatmənd – Şad xürrəm, sevincli;

Nov – (nou) – Təzə, yeni;

Novayəndə, novayin (nov – ayin) – Dinə aid yeni adət; yenilik tərəfdarı;

Novbar (nübar) – İlk yetişən meyvə, birinci, təzə meyvə; ilk övlad mənasında; Döşü göza dəyən yeniyetmə qız;

Novbahar – Yazın əvvəli; gənclik, cavanlıq çağğı;

Novdəmidə (nov – dəmidə) – Təzə açılmış gül;

Novdan – Novça, balaca nov; Navdan;

Novzad – Yeni doğulmuş;

Növrəs – Təzə dəymış meyvə; cavan, gənc;

Növrəsidə – Yeniyetmə, kamala yeni çatmış;

Növrəstə – Yeni bitmiş, təzə hasılə gəlmış, yeni yetmiş, yeniyetmə; Həddi bülüğə yetmiş; Gənc qız;

Novruz – İlk baharın başlangıcı olub, əsasən mart ayının 22-nə təsadüf edən yeni il bayramı;

Novcavan, novevan – Yeniyetmə, gənc;

Nuş – Dadlı. Şirin; içki, içməli; ürəyə yatan, xoşa gələn;

Nuşabə (Nuş – abə) – İçməli, ürəyə yatan su; Mineral su; limonad; dirlilik suyu; abi – həyat;

Nuşcan – Çox vaxt «olsun» feli ilə «canına nuş olsun!», «canına sinsin!» kimi işlədirilir.

Nuşdaru – Dərman, dava, məlhəm; məcazi mənada – şərab;

Nümayan – Görünən, zahir olan, aydın olan;

Nümayəndə – Hər hansı bir kollektiv, təşkilat və s. tərəfindən seçilən (məs: qurultaya, konfransa və s – yə), göndərilən və ya təyin edilən adam, vəkil edilmiş şəxs; müvəkkil; Bir dövlətin və ya təşkilatın mənafeyini təmsil edən rəsmi şəxs; Öz simasında hər hansı bir təbəqənin mənafeyini ifadə edən şəxs;

Nümayış – Siyasi – ictimai əhval-ruhiyyəni ifadə etmək üçün düzəldilən kütləvi yürüş; Bir şeyin geniş kütlələrə göstərilməsi; Bir şeyin təzahürü, bir şeyin varlığını göstərən;

Nümayışkəرانə – Nümayış etdirərək, hamiya bildirərək, hamiya göstərmək üçün edilərək, nümayış etdirmək üçün, göstərmək üçün, nəzərə çarpdırmaq üçün;

Nümunə – Hər hansı bir məmulatın, şeyin haqqında təsəvvür yarada biləcək hissəsi, örnəyi, qismi; Bir şeyin həqiqətən necə həyata keçdiyini göstərən, əyani misal, canlı şahid;

Nümudar – Görünən, zahir olan, aşkara çıxan;

Nüşirəvan – Həmişəyaşar, ölməz, daimi; Məzdək hərakatını qan içərisində boğan çox zahm, zülmkar padşah I Xosrovun təxəllişidür. Azərbaycan ədəbiyyatında issa həddindən artıq adil, ədalətli hakim kimi təsvir olunmuşdur. Nuşirəvan (və ya Ənuşirəvan) Sasani sülaləsinin iyirminci şahıdır. Ərəblər onu Kəsra adlandırmışlar. Ənuşirəvan 48 il hakimiyyətdə olmuşdur. Atası Qubadın ölümündən sonra taxta çıxmış (531-ci ildə) Rum, Turan, Hindistan və başqa qonşu dövlətlərlə müharibələr etmiş və bir çox yerləri zəbt etmişdir.

P

Pa, pay – Ayaq; Məs: **pay(e)-piyadə** – yəni miniklə deyil, ayaqları ilə; ayaqla gedilən, ayaqla icra edilən; Piyada şahmat oynunda dəyərcə ən aşağı fiqur; kəmsavad, azsavadlı, bilik cəhətdən çox kasib (adam); Piyada adam;

Pabənd, pabəstə – Ayağıbağlı; əsir, düstaq; əlaqədar; **Padaş** (padtaş) – Mükafat, haqq, muzd, əvəz; cəza, tənbəh;

Padzahr – Zəhərə qarşı maddə, dərman; Antitoksin;

Padşah – Hökmdar, imperator, şah, sultan;

Padaşahanə – Padşahyana, şahanə, padşaha layiq, padşahlarda olduğu kimi;

Padşahi – Şahlıq, padşaha mənsub;

Padşahpərəst – Padşah tərəfdarı, padşahlıq üsul-idarəsi tərəfdarı, monarhist;

Padşahzadə – Şah nəslindən olan; şah oğlu; şah qızı; sahzadə;

Payan – Son, axır, nəhayət; uc, kənar;

Paydar, payəndə – Davamlı, daimi, həmişəlik, sabit, sürəkli; **Padar** – naxırçı;

Payə – Mərtəbə, rütbə, mənsəb; pilləkən, nərdivan; ayaq, qıç; **nə payədə** – nə dərəcədə, nə qədər;

Paya (paye) – Dayaq, altlıq, dirək;

Payəndaz – Ayaq altına salinan, ayaq altına salinan (şey); peşkəş, hədiyyə, bəxşis;

Paymal (pay – mal) – Tapdalanmış, ayaqlanmış, ayaq altında əzilmiş, basılmış, sıkəst edilmiş, darmadağın edilmiş, yox edilmiş; Məs: *Əmlakin paymal edilməsinə rəhbərlik edən şəxs görür ki, tamaşaşa yığılanlar*

arasında iki qadın dayanıb. («Sınıq körpü» jurnalı № 1-2, 1993);

Payız (paiz) – İlgin yaydan sonra gelen fəsl;

Paytaxt (paytaxt) – Dövlətin, hökümətin və hökumət idarələrinin yerləşdiyi baş şəhər; **Ayaqları olan təxt** – öz ayaqları üstündə, özünü idarə edən yer; «Təxt» anlamında «Şah olan yer» mənasını da verir;

Pak – Təmiz; ləkəsiz, eyibsiz, nöqsansız, saf, xalis; müqəddəs, mübarək, əziz (dini);

Pacamə (pa camə) – Evdə əyinə geyilən paltar; pijama;

Pakbaz – Paklığı sevən, təmizkar; düzlük, təmizlik yolunda var-yoxunda keçən, var-yoxunu sərf edən;

Pakbin – Həyatı paklıqdır, təmizlikdə görən; həqiqət tərafdarı; çarəsiz; Təmiz ürəkli; qəlibi təmiz;

Pakdəmən – Namuslu, ismətli, iffətli, təmiz; Məs:

Eşq odun ona həm etdi rövşən;

– Key guşənişin **pakdamən!** (Füzuli);

Pakdil, pakzəmir – Ürəyi pak, təmizürəkli, safürəkli;

Pakdin – Mömin, dindar;

Pakzad – Qanuni kəbindən doğulmuş adam; əsil-nəcəbatlı olan şəxs;

Paknihad – Zati təmiz olan; əslı təmiz;

Paksiyər (paksifət) – Təmiz əxlaqlı, əxlaqi gözəl, xoşrəftar;

Paktən – Təmiz, hiyləsiz;

Pakiza – Təmiz, pak; ləkəsiz, xalis, saf, gözəl;

Pakiza əda, Pakməşrəb, Pakizəməşrəb – İncə, xoş ədalı, təmiz təbiətli, gözəl xasiyyətli;

Pakizənəfəs – Səsi xoş golən, xoşavaz;

Palan – Minik üçün istifadə edilən, heyvanların belinə qoyulan içi saman və ya küləşlə dolu primitiv yəhər;

Keçmişdə hambalların dalına qoyduqları xüsusi yastıq; Qalın, ağır, kobud geyim haqqında;

Palanduz – Palan tikən usta; İri qiyiq (iyinə), çuvalduz;

Paludə – Nişasta və şəkərdən bişirilən və soyuq halda yeyilən yemək; paltava;

Pamal, (bax: pay (i) mal) – Ayaq altında qalan; təpikaltı; ayaqaltı; məhv olan; əzilmiş, basılmış, sıkəst edilmiş, darmadağın edilmiş;

Papiş (papuş) – Adətən evdə geyilən yüngül ayaqqabı; uşaq ayaqqabsı; Ayağa geyinilən;

Papuşduz – papiş tikən, yalançı, adamaldadan, dələduz;

Para (parə) – Bir parça, bir tıkə, yarım və bütöv bir şeyin yarısı; Rəqəmlərdən sonra və «kənd», «adamlar» və s. sözlərdən əvvəl işlədir. Məs: «bir para adamlar», para-para, tıkə-tıkə, parça-parça və s.

Pas – Mühafizə, müdafiə; qorumaq; Ötürmə;

Pasiban – Qaravalçu, qoruyucu, keşikçi, nəzarətçi; hamı, himayəçi, **pasdar** – keşikçi;

Pars – Fars (ölkəsi); **Parsızəban** – farsdilli (xalq);

Paşa (paçə) – Bədənin, iki qızın arasındaki hissəsi; Qoyun, keçi, malın ayrıca satılan dizdən aşağı hissəsi və bunlardan hazırlanan yemək; kəlləpaşa, baş-ayaq;

Paşa – «Padşah» sözünün təhrif olunmuş formasıdır;

Paçabənd – Heyvanların ayağına bağlanan ip, bağ və s.; gülşəmədə paçasından tutub yerə vurma;

Patava – Dolaq, ayaq səriği, patava; qaba dəridən tikilmiş ayaq qabı;

Peyvənd – Müəyyən xüsusiyyət vermək üçün bir bitki gözcük və ya saplaşının başqa bitkiyə calanması; qələm, calaq; Hər hansı bir xəstəliyin qarsını almaq və ya onu zəiflətmək üçün bədənə vaksin yeritmə; bitişmə, canlanma;

Peyvəstə – Daim, həmişə, müttəsil; çatma (qaş);

Peyğam – Xəbər, sisariş; Məs:

Aşıq qəm sazıvi çal daşa sindir,

Sənə **peyğam** var sevgili yardan! (Səhənd);

Peyğəmbər – Müxtəlif dini etiqadlara görə Allahın əmrlərini xəbər verən və şərh edən şəxs; Rəsul, nəbi; Gələcəkdən xəbər verən şəxs; təmiz, pak, müqəddəs adam; **Peyam** – peyğam- bər – xəbər gətirən;

Peyda – Peyda etmək (tapmaq), biruzə vermək, zahir etmək, göstərmək;

Peydərpey (peyhapey) – Dalbadal, bir-birinin ardınca, addım-addım, arasıkəsilmədən; müntəzəm, daimi;

Peykan – Əsil mənası «oxun ucundakı sıvri dəmir» olub, klassik ədəbiyyatda «kirpirik (gözəlin kirpiyi)» mənasında işlədilmişdir.

Peyman – Əhd, iqrar, söz vermə, müqavilə, saziş; **Peyman bağlamaq** – əhd bağlamaq;

Peymanə – Qədəh, piyalə; çaxır, şərab mənasında; Ölçü, əndazə, hədd, hüdud, dərəcə;

Peyrəvi – Qabaqda gedən, rəhbər; bir-birnin ardınca getmə; ardıcılıq;

Peyrov – Birinin ardınca gedən; ardıcıl;

Peyşər (peye sər) – Başın arxa tərəfi;

Peşa (pişə) – Sənət; Adət, xasiyyət, vərdiş;

Peşkar – Sənətkar; Bir işi, məşğuliyyəti, fəaliyyəti özünə peşa seçmiş;

Peşoy, peşov – Su üstə çıxmamaq;

Peşin (pişin) – Avans;

Peşkəş (pişkeş) – Bəxşış verilən, bağışlanan şey; Hədiyyə, bəxşış;

Peşman (peşiman) – Öz səhvini və ya nöqsanını başa düşərək buna təəssüflənmək;

Peşmək – Nazik tellər şəklində şərq şirniyyatı;

Pədər – ata; **Bipədər** – atasız; bic (atasından bixəbər);

Pədərsuxtə (atası yanmış) – söyüş mənasında işlənir; Yaramaz, firildaqcı, hiyləgər, dələduz;

Pədər səg – İt oğlu; köpəkoğlu;

Pədəranə – Ata kimi, atacasına;

Pədərşahi – Pədərşahlıq; Kişi qohumluğu xəttinə əsaslanan və kişinin hakim olduğu qəbilə qruplarından ibarət ibtidai icma quruluşunu son dövrü; patriarchat;

Pədid, pədidar – Aşkar, zahir, üzdə olan, əyani;

Pəjmürdə – Üzünün rəngi qaçmış, solğun, pərişan, halı pozğun; Əski-üskü; cırımlı; Məs: *Ölüm acı dili ilə şairin pəjmürdə simasını yalayırdı.* (Ə. Cəfərzadə).

Pəzir, pəzirəndə – Qəbul edən, qəbul edilən;

Pəlid – Murdar, murdarlanmış;

Pənah – Sığınma, birinin yanına qaçıb ondan kömək və himaya istəmə; özü üçün sığınacaq etmək, məskən etmək; himayəçi, arxa, dadaçatan, istinadgah, pənahgah; **Bəst** – hökumət və ya din təqibindən qaçıb xarici səfərətxanaya və ya ziyarətgahlara pənah aparan şəxsin oturduğu yer – pənah yeri;

Pənahgah – Pənah aparılan yer, pənah yeri, sığınacaq yeri; bəst;

Pənbə – Pambıq;

Pənd – Öyünd, nəsihət; **Pəndnamə** – orta əsr ədəbiyyatında didaktik əsər;

Pəndpərdəz – Öyünd verən, nəsihət verən;

Pənc – Beş, **pəncənə** – beş duyğu (görmə, eşitmə, iyilmə, dadma, toxunma); «Pəncərə» (pənc + ara) sözü də «pənc – beş» sözü ilə (beş gözü olan) bağlıdır.

Pəncə – Əlin içi ilə beş barmaq birlikdə; ayağın dabandan başqa barmaqların da daxil olduğu alt hissəsi; Bir əl tutacaq qədər taxıl; Qüvvət, zor, zor-güç, məngənə; Məs: *Dünyani titrədir bir qanlı pəncə.* (S.Vurğun).

Pəncəgah – Beş vaxta qılınan namaz;

Pəncətən – Beş nəfər (Məhəmməd Peyğəmbər ilə birlikdə qızı Fatimə, kürəkəni Həzrət Əli və iki nəvəsi Həsən, Hüseyn);

Pəncəkəş – Çörəyin üzərinə naxış salmaq üçün alət;

Pəncənbə – Cümə axşamı;

Pənir – Pendir; Tər pənir – Təzə pendir;

Pər – Qanad; quş tükü; pərə bal, **balü pər** – qol-qanad, el-qol; Pəri – tavus, tovuz qanadı kimi alabəzək, yaraşıqlı, gözəl;

Pərakəndə – Bir yerdə və müntəzəm halda olmayan; nizamsız, qatmaqarışq, dağınıq; Pərişan;

Pərva – Qorxu, xətər; taqət, səbr; ehtiyat; rəğbət, meyl; **bipərva** – qorxusuz;

Pərvaz – Uçmaq; qanadlanmaq, qol – qanad açmaq;

Pərviz – Qalib, müzəffər, qələbə çalmış, üstün;

Pərvanə – Adətən, işığın ətrafına dolaşan kiçik gecə kəpənəyi; Ümumiyyətlə – kəpənək; Məs: **Pərvanətək** başına dolanmaq – həddindən artıq sevmək, mehribanlıq göstərmək, nəvəzi etmək, əzizləmək;

Pərvanavar – Pərvanə kimi; Məs: **Pərvanətək şam oduna yandığım!**;

Pərvərdigar – Tanrı; Allah; Yaradan;

Pərvəriş – Bəsləmə, yedirib-içirmə, qulluq etmə, yetişdirmə; qulluq, tərbiyə;

Pərvəri – Bəslənmiş, becərilmiş;

Pərvin – Ülkər ulduzu; Yeddiqardaş, Sürayya ulduzu, pleyadalar;

Pardax, pərdax (t) – Parlaqlıq, cila; tərtibə, nizama salma, düzəltmə; işildama, parlama; ödəmə, vermə (pulu);

Pərqu (pər – e – qu) – Qu quşunun yumşaq tükü;

Pərdə – Qapı və pəncərə və s. dənasılan örtü və ya bir yeri iki yerə ayırmaq üçün asılan iri parça; Teatrdan səhnəni tamaşa salonundan ayıran asılmış iri örtü; Səhnə əsərlərinin ən böyük hissələrindən hər biri; Bəzi simli musiqi alətlərinin (tar, saz, gitara və s.) qolundakı bölmələrdən hər biri; Mayenin üzərində əmələ gələn təbəqə; Bir şeyi hər tərəfdən örtən,

bürüyən, qapayan təbəqə; Canlı orqanizmdə bir boşluğu ikiyə bölən nazik təbəqə; Çarşab, ümumiyyətlə görməyə mane olan şey mənasında; Örtü, örtük; Böyüklə, kiçik yaxud qadınla kişi arasında gözlənilməli olan hörmət, abır – həyə hissi;... pərvər, ... pərəst – sözsonu şəkilçi. İstəyən, pərəstiş edən, sitayış edən, tərəfdar olan mənalarında işlənir; bütəpərəst, vətənpərvər, qanunpərəst, insanpərvər, xacəpərəst, sürətpərəst, vəzifəpərəst, köhnəpərəst və s.;

Pərdənişin – Pərdə dalında əyələşən, örtünən, gizlənən; keçmişdə Şərq ölkələrində şahların və böyük adamların arvadlarına verilən addır; həyali, iffətli qadın; Pərəndə – Quş; uçan; Pəridə – uçmuş; Pərran – quş kimi uçan;

Pərəst – Sitayış edən; tərəfdar olan; istəyən;

Pərəstar – Xidmətçi, quluqçu, qul, cariyə; pərəstiş edən, pərəstişkar;

Pərəstiş – Sitayış etmək, tapınma, ibadət etmə, səcdə etmə; Məftunluq, həddindən artıq vurğunluq, məhəbbət; həddindən artıq pərəstiş dərəcədə sevmək;

Pərəstişkar – Pərəstiş edən, tapınan, sitayış edən, ibadət edən; Məs: *Şirvan sənətkarlarıyla oturub-durmusan, saz-söz, rəqs pərəstişkarı olmusan.* (Ə. Cəfərzadə);

Pərəstişkarənə – Pərəstiş edərcəsinə, sitayışkarənə, dərin hörmətlə;

Pəri – Əsatirdə; cılınların çox gözəl və cazibəli qadın şəklində təsəvvür olunan qismi; Çox gözəl, məsum, xoşxasiyyət qadın və ya qız haqqında; Məs: **İlham pərisi** – sənətkarlarla ilham verən, onu ruhlandırıran, sövqə gətirən amil;

Pərivəş, Pəripeykar, pərivər – Pəri kimi gözəl; Məs: Ol pərvəş kim, məlahət mülkünün sultanıdır, Hökm onun hökmüdürür, fərman onun fərmanıdır. (Füzuli);

Pərizad (ə) – Şerdə gözəlin epitetlərindən biri;
Pərirüxsar, Pəriüx, Pəru, Pəriçöhrə, Pərisüröt, Pərisima (ə), Pəricamal (ə) – Pəriyə oxşar, pəri kimi gözəl və s. bunların hamisi «pəri üzlü» deməkdir. (Hər biri gözəlin epitetlərindən biridir)

Pərixanə – Gözəllər evi, gözəllər yığınağı;

Pərigül – Pəri kimi çiçək, pəri kimi gül;

Pəripeykər – Bədəni pəri kimi, gözəl bədənli;

Pəricahan – Dünya pərisi, dünya gözəli, cahan pərisi;

Pərkələ – Hissə, parça, tikə; Məs:

Kışvəritək şireyi-şeri – Nəvai birlə mən,

Sən cigər **pərkələsi** can birlə peyvənd eyləyim. (Kışvəri);

Pərişan – Dağıniq, qatma-qarış, nizamsız; qəmli, kədərli, qüssəli; Məs:

Pərişan xəlqi-aləm ahu əfşan etdigidimdəndir,

Pərişan olduğum xəlqi pərişan etdigidimdəndir. (Füzulü).

Pərişanəhal, pərişanhal – Hali pərişan, hali pozğun, kefsiz, tutqun, kədərli;

Pərgar 1 (pərkar) – Dairə çəkmək və çertiyojlarda xəttin uzunluğunu ölçmək üçün açılıb qapanan iki qollu alət; sirkul;

Pərgar 2 (pərkar) – Bacarıqla, bacaran, usta; Məs: *dildən pərgar; pərgarlıq* – ustalıq, məharət;

Pərgar 3 (pərkar) – Qayda, səliqə, nizam; bir şeyin saz vəziyyəti;

Pərsəng (parə səng – daş parçası) – 1) Tərəzinin gözlərini tarazlaşdırmaq üçün qoyulan daş və s. 2) Çəki, əhəmiyyət, ağırlıq; 3) Danışarkən söz arasında yerli-yersiz təkrar edilən, deyilən söz, ifadə;

Pərtöv 1 (pərtov) – İşıq, nur, ziya, şüa, parlaqlıq;

Pərtov 2 – Səliqəsiz, nizamsız, laqeyd, narahat; rahathlıq, sakitlik, dincilik bilməyən, daim çalışıb-çapalayan; Məs: *Ağızdan pərtov*;

Pərçəm – Bayraq, bayraq və mizraqların başında olan qotaz; kəkil; at və ya aslanın boynundakı qalın, toplu tük; yal;

Pəs (pəst) – Aşağı səs; aşağı, alçaq; **Pəsxan** – bəm səslə oxuyan, alçaqdən oxuyan;

Pəsər (pesər) – Oğul, oğlan;

Pesər xale – Xala oğlu;

Pesər dai – Dayı oğlu;

Pesər əmu – Əmioğlu;

Pesər əmme – Bibioğlu;

Pəsmandə – Geri qalmış, geriləmiş; qabaqda qalmış yemək; axıra qalmış; müəyyən hissəsi satılan malın qalığı satılmayan, işə getməyən;

Pəsab – Alçaq, aşağı keyfiyyətli sırkə, şərab və s.

Pəsənd, pəsəndə, pəsəndidə – Bəyənmək, xoşlanmaq, saymaq, tərifləmək; bəyənilmiş, qəbulu keçən, xoşa gələn;

Pəso piş – Dal-qabaq;

Pəsfərdə – Biri gün, sabah yox o birisi gün; (fərda – sabahi);

Pəsxan (pəstxan) – Aşağı səslə oxuyan, bəmdə oxuyan xanəndə;

Pəhləvi – Orta fars dili və əlifbası;

Pəstəha – 1) Hissə, detal; 2) Fırıldaq, hiylə, kələk, hoqqa;

Pəhləvan – Çox güclü adam, qəhrəman, igid; güləşmə ilə məşğul olan idmançı; güləşçi;

Pəhləvani – Azərbaycan xalq oyun havalarından biri;

Pəhlü – Yan, böyür;

Pəhriz (pərhiz) – Müəyyən yemək rejiminə riayət etmək; çəkinmə, ehtiyat etmə; qorxma, xəərdən özünü qoruma, qorunma; xristianların xüsusi günlərdə et və yağ kimi şeyləri yeməkdən saqınmaları; günah işlər-dən çəkinmə;

Pəhrizkar (pərhizkar) – Pəhriz gözləyən (saxlayan), pəhriz rejimini riayət edən adam;
Pəxmə – Qanmaz, qanacaqsız, küt, kütbeyin, fərasətsiz; axmaq, sarsaq; Məs:

Kəs səsini, **pəxmonin** biri **pəxmə!**

Hələ danişdigi sözə bax. (Makulu).

Pəşmin (ə) – Yun parça;

Pəşminəpuş – Yun parçadan paltar geyən zahid; sufı;

Pəşə (pəşə) – Ağcaqanad, miğmişa;

Piy (pih) – Yağ, piy;

Piyaz – Sorğan;

Piyalə – Ağzı gen, dibi dar balaca içki qabı, qədəh;

Piyaləbaz – İcki düşgünü, badəpərəst, şərab düşkünü, alkaqolik;

Pilla – Pilləkəni düşüb çıxarkən ayaq qoyulan üfüqi hissələrindən hər biri; İnkışafın dərəcəsi, mərhələsi; hissə-hissə, **pilə-pilə mərtəbə** – mərtəbə, tədricən, ya-vaş-yavaş;

Pilləkan (pilləkən) – Çıxmaq və düşmək üçün pillələrdən düzəldilmiş qurğu;

Pina – Yamaq (ayaqqabida); qabar, döyenek;

Pinəduz – Pinəçi, çəkməçi; Ayaqqabı təmir etməklə məşğul olan adam;

Pir 1 – Qoca, çox yaşlı kişi, ixtiyar; Bir təriqət banisi və ya başçısı; Ustad, başçı, müəllim; Məs: Ay pir olmuş – yarızarafat, yarımistehza ilə deyilən ifadə;

Pir 2 – Dini baxımdan müqəddəs sayılan yerlər; ziyanət-gah; ocaq;

Pirani – Qoca, ağısaqqal, ixtiyar, nuranı;

Pira, pirayə, pirayəbəxş – Bəzək, zinət; bəzəyən, zinətləndirən;

Pirahən – Köynək;

Piramun – Ətraf, ətraf yerlər;

Pirü cavan – Qocalı-cavanlı, hamı;

Pistan (pestan) – Döş, əmcək, məmə;

Pic – Vint; buruq, burulmuş; qıvrım, qırılmış; dolaşiq, dolaşmış; sarıq, sarılmış, sarmaşmış;

Piş – Ön, irəli, qabaq, qənşər; **Pişi** – nəzər – Göz qabağında olan; **Piş qədəm** – ayağı yüngül;

Pişani – Alın;

Pişva – Rəis, başçı, rəhbər, imam;

Pişvaz – Gələn adamı qarşılama, qabağına çıxma;

Pişdəraməd – Muğamatda çalınan müqəddəmə;

Pişdad – Qanun vericiliyin əsasını qoyan Huşəng – Pişdadılər sülaləsinin ilk əfsanəvi İran şahının ləqəbi; Avans, beh;

Pişnamaz – Məsciddə namaz qılanların qabağında duraraq namaz mərasimini idarə edən rühani;

Pişk (püşk) – Çöpatma, püşk;

Pişraz (pişrəst) – Tezyetişən, tez dəyən;

Pisrov – İrəlidə gedən, qabaqcıl; Nağıl danişlanan zaman dinləyiciləri maraqlandırıb əyləndirmək üçün nağlin əvvəlində söylənilən məzəli parça (ədəbiyyət şünəşliq termini);

Piştaxta – Mağazada, dükanda satıcı ilə alıcıni bir-birindən ayıran, üstündə mal göstərilən və büraxılan, qabaq tərəfi bağlı uzun stol;

Pişxidmət – Ev xidmətçisi;

Pişnəhad – Təklif, qarşıya qoyma, təqdim etmə;

Polad (fulad) – Dəmir ərintisi ilə karbondan ibarət gümüşü-boz metal; Poladdan qayrılmış, poladdan hazırlanmış çox qüvvətli, güclü şey haqqında;

Pulpərəst – Pulu həddiqdən artıq sevən, pulgir, pul düş-günü;

Pünhan – Heç kəsin bilmədiyi; gizli, xəlvət; Məsələn;

Pünhanı sövdayar qardaş.

Aparırlar pünhan məni.

Ərənlərə qurban bu baş,

Aparırlar pünhan məni. (Dastanlarımızdan);

Pünhani – Gizli, gizli olaraq, xəlvəti;

Pur – Oğul, oğlu; soyadlarına əlavə edilən söz; Məs:

Həsənur – Həsənoğlu;

Pür – Dolu, dolğun, çox;

Püravaz – Guruldayan, gurultulu;

Pürab – Cox sulu,su ilə dolu; yaşıla dolu (göz);

Pürvüqar, pürqürür – Cox vüqarlı, qürurlu, məğrur;

Purqıymət – Qiymətli; **Pürbəha** – Cox bahalı;

Pürdərd – Cox dərdli, dərdlə dolu;

Pürrəng – Yaxşı dəm almış, tünd (çay haqqında);

Purdel – Ürəkli, qorxmaz, igid;

Pürgühan – Günahkar; günahı çox olan; Məs:

Pürgünahəm, tənə qılma, zahid,

Bəndəsinin həq bilür əmalini. (Ş. İ. Xətayı)

Qeyd: «Pür» sözü fars dilində tam mənənlə söz olduğuna baxmayaraq Azərbaycan dilində (əsasən klassik ədəbiyyatda) sözünü şəkilçi rolunda çıxış edib dilimizin sıfat düzəldən lı 4 şəkilçisi yerində işlənir. Məs: – **Pürəzar** – azarlı; **pürətəş** – odlu, atəşli, qəmli, kədərlə; **pürbəla** – bələli, **pürqıymət** – qiymətli; **pürçəm** – qəmli, dərdli, kədərlə; **pürqübar** – qubarlı, kədərlə, qəmli; nurlu, işqli; **pürəfsun** – əfsunlu, füsunkar; **pürjəng** – paslı; **pürzəhr** – zəhərli; **pürzur**, zorlu, güclü, qüvvətli; **püribarə** – ibarəli, ifadəli, mənənlə; **püriztirab** – iztirablı; **pürkədər** – kədərlə; **pürlətəfət** – lətəfətli; **pürmeye** – əsaslı; **pürmələl** – mələlli, kədərlə, qəmli; **pürmə'na** – dərin mənənlə; **pürnəm** – nəmlı, çox yaş; **pürmənfəət** – mənənfəətli, xeyirli; **pürnizam** – nizamlı; **pürxətər** – xətərli, qorxulu və s.

Püstə – Qışda yarpağı tökülen, quraqlığa davamlı, qabıqlı meyvə gətirən subtropik ağac; Həmin ağacın bərk və şəffaf qabıqlı ləpəsi olan yaşılmıtlı meyvəsi; Adətən şerdə gözəlin ağızı, dodaqları püstəyə oxşadılır; **Püstələb** – püstədədəqaq, incə dodaqlı;

Püxtə – Təcrübəsi olan; bişkin, bişmiş, yetkin, təcrübəli;

Püst – Arxa; dal, geri (tərəf); Bədənin arxası, bel; **Püstü** – divar arxası; siğınacaq, siğınma yeri;

Püsti – Oturub söykənmək üçün divara dayadılan döşək; Söykənəcək; Köməkçi, müavin, arxa;

Püştə – Kiçik pənəcik, torpaq və ya qum yığını; hündür yer; *Su dəyirmanında donuzluğa novla su buraxmaq üçün hündür yer düzəldirlər ki, su oradan təzyiqlə pərlərə dəysin və daşı fırlatsın. Bu hündür yero püştə deyilir* (B. Əhmədov);

Püştələb – Arxanı ovuşturmaq; masaj;

Pust – Dəri; qabıq; məs:

Cəfər paşa soydururdu dərimi,

Qəsdi buydu saman təpə *pustumə*. (dastanlardan)

R

Raz – Sırr, gizli şey;

Razi – Razi;

Razdar – Sırdaş, sırr saxlayan, etimad edilmiş;

Razyana – Esir yağı verən ot – bitki; həmin bitkinin şirin dadan və ədviyyə kimi işlədiğən xoş iyi toxumu;

Rayigan (rayeqan) – Müstə; pulsuz, havayı, məccani;

Ram (ram etmək) – Özünə tabe etmək, özünə alışdırmaq, baş aydırmak, özünə lazımlı olan şəkildə dəyişmək; əhliləşdirmək;

Ramiş (rameş) – Musiqi, nəğmə; avaz, ahəng;

Ran – Bud;

... **ran** – («randən» – felinin kökü – «sürən» deməkdir) Sözünü şəkilçi; hökmran, kamran və s.

Rast 1 – Düz, doğru, müştəqim; **Rast gətirmək** – təsadüf etmək, üz-üzə gəlmək, qarşısına çıxməq, görmək;

Rast 2 – Klassik müğamlardan birinin adı;

Rasta – Dükənlərin yerləşdiyi kiçik düz küçə; dükənlər sırası;

Rastabazar – Düz sıra ilə düzülmüş dükənlərdən, mağazalardan və s.-dən ibarət bazar;

Rastə – Dopdoğrusu; büsbütün düz;

Rastrov – Yolunu düz gedən; Məs: sədaqətli, inanılmış;

Rastkar – Doğru adam, düz adam;

Rastgu – Doğruçu, düz danışan;

Rah (rəh) – Yol, məslək, üsul; hava, mahni;

Rahbər (rəhbər) – Hər hansı bir ictimai hərəkatın, partiyanın, sinfin ideoloqu, siyasi başçısı, yolgöstərəni; Bir işin başında duran, onu idarə edən adam, başçı; Yolgöstərən; Arayış, məlumat kitabı, dili öyrənmək üçün kitabçı;

Rahban, rahdar – Yol qarovalçusu, yol növbətçisi; **Rahzən** – Yolkaşən, quldur;

Rahvar – Yorğa at, yorğa yerişli at;

Rəva – Caiz, layiq, münasib;

Rəvan – Axıcı, səlis, aydın, asan oxunulan və başa düşünlən bir tərzdə; Oxunaqlı, aydın başa düşülən; **Yoluna rəvan olmaq** – yola düşmək, getmək;

Rəvanbəxş – Ruh verən, həya verən, ürək açan;

Rəvanə – Öz yolu ilə düz gedən, yeriyən; göndərilmiş;

Rəvanpərvər – Ruhlandırıcı, ruha qida verən;

Rəvəndə, rəvış – Gedən; gediş, yeriş, üsul, tərzi-hərəkət; hərəkət, cərəyan;

Rəndə – Taxtanı yonub hamarlamaq üçün dülər aləti;

Rəz – Meynə, tənək;

Rəng – Bir şeyin işıq tonu; Məs: **Rəngi qaçmış** – öz tabii rəngini itirmiş, ağarmış, bozarmış; **boya** – xına ağacının yarpaqlarından alınıb başa və saqqala yaxılan; Qadınların dodaqlarına, üzlərinə çəkdikləri, əsasən qırmızı boyalar; Xüsusiyyət, zahiri görünüş, təzahür forması; Muğamatda təsnifdən sonra, bəzən və müstəqil olaraq çalınan musiqi parçası;

Rəngarəng – Rəgbərəng; Müxtəlif rənglərdən olan; Müxtəlifrəngli, əlvan; Cürbəcür, müxtəlif, növbənöv, müxtəlifnövlü;

Rəngin – Rəngli, əlvan;

Rəngkar – Boyakar, rəssam;

Rəngsaz – Divara, tavana və s.-yə rəng çəkməyi özünə peşə etmiş usta; boyacı;

Rəngsazxana – Rəngsaz emalatxanası;

Rənc – Zəhmət, əziyyət, narahatlıq; əmək;

Rəncər – Taxił əkib becərməklə məşğul olan kəndli; əkinçi, taxiçisi; muzdur; zəhmetkeş, əməkçi kəndli;

Rəncidə – İncik, incimiş; **Rəncidə etmək** – incitmək, küsdürmək, ürəyini sindürməq;

Rəsida – Yetişmiş, çatmış, yetkin;

Rəncidəqəlb, **rəncidəxatır**, **rəncidəhal** (II hissəsi əreb) – İncik, incimiş, küskün;

Rəftar – Münasibət, davranış, hərəkət tərzi; Özünü aparma tərzi; Məs: *Öz evimizdə bizimlə düşmən kimi rəftar etməyin*; (B. Vahabzadə).

Rəxt – Qoşqu ləvazimatı; Minik atına lazım olan şeylər; döşənəcək, yataq;

Rəxtxab – Yataq, yorğan-döşək; Məs: *Axşam rəxtxaba girib yatdı* («Tahir və Zöhrə dastanı»);

Rəha – Qurtulma, qurtuluş, xilas olma;

Rəhnüma – Yolgöstərən, bələdçi;

Rəhrəvan – Yolçu, yol gedən; həqiqət yolunu tutan adam;

Rəs, rəsa, rəsidə – Yetişən, çatan; tam, dolğun, nöqsansız, kifayat qədər uzun, yüksək, uca,

Riz – Cığır, iz; **Riz itirmək** – İz itirmək;

Rizə – Tıkə, kiçik, parça, qırıntı; **Rizə-rizə** – parça-parça, tikə-tikə;

Rəstaxiz, rəstəxiz – Oyanma, dirilmə; Ölülərin diriləcəyi qiyamət günü;

Rış – Saqqal;

Rışə – Kök (bitkidə); **Rışə atmaq** – kök atmaq, kök salmaq, rışələnmək;

Rıştə – Əriştə; Tel, bağ, rabitə; **rıştə-rıştə** – nazik-nazik, əriştə kimi;

Rışxənd – (saqqalı tərpətməklə gülmək) – ələ salmaq, lağa qoyma, istehza etmə; məsxərəyə qoyma; masqara; Bəzi hallarda «ilə» qoşması ilə müşayiət olunur; masqara ilə, istehza ilə, rışxəndlə;

Rövşən – İşıqlı, parlaq, aydın; məlum;

Ru (y) – Üz, söhre; abır (ab – ru – üzünün suyu); **Ruyi zəmin** – yer üzü, dünya, aləm;

Rubah – Tülükü; qorxaq; ikiyüzlü (Məs);

Rubənd – Üz örtüyü, rubənd (qadınlarda); Dastanları mızın dilində «ürbənd» kimi də işlədir; Məs:

Oğrun-oğrun tül altından baxan yar,

Qaldır ürbəndini, görüm gül üzün!...

Rubəru – Üz-üzə, üzbüüz; **Rubəru olmaq** – üz-göz olmaq; **Rüstəm** – Firdovsinin «Şahnamə» əsərindəki baş qəhrəman; bədənli, cüssəli, güclü; İgid, qəhrəman, pəhləvan;

Rubəstə – Üzü bağlı;

Ruz – Gün, gündüz; (Ruz – e şəb – gecə – gündüz);

Ruzbeh (ruz – beh) – Xoşgün, ağıgün; xoşbəxt, bəxtiyar;

Ruzə – Oruc, orucluq; («oruc» sözü «ruzə» sözündəndir); Müsəlman dininin tələbinə görə (Ramazan) orucluq

ayında müsəlmanların günçixandan günbatana kimi heç bir şey yeyib-içməməsi;

Ruzəxor (ruzəxor) – Oruc tutmayan, orucunu yeyən;

Ruzi – Azuqə, yeyəcək; qismət; **Ruzisini kəsmək** – ac qoymaq;

Ruzirəsan – Ruzi verən (Allah);

Ruzgar – Külək, yel; Hava mənasında; dövran, zəmanə, tale, fələk; ömür, yaşayış, həyat, gün; güzəran, vəziyyət, hal; **Ruzgarı bəd əsmək** – bəxti gətirməmək, taleyi üz döndərmək;

Dəyişir fəsillər, dəyişir **ruzgar**,

Hər günün öz hökmü, öz yazılı var. (S. Vurğun).

Ruznamə – Qəzet; (ruz+namə);

Rüx – Üz;

Rüxsar (ə) – bax; ru (y); Gözəl üzlü, gözəl yanaqlı;

Rəxş – Ağ ilə qırmızı və ya qara ilə qırmızı qarışq rəng; «Şahnamə» qəhrəmanı Rüstəm-Zalın atının adı; Ümumiyyətlə at;

Rəxşan – Parlaq, parlayan, cilalı, işıqlı;

Rəxşəndə – Parlayan, işıqlı;

Rəhavəndi – Klassik musiqidə muğam adı; rəhavi;

Rəxnə – Yixiq, dağınq yer, çökmiş yer; zərər, ziyan;

Rəxnə salmaq – çaxnaşma salmaq, vəlvələ qoparmaq;

Rə'na – Gözəl, lətif, parlaq, rövənəq (təhrif olunmuş forması – növraqdır); Qırmızı və ya sarı rəngli xoş iyili bir gül; **Qole rəna** – rəna gülü, buxur gülü;

S

Savalan – Cənubi Azərbaycanda dağ adı;

Sadə – 1) Mürəkkəb olmayan, çatın olmayan, asan həll olunan; bəsit, asan; 2) Tərkibcə bəsit olan, qatışıqlı olmayan; mürəkkəb olmayan; 3) Təbii, adı, təmtəraqsız, sünilikdən uzaq, hamının başa düşəcəyi şəkildə, populyar; Məs: *Sadə danışq*; 4) Heç bir şeylə başqalarından fərqlənməyən, ən adı, bəzək-düzəksiz, zinətsiz; Məs: *Sadə geyim*; 5) Heç bir imtiyazı olmayan, adı, hamı kimi; Məs: *Sadə müəllim baba*; 6) Ürəyişçi, sadə dil, sədaqətblı, biclik bilməyən, tez inanan; (əksi – mürəkkəb);

Sadədil – Ürəyi sadə, ürəyi təmiz, hiyləbilməz; sadəqətblı, safüraklı;

Sadəpərəst – Sadəlik sevən;

Sadəgül – Adı çiçək, sadə gül; Xalis gül, saf gül;

Saz 1 – Mizrabla çalınan, armudvari çanağı olan simli xalq çalğı aləti;

Saz 2 – İşlətmək üçün tam yararlı, hazır halda olan, siniği, zədəsi, nöqsanı olmayan; yaxşı təmir olunmuş; möhkəm, qırıraq, sağlam döyümlü;

... **Saz 3** – Bəzi isimlərin sonuna gətirilərək «usta», «düzəldən» məvhümunu ifadə edən sözsonu şəkilçi; məs: *Saatsaz*; *karsaz*; *təranəsaz*; *nasaz*, *rəngsaz*; *minasız* və s.;

Sazanda (sazəndə, sazəndar) – Saz çalan adam, çalğıçı;

Sazbənd – Saz qayıran usta; Saz bağlayan; Məs: *Qəmbər apardı onu sazbəndin yanına*. *Sazbənd ona bir saz verdi*. («Abbas və Gulgəz» dastanı)

Saziş – Qarşılıqlı razılığa gəlmə, qarşılıqlı razılıq, anlaşma. Fikir birlüyü, həmrəylik, birlilik; Müqavilə; **Saziş etmək** – uyğunlaşmaq, ümumi dil tapmaq, düzəlmişmək, uzaqlaşmaq, ünsiyyət tapmaq;

Sazkar – Uyğun, müvafiq;

Saya – Kölğə; himaya, mühavizə, qoruma; **Saya salmaq** – himaya etmək, mühafizə etmək, himaya altına almaq; **sayaşında** – şəklində – nəticəsində, səbəbilə, köməyilə mənasında; Məs:

Sayeyi-qəddində garçı yer üzü buldu şərəf,

Sayebani-rifətindən nöh fələk dutmuş qərar.

(Ş. İ. Xətayı)

Sayəban (sayeban) – Üstü yarpaq, şax və s. ilə örtülü yer; balkon, çardaq, kölgəlik; sıgnacaq; Müasir dilimizdə, «seyvan» kimi işlənir;

Sayəpərvər – Kölğədə becərilən; kölgə sevən bitki;

Salnamə – Birillik təqvim; Tarixi hadisələri göstərən və hər il çıxan kitab; Ən qadimtəhkiyə növlərindən biri Müəllifin şəxsən şahidi, yaxud iştirakçısı olduğu tarixi hadisələrin ardıcıl təsvirindən ibarət olan əsər;

Saman – 1) Var, dövlət, sərvət, mal-mülk, rahatlıq, asayış; 2) Əzilmiş doğranmış xırda küleş;

Sar – Sərçələr sinfindən yırtıcı quş; sığırçın; Yırtıcı, vəhşi mənasında; Məs: *Tərlan oylağında sar ola bilməz*; Bu quşa sarəng, sarənc də deyirlər. Əti halal sayılır, yəni yeməlidir.

Sarab (sərab) – Quru (susuz) çöllərdə buxarın yerə yayılıb uzaqdan su kimi görünməsi hadisəsi; ilgim; Bulağın, çayın mənbəyi;

Sara – Saf, təmiz, xalis;

Sarban, Sarvan – Karvani aparan, karvana başçılıq edən adam; dəvəçi; (sar – dəvə mənasında işlənir);

Sarənc (sarəng) – Klassik Azərbaycan müğamlarından birinin adı; Qara və kiçik bir quş;

Sal (il) – Salididə – Qoca, təcrübəli, yaşılı; **Salar** – Koman-dan, başçı, qabilə başçısı, rəis;
Sarsaq (sər – səxt) – Səfəh, gic, axmaq, abdal; **sarsax**;
Saxta, saxtakar – Qəlp, düzəltmə, bic, hiyləgər; **Qəlp** pul düzəldən;
Se – Üç;
Sebara – Üç dəfə, üçüncü dəfə; üç qoşa;
Segah – Azərbaycan klassik muğamlarından birinin adı;
Semahi – Üçaylıq;
Sepa – Üçayaqlı;
Sepid, sefid – Ağ; ağappaq;
Şəşənbə – Həftənin ikinci günü;
Setar – Üç simli musiqi aləti; Məs: *Götürüb setarəni, söhbəti saznan gəlir;*
Sitara (setare) – Ulduz;
Səbza – Əla kişmiş növü; Goyərti, göylük, göyərtilik, yaşıllıq, çəmən;
Səbz – Yaşıl; səbzi-goyərti; Məs: **Səbzavat dükanı** – səbzi satılan dükən;
Səbzəng – Yaşıl rəngli, yaşıl;
Sədbər (g) – Xaççıkəklilər fəsiləsindən çox ətirli əlvan çiçəkli gül; Mixəkgülü, şəbbu;
Sadyar – Yüz dost; **Şədənik** – yüzbaşı;
Səddanə – Yüz dənəli (təsbeh);
Səg – İt;
Səmən – Yasəmən ağacı və gülü;
Səmənbər – Yasəmən sinəli; ağ, parlaq sinəli; **Sənubər** (təhrif olunub);
Səyavuş (Səyavoş) – Günahı olmadan qətlə yetirilmiş «Şahnamə» qəhrəmanı; Qara dəvəyə minmiş; İran əsatirinə görə Keykavusun oğlu və Keyxosrovun atasıdır. Əfsanəvi pəhləvan Rüstəm-Zal tərəfindən tərbiya edilmiş, çox bacarıqlı bir pəhləvan olmuşdur. Südabənin böhtanına düşəndə İranı tərk edib Turana

getmiş, Əfrasiyabın qızı Firəngizlə evlənmiş, Keyxosrov həmin Firəngiz (s) dən olmuşdur.
Siyamək – Əsatirə görə İranda birinci padşah sayılan Kə-yumarsın oğludur. Nağıllarda div adlanan yarımvəhşi dağ adamları tərəfindən öldürülmüşdür.
Səmənd – Qızılı ilə boz arasında olan, qırmızı – kəhər at; ümumiyyətlə at;
Səməndi – Səmənd rəngli sarıyaçalan rəng, səmənd;
Səməndər – (Yunan sözü Salamandradandır) İran əsatirində; böyük cüssəli quş; odda yaşayan mövhumi bir heyvanın adı; Həm suda, hə də quruda yaşayan kərtənkələyə oxşar heyvan;
Səfdər – Qorxmaz, qoçaq, cəsur, igid;
Səndəl (səndəli) – Stul, kürsü; Məs: *Bura əncümənə (idarəyə) hələ az oxşayır, miz, səndəl sıfariş vermişik, sabah gətirəcəklər.* (Makulu);
Səng – Daş; Məs: **Səngi-məhək** – məhək daşı, sınaq daşı (qızıl və gümüşünəyarını təyin etmək üçün bir növ daş);
Səngdil (səngdel) – Daşürəkli, rəhmsiz;
Səngdil yarın əlindən ah edübən dəmbədəm.
 Yaxə yırtıb, baş açub dad etdigin yəni ki, nə?
 (Ş. İ. Xətayı)
Səngər (səncər) – sıqnaq sıqınacaq yer; Müharibədə əsgərlərin sıqınaraq nişan alması və atəş açması üçün qazılan çuxur;
Səngxarə (səng + xarə) – Çaxmaqdaşı;
Səngin – Daş kimi ağır, bərk, sərt; Məs: Daşürəkli, rəhməsiz, qəddar;
Sənc – Ölçü, miqdar; müqayisə;
Səncidə – Çəkilmiş, vəznli; yaxşı düşünülmüş; öz yerində deyilən söz;
Sər – Baş; ən yaxşı, əla, baş; Məs: *Boz at səni sər tövlədə bağlaram* («Qaçaq Nəbi»);

Sərapərdə – Şərqi padşahlarının saraylarında böyük qəbul otağının qapısında və ya hərəmxana ilə qonaq və qəbul otağı arasında böyük pərdə; Keçmişdə padşahların özlərinə məxsus olan otaq;

Sərasər, sərbəsər – Başdan-başa, bütünlüklə, tamamilə, bütöv, tamam, başdan-ayağa;

Səra, saray – Ev, saray, qəsr;

Sərab – Çəşmə, bulaq və çayın başlanğıcı; ilgim, miraj;

Sərazad – Öz başına azad buraxan, azad, özü istədiyi kimi; Məs:

Ey məni *sərazad* bəsləyen küləklər,

Bir dağın başından səsləyen küləklər! ... (M. Müşviq).

Sərazır (sər + zir) – Başısağlı, devrilmiş, alt-üst olmuş, alt-üst;

Sərapa (sər – o – pa) – başdan-ayağa qədər, başdan-başa, tamamilə, bütün;

Sərasimə – Hövlənak, qorxu içərisində, dəhşət içərisində, vahiməli;

Sərbaz – Əsgər, döyüşü (İranda)

Sərbazxana – Əsgər qışłası, sərbazların yaşadığı ev; kazarma;

Sərbəst – Başqasından asılı olmayan, özü öz ixtiyarında, başqası ilə bağlı olmayan; müstəqil; Heç bir şəyə məhdud edilməyən, manesiz, çətinliksiz; Sixilmadan, çəkinmədən, istədiyi kimi, təkliflis; Öz gücü, öz bacarığı ilə, təkbaşına, müstəqil;

Sərbənd – Yaylıq, baş örtüyü, çarqat;

Sərbəstə – Başıbağlı, örtülü, gizli;

Sərbülənd – Başı uca;

Sərv – Cənubda bitən iynə yarpaqlı, həmişəyəşil ağaç; Klassik şerdə gözəlin qaməti bu ağaca oxşadılır;

Sərvqədd – sərv qamətlə, sərv boylu; **Sərv naz** – nazlı gözəl; **Sərv rəna** – gözəl və yaraşıqlı, sərv kimi boy盧buxunlu; **Sərv-i azad** – azad sərv; **Sərv xürəm** – nazlı,

nazlı gəzən; Məs: *Ah eylədiyim sərv-i xuramanın üçün-dür.* (Füzuli);

Sərvistan – Sərvlik, sərv ağacları bitən yer, sərv ağacı bol olan yer;

Sərvər – Başıçı, rəis, rəhbər; **Sərvəri din** – Din başçısı; (Məhəmməd Peyğəmbərin epiteti); Məs: *Xuraman; Vaqif! Ey sərvərim!* (S. Vurğun).

Sərdabə – bir və ya bir neçə ölüünün basdırıldığı üstü tikili qəbir; məqbərə; movzoley, türbə; Soyuq zirzəmi; İsti bölgələrdə yaşayış üçün sərin zirzəmi;

Sərdar – Keçmişdə; bir vilayəti idarə edən və dövlət başçısı adından sərəncam vermək hüququna malik olan hakim; Başıçı; Obrazlı təşbihlərdə – gözəllər sərdarı; Cəmənlər sərdarı lalə; Şahzadə, hökmardar;

Sərəndaz – Baş örtüyü, ləçək, çarçat;

Sərəncam – Əmr, fərman, göstəriş; **Sərəncam çəkmək** – bir şeyi həll etmək, qaydaya salmaq üçün sərəncam vermək, göstəriş vermək, tədbir görmək; Həll etmək, xitam vermək; Aqibət, son, nəticə, axır; **Sərəncamında** – əlində, ixtiyarında;

Sərəfraz – Başı uca; **Sərəfraz etmək** – Gəlməyi və ya başqa bir hərəkəti ilə birinin başını uca etmək, hörmətini qaldırmaq, hörmətə qaldırmaq, adamların gözündə yüksəltmək, şöhrətləndirmək;

Sərzəmin – Ölək, yer, vilayət, ərazi;

Sərzəniş – Qaxıncı, danlaq, tənə, məzəmmət; başa qaxma; **Sərzənişlə** – töhmətlə, tənə ilə, məzəmmətlə;

Səriştə (səriştə) – Bir işə bələdlik, bir işi bacarma; təcrübə, bacarıq; Məs: *Hünər səriştəsin tutum* ... (Füzuli);

Sərkəs – Çox təşəxxüslü, həddindən artıq iddiyalı, tərs adam; dikbas;

Sərkər – Başıçı, böyük, rəis; cənab; İranda polk komandiri rütbəsinəcən olan bütün zabitlərə müraciət edilərkən işlədirilir;

Sərkərdə – Böyük qoşun birləşmələrinin başçısı, komandan;

Sərgərdən – Yersiz-yurdsuz, sərsəri, avara; **Sərgərdən qalmaq** – əli hər şeydən çıxməq; yersiz-yurdsuz qalmaq; işindən, yurdundan avara düşmək; **Sərgərdən dolanmaq** – veyllənmək; işsiz-gücsüz, bikar gəzmək; avaralanmaq; **Məs:** Mənim kim, bir ləbi-xəndən üçün giryanalığım vardır, Pərişan türrlər dövründə *sərgərdənlığım* vardır.

(Füzuli);
Bu söz, yəni sərgərdən sözü çox vaxt *diyarbədiyər, dərbədər* sözləri ilə birlikdə müşayət olunur;

Sərgəştə – Heyran, çəşmiş, başını itirmiş;

Sərgüzəşt – Birinin başına gələn hadisə, qəziyyə, əhvalat, macəra;

Sərləşgər – Qoşun başçısı, qoşun komandiri;

Sərma – Soyuq, qış;

Sərmaya – Bir şey üçün qoyulan ya lazımlı olan pul, maya, kapital; Dövlət, sərvət; əsl, səbəb, mənbə;

Sərmayədar – Sərmayışı olan, varlı, dövlətli, kapitalist;

Sərfraz – Başı uca, məğrur; xoşbəxt;

Sərendəz – Ləçək, çarçat;

Sərnici – Misdən, saxsından və s.-dən qayrılmış ağızigen bir və ya iki dəstəkli qab;

Sərnişin – Minik; Minik daşıyan;

Sərməst – Kefli, sərxoş;

Sərminə – Gözəl, qəşəng;

Sərnevest – Alın yazılı, müqəddərat, tale;

Sərnizə – Süngü;

Sərpa – Sər – baş, pa – ayaq; Başdan ayağa kimi;

Sərpayı (sərpaya) – Böyük məclisi, toyu və s.-ni ayaqüstü idarə edən adam;

Sərpuş – Baş örtüyü, örtük;

Sərpic (əslində «sərpuş» dur) – qapaq, qapaqcıq; **Məs: Bəziləri hətta südlü, zəfəranlı plov da bişirib dövrələrə yiğir, üstünə sərpic qoyub aparmağa hazırlaşırı**. (Ə. Cəfərzadə);

Sərçəsmə – Bulaq başı;

Sərrast – Düz, düzgün, dəqiq; hədəfi düz vuran; Düzgün, doğru, dəqiq, səlist, tutarlı;

Sərsəm (sərsam) – Ağlını itirmiş, zehni qarışmış, sarsax, fikri azmış; sayıqlama, qızdırma;

Sərsəbz – Gənc, gavan; təzə, təravətli ; (rusca – zeləniy, sveciy);

Sərsərə – Dəyirman boğazında dən tökülen qutu;

Sərsəri – Başı başına olan; İslı-gücü, müəyyən yeri olmayıb orada-burada dolaşan, heç bir işlə məşğul olmayan; avara; Sərsərcəsinə, dəlicəsinə; **Sərsəri olmaq** – dəli olmaq, ağlını itirmək; Sahibsiz, yersiz, yurdsuz; **Məs:** Aşığınam canü dildən, ey Pəri!
Dərdi-fəraigindən oldum, *sərsəri*.
(Məhəmməd bəy Aşıq).

Sərhəng – Qoşun böyüyü, başçısı, rəhbəri; Polk komandanı;

Sərtib – Qoşun başçısı, komandan; general;

Sərxan – Baş oxuyan (mərsiyəxan, qəzəlxan kimi);

Sərxoş – İçmiş, keflisi;

Səhi – Qəd – qamətli, düz; Cavan, yeniyetmə; (Klassik ədəbiyyatda – **Səhibala, səhiqədd, səhiqamət** – uca, boylu, düz qamətli, düz boyunlu sözlərinə də rast gəlinir);

Si – Otuz;

Səhənd – Cənubi Azərbaycanda dağ adı;

Siyah (şyəh) – Qara (rəng);

Sib – alma (meyvə, ağaç);

Siyahi (siyahə) – Üzərində sıra ilə adlar sadalanmış, yazılmış kağız və s.; **Siyahi tutmaq** – bir-bir, sıra ilə adları kağız üzərində yazmaq, sıralamaq;

Siyahi – Qaraltı, qaralıq; zənci; savad; yazı – pozu;

Siyahkar – Günahkar, təqsirkar, firıldaqçı; şübhəli, şübhə doğuran;

Siyahrüzgar, Siyəhruz, siyahbəxt – Bədbəxt, qaragün;

Siyədil (siyadel) – Qəlbiqara;

Siyatəl (Siyah – tel) – Teli, saçı qara; Qaratel; Qara telli;

Siyəhpuş – Qara geyimli, qara geyən, matəmli;

Sim – Gümüş pul, gümüş; simli çalğı alətlərinin teli; Yaranın iltiablanması nəticəsində mikroblastların qana keçməsi; Məs: **Simləmək** – Yaranın iltihabı nəticəsində qana keçmek (mikrob);

Simab (sim ab) – Civə; sim suyu;

Simtən, simbər, siməndam, simintən, siminbər – Bədəni gümüş kimi ağ; gözəl; sinəsi və bədəni gümüşü;

Simsar – Gümüş rəngli, gümüşü; Yaxın və dost adam;

Simurğ (Si murğ) – Qədim İran əsatirində – Elbrus dağında böyük bir quş (otuz quş), ənqa, zümrüd; Simurğ quşuna Tuluquş da deyirlər; bəzi mənbələrdə – Siyah – murğ (qaraquş) – dur.

Simuzər – Qızıl – gümüş; [sim (gümüş) zər (qızıl)];

Sina – Büyük, hörmətli, ağsaqqal;

Sindan – Dəmirçi zindanı; «Zindan» isə həbsxana deməkdir;

Sinə – Döş, köks; Bədənin, ciyərlərin və ürəyin yerleşdiyi həmin nahiyyəsi; döş qəfəsi; **Yamac** – Sinəsi dağlı dağlar; ürək, qəlb mənasında; **Sinə gərmək** – Özünü qorxmadan qabağa verərək, mərdcəsinə qorumaq, müqavimət göstərmək; köks gərmək;

Sinəbənd – Zinət üçün qadınların döşlərinə taxdiqları qızıl və ya gümüş bəzək, sancaq və s. Yəhəri saxlamaq üçün atın boynundan döşünə doğru çəkilən qayış;

qadın lifçiyi; Döyüşçülərin sinələrinə bağlıqları polad zireh;

Sinəzən – Məhərrəmlikdə döşlərinə vuran; Sinəvuranların qarşısında oxunan mərsiya;

Sinəzənxan – Sinəzən oxuyan, mərsiya oxuyan; mərsiyəxan;

Sinəgir – Astma, təngnəfəslilik; sinəgir xəstəliyi;

Sinəçak – Əslində «sinəsi cirilmiş» mənasındadır; Məs: Hünzlü, yashlı, matəmzədə; Məs: *Öndo ... bazar əhli, arxalarınca kasib-küsüb kütlə, ən arxada ayagyalın, sinəçak qadınlar ... hamı başına döyüb ağlayırdı.* (Ə. Cəfərzadə);

Sinc – İki mis diskdən ibarət olub bir-birinə vurdुqda spesifik səs çıxaran musiqi aləti;

Sincab – Ağaclarда yaşayan və açıq kül rəngində qıymətli xəzi olan gəmirci kiçik heyvan və bu heyvanın dərisindən tikilmiş kürk;

Sipas – Həmd, həmd-sənə, şükür;

Sipah (sepah) – Qoşun, ordu;

Sipahi – Qoşuna mənsub; əsgər, döyüşçü;

Sipər – Qalxan, qoruyucu vasita kimi istifadə edilən hər cür şey, qurğu və s. **Sinəsini sipər etmək** – mərdcəsinə, qorxmadan müqavimət göstərmək, köks gərmək. Özünü qabağa vermək, sinə gərmək; üzərlik toxumu;

Sipəhbud (sepəhod) – Qoşun başçısı, baş komandan;

Sipəhdar – Qoşun böyüyü;

Sipəhsalar – Qoşun başçısı, baş komandan, sərkərdə;

Sir – Tox, doymuş; əksi – ac; Sarımsaq; ölçü vahidi;

Sirab – Doymuş (su və s. mayelərlə); **Sirab etmək** – doydurmaq (su, şərab və s. ilə); bolluca su vermək, su ilə doyzdurmaq;

Sirişk (sereşk) – Göz yaşı, damla, zərrə; Məs:

Qurbət məni zarı natavan qıldı yenə,

Seylabı **sırşikimi** rəvan qıldı yenə. (Kişvəri);

Sitayış (setayeş) – Pərəstiş, tanınma; dərin ehtiram, hörmət; **Sitayış etmək** – ibadət etmək, pərəstiş etmək, tanınmaq, ilahiləşdirmək, Allah bilmək; bir şəxsi və ya bir şeyi pərəstiş dərəcəsinədə sevmək, dərin ehtiram əlaməti olaraq qabağında səcdə etmək, pərəstiş etmək, məftun olmaq;

Sitəm – Zülm, əziyyət, cəfa; Məs:

Özü bədxoy, dili zəhirmar olur,

Ər məhəbbətində **sitəmkar** olur. (Dastanlardan).

Sitəmkar, sitəmgər – Zülmkar, zülm edən, əziyyət verən, incident;

Sifariş (sefaris) – Tapşırıq; Bir şeyi hazırlamağı, yerinə yetirməyi və ya gətirməyi tapşırma, ismarlama; İsmarış;

Sud – Qazanc, fayda, mənfəət; **sudmənd** – Qazanchı, mənəfətli; Bəxtim, bilirəm, mənim yamandır,

Sud istədiyin mənə ziyandır. (Füzuli);

Six – Şiş (kabab üçün);

Suzan – Yandırıan, yaxan, göynəyən, açışan; kədərli, qəmli;

Suzəndə – Yandırıcı;

Suzən – İynə;

Suznak – Təsirli, qəmli, yandırıcı; **Suziş** – ürək yanığı;

Süvar (səvar) – Ata və ya başqa heyvana minmiş;

Suvari (səvari) – Ata minmiş, atlı; Atlı əsgər;

Südabə – Sədəfotu;

Süzənek – Sidik yollarına düşmüş qonokok mikroblastlarının törətdiyi yolu xoxucu zöhrəvi xəstəlik; tripper;

Süng – **Süng eləmək** – bütünlükələr var yoxunu əlindən çıxarmaq, yox etmək, dağıtmak, yoxa çıxarmaq, məhv etmək;

Sünbüll – Arpa, buğda və s.-də bitkinin ucundakı dən topası; Gözəllərin saçına bənzədirən bir çiçək adı;

Sürud – Nəğmə, şərqi, mahni; avaz, səs;

Sürudsəra – Mahni oxuyan;

Sürx (sorx) – Qırmızı;

Sürxbə (surxbə) – Qırmızı su; Yaqut;

Süst – Hərəkət etməyə iqtidarı olmayan, halsiz, taqətsiz; Hissiz, duyğusuz, key; cansıxıcı, maraqsız; **Süst adam** – hissiz, duyğusuz adam;

Süxən (soxən) – Söz, nitiq; Məs:

Qələndər Kişvarıdır bir **süxəndən**.

Süxənguyadur üstə kuyi-meydan (Kişvəri);

Süxənər, süxəndən – Söz ustası, gözəl danışan; Natiq; danışığına fikir verən; danışığını bilən;

Süxəngü, süxənpərvər, süxənguya – Danışan, deyən, söz ustası;

Sütun – («ostovanə» sözü də «sütun» sözündən əmələ galmışdır); Binalarda və s. tikililərdə mərmərdən, daşdan və s.-dən düzəldilən dirək; Qəzetdə, kitabda və s.-də səhifənin yuxardan aşağıya doğru böülünmüş hissələrindən hər biri;

Süsən, süsən – Zanbaq;

Süsənbər, Süsənbər – Süsən (zanbaq) kimi ağ bədənli; Bağlarda əkilən etirli bir ot;

Susəni – Bənövəyiyyə çalan rəng;

Suxtə – Yanmış, yanıq; dərdə düçər, əzabə düçər;

Söhrab – «Şəhənamə» qəhrəmanı pəhləvan Rüstəm-Zalın oğlu; Qızartı, parılıt;

Sur – Toy, toy büsəti; Qonaqlıq;

Surax – Dəlik, deşik;

Suri – Qırmızı; Şadlıq, sevinc; Qırmızı rəngli qızıl gül;

Suxtə – Yanıq, yanmış; dərdə, əzabə düçər (məcazi);

Suhan (souhan) – yeyə; **Suhani** – ruh – xoşa gəlməyən, adam bezdirən;

Suruş – Cəbrayılın adlarından biri;

Sürmə – Qaşa və gözə çəkilən rəng; Məs:

Səhər dura **sürmə** çəkə gözünə,

Birçəklərin həlqə qoya üzünə. (M.P.Vaqif).

S

Şabaş – Afərin! Əhsən! Toy məclislərində oynayanlara, xanəndə və çalğıçılar üçün verilən pul; **Şabaş-şadbaş** – «şad ol» deməkdir.

Şad – Sevinc, şən, fərəhli, məmənun; ürək açan, sevindirici, xoş; **Şadəm** (şadam) şəklində – sevinirəm, məmənunam (bir şeydən şad, məmənun olmağı bildirir);

Şadbahar – Şən bahar; Bahar sevinci;

Şadab – Abdar, sulu; tər, təravətli, təzə; Sevincli;

Şadi – Şadlıq, sevinmə;

Şadiyə – Sevinc, şadlıq, səadət;

Şadkam – Şad, arzusuna çatan, şadlıq içində kamına çatan; xöşbəxt;

Şadyana – Şadlıq, sevinc;

Şabalıd (Şah – bələt) – Şabalıd (palid ağacının barı);

Şadman – Şad, sevinc, məmənun; Əсли; **Şadmənd** – xoşhal deməkdir.

Şayan – Layiq, münasib, yaraşan; dəyərli, qiymətli;

Şayəd – Bəlkə; ehtimal ki, yəqin ki, olsun ki, güman ki,

Şayəstə – Layiq, yaraşan; ləyaqətli, hörmətli adam;

Şagird – İbtidai və ya orta məktəbdə təhsil alan uşaq; məktəblı; Hər hansı bir usta yanında sənət, peşə öyrənən şəxs; şayird; Birinin təliminə, məsləkinə, əqidəsinə, işinə tərəfdar olan və onun işini davam etdirən şəxs;

Şam – Axşam Paytaxtı Dəməşq olan ölkənin adı; **Şam ta səhər** – axşamdan səhərədək; Axşam yeməyi; **Şame qəribən** – Məhərrəm ayının 10-cu gecəsi, İmam Hüseynin qətlə yetirildiyi gün;

Şamayı (Şah mahi) – Balıqların şahı, Xəzər, Qara dəniz, Azov dənizləri hövzələrində çox yayılmış balıq;

Şan (şan-e zənbur) – Arı şanı, arı pətəyi;

Şanə – Daraq;

Şanəvar, şanəvəş – Daraqvari, daraqşəkilli;

Şanə-şanə – Diş-diş, daraq kimi diş-diş olan;

Şapur (Şah+pur) – Şahzadə, şah oğlu;

Şaftaltı – Qabığlı hovlu, sarı qırmızı rəngli, iritümlü, şirəli meyvə;

Şax (şaxxa) – Budaq, ağac şaxı, qol-budaq; heyvan buyunu; atın iki dal ayağı üzərində şahə qalxması; **Şax durmaq** – Düz durmaq, özünü dik saxlamaq;

Şaxsar – Qollu budaqlı ağac; ağachlıq yer;

Şatır – Cörəkyapan; Kuryer, itigədən, nökər, qasid; və s.

Şah – Keçmişdə İran və Əfqanistanda (və s.-də) padşahın, hökmdarın titulu, həmçinin bu titulu daşıyan şəxs; Şahmat oyununda baş fiqur; Ən birinci, ən yaxşı, ən nümunəvi; Arı ailəsində dişli arıya deyilir;

Şah tənbəli – çox tənbəl, özünü zəhmətə, canını işə vermək istəməyən adam haqqında; Tənbəllerin şahı;

Şahanə – Şaha, şahlığa məxsus və ya şaha, hökmədara layiq;

Şahbanu – Şahın arvadı, xanımı; Hökmədar xanım;

Şahbaz – Tərlan, qızılıqlış, şahin (quşların şahı); İgidliyi, qoçaqlığı, casarati ilə fərqlənən adam haqqında;

Təşbehlərdə; gözəlin məğrur gözlərinə, baxışına işaret;

Şahvələd – Böyük oğul; oğulların şahı; Şah balası;

Şahdana – İri inci dənəsi; bəng;

Şahənsəh – 1979 - cu il İran islam inqilabına qədər İran şahlarının titulu; Başçı, padşah; Şahlar şahı;

Şahbala – Toyu olan bəyin sağdışı;

Şahzadə – Şah oğlu və ya padşah ailəsində olan şəxslərin övladlarından biri;

Sahin – Tərlan, qızılquş, şahin; igid, qoçaq; **şahin baxışlar** (məc) – əzəmətli baxışlar;

Sahi (şahi) – Beşqəpiklik qara pul; **Şaha mənsub**; Hökm-darlıq, şahlıq;

Sahkar (şah kar) – Şah əsər, ən yaxşı əsər; nadir şey;

Sahmar (şah mar) – İlənlərin şahı; zəhərli, iri ilan cinsi; Xəzinə sahibi;

Sahmərdan (şahe mərdan) – İnsanların şahı; İmam Əlinin epiteti;

Sahmat (şahü mat – şah öldü) – 64 açıq və tünd xanası olan taxta üzərində 16 ağ və 16 qara fiqurdan hər birini müəyyən qaydalarla hərəkət etdirilən oynanılan oyun.

Sahnaz – Klassik muğamlardan biri; «Şur» muğamının bir hissəsi; zərli ipək parça növü; hökmədar xanım; İncə, qəşəng xanım;

Sahnəmə – Hökmədarların tərcüməyi – halına və tarixinə həsr edilmiş mənzum əsər; Ə.Firdovsinin məlumat «Şahnamə» əsəri;

Sahnişin (şah nişin) – Otağın küçə tərəfə çıxan pəncərəli çıxıntısı; arabacının arabada oturduğu yer; Yuxarı otaqda mötbəət yer; Məs: Salon İran sayağı yaxşı xalıclarla döşənilmiş sahnişində neçə dənə döşəkçə qoymuşdular. Səttərxanı hamam döşəkçələrin birinin üstündə oturtdular. (Makulu);

Sahnər, sahbal (bal – pər – qanad) – Quş qanadının uzun tükləri, lələk, qanad;

Sahrah (şah – rah) – Baş küçə, geniş əsas yol, magistral; Bir şeyin hərəkətində və istiqamətində əsas xətt;

Sahrud – Böyük çay; Xorasanda yer adı;

Şahsuvər – Şahın atlı qvardiyası; atlıların başçısı; çox mahir suvari, minici;

Şahpərəst – Şah sevən, şah tərəfdarı; padşahpərəst;

Şahpəri – Gözəllərin, pərilərin şahı;

Seyda – Dəlicəsinə vurğun, eşq divanəsi, məftun; **Seyda olmaq** – dəlicəsinin vurulmaq, məftun olmaq; sevgidən ağlınuitmış;

Seydabaz – Arvadbaz;

Seydayı – Eşqdən dəli-divanə olmaq, dəlicəsinə vurğunluq;

Şeş – Altı;

Şeşdər (şes dər) – Altı qapı, (dünya və kainat), çıxılmaz vəziyyət;

Şeşgüsə (şes guşə) – Altıbucaqlı;

Şeşpar (şes pər) – Altıdilli topuz – qədim silah; Məs: *Şeşpar qalxana dəyəndə, yəhərdən aşdığın varmı?* (Koroglu);

Şəb – gecə; **Şəbi-yelda** – yelda gecəsi; ən uzun gecə (dekabrın 21-də olan gecə); **Şəbi hicran** – ayrılıq gecəsi;

Şə'ban – Qəməri ərəb təqvimində səkkizinci ayın adı;

Şəban – fars dilində çupan, yeni çoban deməkdir. Əslisi isə **şəb** – ban –dır. *Qoyunlara gecə (şəb) keşik çəkən* mənasını bildirir.

Şəbənə – Gecəlik, gecəyə məxsus; bayat, səhərə qalmış xörək və s.; naxırçı, çoban;

Şəbənə-ruz (şəbiruz) – Gecə-gündüz; 24 saatlıq müddət;

Şəbangah – Gecə çığı, axşam çığı; qoyun və ya mal-qara yatağı;

Şəbbu, şəbbigülü – Axşamçağı və gecə etirsaçan rəngbərəng gül; mixəkgülü;

Şəbdiz – At adı; qara rəngli at; yaxşı at; gecə;

Şəbküləh – Gecə papağı;

Şəbistan – Yataq otağı; şahların hərəmxanası; dərvişlərin ibadətlə məşğul olduğu və yatdıqları yer, hücrə;

Şəbnəmə (şəb – namə) – İntibahnama, bəyannamə;

Şəbnəm – Rütubəli havada gecələr torpaq, bitki vəs-nin üzərinə qonan incə su damcıları; qirov, şəh; Məs: *Qızıl gül üstüնə şəbnəm düşübdü...* («Tahir və Zöhre» dastanı);

Şəbərə – Yarasa, gecəquşu;

Şəbrəng – Gecə rəngində olan, qara; İran əsatirində
Səyavuşun atının adı;

Şəbxun – Gecə vaxtı düşmən üzərinə gözlənilməz basqın;

Şəvə – Əqiq (qiymətli daş); Qara – şəvə saç, şəvə biğ; şəvə
kimi – zıl qara, qapqara; Qara rəngli iri qiymətli mun-
cuq; qara kəhrabə;

Şəğal – Çaqqal; (rusca şakal);

Şəkər – Qənd; şəkər xəstəliyi, diabet;

Şəkərab – Şərbət, qənd suyu, şəkərlü su;

Şəkərbar – Cox şirin, ləzzətli;

Şəkərdəhan – Şirindil, şəkər ağızlı;

Şəkəristan – Şəkər qamışı tarlası;

Şəkərgostar – Şirin danışan, şirin söhbətcil adam;

Şəkərləb – Dodağı şəkər kimi, şirin sözlü;

Şəkərxəndə – Şirin gülüş, dadlı gülüş, xoş təbəssüm;

Şəkiba – Dozümlü, dozum, səbr edən, səbirli;

Şəlalə – Çay yatağında suyun bərk suxurlar üzərindən
dik üzüsağı tökülməsi;

Şəmsir – Qılinc, Şəxs adı kimi, qılinc kimi təpərli, kəsərli
mənalarını verir;

Şəmsirbaz – Qılinc oynadan;

Şənbə – Həftənin cümadən sonra gələn günü; **Şənbə günü**
– altinci gün;

Şənnaz – Şadlıqla nazlanan, şənlənərək naz edən;

Şərbaf – Nazik saplardan əl ilə bafta və sair bu kimi şey-
lər toxuyan, tikmə tikən usta;

Şərəşur (ə) – Hərəkətləri düz olmayan, cəncəl, xatakar,
dava axtaran. Şərəşur adam;

Şərməndə, şərmənak, şərmsar – Utanan, utancaq; Xəcalət-
li, üzüqara; arvad-uşağın yanında kasıblıqdan uta-
nan, son dərəcə yoxsul, **Şərməndə etmək** – utandır-
maq, xəcalət etdirmək;

Şəst 1 – 1) Xristianların riyazət əlaməti olmaq üzrə alt-
dan bədənlərinə sarıldıqları sərt qurşaq – zünnar; 2)
Neşər – cərrah bıçağı; ari və s. həşəratın iynəsi; 3)
Baş barmaq; 4) Ox atanların barmaqlarına keçirdik-
ləri sümük barmaqca; 5) Balıq tilovu; 6) Mizrab; 7)
Tar, saz teli; sim; 8) Zülf – saç, tel; üzün iki tərəfindən
sallanan hörükələr; saç hörüyü; 9) Kəmənd;

Şəst 2 – Altmış;

Şəst 3 – Ləyəqət, şərəf, vüqar, heysiyyət, təşəxxüs;

Şəstina dəymək – mənliyinə toxunmaq; Məs:

Dəlilər içində bəlli igidsən,

Gördüm sinayanda mərdanə səni,

Şəst ilə dayandan meydan içində,

Bənzətdim alıcı tərlana səni. («Koroğlu» dastanı).

Şərf – Başa, boyuna sarımaq, yaxud ciyinə salmaq üçün
uzunsov parçadan tikilmiş və ya yundan, iplikdən,
ipəkdən toxunmuş məməlat;

Şətrənc – Şahmat (əslisi ərəbcədən);

Şəhraşub – Buna bəzən şəhrəngiz də deyiblər; 1. Poetik
janr – Azərbaycan poeziyasında bu janra XII əsrən
XIX əsrə qədər bir çox qüdrətli şairlər müraciət
etmişlər. 2. Misli-bərabəri görünməmiş gözəl; 3. Hüsnü,
cəmalı ilə şəhərə fitnə fəsad salan gözəllərin epiteti;
4. Şəhərə vəlvələ, dedi – qodu salan adam; 5. «Şur»
muğamının əsas şöbələrindən birinin adı;

Şəhələ (şəhpər) – Quş qanadının ən uzun tükləri, ləlek;
qanadın uzun ləlekələri;

Şəhvap (şahvar) – Hökmədara layiq. Şaha münasib;

Şəhər, şəhər – Şəhər, ölkə, məmləkət; İnzibati idarələr, sə-
naye, ticarət və mədəniyyət mərkəzi olan böyük
yaşayış məntəqəsi;

Şəhrara – Şəhər bəzəyən, şəhərə zinət verən;

Şəhrəbanu – Şahbanu; Şah arvadı, xanımı;

Şəhriyar – Hökmdar, padşah, şah; Dahi Azərbaycan şairi Məhəmmədhüseyin Şəhriyarin təxəllüsü;

Sıvə (işvə) – 1) Danışma tərzi, tələffüz tərzi, tələffüz; üsul, tərz, tövr; 2) Naz, qəmzə, əda; 3) Hərəkətdə, danlıqda sünilik, saxtalıq, ikiüzlülük;

Sıvəbaz – İşvəli, nazlı, ədalı;;

Sıvadar – İşvə verən, işvə satan;

Sıvəkar, işvəkar, sıvəgər – Şivəli, nazlı, ədalı, cilvəli;

Sıvən – Fəryad, fəğan, nalə, bərk ağlaşma; matəm, yas; **Sıvən etmək** (qoparmaq) – bərk ağlamaq, fəryad qoparmaq, fəğan etmək; Qiyamət qoparmaq. Haray salmaq, mərəkə qoparmaq;

Sıvəngah – Şivə yeri; matəm yeri; yas yeri;

Sıvəporvər – İşvəli, nazlı;

Sıvəfuruş – İşvə satan, naz edən;

Şikar – 1) Ov, şikara çıxməq (getmək) – ova çıxməq, ova getmək; 2) Ovlanan heyvan (quş); 3) Məc. Hiylə, kələk yolu ilə ələkeçən; toradışən adam haqqında;

Şikari – Ova məxsus, ovda işlənən; ov heyvanı;

Şikarıştan – Ovlaq, ov yeri;

Şikaf – Yaran, yırtan, parçalayan; yarıq, çat, çatlaq;

Şikəm – Qarın;

Şikəmbə (şikənbə) – Birinci mədə; qarınqulu;

Şikəmpərvər, şikəmpərəst – Qarnına qulluq edən adam, qarınqulu;

Şikən – Qiran, sindiran; qırırm, qırış, bürüşük;

Şikənc – Bükük, qırırm; Qırırm saç;

Şikəncə (ışkəncə) – Təqsiri olanlara, müqəssirlərə cürbəcür üsul və vasitələrlə verilən ağır əzab və əziyyət; Ümumiyyətlə, əzab və əziyyət; ışkəncə; Qırmızı rəngli ilan;

Şikəst – Bədənin hər hansı bir üzvüdən məhrum və ya hər hansı bir səbəbə görə onu itirmiş; əlil; Xarab olmaq, korlanmaq, pozulmaq, nöqsanlı olmaq;

Mühəribədə məğlub olmaq, basılmaq, sinmaq, pozulmaq; Sınıq, nöqsanlı;

Şikəstə – 1) Segah məqamında (muğamında) zərbli muğam; 2) Sınıq, qırıq, qırılmış, sınımiş; 3) Qəlb qırılmış, qılbi yaralı, sınımiş; 4) Fars yazısında işlədişən, sürətlə yazılın yazı xətlərindən birinin adı. Şikəstə xətti;

Şikəsteyi-fars – Klassik muğamlardan birinin adı;

Şikəstəbənd – Sınıqçı;

Şikəstdəl – Ürəyi sınımış, qəlb qırılmış, incik, kədərli, incimiş;

Şikib – Səbr, dözüm, dözmə;

Şil – Colaq, qolsuz, əlsiz-ayaqsız, əlil; **Şil olmuş, şil olasan!** – qarğış, nifrat ifadəsi;

Şimşad – Şimşad ağacı; Məc. Düz, şimşad ağacı kimi düz boylu;

Şina – Üzmə, üzgüçülük;

Şinavər – Üzgüyü, üzən;

Şinava – Eşidən, dinləyen, qulaq asan;

Şinud – Eşitmə, dinləmə;

Şir 1 – Süd;

Şir 2 – Pişiklər fəsiləsindən qısa, sarımtıl tüklü, iri gövdəli, məməli, yırtıcı heyvan; aslan; çox qorxmaz, qoçaq, qüvvətli adam haqqında; **Şiri-nər** – erkək aslan, şir kimi qoçaq; **Şiri jəyan** – coşmuş, qəzəblənmiş şir; Məs:

Sən ölü yox! Düşsəm də aloya, oda,
Yarıb çıxacağam **şiri-nər** kimi! (S. Vurğun)

Şiraz – İranın ən məhsur və ən gözəl şəhərlərindəndir. Farsın mərkəzidir. Gözəl mövqedə tikilmiş, iqlimi çox gözəl, ətrafında bağ və bağçaları, axar suları çoxdur. Xüsusən qızılığulları və gül bağları məşhurdur. Şəhərin içində bir sıra su kanalları var ki, bunların ən gözəli Hafız Şirazinin tərif etdiyi Rükənəbad suyudur. Bu şəhərdən Sədi, Hafız, Ürfi, Qani kimi böyük

şairlər yetişmişdir; Südlə qatığın, qarışığına da şiraz deyirlər;

Şirazə – Kitabın vərəqlərini cildə bağlayan qaytan; kitab cildindəki şəkil; nizam-intizam mənasında;

Şirazi – Şiraz şəhərində qayrılmış, düzəldilmiş; Şiraz səp-kızındə hazırlanmış; Şirazlı;

Şiranə – Şir kimi, aslan kimi; qəhrəmancasına, cəsarətlə, şücaətlə;

Şirbirinc – Süd və düyüllü yemək, Südlü sıyıq;

Şirdan – Südqabı; Kövşəyən heyvanların ikinci mədəsi, qursaq;

Şirzad – Şir balası, şirdən doğulmuş;

Şirə – Toxumalarda, hüceyrələrdə, bitki və heyvan orqanizmi boşluqlarında olan duru maddə, maye; bitkilərdən, çiçəklərdən sızan şirin maye; **Meyvə suyu** – üzüm şirəsi, ciyələk şirəsi; Bir şeyin məğzi, cövhəri; Sulu gübrə; Yaşılıq, nəmlilik, rütubət; **Şirə çəkmək** – ləzzət aparmaq, nəşə çəkmək, şəhvani zövq almaq; Dişində şirə qalmaq və s.

Şirəkeş, Şirəki – Tiryek çəkən, anaşəcəkən. Anaşaxor, tiryek düşgünü;

Şirəli – Həzrət Əlinin ləqəblərindən biri; Həzrət Əli kimi qoçaq, qorxmaz, qəhrəman, pəhləvan;

Şirəfkən – Şir yixan, aslanı basan; Şücaətli, pəhləvan, igid;

Şirəpust – Şirə çəkməyə məxsus tüklü dəri parçası;

Şirəxana – Şirə (tiryek) çəkilən yer, tiryəkxana;

Şirəxək (xak) – Şirə qarışq torpaq;

Şirin – 1) Ağızdaşkər, bal və s. kimi xoş tam verən; dadlı, ləzzətli (ziddi – acı); 2) Ləzzətə, böyük həvəslə, iştah ilə, şirin-şirin; 3) İcməli, içməyə yararlı (su haqqında); 4) Xoş, səfali, dadlı, zövq verici, ləzzətli; Cox qiymətli, çox əziz; 5) Ürəyəyatan, xoşagələn, xoş; 6) Xoş, səfali, fərəhli, məsud; Qızğın, canlı, maraqlı;

Xoşa gələn, mehriban, riqqətli; **Şirin gəlmək** – xoş gəlmək, ləzzət vermək, ürəyə yatmaq; 7) Bəzi yeməli bitkilərin adlarının tərkib hissəsi – Şirin bibər; 8) Cox gözəl olmadığı halda, olduqca sevimli, cazibəli görünən; **Qanışırın, suyuşırın** – Şirin qız, Şirin uşaq; **Şirin dilə tutmaq** – şirin sözlərlə aldatmağa, yola gətirməyə çalışmaq; **Şirin yuxu görmək, şirin yuxuya getmək** – Xoş, rahat, ləzzətlə yatmaq; **Şirin cana qəsd eləmək** – öldürmək; Cox işləməklə, çalışmaqla özüne əzab, əziyyət vermək və s. «Fərhad və Şirin», «Xosrov və Şirin» poemasının əsas qadın qəhrəmanın adı;

Şirindəhan – Şirinəgiz;

Şirinzəban – Şirindilli; gözəl və aydın danışq qabiliyyətli; **Şirini (şirni)** – Qənd, şəkər, konfet, nabat və s. şirin şeylər; şirniyyat, qənnadı; **Şirni içilmək** – nişanlanması;

Şirni içmək – nişanlamاق, üzük taxmaq;

Şirmayı (şirmahi) – Cox dadlı bir balıq; Fil sümüyü və ya ona bənzər maddə; sədəf kimi ağappaq; **Məs: Şirmayı dillərə öz meylini sal.** (S. Vurğun) – «piano» mənasında;

Şirinkam – Dadi damağında qalmış, ləzzət görmüş;

Şirinkar – Xoşada; danışığı, ədəsi xoşa gələn;

Şirinkəlam, şiringöftar, şirinsüxən – Şirin danışqli, şirin sözlü, şirindilli, şirin söhbət;

Şirniyyat (iyyat – ərəb şək) – Şirnidən hazırlanan hər növ dadlı, şirin şeylər, qənnadı məmələti;

Şirmərd – Aslan kimi şücaətli, igid (kişi);

Şirpəncə – Şir pəncəsi; İnsan bədənin müxtalif yerlərində, xüsusilə peysərdə əmələ gələn böyük, qara qorxulu çibən;

Şire-xorşid – Aslan və günəş (İran dövlətinin simvolu);

Şirxar – Südəmər, hələ süddən kəsilməmiş uşaq;

Şitab (şitaban) – Tələsmə, sürət, tezlik; tələsən, iti gedən, yürüren;

Şiftə (şiyistə), **Şiftəhal** – Aldanmış, tovlanması, məftun, mübtəla, aşiq, vurğun, vurulmuş, sevimli;

Sövhər (souhər) – Ər;

Sur 1 (şor) – Tərkibəində çox duz olan, duzlu; Duzlu suya qoyulmuş, şoraba edilmiş, tutulmuş; Şor kələm, şor xiyar; Şoraba, şoran;

Sur 2 – Qalmaqal, hay-küy; eşq, sevgi; Azərbaycan müğamlarından birinin adı; vəcd, şövq, cuşa gəlmək;

Surəzar (şorəzar) – Şoran, şoranlıq; şorakət;

Surəngiz – Dava qalmaqal salan, gürultu qoparan, qovğaya səbəb olan;

Suridə – Qarışq, dağıniq; aşiq, vurğun;

Suridəbəxt – Bəxtsiz, talesiz, bədbəxt;

Suridəsər, şuridəxətir, şuridəhal – Hali pərişan, aşiq;

Surış – Qarşıqliq, çaxnaşma, iğtişaş, araqarısdırma, şüluqluq; **Surış salmaq** – qarşıqliq salmaq, şüluqluq törətmək;

Sux – Şən, xoşbəxt, xoşədali, işvəli, oynaq; Nəzərəçarpan, ürəkaçan, parlaq; **Suxluq** – oynaqliq, şivəllilik, nazlıqliq, gülərzüzlük; naz, işvə, sərbəst və nazlı hərəkət; qəşənglik, incəlik, zəriflik, məlahət;

Suxi – Zarafat; **Suxluq eləmək** – zarafat eləmək, əylənmək;

Suxçəşm – Həyəsiz, utanmaz;

Sükufə – Gül, çiçək; Açılmış gül, çiçək;

Sükufəzar – Ciçəklilik, güllük;

Sükuh (ə) – Böyüklük, ululuq, əzəmət, calal, həşəmət; şan-şərəf;

Sükufətə – Açılmış (çiçək);

Sükufəhal – Xoşal, könlü açıq;

Şumar – Say, hesab; **Şümara gəlməmək** – saya, hesaba gəlməmək;

Şumarə – Say, nömrə; Əqrəb (saatdə);

Şumurdə – Sayılmış, hesablanmış;

Sosteşu (şüstüşü) – Yuyub yaxalama, yuyub təmizləmə;

Sütürban (Çox güman ki, «şütürman» sözü də buradan yaranmışdır) – Dəvəçi, dəvə otaran; dəvə sürən; dəvə karvanı başçısı, karvanbaşı, sarban; Bu sözün xalq dilində «soturban», «soturvan» variantı da vardır. Mənası ekinajı və ya süvari dəstəni müayət edən və yaxud bələdçidir. Rusca bu sözə «грим» deyirlər.

Sütürbəcə – Dəvə balası, köşək;

Sütürxanə – Dəvələrin saxlandığı yer;

Süstər – Azərbaycan klassik müğamlarından biri; Parça növü; xalça növü;

... **Şūnas** – Fars dilində «bilmək», «tanımaq» (şenaxtən) sözünün kökü şūnas deməkdir; şərqşūnas (şərqi bilən, şərq elmləri mütəxəssisi), hüquqşūnas, ədəbiyyatşūnas, dilünas, təbiətşūnas, tarixşūnas, riyziyyatşūnas və s.; Azərbaycan dilində sözsonu şəkilçi kimi işlədirilir;

T

Tab 1 – Güc, qüvvət, taqət; **Tab götirmək** – dözmək, davam götirmək; **Tab götirməmək** – özünü saxlaya bilməmək, dayana bilməmək, dözməmək;

Tab 2 – İşiq, ziya, yanma, işiq saçma;

Tabavər – Tab götirən, gücü çatan, davamlı;

Taban (tabəndə) – Parlaq, parıldayan, işqli; işiq verən;

Tabaşır (təbaşir) – Kimya, rezin və s. sənaye sahələrində işlədirən yumşaq ağ əhəngdaşı; yazı taxtasında yazı yazmaq üçün işlədirən ağ daş; **Tabaşır dövrü** – mezozoy erasının üçüncü geoloji dövrü;

Tabistan – Yay fəsl;

Tabübə-təvan – Taqət, qüvvət, güc;

Tavan (təvan) – Güc, qüvvət, qüvvə (çox vaxt «tab» sözü ilə bərabər işlənir); tab-u-tavan;

Tavana – Maddi imkan, pul, var-dövlət; **Tavanalı** – maddi imkanı olan, varlı, dövlətli, pullu; «Əlinin tavanası (gücü) yoxdur» ifadəsi;

Tağ (taq) – Bəzi binaların yarımdairə şəklində olan damı; qübbə, günbəd (günbəz); Körpünün iki dayağını birləşdirən qövs qövsşəkilli hörgü; Böyük qapılaların adətən qövs şəkilində olan üst hissəsi; **Taqikəsra** – Ənuşirəvannın tikidirdiyi məşhur tağ;

Tağbənd – Tağ şəkilində olan, yarımdairəvi;

Tazə, tazəpərəst – Təzə yeni; yenilik sevən, yenilməyə meyl edən;

Taziyanə – Qırmanc, qamçı; Kiçik satirik şer;

Tazi (tazı) – 1) Tez qaçan, qasid; 2) Ov iti, qulağı uzun it növü; 3) Ərəb, ərəğə;

Tazkülah (tasküləh) – Dəbilqə, dava zamanı başa qoyulan dəmir papaq;

Talan – Qarət, çapavul, çapqın, soyğun; Əhalinin hər hansı milli və ya ictimai qrupuna qarşı mürtəce şovinistlərin quldurcasına çıxışı, onların mal-mülkünün qarət edilməsi və adamlarının öldürüləməsi;

Tamaşa – Baxıb seyr etmə, baxma; diqqətlə nəzərdən keçirmək, bütün diqqətini toplayaraq baxmaq; Görməli, baxmalı, tamaşa etməli, yaxud gəzməli yer və s. mərasim; teatrda, sirkdə, kinoda və s.-də tamaşaçılara göstərilən yer;

Talar – Talvar; böyük zal; dörd və ya bir neçə sütun üzərində qurulmuş taxt və ya ev;

Tamaşagah – Tamaşa yeri, teatr;

Tamaşaxana – Tamaşa göstərilən yer;

Tar 1, tarik – Qara, tutqun, donuq, aydın görünməyən; Qaranlıq, qaranlıq çökmək, qaranlıqlaşmaq;

Tar 2 – Azərbaycanda və İranda çox yayılmış mizrabla çalınan simli musiqi aləti; tel, sap, iplik; əriş; **Tarzən** – «zən» – fars dilində «vurmaq» felinin köküdür – tar çalan deməkdir.

Taraz – Düz, dümdüz, bərabər, eyni bərabərdə, eyni vəzndə; **Taraz olmaq** – bərabər olmaq, bərabərləşmək; Dülərlikdə, torpaq və bənnalıq işlərində səthin düzlüğünü yoxlamaq üçün alət;

Tarazı, tərəzi (tərazu) – Ağırlığı çəkib müəyyənləşdirmək üçün cihaz; **Tərəziyə girmək** – özünü tay tutmaq, ayaqlaşmaq;

Tarac – Qarət, çapovul, talan; talama; çapqın; Tar – mar etmək; dağıtmaq;

Taraş (təraş) – Qırxma; Üzdən, üstündən səthi surətdə yonma;

Tarzən – Tar çalan, çalğıçı; tarçı;

Tas – Əsasən hamamda işlədilən iri mis qab; təş; «çanaq» və «taz» mənalarında da işlədir; Nörd oyununda üç xal qazanmaq;

Tafta – Six toxunmuş ipək və ya pambıq parça;

Taxt (taxt) – Söykəncəyi olmayan enli divan; Padşahlarin, hökmədarların rəsmi qəbul və təntənəli mərasimlər zamanı oturduqları zəngin bəzədilmiş kursu;

Taxta çıxmaq – Padşahlığa, hakimiyyətə başlamaq;

Taxta (taxte) – Şalbandan mişarla kəsilmiş çox qalın olmayan yasti ağac parçası; Taxtadan qayrılmış qapı, pəncərə və s. tayı, layı; Hər hansı bir məqsəd üçün taxtadan hazırlanmış lövzəcik və s. Parça (qumas) zolağı; **Taxta kimi** – çox ariq; bir sümük, bir dəri; **Təxteyi məşq** – lövhə, yazı taxtası; **Təxte siyah** – qara yazı taxtası;

Taxtabənd – Hər hansı məqsəd üçün taxtadan düzəldilmiş qurğu yaxud taxtadan döşəmə vurulmuş yer;

Taxtapuş – Şifer və s. vurmaq üçün evin və b. tikilinin damında taxtadan qurulan çardaq; Üçtü şifer və s. ilə örtülmüş dam;

Taxt-rəvan – Keçmişdə: kübarları, əyanları xüsusən onların qadınlarını bir yerdən başqa yera aparmaq üçün nəqliyyat vasitəsi kimi istifadə edilən, iki və ya dörd adam tərəfindən qaldırılıb gəzdirilən evcik;

Taxt-tac (taxtü tac) – Hakimiyyət; hökmədarlıq rəmzi kimi olan taxt və tac; **Təxtdar**, **təxtneşin** – padşah, hökmədar;

Taxça – Şey qoymaq üçün divarda açılan oyuq;

Tac – Hökmədarlıq rəmziolaraq padşahların başlarına qoyduqları qızıl və covairatla bəzədilmiş papaq; Padşah hakimiyyəti; Taca oxşayan, tacı xatırladan şey; Bəzi quşların başında daraq şəklində çələng; Son zirvə, ən yüksək zirvə; ən sevimli, ən qiymətli adam, şey haqqında; Günəşin, ayın və ya parlaq ulduzların ətrafında görünən parlaq işiq dairəsi; halə;

Tacbanu – Taclı xanım, padşah;

Tacdər – Padşah, hökmədar (adətən şahlara, padşahlara təntənəli müraciət zamanı işlədilən epitet); **Tacvər** – tac sahibi, padşah; **Tacdaranə** – şahanə, şahlara layiq;

Teşt (təşt) – İri mis tas;

Təb – Qızdırma, isitmə; **Təblərzə** – qızdırmadan lərziyə gəlmə;

Təbər – Balta; dərvişlərin gəzdirdikləri aypara şəklində balta – təbərzin; **Təbər** – balta, zin – yəhər deməkdir, yəni atlıların yəhər altında saxlaşdıqları döyüş aləti;

Təbərxun – İnnab; Qırmızı rəngli ağac;

Təlx – Aci; acı tam;

Təlxı – Acılıq; kasni bitkisi;

Təlxgu – Acıdıl, ağı dilli;

Təlxnak – Dadı acı, xoşa gəlməz;

Təmiz – Pak; (əksi – natəmiz); **Təmizkar** – təmiz adam;

Tən – Əndam, bədən, cisim; **Tənavər** – iri cüssəli adam;

Tənpərvər – öz canına qulluq edən, qarınqulu;

Təng – Dar, six; **Təngə gəlmək** – bezmək, bezikmək, usanmaq, cana gəlmək, bezar olmaq; **Təngə gətirmək** – bezikdirmək, usandırmaq, cana gətirmək, zəhləsini aparmaq, bezar etmək; biqdırmaq;

Təngdəst – Əliaşağı, yoxsul, kasib;

Təngdil (dil – ürək) – Ürəyi sıxlımsı; iztirablı, qəmgın, tutqun; **Təngəfəs** – Sinəgir, nəfəsi tutula – tutula;

Tənbur – Simli musiqi aləti; tənburi – tənburçalan;

Tənumənd – Boylu-buxunlu, qədd qamətli, vücudlu, cüs-səli; qocaman;

Tənha – Tək, yalnız, yalnız; boş;

Tənhai – Tənhalıq, yalqızlıq, təklik; boş yer;

Tənhanişin – Tək yaşayan; tənhalığı, təkliyi sevən; təkbaşına oturan;

Tənşur (tən şur) – Ölü bədəni yumaq üçün yer; üzərində meyid yuyulan taxta;

Təpidə – Titrək, əsən; qərarsız;

Təpiş – Ürək döyüntüsü, ürək çırıntısı, sarsıntı, həyacan; iztirab;

Tər – Yaş, islaq, nəm, rütubətli; təzə; **Tərlik** – jilet və s.; Daha yüksək temperaturu olan hava mühiti ilə temas etdikdə əşyaların üzərində əmələ gələn yaşlıq; hələ solmamış, təzə təravətli; Azərbaycan dilində «tər» sözünün anlamdadırəsi daha genişdir: şux, şövq, xoş, təptəzə, zərif, tər tökmək, yaşılbəs sona və s. **Bax:** prof. Bəşir Əhmədov. «Tər» sözünün neçə mənası var?» «Azərbaycan mülliimi» qəzeti 23-29 noyabr 2000-ci il;

Tərana – Xoş sıfətli cavan qız. Tər və tazə – sözündən; Mahnı, şərqi, nəğmə, ahəng; xoş avaz;

Tərankəs – Bəstəkar; nəğmə, mahnı qoşan, bəstələyən;

Təranapərdəz – Nəğmə, mahnı oxuyan;

Təranasaz – Nəğməçi, ahəng ilə oxuyan, tərənnüm edən;

Tərdamən (tər və damən – ətək) – Namussuz, əxlaqsız;

Tərdəst (tər və dəst – əl) – Əldən iti, əliiti, cəld, diribaş;

Tərdəsti – Cəldlik, əliitilik, diribaşlıq;;

Tərid – Ət suynuna, ayranuna, südə, qatığa və ya şərbət içərisinə çörək doğranılmış yemək;

Tərminə – Təzəmina, tərbüllür;

Tərə – Actərə (aci tərə), göyərti; yaşıl rəngdə olduğu üçün təzə, tər mənasını verir;

Tərk (tərk etmək) – Qoyub getmək, çıxıb getmək, buraxıb getmək, atıb getmək; arvadı boşama; üz çevirmə, baxmama, başlı-başına qoyma; **Tərki-vətən**, **tərki** – diyar – Vətənini tərk etmək, mühacirat; **Tərki-ədəb** – ədəbsizlik; **Tərki-dünya** – dünyadan əl çekib bir guşəyə çəkilmə; sufı; «Tərgitmək» də «tərk etmək» ifadəsinin təhrifindən ibarətdir (B. Əhmədov);

Tərlan – Şahin, qızılıqlı; Məs: qoçaq, igid, qəhrəman;

Tərməzac (tər və məzəc) – Nəmlı, rütubətli;

Tərs – Qorxu; **Tərs yer** – fayda verməyən, xeyirsiz yer kimi başa düşülür (V. Əhmədov);

Tərsa – Xristian, Xaçpərəst; İsəvi; Qorxan;

Tərsan, tərsnak – Qorxan, qorxulu, qorxaq;

Tərxun (tər+ xun – qan) – Qanı təzələyən; Yarpağı yeyilən atırlı və xoşməzə bir tarəvəz, göyərti;

Tərçəşəm (tər – çeşm) – Gözüyaşlı, ağlar;

Təhamtən – İri cüsəli, qüvvəli, güclü, nəhəng, qəhrəman, boy-buxunlu; Şücaətdə, diribaşlılıqda tayı-bərabəri olmayan (İran əsatirində Rüstəm-Zal və Bəhrəmin laqəbidir); Qoşun başçısı, baş komandan; pəhləvan;

Təhi (tohi) – Boş;

Təhidəst – Ədlibos; kasib, yoxsul;

Təhiməğz (beyin, ağıl – məğz) – beyni boş, səfəh adam, içibos, çürük;

Təhər – Üsul, yol, qayda, cür; İmkan, güc; Məs: *İşlətəhər həll et.*

Təhnişin – Çökəmə, çöküntü;

Təhminə – Boylu, buxunlu, cüssəlli;

Təhmasib – Qədim fars dilində «tohm – əsb» söz birləşməsindəndir, mənası «at nəslindən olan, at oğlu at» deməkdir;

Təşnə – Susamış, susuzluqdan yanan, susuz; bir şeyin çox həvəskarı olan (adam); bir şeyin həsrətini çəkən (adam) məs:

Dərdimin dərmanı rüxsarını görməkdir sənin
Təşnayəm, billah, dodağın şərbətin cam et mana

(Ş. İ. Xətai);

Təşnəkam, təşnədil (kam – arzu; Məs: **Kami-dil** – ürək arzusu) – Susamış, ürəyi su istəyən, ürəkdən arzu edən, həsrətini çəkən; arzukeş;

Təşnələb (ləb – dodaq) – Çox susamış, susuzluqdan dodağı qurumus;

Tığ – Qılınc, xəncər, ülgüç;

Tığdar – Qılıncı, qılıncla silahlanmış; qılınc saxlayan, silahgəzdirən;

Tığzəban – Dili qılınc kimi kəsərli və təsirli, itidilli;

Tığzən – Qılınc vuran, qılınc çalan;

Tiz – Tez, iti, kəskin; diribaş, əliiti, əldən iti, sürətli, yeyin;

Tizab – Azot turşusu (suyu);

Tizgam – Tez gedən, sürətli addimlarla gedən, yüyürən; Az ömür sürən;

Tizpər (pər – qanad) – İti qanadlı, iti uçan;

Tizgərd, tizrəftar, tizrəvan – İti axan, iti gedən, sürətlə hərkət edən;

Tizfəhm (fəhm – ağıl, fikir) – Tez başa düşən, tez qavranan, itifikiqli;

Timarxana (timaristan) – Dəlixana; əsəb xəstəlikləri müalicəxanası;

Tır – yaydan atılan ox; güllə; dirək; Merkuri planeti, meteor; İran təqvimində ay adı;

Təraş – Qırxma; yonma;

Təraşidə – Təraş olmuş, qırılmış; yonulmuş, səthi yonulub düzəldilmiş;

Tirbaran (baran – yağış) – Ox yağırdırma; Gullə yağışı;

Tirdan – Ox qabı, oxdan, tirkeş;

Tirə (tirnak) – Qara, qaranlıq; Tutqun; bulanlıq; pis, xarab;

Tirəbəxt – Bədbəxt, qaragün;

Tirəbəxş – Tutqunlaşdırın, bulandıran;

Tirədil – Qəlbinqara, daşqəlbli, rəhmsiz; kədərli, qəmli, qüssəli;

Tirənak – Qara, qara rəngli, tutqun, bulanlıq;

Tirəndaz (əndaz – atan) – Oxatan, gülləatan; tirzən;

Tirənihad, tirəru (y) – Bədəsl, bədcins, üzüqara;

Tiryək – Yetişməmiş xaşxaşın qüvvətli narkotik maddə olan qurudulmuş şirəsi (bəzən dərman maddələri

istehsalında istifadə olunur); beyni, ağrı kütləşdirən; həqiqi varlığı düzgün dərk etməyə mane olan şey haqqında;

Tiryəki, tiryəkkeş – tiryək çəkən adam; tiryəkçi, narkoman;

Tiryəkxana – Tiryək çəkilən yer;

Tişa – Kəsər, kəsərti; kərki, külüng; Daş və s. üzərində naxış qazımaq üçün ucuuti alət; qələm;

Toxum (toxm) – Ali bitkilərin adətən mayalanmadan sonra inkişaf edən və maya ilə qabiqdan ibarət olan rüşeyimi; tum; Əkmək üçün ayrılmış dən; Nəsil, soy, döl; Toxumunuz kəsilsin – qarğış ifadəsi;

Toxmdan – Toxum kisəsi, toxumluq;

Toxmpaş – Toxum səpən, toxum atan;

Tudə – Xalq, kütłə; yığın, təpə;

Tu, tu (y) – İç, içəri; ara; qat, lay; **Otaq-e tuyi** – iç otaq;

Tus – Qədim Iran qəhrəmanlarındandır. Rüstəm – Zal, Gudərz və başqa qəhrəmanlarla birlikdə Turan və Əfrasiyaba qarşı uzun müddət müharibələrdə iştirak etmişdir. Tusun haqqında «Şahnamə» də rəvayətlər vardır. Tus yer adı kimi də məhşurdur. Tus şəhəri Xorasanın, indi xaraba olan qədim şəhərlərindən birinin adıdır. Vaxtılö Cəmşid tərəfindən tikilmiş bu şəhər Firdovsi Tusi, Nəsirəddin Tusi kimi şəxsiyyətlərin vətəni olmuşdur.

Tur – Qədim İranın Pişdadılər sülaləsinin beşinci padşahı Firidunun üç oğlundan biridir. Firidun ölümündən qabaq Türküstən tərəfləri oğlu Tura vermişdi. Beləliklə, Tur turanlıların əfsanəvi ulu babası sayılır.

Turş – Sirkə, limon, lavaşana və s. dadında olan;

Turşasırın – Dadı həm turş, həm də şirin olan; meyxəş;

Turşəng (turşək) – Turş dadan, uzunsov yarpaqları olan yeyilən göyərti;

Turşu (torşı) – Marinada qoyulmuş turşu, şoraba, həftəbecər;

Turşru (y) – Üz – gözünü turşutmuş, qaşqabaqlı, hırslı; **Tünbatün** – Gorbagor;

Türünc – Portağal növü; narinc; Qabığı girintili-çixıntılı, naringidən iri turşməzə subtropik meyva;

Türənci (türüncü) – Türünc rəngində olan; sarı-narinci;

Tünd – Rəngi açıq olmayan, qaraya yaxın olan, tutqun; Qəliz, kəsis, tərkibində çoxlu miqdarda həll olmuş maddələr olan; Hiss organlarına bərk təsir edən, kəskin; Bərk, iti, tez, becid; Hırslı, acıqli, ağrıxasiyyətli, sərt, tündməzəc, ağır – Tünd adam; Bərk, möhkəm, şiddətli, güclü, qatı – Tünd yel;

Tünd ... Mürəkkəb rəng və s. adlarının açıq olmadığını, qaraya yaxın olduğunu göstərən sözlərin tərkib hissəsi; məs: Tünd-qəhvayı, tünd-qırmızı, tünd-yaşıl, tünd-göy, tünd-sarı. Tünd-qara, tünd-boz, tünd-çay və s.

Tündzəban – Dili iti, itidilli;

Tündməzəc – Ağır xasiyyətli (adam), xasiyyəti ağır;

Tündxu (y) – Tünd xasiyyətli, əsəbi, tez əsəbləşən;

Tündrov – Bərk gedən, sürətlə gedən, iti yeriyən;

Tündsəvar – Sürətlə gedən ath;

Z

Zabil (Zabul) – Tarda bir pərdə; **Zabil-segah** – Azərbaycan muğamlarından birinin adı;

Zağ 1 – Zəy; zəy məhlulu;

Zağ 2, zəğan – Qarqa; **Zäge-siyah** – Qara qarğa; dolaşa;

Zadə – Oğul, övlad; **Zadeyi-bəşər** – insan övladı, insan oğlu;... **Zadə** – Əsil mənəsi «doğulmuş», «törəmiş» olub; 1. Adətən isimlərə qoşularaq onların əslini, kimdən törədiyini, nəslini bildirir; Məs: *şahzadə, bəyzadə, haramzadə, əsilzadə*; 2. Xüsusi isimlərə qoşularaq soyadını bildirir. Ələkbərzadə, Baratzadə, Hüseynzadə, Həsənzadə;

Zadəgan – Hakim sinfin yüksək küberlar təbəqəsi, əsilzadələr; aristokratiya;

Zar 1 – Səslə, yaniqli-yaniqli ağlayan, inləyen, nalə edən, naşan; Aşıqi-zar, Bülbülü-zar kimi izafətlərlə işlənərək – yanıq-yanıq ağlama, həzin-həzin ağlama, fəşan, nalə mənalarında işlənir; Tərkiblərdə işlənərək zəif, üzgün, ələcsiz, çarəsiz, çıxılmaz mənalarını verir; **Zar (ağlar) qalmaq** – çarəsiz qalmaq, çıxılmaz vəziyyətdə olmaq, səfələt keçirmək; **Zara gətirmək** – təngə gətirmək, cana gətirmək, zinhara gətirmək, usandırmaq; ... **Zar 2** – Sözünü şokilçi; gülzar, laləzar, çəmənzar; Aləmzar;

Zar-zar (zarı – zarı) – **Zar-zar ağlamaq** (zarıldamaq) səslə, zarılıt ilə ağlamaq, fəşan etmək; Şiddətli həyəcan, ağrı, əzab, əziyyət və s. təsirindən zarılıt səsi çıxmamaq, inildəmək;

Zalu – Zəli; Şirin sularda yaşayan, heyvanların bədənинə yapışib onların qanını sormaqla dolanan qurd; Başqasını istismar edən, soyan, var-yoxunu sorub çəkən adam; məs;

Zanu – Diz;

Zahi – Yenice doğmuş qadın; Cilləsi çıxmamış qadın;

Zəban – Dil, **Zəbana gəlmək** – dilsə gəlmək, dillənmək;

Zəbanə – Alöv, alovun şəlesi; **Zəbanə çəkmək** – Şiddətlə alovlanmaq, alışib yanmaq; tərəzi dilinə oxşar mil;

Zəber – Ərbə (fars) əlisbasında «» səsini bildirmək üçün samitlərin üzərinə qoyulanışara; fəthə (ərəb);

Zəbərdəst – Cox qüvvətli, çox güclü, qüvvətli, qolu güclü; İstedadlı, talanthlı; Məs: **Zəbərdəst şair**;

Zəbun – Zəif, qüvvətsiz, cansız, aciz, düşgün; əsir, giriftar; **Zəbun etmək** – zəifləşdirmək, qüvvədən salmaq, cansızlaşdırmaq, düşgünləşdirmək;

Zəbunküş (zəbunkoş) – Acizin qənimisi, acizə rəhm etməyən;

Zəbungir – Zalim, zəiflərə zülm edən;

Zədə – Toxunmaq yaxud bərk bir şey dəymək nəticəsin-də bir şeydə əmələ gələn əzik yeri, qopuq, qəlpə, çatdaq və s; Meyvələrdə qurd dəymə, yaxud dolu və s.-dən əmələ gələn xəsarət; **Zədə vurmaq** – zədələmək, yaralamaq, xarici təsir nəticəsində orqanizmin bir yerində toxuması, əzilməsi, ziyan görməsi; kontuziya;

... **zədə** – Bəzi mürəkkəb sözlərin «vurulmuş, uğramış, düşçər olmuş, giriftar olmuş» mənalarını bildirən və sözsonu şəkilçi rolunu ifa edən ikinci tərkib hissəsi; məs: qəmzdə, müsübətzədə, fəlakətzədə, matəmzədə;

Zəmi – Əkin yeri, tarla;

Zəmin – Yer, torpaq; **Ruye-zəmin** – yer üzü, dünya, aləm, üzərində şəkil, naxış salınan əsas rəng, ton, yer, fon; Bir şeyin, hadisənin cərəyan editiyi əsas şərait, mühit, vəziyyət, imkan;

Zəminə – İlk şərt, ilkin şərait; **Zəminə hazırlamaq** – lazımı şərait yaratmaq, hazırlamaq; Mühit, vəziyyət; **Zən, zənən** – Qadın, arvad; həyat yoldaşı; xanım, zövçə; **Zənənə** (zənənə) – Qadınlara məxsus, qadınlara aid; **Zə-nənə hamam** – çox hay-küylü yer (arvad hamamı);

Zənəx – Çənə, alt çənə; buxaq;

Zənəxdan – Çənədə, yaxud yanaqda çuxur; Məs: **Zənəx-danda siyah xallar oynası**. (Aşıq Pəri);

Zəngi – Zənci; Tropik Afrikanın dərisi tünd qara rəngdə olan yerli əhalisi və bu əhaliyə mənsub adam;

Zəngulə – Azərbaycan klassik musiqisində; 12 əsas muğamdan biri; Hər bir xanəndəyə xas olan iki qonşu tonun tez təkrarından əmələ gələn titrək səs;

Zəncərə – Çeyirtkəyə bənzər və gecələr səhərə qədər səs çıxaran qaramtil, sümüksüz böcək; iynəcə;

Zəncir – Bir-birinə keçmiş halqlardan ibarət dəmir bağ; silsilə; Buxov, qandal; **Zəncir vurmaq** – zəncirləmək, əl-ayağını zəncirlə bağlamaq; Əsarət, zülm, məhkumluq rəmzi; **Zəncirini qırmaq** – əsarətdən qurtarmaq, azadlıq əldə etmək; məcazi mənada – həddini aşmaq, sözə baxmamaq, özbaşınlıq etmək;

Zəncirbənd – Zəncirlə bağlı, zəncirə vurulmuş, zəncirli;

Zər 1 – Qızıl; Qızıl suyu, yaxud qızılı toz; **Zərxara** – zərli ipəkdən toxunmuş parlaq və şax ipək parça; Məs:

Gər olsa zər ilə iş sərəncam,

Yük-yük tökəlim zər, alalım kam. (Füzuli)

Zər 2 – Sümükdən və s.-dən qayrılan altıüzlü, üzərində xallar olan oyun daşı (əsasən nərd oyununda istifadə olunur);

Zəravənd – Düz və sarmaşıq gövdəyə malik ot – bitki (kök və yarpaqlarında olan zəhərli maddələrdən təbabətdə istifadə olunur);

Zərbaf, zərbəft – Bafta, güləbətin, zərli parça, habelə bu parçadan tikilmiş paltar;

Zərd – Sarı, əti yeyilən bir quş (əncir quşu);

Zərdçuba, zərçubə – sarıkök;

Zərdab – Süd çürüdükdə, qatıq qaldıqda hasil olan sarı, quru, turştəhər maye, su; Laxtallanmış qan limfanın duru çöküntüsü (təbabətdə dərman və diaqnostik vasitə kimi istifadə olunur);

Zərdalı (zərdalu) – Sarı ərik, **qayısı** (qeysi) – ağacı və meyvəsi;

Zərdüsti – (Əfsanəvişəxsiyyət olan Zərdüstün adından) Zərdüstilüyə aid, zərdüst dininə mənsubolan; atəş-pərəst;

Zərəndaz – Keçmişdə taqçalardan (taxça) asılan iki ayaqlı (şalvara bənzər) zərxara; güllü, xırda pullarla bəzədilmiş pərdə;

Zərəndam – Bədəncə çox gözəl, bədəni qızıldan olan;

Zərəfşan – Qızıl səpən, qızıl saçan, parlayan;

Zər-ziba – Bərli-bəzəkli paltar, bahalı parça;

Zər-zivər – Bərbəzək, zinət, süs, yaraşıq;

Zərinə, Zərrinə – Zərli, qiymətli paltar, qızıl bəzək;

Zərinc, zirinc, ziriş (k) – Yarpaqlarının bir hissəsi tərsinə çevrilmiş, çıçayı açıq-saçıq rəngli, meyvəsi turşməzə olan kol bitkisi; Həmin bitkinin ədviyyə kimi xörəyə qatılan turşməzə meyvəsi;

Zərəngiz – Zəri olan, qızıl qarışdırılmış;

Zərgər – Qızıldan, gümüşdən bəzək şeyləri düzəldən usta; *Zər qədrini zərgər bilər* (At. söz);

Zərnigar – Qızıl naxışlı, qızılı bəzənmiş (naxışlanmış);

Zərnisan – Qızıl suyu ilə vurulmuş nişani (naxışı) olan, qızıl nişanlı; Zərli, bəzəkli, naxışlı parça və bu parçadan tikilmiş paltar, ümumiyyətlə bəzəkli;

Zərrin (zərinə) – Qızıldan düzəldilmiş, qızıldan qayrılımis; zərli; Qızıl kimi, qızıl rəngində, qızıl kimi parlaq;

Zərrintac – Tacı qızıldan olan; zərdən düzəldilmiş tac;

Zəxm – Yara, yaralama;

Zəxmdar, zəxmnak – Yaralı;

Zəhəndə – Zəhləaparan, zəhlətökən, diliaci, qaba danışan, kobud adam;

Zəhər (zəhr) – Canlı orqanizmi zəhərləndirə bilən madde; acı, **zəhər kimi** – çox acı; Çox manfi təsiri olan şey; Mikrob mənasında; Məs: *Zəhər tuluğu* – dili çox acı olan adam haqqında; üz-gözündən zəhər yağımaq çox qasqabaqlı olmaq, acıqli, qəzəbli görünmək; **Zəhri yarıılmaq** – bərk qorxmaq, dəhşətə düşmək, bağırı yarıılmaq; **Zəhra** – öd; **Zəhrəçək** – çox qorxan; Məs: **Zəhrim ətəldə** – yəni qorxudan ölüm ağzından geldi;

Zəhm («şəhm»dən) – Qorxu, vahimə, dəhşət, dəhşət doğuran hal, görünüş; zəhmi yarıılmaq, dəhşətlənmək; **Zəhmlə** – qəzəbla, hiddətlə, çox acıqli bir halda;

Zəhrimər – Əsil mənəsi «ilan zəhəri» olub, aşağıdakı mənənlərdə işlənir; zəhər, çox acı mənasında; çox pis, mənfur, xoşagelməz şey haqqında deyinir; Adı deyilmək istənilməyən şeyə işarə (acıqla); Zəhrimara qalmış – söyüş, qarğış mənasında; məs: *Xuraman: Bilmədimaxırı-zəhrimərmiş*, *Hər qızıl xəzinə bir şahmarımış*. (Səməd Vurğun).

Zibəs (əz bəs) – (bəzən «ki») bağlayıcısı ilə birlikdə Kifayət qədər, qədərinca; Zibəs ki,....

Zivar – Zinət, bəzək, süs; Qəşənglik,gözəllik;

Ziba – Gözəl, göyçək; Bəzəkli, zinətli, yaraşıqlı, qəşəng;

Ziyan – Zərər; Ziyan eləmək – uşaq salmaq, məs;

Ziyankar – Ziyan verən, ziyan toxunduran, ziyançı; ziyan və zərərə səbəb olan, müzür;

Zil – Musiqi alətlərinin ən yüksək tonu (əksi – bəm); **Zil pərdə** – yüksək (zil) səs çıxaran pərdə (tarda, sazda);

Zilə qalxmaq – oxuyarkən və ya çalarkən ən yüksək not götürmək, ən yüksək tona keçmək; zil pərdədən çıalmalı; **Zilə çəkmək** (məc) – çox şişirtmək, ifratlı varmaq; sinamaq üçün bərkə-boşa çəkmək, sıxışdırmaq;

Bundan başqa «zil» sözünün «qara» mənəsi da vardır; məs: *Zil qara*;

Zilxan – Zildə oxuyan xanəndə, zil səsi olan adam ;

Zimistan (zemestan) – Qış; Qış fəsli; məs: *Zimistanum döndü yasa, Qulaq verin, sözə, saza.*

Zin – yəhər;

Zinsaz – Sərrac, yəhərqayıran (usta) ;

Zinsazi – Sərracxana; yəhər qayırılan emalatxana; M.F.Axundovun «Aldanmış kəvəkib» əsərində Yusif Sərrac surətindəki «Sərrac» Yusif ustaya, yəhərdüzəldənə bir ləqəb kimi verilmişdir. «Sərrac» sözü də ərəb mənşəlidir.

Zindan, zindanxana – Keçmiş zamanlarda; qaranlıq və müdhiş dustaqxana (adətən yerin altında olardı); ümumiyyətlə, həbsxana, həbs, dustaqxana; Türmə;

Zindanban – Zindan baxıcısı, həbsxana gözetçisi, həbsxanaçı;

Zində – Diri, canlı;

Zindəgan – Həyat, yaşayış, möşət, dolanacaq, dirilik, zindəganlıq;

Zindəgani – Həyat, dirilik, dolanacaq ;

Zinhar (nida) – Məbadə, amandır, ay aman, saqın, ehtiyatlı ol (adətən bir şeydən çəkindirmək üçün işlənir); məs: *Namusumuzu itirmə, zinhar...!* (Füzuli) **Zinhaba gəlmək** – usanmaq, bezikmək, yorulmaq, cana gəlmək, təngə gəlmək;

Zir – Ərəb (fars) əlifbasında «ee» səsini bildirmək üçün samitlərin altına qoyulan (-) işaret; kəsrə;

Zirab – Ayaqyolu, subası;

Zirdəst – Əlaltı, köməkçi;

Zireh – Ox və s. yaralayıcı silahlardan qorunmaq üçün dəmir tordan yaxud qalın dəridən geyim; Hərbi gəmilərdə, tanklarda və s.-də xüsusi poladlardan ibarət möhkəm qoruyucu örtü; Bəzi heyvanların (tusbağa, timsah və b.) bədənini örtən bərk qabıq;

Zirək (zirəng) – Bacarıqlı, əlindən hər iş gələn, cəld, çevik, çox diribaş; **Zirək tərpənmək** – tez, cəld hərəkət etmək; başqalarından tez hərəkət etmək, bir işdə başqalarını qabaqlamaq; əl altdan iş görən;

Zirəfkənd – Azərbaycan müğamlarından birinin adı; məs: Ü. Hacıbəyov; «nəva, busulik, rast, əraq, isfəhan, zirəfkənd, büzürg, zəngulə, rəhavi, hüseyni və hicaz – 12 əsas müğamlarımızın adlarıdır»;

Zir-zəbər – Alt -üst; **Zir-zəbər etmək** – alt-üst etmək, vurub dağıtməq, yerlə yeksan etmək;

Zirzəmi (zir zəman) – Yer altında olan ev, anbar və s. məs: *Telli xanım onu öz mənzilinin altında zirzəmiyə apardı* (Koroğlu);

Zircamə (zire came) – Alt paltarı, tuman-köynək;

Zişt (zeşt) – Çirkin; yarışıqsız, biçimsiz, yönəmsiz;

Zistgu – Pis danışan, böhtənci; **ziştıu** – bədxasiyyət;

Zor (zur) – Güc; **Zor vermək** – güc vermək, ağır təsir etmək; **Zor ilə** – zorla; Çox güclü, qüvvətli, böyük; Çətin, çətin başa gələ bilən, zehni və yaxud cismanı güc tələb edən, çox ağır; Məcburiyyət altında, məcburən, istəmədən, öz xahişi olmadan; Zor-bəla, zor güc ilə – çox çətinliklə;

Zorxana – Keçmişdə; ağır idman məşğələləri və yarışları keçirilən yer, bina; Zorxanalarda idmançılar, adətən Əbülqasim Firdovsinin «Şahnamə» əsərindən müxtəlif parçaları əzbərdən deyən avazxanların döhöl (dəf) vuraraq məlahətli sədaları altında məşq edər dilər. Döyüş səhnələrini tərənnüm edən şerlər idmançıları cuşa getirirdi. Sox güman ki, bu gözəl qədimi ənənə müasir İranın idman salonlarında, məşq meydançalarında yenə də davam etdirilir.

Zülf – Saç (Xüsusiş üzün iki tərəfindən sallanan tellər);

Zülfiyə – Saçlı, telli, zülfli;

**Kitabda (lügətdə) mənaları izah edilmiş fars mənşəli
KİŞİ ADLARI**

A

Abad
Avtandil
Arzu
Arzuman
Atəş
Asiman
Afərin (Afər)
Aşur
Azad
Azər

B

Bağban
Bahadır
Bahar
Baran
Behbud
Behzad
Bəbir
Bəradər
Bəxtiyar
Bəhmən, Bəhmənyar
Bəhruz
Bəhram

Bülbül
Bünyad
Bülənd
Bustan

C

Cavan
Cavanşir
Cavad
Cavidan
Cahandar
Cahangır
Cəngavər

Cömərd (Cavanmərd)
Cəmşid

Ə

Əjdər
Əfqan
Əfrand
Ənuşirəvan

D

Dilavar
Dilqəm

F

Fərhad
Fərman
Fərzəna
Fərzin
Fərdin (Fərvərdin)
Fəryad
Fərrux
Firuz (Piruz)
Fərzənd
Fərahəm (Fərahim)
Fərhəng
Firdun

G

Gümrah
Gəncə
Gülmir
Gürşad
Gülşar
Güzar

H

Hünər
Hürmüzd
Huşəng
Hüveyda
Hümayun

X

Xəndan Xaki
Xurşid Xoca
XosrovXuban
Xoşbəxt
Xuda
Xudavənd
Xudat (Xudad)
Xudadad
Xürrəm
Xəyyam

K

KamandarKəmyab
KamyabKələntər
KamranKavus
Keyvan Keykavus
KəyanKeyqubad
Kureş (Sirus) Keyxosraov
Kirman
Kişvər

Q

Qələndər
Qəhrəman

L

Leysan

M

Mehman
Mehmandar
Mərd (Mərdan)
Mərdi, Məstan
Məzdək, Mirzə
Misgər
Mehrdad
Məhruz
Mənuçöhr
Mirab
Miranşah

N

Nakam
Namızəd, Nəriman
Namaz, Namazəli
Nijad
Niyaz
Niyazi
Novruz
Nuşirəvan
Nicat, Nihad, Nihal

P

Paşa (Padşah)
Peyman
Pənah
Pəhləvan (Pəhlivan)
Polad

Pünhan

Pərvin

Pərviz

Pışdad

R

Razi

Ramış

Rəhbər

Rəvan

Rövşən

Ruzgar

Ruzbeh

Rüstəm

S

Sarvan

Səməndər

Sərbaz

Sərvər

Sərdar

Sərkər – Sərtib

Sərxoş

Sərşan

Simuruğ

Söhrab

Sərhəng

Siyamək

Sədyar

Sədnik

Səyavuş

Səmənd
Səfdər
Səngin
Sərab
Sina
Surxab
Sürüş
Səhənd

S

Şadman Şad
ŞapurŞadi
Şahbaz Şadkam
Şahvələd
Şahmar
Şahin
Şahmərdan
Şahsuvar
Seyda
Şaban

Şəmşir
Şəhriyar
Şikar
Şimşad
(Şümsad, Şəmşad)
Şirəli
Şirzad

T

Təhmasib
Tərlan

Y

Yavər
Yadigar
Yavuz

Z

Zabil

QADIN ADLARI

A

Azadə
Aludə
Arəstə
Arzu
Afşər
Afşəridə
Aftab
Afşərin

B

Badam
Badambuta
Badamgül
Bağça
Bağçagül
Banu
Bahar
Bənövşə
Bəxtəvər
Bəhər
Bəhərçin
Bəhruzə
Buta

C

Cavidə
Cəvana
Cahan
Cahantac
Çəmən
Çəmənzar
Çəməgül
Çöhrə

D

Darçın
Dəsto
Dəstəgül
Dilavaz
Dilarə
Dilaram
Dilbaz
Dilbazi
Dilbər
Dildar
Dilbəstə

Dildadə
Diləfruz
Dilgüşə
Dilrubə
Dilşad
Dilkeş

Ə

Əntiqə
Ərməğan
Əfsanə
Əfşan
Əfruz – Əfruzə
Əxtər
Əfsun
Əfsunkar
Ərgəvan

F

Fərda
Fərxəndə (Fəxrəndə)
Fəxrəntac
Firəngis (Firəngiz)
Fərnaz
Fırışə
Firuzə
Firəvan
Fəramuş
Fərxundə
Füsunkar

G

Gövhər
Gövhərtac
Guşvar
Gülbənd
Gülgənd
Güldəstə
Güləndəm
Güldənə
Güləb
Güləvaz
Gülərə Güləram
Gülbadəm
Gülbahar
Güləşən
Gülzər
Gülüstən
Gülşən
Gülgün
Gülənar (ə)
Gülrx
Gülrxsar
Gülçöhrə
Güləmal
Gülçin
Gülzadə
Gülziba
Gülgəz
Gülməyə
Gülnaz
Gülpəri
Gülnişən

Gülsara	J	Jalə
Gültac		Jasmen
Gülöyşə		
Güleyşə		
Gülxar	K	Kişvər
Gülxarə		Kəbutər
Gülçəmən		Kəminə
Gülşad		Kəhrəba
Gülşəkər		Kamanzər
Gülşən		Kəhriz
H		Kənarə
Həmşirə		Kışmişgül
Humayun		
Hüveyda		
X	Q	
Xavər		Qəndab
Xurşid (Xurşidə)		Qaşəng
Xuraman		Qbnəqə
Xəndan		Qönçəgül
Xoşavaz		Qönçəzər
Xöşbəxt		Qönçələb
Xallı (Xaldar)	L	
Xalmira		Lalə
Xəmidə		Laləzar
Xəzan		Lalərux
Xəzanə		Laləgül
Xəzangül		
Xurma		
Xurmayı		

M	Nazəndə
Maya	Narinc
Müşkünaz	Nargilə
Mataban	Natavan
Məhsəti	Nabat
Mahparə	Nəzakət
(Mehparə, Məhparə)	Nərgiz
Məhəsti	Nəsrin
Mahru (Mahrux,	Nəstərən
Mahruxsar) Meyxoş	Nigar
Mahsima, Mahizər,	Nilufər
Mahvoş Məsti	Nübar (Nubar)
Mahlıqa (Məhluqa),	Növrəs
Mahruza Mixəkgül	Növrəsida
Mahtab, Mahnaz,	Növrəstə
Mahnigar Mixəkzər	Nuşabə (Nuabə)
Mehriban	Növbahar
Mehmanə	Nazik
Mina	Nazgül
Mirvari (Mirvarid)	Naznaz
Müjdə	Nazpəri
Müjgan	Nəmidə
Mehin,	Nərmin
Mehrən,	Nərminə
Mehri	Nişanə
Mehrəngiz,	Nimruz
Məryəm,	
Mərzə,	P
Mərcan,	Pakizə
Mərcanə	Pakizər
N	Peymanə
Nazənin	Pəjmurdə

Pərvaz	Sərvnəz
Pərvanə	Sitarə
Pərvər	Sünbül
Pərvin	Südabə
Pəri	Sərmaya
Pərivəş	Sərəfraz
Pərizad (Pərzad)	Sərəndaz
Pərirüxsar (Pəriru)	Sərminə
Pəriçöhra	Siyatəl (Qaratel)
Pərisima	S
Pərigül	Sahanə
Pərişan	Sahdanə
Püstə	Sahzadə
R	Sahnaz
Rəvan	Şahpəri
Rüxsarə	Şəbnəm
Rəxşəndə	Şəkər
Rəna (ə)	Şəkiba
Rəsida	Şikəstə
Rübənd (Ürbənd)	Şirazə
S	Şirin
Sadəgül	Şurəngiz
Sara	Şükufə
Simuzər	Şeyda
Süsən	Şəlalə
Süsənbər	Şənnaz
Səmənbər (Sənubər)	Şahənşah
Sərvgüll	Şəhi
	Şadbahar
	Şahbanu
	Şəhəbanu

Y	
Şümarə	Yavər
Şəhraşub	Yasamən
Şəhrəngiz	Yegana
T	Yeknarə
Təzəgül	Z
Tərgül	Zivər
Təranə	Zəmīnə
Tərminə	Zəni
Təhminə	Türuncə
Təcbanu	Zərəfşan
Tacdar	Zərinə
Tamaşa	Zərnigar
Tamaşaxanım	Zərnışan
Tərgül	Zərrin
Tərlalə	Ziba
Tərlan	Zülliyyə
Tərlanə	Zərəngiz
	Zərəndam

Ələkbərov Fərhad İsmayılov oğlu (Fərhad Məzəmi)
AZƏRBAYCAN DİLINDƏ FARS SÖZLƏRİ LÜĞƏTİ
Bakı, «Çıraq», 2004.



Yığılmağa verilmiş 18.05.2004. Çapa imzalanmış 08.11.2004.
Kağız formatı 60x84¹/₁₆. Ofset çapı. Ofset kağızı. Həcmi 12,5 ç.v.
Tirajı 500. Qiyməti müqavilə ilə.

AR 2004
6-00
1625

222 244



Ələkbərov Fərhad İsmayılov oğlu (1941-2003)

1941-ci ildə Qazax şəhərin-
də anadan olmuşdur.

İndiki Bakı Dövlət Universi-
tetini bitirmiştir. 1963-64-cü
illərdə Əfqanistanda tərcü-
məçi işləmişdir. 1969-cu ildən

2003-cü ilə qədər Azərbaycan Pedaqoji Universitetinin
«Azərbaycan dili və ədəbiyyatı» kafedrasında
professor kimi çalışmışdır. İndiki Slavyan
Universitetində müəllim işləmiş, 1973-77-ci illərdə
Əfqanistanın Kabül şəhərindəki Sovet səfirliyində
tərcüməçi işləmişdir.

Aşağıdakı əsərlərin müəllifidir.

1. Ərəb mənşəli qohum sözər lüğəti (Bakı,
«Maari», 1991).
2. Xiyomantiya və ya əlin sırrları (ərəb dilindən
tərcümə). (Bakı, «Nüybar» firması, 1993).
3. Allah, Məhəmməd ya Əli və ya Vəli (Bakı «Səda»
1996).
4. Azərbaycanca-Rusça ərəb mənşəli kökdaş sözər
lüğəti (Bakı «Təfəkküt», 2000).